

H.Ə.Musayev, L.P.Əliyev, H.T.Vəliyev

**Audio və videoyazıların
məhkəmə kriminalistik
eksperitizasi**

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Məhkəmə Ekspertizası Mərkəzi



H.Ə. Musayev, L.P.Əliyev, H.T. Vəliyev

**Audio və videoyaziların məhkəmə
kriminalistik ekspertizası**

(elmi-praktik vəsait)

Bakı – 2022

Müəlliflərdən

Məmməd Rəcəb oğlu Rəcəbov
BDU-nun Nəzəri fizika kafedrasının müdürü, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru.

Maksim Anatoliyevic Vaznyuk
Rusiya Federasiyası İstintaq komitəsinin Məhkəmə Ekspertizası idarəesinin kompüter-texniki ekspertiza şöbəsinin baş eksperti

Rasim Arif oğlu Heydərov

AMEA-nın Nəsimi adına dilçilik institutunun monitorinq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Məsuli rəedadaktor:
Bəxtiyar Paşayev
BDU-nun fizika fakültəsinin dekanı

Hamlet Musayev, Lətif Əliyev, Hümmət Vəliyev. Audio və videoyaziların məhkəmə kriminalistik ekspertizası (elmi-praktik vəsait).-Bakı: Məhkəmə Ekspertizası Mərkəzinin nəşri, 2022.

Elmi-praktik vəsaitin hazırlanmasında məqsəd müəlliflərinin çoxılık ekspert təcrübəsində eldə etdiyi bilikləri və 20 ilə yaxın müddədə icra olunan coxlu sayıda eksperizalar zamanı qarşıya çıxan məsələlərin həllində istifadə etdiyi metodiki vərdişləri ümumileşdirmek olmuşdur. Təqdim olunan materialda rəqəmsal audio və video yazı qurğuları vəsiyəti ilə hazırlanmış audio və videoyaziların tədqiqində daha çox diqqət yetirilmiş, konkret məsələlərin həllində eksperte icra ardıcılığı tövsiyyə olunmuşdur.

Vəsaitdə audio və videoyaziların məhkəmə ekspertizasının nəzəri və metodik əsasları şərh olunur. Səs və nitqin auditiv, linqvistik və instrumental metodları təhlilinin əsas məsələləri nəzərdən keçilir. Şifahi nitqin auditiv, linqvistik və instrumental (akustik və riyazi) metodlarla müəyyən edilən eyniləşdirici əlamətlər toplusu göstərilir, audio və videoyazaların məhkəmə ekspertizası tədqiqatının müxtəlif mərhələləri açıqlanır. Vəsaitin əlavə hissəsində işin hallarından və tədqiqat obyektlərinin xüssusuyyyətindən asılı olaraq, ekspertler qarışısında qoyulan sualların, eləcə də ekspertin ekspertizanı təyin etmiş orqandan tələb edə bilecəyi materialların siyahısı verilmişdir.

Vəsait ekspert-kriminalistlər, alternativ və özəl məhkəmə ekspertləri, məhkəmə və prokuroriq organları işçiləri, vəkillər, BDU-nun fizika faküləti və digər ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Vəsaitdən audio və video signalların tədqiqatı sahəsi ilə məşğul olan elmi işçilər de istifadə edə bilər.

Vəsaitin ərseye gəlməsində əməyi olan hər kəsə, o cümlədən Mərkəzin Keyfiyyət təminatı bölməsinin reisi **Ahmet Cabire**, Mərkəzin emekdaşları **Əbil Zeynalova** və **Sevinc Quliyevaya** göstərdikləri köməyə görə təşəkkürümüzü bildiririk.

Təqdim olunan vəsaitin ekspertlər tərəfindən maraqlı və konstruktiv diskussiyaya sebəb olacağına inanırıq. Vəsait bərəde bütün irad və təkliflər müəlliflər tərəfindən minnətdarıraq qarşılanacaq.

1.1. Audio ve videoyazilar kriminalistik tədqiqat obyekti kim

Iştintaq və məhkəmədə işlərin baxılması prosesində yazılı və şifahi nitq, elecə də dinamik və sabit təsvirlər informasiya mənbəyi rolunu oynayır. Şifahi nitqdən və videomateriallardan təhqiqt prosesində istifadə edilmiş müxtəlif səbəblərə bağlıdır. Fono və videomaterialarda işin halları, cinayət prosesində iştirak etmiş şəxslər, cinayətin baş verdiyi yer, şərait, cinayətkarın şəxsiyyəti haqqında və s. məlumatlar öz əksini tapa bilər. Şantaj, adam olduğunu kimi cinayətkar tərəf zərərçəkmış tərəfiş əlaqə yaratmaq mecburiyyətində qalır. Bir qayda olaraq, cinayətkar tərəf əlaqə yaradarkən özünün gizli qalmasına çalışır. Neticədə icraçısı məlum olmayan yazılı və ya şifahi nitq, videoyazı (məktub, telefon dənisi) yazılmış audiokaset, videofonoqram qeydə alınmış videokaset, eləcə də başqa informasiya daşıyıcılarına yazılımiş nitq, audio və video materialları) təhqiqt obyekti olur.

Hazırda ayrı-ayrı fərdlərin bir-biri ilə sövdəleşmələr aparması da geniş yayılmışdır. Adamlar bir-birindən müxtəlif məqsədlərlə pul alır və bunu qanunun teleblərinə uyğun qaydada sənədlişdirirlər. Pulun faizi verilməsi təcrübədə dəha çox rast gəlinən hallar sırasındadır. Bir sıra hallarda pul almış təraf aldığı məbleğin və onuna bağlı faizi qaytara bilmir. Qarşı tərefin verdigi məbleğin geri almaq cəhdləri baş tutmayanda iş məhkəməyə gelib çıxır. Məhkəməyə müraciət etmək istəyen təref sübut məqsədi ilə audio və videoyazma cihazlarından istifadə edir. Beleliklə, dənisişin və təsvirin gizli şəkildə maqnit lentinə, telefonə və digər rəqəmsal yazma qurğularına yazılıması hadisəsi baş verir. Səsyazma nəticəsində elde olunmuş siqnalogram fonoqram, audio və videoyazma nəticəsində elde olunmuş siqnalogram isə videofonoqram adlanır. Iştintaq orqanına və ya məhkəməyə təqdim olunan fonoqram və videofonoqram uyğun olaraq mübahisəli fonoqram və mübahisəli videofonoqram adlanır.

Dənisiq prosesində ilkin mərhələ məlumatın hazırlanmasını əhatə edir. Bu zaman məlumat onu qəbul etməli olan tərəf üçün qəbul və dərkətme baxımından məqbul formaya salır. Şifahi nitq prosesində məlumatın hazırlanması onun düşünlüb nitq vahidinin müəyyən birləşməsi şəklində canlandırılması (səsləndirilməsi) ilə başa çatır. Nitqin seslənməsi onun ötürülməsidir. Məlumatın qəbul edilməsi kommunikativ aktda iştirak edən digər təreflərə məxsusdur. Səsləndirmə dənisiq üzvləri vasitəsilə, qəbul etmə eşitme organları ilə gerçəklişir. Həc bir yazıyaalma və qeydiyyatın aparılmışlığı şifahi nitq prosesindən fərqli olaraq, dənisiğin ses daşıyıcılarına yazılıması, yaxud informasiyanın yazılı şəkildə ötürülməsi zamanı nitqin qeydə alınması hadisəsi baş verir. Yazılımiş nitq isə müxtəlif aspektlərdən kriminalistik tədqiqat obyektine çevrilə bilir. Yalnız qeydə alınmış (yazılı və şifahi) nitq kriminalistik tədqiqat obyekti olur. Kriminalistikada nitqle bağlı aparılan ekspert tədqiqatilarının, daha doğrusu, ekspertizaların müxtəlif növleri vardır. Bu növər hem ekspert qarşısında qoyulan məsələləre, hem nitqin formasına, hem de nitqin qeydə alınma üsuluna görə təsnif edilir.

Müxtəlif meyarlarla təsnifetmədən asılı olmayıaraq, müasir kriminalistikada nitqle bağlı əsas üç məhkəmə ekspertizası növü vardır:

- məhkəmə müəllifşünaslıq ekspertizası;
- məhkəmə-fonoskopik ekspertizası;
- məhkəmə linqvistik ekspertizası.

Məlumatdə ki, məhkəmə-psixoloji ekspertizalarında da nitq (həm şifahi, hem də yazılı) tədqiqat obyekti olur. Ona görə də nitqin dörd ekspertiza növündə tədqiq olunmasından danışmaq daha düzgündür.

Bu vəsaitdə nitqin (ses və nitqin) kriminalistikası ilə bağlı yalnız bir növ ekspertizadan – məhkəmə-fonoskopik ekspertizasından və videoyaziların kriminalistik ekspertizasından bəhs olunacaqdır.

1.2. Rəqəmsal fotoçəkiliş və videoyaziların kriminalistik tədqiqatının müasir imkanları

Artıq 20 ilə yaxındır ki, analog videoyazma texnologiyası yerini rəqəmsal yazmaya vermişdir. İctimai həyatın artıq bir sahələrində yüksək texnologiyali videomüşahidə sistemlərindən, videoregistratorlardan və digər video, foto-video qeydealma qurğularından istifadə olunur. Belə informasiyaların analizi məqsədi ilə hazırlanmış texniki-kriminalistik vəsiṭələr – müxtəlif xüsusiilmiş proqram təminatları da kifayət qədər təkmilşədirilmiş və inkişaf etməkdədir. Müasir analiz metodları və proqram kompleksləri müxtəlif növ yaddaş qurğularında qeyde alınmış videoinformasiyaların götürülməsini və tədqiqatını daha asanlaşdırılmış, bəzən avtomatlaşdırmışdır. Buna misal kimi müasir videomüşahidə sistemlərində qeyde alınan görüntüsüne görə şəxsin, nəqliyyat vəsiṭesinin və digər obyektlərin tanınmasını həyata keçirən sünü intilekt texnologiyasını göstərmək olar.

Lakin, ekspert təcrübəsi gösterir ki, müasir zamannda heç də hemişə yüksək keyfiyyətli foto-video qeydealma qurğularından istifadə olunmur, tədqiqat və istintaq orqanlarına isə materialların obyektiv qiymətləndirilməsi üçün heç də hemişə kifayət qədər informativ olan foto-video materiallar daxil olmur, beləliklə də təbbi intellektə ehtiyac yaranır. Kriminalistik əhəmiyyətli əlamətlərin saxlanması üçün foto-video materiallar yaddaş quşusundan baxış prosesində kriminalist, tədqiqat zamanı isə yüksək texnoloji biliyə malik ekspert tərəfindən götürülməlidir. Əks diaqnostik və ya eyniləşdirdici əhəmiyyətli əlamətlər silinə, təhif oluna bilər.

2018-2021-ci illərdə Məhkəmə Ekspertizası Mərkəzinin uyğun ekspertlər kollektivi tərəfindən rəqəmsal fotoçəkilişlərdə və rəqəmsal videoyazılarda qeyde alınmış informasiyanın kriminalistik tədqiqatı istiqamətində istintaq tələbatı analiz olunmuşdur. Analizin nəticələrinə görə aşağıdakı aktual ekspert məsələlərinin siyahısı müəyyən olunmuşdur:

a) Eyniləşdirdici:

- foto-video materialda qeyde alınmış vəsiṭanın, qapalı və açıq məkanın eyniləşdirilməsi;
- fotoçəkilişin və ya videoyazlığın həyata keçirildiyi texniki vəsiṭənin – yazma qurğusunun eyniləşdirilməsi;
- foto və video görüntülərin yaramına mənbəyinin müəyyən olunması.

b) Diaqnostik:

- foto və video təsvirlərdə qeyde alınmış obyektlərin, əşyaların (paltaların, insanların, elindəki vəsiṭanın, nəqliyyat vasitəsinin markasının, modelinin, dövlət qeydiyyat nömrəsinin və s.) eyniləşdirilməsi məqsədi ilə görüntülerin rəqəmsal emallı (küydən təmizlənməsi, filtrlənməsi, bərpası);
 - fotoçəkilişdə və video yazıda təsviri olan əşyaların ölçülərinin, aralarındaki məsafənin, başqa həndəsi parametrlərin və hərəkət eden obyektin hərəkət parametrlərinin müəyyən olunması;
 - fotoçəkilişin və videoyazlığın situasiya hallarının (yazma quşusunun yeri, hazırlanma vaxtı və zamani, ilin fəsli, meteoroloji şərait və s.) müəyyən olunması;
 - fotoçəkilişin və videoyazlığın texniki hazırlanma halının (kodlaşma, tekrar kodlaşmanın, montajın və digər dəyişikliklərin olub-olmaması və s.) müəyyən olunması.
- Siyahidan göründüyü kimi əvvəller analog foto-video materiallar üzrə həll olunan məsələlərin rəqəmsal materiallar üzrə həll üçün metodiki təminat yenilənməlidir. Ekspert təcrübəsi göstərir ki, rəqəmsal foto-video təsvirlər üzrə sadalanan məsələlərin həlli üçün portret, videotexniki, fonoskopik, kompüter-texniki məhkəmə ekspertizalarının ayrı-ayrı metodlarından və ya kompleks yanaşmadan istifadə tələb olunur.
- Qeyd olunanlar onu deməyə əsas verir ki, rəqəmsal foto və video materiallarının məhkəmə ekspertizasının keyfiyyətinin qaldırılması üçün metodiki təminatlar keyfiyyətcə yenilənməli, bu sahədə hazırlanacaq ekspertlərin hazırlıq programlarında əsaslı

dəyişikliklər edilməlidir. Təqdim etdiyimiz metodiki materialın rəqəmsal foto-videoşəvərlər üzrə ekspert qarşısında qoyulan sualların həllində yardımçı olacağının düşünürük. Bu sahədə hazırlanacaq ekspertlərin hazırlıq planı ilə əlaqədar şöbəmizdə işləmmiş material isə ayrıca çap olunacaqdır.

1.3. Səs və nitqin məhkəmədə istifadə edilməsi tarixi haqqında

Cavabdehin şahid tərəfindən sesinə görə tanınması proseduru ilk dəfə 1660-ci ilde İngiltərədə aparılmış məhkəmədə tətbiq edilmişdir.

Sovet İttifaqında səs və nitqin ekspertizasından cinayətkarın operativ axtarışında və günahının sübut olunmasında ilk istifadə hadisəsi 1949-cu ilde olmuşdur. Həmin ilin yayında ABŞ səfəriyinə zəng vuraraq, sovet xarici agenturası haqqında məlumatlı satmaq fikrində olduğunu bildirən sovet diplomatının səsyazısından ona qarşı qaldırılan məhkəmə prosesində maddi sübut kimi istifadə edilmişdir.

Lev Kopelev və Aleksandr Soljenitsin DTK-nın xüsusi institutunda telefon dənişığının səs yazısının linqvitik analizini aparmış, dənişiq signalını xüsusi texniki vasitələrlə tədqiq etmiş, səsin əsas tonumun statistikasını aparmışlar.

Qərbədə səsin spektroqramının (görünən nitqin) eynileşdiricisi vasitə kimi təqdim edilmiş ilk dəfə 1966-ci ildə Amerikada məhkəmədə qeydə alınmışdır. Bu işin ekspertiza tədqiqatını ekspert Lourens Kerst yerine yetirmişdir.

SSRI-də kompleks fonoskopik ekspertizanın reyindən məhkəmədə sübut kimi ilk dəfə 1971-ci ildə istifadə olunmuşdur. Buna qədər isə səs və nitqin ekspertizası, əsasən SSRI DTK-nın Kriminalistika İnstitutunda, «Дальная свяź» elm istehsalat birliliyinin akustika bölmələrində aparılmışdır. Sonralar bu cür

tədqiqatlar SSRİ Daxili İşler Nazirliyinin və Ədliyyə Nazirliyinin müxtəlif ekspert müəssisələrində də həyata keçirilmişdir. Azərbaycanda məhkəmə-fonoskopik ekspertizasının keçirilmesi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində olmaqla XX əsrin sonu – XXI əsrin əvvəlinə, videoşəvərlərin məhkəmə-videoqrafik ekspertizasının keçirilmesi isə XXI əsrin ikinci onilliyinə təsadüf edir.

1.4. Audio və videoşəvərlərin ekspertiza məsələləri

Müasir dövrde sesin və təsvirin maqnit lentlərinə, kompüterin sərt diskinə, müxtəlif yazı qurğularının daşınan və daşınmamayan yaddaş qurğularına və s. daşınıcılara yazılıması geniş yayılmışdır. Son illərdə audio, video və kompüter texnikasının artması, onların asanlıqla əldə oluna bilən və məişətdə istifadə olunan cihazlara əvənləşdirilmiş video yazılışlarının müxtəlif xarakteri audio və video yazılışların aparılması imkanlarını artırılmışdır. Informasiyanın ötürülmə formasından asılı olaraq, bu informasiyanın müxtəlif xarakterli daşınıcılarda (audio və videokasetlərde, fles yaddaş kartlarında, telefonlarda, kompüter disklərində və s.) saxlanması şərait yaranır. Cinayət və mülki proseslərə aid arasıldılarda işin hallarını öyrənmək məqsədi ilə belə materiallardan istifadə olunur. Nitqin və təsvirin yazılıldığı vasitələrin (kağız, audio və videokaset, telefon, kompüter diskləri və s.) və materialların təhqiqatə tövdim olunması səs və nitqle, təsvirlə bağlı ekspert tədqiqatlarının aparılması tələbini ortaya atmışdır. Beləliklə, sesin (o cümlədən şifahi nitqin) və videotəsvirlerin yazılıldığı informasiya daşınıcıları, həmin daşınıcılardakı səs (o cümlədən şifahi nitq) və videotəsvirler məhkəmə ekspertizasının tədqiqat obyektlərindən birinə چevrilmişdir. Müxtəlif audio və videotəsvir vəsiyələri ilə yazılmış səslerin, şifahi nitqin, videotəsvir vərin və yazma qurğularının ekspertizası audio və videoşəvərlərin kriminalistik ekspertizası adlanır.

Audio ve **videoyazılan kriminalistik ekspertizası** audio ve videoyazmanın tekniki vasıtalarının, eləcə də maqnit lentinə və başqa informasiya daşıyıcılarına yazılımş nitqin, digər səs informasiyalarının **ve videotəsvirin diaqnostikası** və eyniləşdirilməsi məqsədilə keçinilir.

Kriminalistikada **səs** və **şifahi nitq** bağlı ekspertizanın müxtəlif şəkildə adlandırılmasının qeydə alınır. Elmi ədəbiyyatda vokalaqrif, fonetik, fonoqrafik, videofonoqrafik, akustik, fonoskopik, videofonoskopik, səs yazısının kriminalistik ekspertizası anlayışları işlədiilmişdir.¹ Rusiya Federal Məhkəmə Mərkəzində müelliflər kollektivi tərəfindən hazırlanmış kitabda ekspertizaya təqdim edilmiş materialın videoqram olmasına asılı olaraq, aparılan ekspertizanın videofonoqrafik və fonoqram olmasına fərqləndirmək, onları videofonoqrafik ekspertiza adı ilə birləşdirmək təklif olunur. **Videofonoqrafik ekspertiza** termin birleşməsinin birinci komponentinə daxil olan termin elementlərinin sayı üçdür: video, fono, qrafo. Müasir dövrdə terminə qoyulan tələblər baxımdan anlaysın bu cür adlandırılmasının məqsədə uyğun deyildir.² Bu elementlərdən birincisi – **video** sureti, ikincisi **fono səs**, **qrafo** isə yazmaq mənasını verir. **Skop** termin elementi yunan dilindən (skopeo baxıram) olub, müşahidə, vizual öyrənmə mənəsi verir. Tərkibində skop termin elementi olan anlayışlar惆dur. Bu terminlər fizikada, tibbdə və başqa elm sahələrində qeyde alınır. Fonoskopik ekspertiza terminində skop elementi səsle bağlı informasiyanı görmə, onun üzərində emalıyyat aparma anlamında işlenir. **Skop** termin elementindən istifadə olunması səs dalğalarının yazılıması və bu dalğalar üzərində müşahidələr aparılması ilə əlaqədar ola bilər. Doğrudan da, səsle bağlı ekspert tədqiqatlarında, ilk növbədə, fiziki parametrlər əsasında müəyyən nəticələr elde etməyin mümkünüyü fikri güclü olmuşdur.

Fonoskopik ekspertizanın iki növünü fərqləndirmək fikrini qəbul etmək olar. Nezərə almaq lazımdır ki, bu iki növ bir-biri ilə qarsılıqlı əlaqəlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, videofonoqrafik ekspertiza termini ilkin semantikasına görə ekspertizanın obraz və görünüşə bağlılığını ifade edir. Burada yalnız səs üzərində tədqiqat əsas deyildir.

Fonoskopik ekspertizanın maqnit fonoqramlarının kriminalistik ekspertizası olması fikrinə də ədəbiyyatda rast gəlinir. I.S.Yurkov fonoskopik ekspertizanın səsyzmanın texniki vasitələrinin, eləcə də maqnit lentinə yazılış nitqin və digər səs informasiyasının diaqnostika və eyniləşdirmə məsələlərinin həlli məqsədilə keçirildiyini qeyd edərək, fonoskopik ekspertizanın iki istiqamətini fərqləndirir. Onun fikrine görə, birinci istiqamətə aparılan fonoskopik ekspertizanın obyekti səsyzmanın texniki tərefi, ikinci istiqamətə aparılan fonoskopik ekspertizanın obyekti isə insanların şifahi nitqidir. Müəllif bu istiqamətlərdə eksperitlərə tədqiqatlarınn müvafiq olaraq, fonoqramların yazılılığı maqnit dasıycılarının və onların yazılılığı vasitələrin tekniki tədqiqatı və şifahi nitq fonoqramlarının tədqiqatı adlandırır. O göstərir ki, hər iki tədqiqat prosesi diaqnostika və eynileşdirmə məsələlərini özündə birləşdirir.³

I.S.Yurkovun fikirleri ilə qismən razılışmaq mümkündür. Doğrudan da, fonoskopik ekspertizada səsyzmanın texniki tərefi ilə bağlı tədqiqat aparılır. Məsələn, maqnit lentində mexaniki montajın əlamətlərinin axtarılması, sesyazma cihazının müəyyənənəşdirilməsi, sesyzma cihazının eyniləşdirilməsi və s. Müəllifin işlətdiyi *maqnit fonoqramının texniki tədqiqi* ifadəsi və *maqnit fonoqramı* termini isə qüsurludur. Əvvəla, maqnit fonoqram texniki tədqiqə məruz qalmır. Maqnit lenti texniki baxımdan öyrənilir. Texniki tədqiqat yazıma qırğusu ilə də bağlı ola bilər. Bütün bu hallarda bilavasitə fonoqram deyil, onun

¹ Bax: Идентификация человека по магнитной записи его речи. М., РФЦЭ, 1995, с.5.

² Bax: İsmayılova M. Terminologiyanın əsas məsələləri. Bakı, 2000.

³ Bax: Криминалистические экспертизы, выполненные в органах внутренних дел. М., 1988, с.47

yazıldığı qurğu, material texniki nöqtəyi-nezərdən öyrənilir. Məsələn, maqnit lentinin texniki təsirlərə (kəsilib yenidən yapıdırılma, maqnit örtüyünün zədələnməsi və s.) məruz qalıbmaması aydınlaşdırılır. İ.S.Yurkovun fikirlərinde mübahisə doğuran ikinci məsələ isə onun fonoskopik eksperizanı yalnız insan nitqinin yazılılığı fonoqramın tədqiqi ilə bağlamasıdır. Fonoqramda yalnız insan nitqi deyil, başqa xarakterli səsler də ola bilər və bu cür səslerin tədqiqi də çox vaxt təhqiqat üçün əhəmiyyət daşıyır. Fonoqramdakı səsler esasında onun hansı şəraitdə və mühitdə yazılmış haqqında fikirlər iрeli sümük mürmkündür. Məsələn, fonoqramda qağayı və dalğa səslerinin qeydə alınması onun dəniżkənarında yazılıması qənaatine galmayı əsas verir.

A.Ş.Kaqqanov «fonoskopiya» termininin phone - ses, nitq, kūy ve skope - baxıram, müşahidə edirəm sözlerindən əmələnən, mürekkeb sözün komponentlarının mənalarının cəmiinə gəldiyini, mürekkeb sözün vizual tədqiqi olmasının qeyd edir. O, bu qənaatən vizual tədqiqatı ifadə etmədiyindən yanlışdır. Mülliif A.A.Levinin teknif etdiyi «kriminalistik akustika»⁴ terminini de uğursuz sayır. A.Kaqqanova görə bu növ eksperitiza «ses yazılarının kriminalistik eksperitizasi» adlandırılmalıdır.⁵

Ses və nitqə bağlı olan bu eksperitiza növünün adı ətrafında elmi mübahisələr davam etsə də, təcrübədə və ədəbiyyatda dəha çox istifadə olunan variant məhkəmə-fonoskopik eksperitizasıdır. XXI əsrin birinci onilliyinin sonuna kimi Azərbaycanda da qəbul olunmuş termin – məhkəmə-fonoskopik eksperitizasi termini olmuşdur. Lakin, sonradan daha ümumi anlayış olan audio və videoyaziların kriminalistik eksperitizası kimi daxil edilmişdir.

Cinayət işinə maddi sübut və ya fono-videoşənəd kimi daxil edilmiş fonoqram və videofonoqram prosessual yoxlamadan

⁴ Леви А.А. Звукозапись в уголовном процессе-М: Юрид.лит. 1974, с.36
⁵ Каqqанов А.Ш. Криминалистическая экспертиза звукозаписей-М.Юрлитинформ, 2005, с.12-13.

sonra, yəni uyğun eksperitiza aparıldıqdan sonra prosessual əhəmiyyət kəsb edir.

Sübütetməde audio və videoyazılardan istifadə edilməsi imkanlarını anlamaq üçün cinayət prosesinde olan audio və videoyaziların yaranma şəraitinə görə sistemləşdirmək lazımdır. Dərkətme üsulu kimi belə sistemləşdirmə cinayət işləri üçün audio və videoyaziların əhəmiyyətini müəyyən etmeye imkan verir.

I / qrup - prosessual yolla elde edilmiş yazılar;
II / qrup - operativ axtarış yolu ilə elde edilmiş yazılar;
III / qrup - insanların əmək fəaliyyəti nəticəsində yaranmış yazılar.

Bu 3 qrupa polisin növbəti hissəsinə, yanğından müdafiə şöbəsinə, «Təcili yardım»ın dispetçirinə daxil olan signallar, aviadispetçer xidməti ilə təyyarenin ekipajı arasında olan danışqlar, elektrostantsiyalara, qaz təchizati idarələrinə və demiryol müəssisələrinə daxil olan ses məlumatları, məisət-xidməti sahəsində avtomatlaşdırılmış sistemlər tərəfindən (taksi, rabitə müəssisələri və s) qəbul edilmiş fonoqramlar, bank xidməti sahəsində, ticarət müəssisələrinə avtomatlaşdırılmış cavabverən qurğuların səsyazları, bank, maliyyə və kommersiya fealiyyətinə təhlükəsizlik nəzareti videoyaziları addır. Cinayət prosesində belə audio və videoyaziların mövcudluğu, sübutetmə prosesində əhəmiyyətə malik olan faktların əşkar edilmesinin vacibliyini zəruri edir.

- konkret bir şəxsin müəyyən yerde, müəyyən vaxtda olması və ya olmaması faktı;
- baş tutan danışqlar faktı;
- müəyyən instansiyalara müraciət faktı;
- xuliqanlıq hərəkətlərində təqsiri olan şəxsin askar edilmesi (yalancı çağırış, böhtan, və s.);
- qəzalara, katastroflara səbəb olan hadisələr zamanı vəzifəli şəxslərin verdiyi serəncamların düzgün olub-olmadığını müəyyən edən təqsiriliyin dərecesi;

- baş vermiş hadiseler barede daxil olan siqnallar ve bunlara selahiyetli şexslerin reaksiyası;
- konkret bələ vəziyyətlərdə vaxtında qəbul edilmiş qərar ve verilmiş sərəncamlar.

Bu cür eldə olunmuş audio və video materiallar sənədlər əlamətinə malikdir və «diger» sənədlər anlayışına daxildir. Bu qrupun xüsusiyyəti ondan ibarətdir ki, bu cür sənədlər haqqında vəzifəli şexslərdə məlumat olur, digər şexslər isə baş vermiş hadisenin səyazalarının fiksə olunması haqqda xəbərdarlıq edilir.

Bir qayda olaraq, bələ sənədlərin həqiqiliyi istintaq və ya

məhkəmə zamanı yoxlanılır (məsələn, dindirmə zamanı) və xət vəzifəli ekspertiza yolu ilə yoxlanılmanın aparılması zərurət yaranır.

/IV qrup - özündə şəxsi həyatdan epizodlar saxlayan (məsələn, ailədə müəyyən bir tədbir) audio və videoyazılardır. Bu zaman yazılış tədbirdə iştirak edən bütün şexslerin razılığı ilə baş verir. Bələ sənədlər bir sira faktiki məlumatlara malik olub, cinayətkarın şəxsiyyətini, cinayətin yerini, vaxtı və şahidləri müəyyən etməyə imkan veren maddi sübut əhəmiyyətinə malik olur. Bu cür eldə olunmuş videoşənədlərdə təsadüf nəticasında cinayetle bağlı və istintaq üçün əhəmiyyətə malik olur.

Bu qrupa daxil olan audio və videoyazalar müəyyən istintaq hərəkətləri nəticəsində (axtanş, götürmə və s.) əldə edildikdən sonra, bu işdə marağı olan və ya istintaqa kömək etmək isteyən vətəndaşlar tərəfindən təqdim edilməklə cinayət işinə daxil edilə bilər. Bələ fonogramların sübut əhəmiyyətinə malik olması nəzərdə tutulmuş qaydada müəyyən edilir. İbtidai qanunda istintaq və təhqiqtə aparan orqan bu materialların maddi sübut kimi qiymətləndirən zaman bu materiallardakı məlumatların həqiqi olduğunu əmin olmalıdır.

V qrupa hər hansı bir hadisəni və ya əməli müəyyən etmeye imkan verən, əvvəlcədən hazırlanmış görməkə vizual və ya akustik informasiyani fiksə etmək məqsədiə həyata keçirilən və

vətəndaşlar tərəfindən təqdim olunan materiallar daxildir. Bu ya özünün günahkar olmadığı və ya digər şexslerin günahkar olduğunu sübut etmək məqsədile, ya da baş vermiş hadisədə faktı təsdiq etmək üçün, burada iştirak edən şexslerin rollarını və hərəkətlərini müəyyən etmək məqsədilə həyata keçirilir. Audio-videoyazma ya gizli suretdə - hadisədə iştirak edən şexslerin xəbəri və razılığı olmadan, ya da açıq suradə onların xəbəri və razılığı olmaqla, yaxud da yazılışın aparılması haqqda əvvəlcədən xəbərdarlıq etməkə, vəzifəli şexslerin iştirakı ilə həyata keçirilir. Bələ video-fonosənədlərin hüquqi vəziyyəti eyni deyil. Əger yazılış gizli formada həyata keçirilmişdirse, onda audio-video yazının autentikliyi tam və hərəkəflə yoxlanıldıqdan sonra maddi sübut kimi istifadə oluna bilər. Əger yazılış vəzifəli şexsin iştirakı ilə yazılımışsa, onda bu materiallar cinayət-prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq burada iştirak edən selahiyətli şexsin təsdiqləmesi şərti ilə aparıldığıda sübut əhəmiyyətinə malikdir. Lakin, ekspert praktikası göstərir ki, şübhəli şexsin təqsirliyini və ya təqsirsizliyini sübut etmək üçün bələ audio-videoyazilar uyğun ekspertizadan keçidkən sonra maddi sübut rolu oynaya bilər.

V/ qrupu böyük kütlə qarşısında çıxışlarının, söhbətlərin, mühazirələrin, müsahibələrin, mətbuat konfranslarının yazılıdığı audio və videoyazalar təşkil edir. Əger bələ audio-video materiallar böhtən, təhqir, dövlət quruluşuna zidd xarakterə malik olarsa, bələ yazılar bitmiş cinayətin texniki sübutları olurlar. Bunnardan radio və ya telefon xuliqanlığı faktını sübut etmək üçün istifadə oluna bilər. Bu zaman sübutetmə vasitəsi bu yazılarının ekspertizası olur. Bu qrupa daxil olan video və fonosənədlərdən müəyyən halları, faktları müəyyən etmək, şəxsiyyəti xarakterizə etmək üçün maddi sübut kimi istifadə etmək olar. Bu qrupun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bələ fiksə olmuş yazılar geniş kütüleyə məlum olur və bunların çoxlu sayıda şahidləri olur.

VII qrup müəlliflik hüququnun pozulması nəticəsində qeyri-qanuni olaraq suretçixarma və ya istifadə olunma ilə bağlı olan audio və videoyazılardır. Bele yazıların maddi sübut kimi istifadə olunması üçün bir qayda olaraq ekspertizanın teyin edilməsi ve uyğun ekspertizanın aparılması zəruri olur.

Cinayət prosesində yaranma mənbəsinə, teyinine və yerinə görə yuxarıda adları çəkilən hər hansı bir qrupa aid edilən audio və videoyazılardan qanunvericiliğdə göstərilən qaydada götürülməli, tədqiq edilməli və cinayət işinə maddi sübut kimi əlavə edilməlidir. Yuxarıda qeyd olunmuş qruplara məxsus audio və videoyazılardan ekşəriyyətinin prosessual əhəmiyyətə malik olması və ya məhkəmədə sübut kimi istifadə olunması üçün onların etibarlı qorunması heyata keçirilməli və materialların həqiqiliyinin yoxlanılması imkanlarına malik olmalıdır.

Audio və videoyazılardan maddi sübut kimi istifadəsinə diqqəti yanaşılmalı, onların autentikliyinin müəyyən olunması zamanı müasir tələblərə cavab verən elmi-texniki vasitələrdən istifadə olunmalıdır. Digər mənbələr (məsələn, şahid ifadələri) müasir zamanda çox vaxt fonoqramda yazılış informationının həqiqiliyinə etibarlı prosessual zəmanət vermir.

1.5. Audio və videoyazılaların məhkəmə kriminalistik ekspertizalarının predmeti və obyekti

İnsan sesinin yaranmasında iştirak edən orqanların fərdililiyi hər bir şəxse məxsus sesin də fərdi səciyyə daşımıASI üçün zəmin yaradır. Müxtəlif şəxslərin seslerinin bir sıra fiziki xüsusiyyətleri - təzliyi, davametmə müddəti, intensivliyi fərqli ola bildiyindən bu parametrlər esasında ses və nitqi fərqləndirmək də mümkündür.

1999-cu ilde Moskvada nəşr olılmış «Məhkəmə ekspertizası ensiklopediyası»nda fonoskopik ekspertizanın esas məsələləri şəxsi sesine görə eyniləşdirilmiş, ses və video yazı qurğularının eyniləşdirilməsi kimi teyin olunur.⁶ Bundan başqa bu ekspertizada

diaqnostika məsələləri də yerinə yetirilir. Beleliklə, fonoskopik ekspertizada məsələlərinin iki əsas növü fərqləndirilir:

Audioyazılarnın kriminalistik ekspertizasında tədqiqat obyekti səs və nitq yazılımış informasiya daşıyıcısı, bu daşıyıcıda olan səs və nitq, eləcə də səs və nitq yazıldığı qurğudur. Ses informasiya daşıyıcı kimi ilkin olaraq maqnit ləntləri istifadə edildiyindən audioyazılarnın ekspertizasına aid ədəbiyyatda «maqnit lənti» ifadesi çox işlenir. Bu birləşmə bezi hallarda audioyazılarnın ekspertizasına dair anlayışların teyini zamanı da istifadə olunur. Müasir dövrdə səsi müxtəlif daşıyıcılara yazmaq mümkündür. Bu baxından maqnit lənti ses informasiya daşıyıcısının bir növüdür. Ses informasiya daşıyıcısındaki fonoqramda subyektin nitqi və ya subyektlərərəsi nitq ola bilər. Ona görə de fonoqramdakı nitq monoiloq, diaлоq və poliloq formalarından birində, yaxud danişiq prosesinin gedisindən, iştirakçıların sayından asılı olaraq qeyd edilən formaların ikisini və ya üçünü özündə birləşdirə bilər. Bütün hallarda yazılış danişiq müəyyən linqvistik təm olub, məhdidir. Fonoqram səyazma vəsiatı ilə ses daşıyıcılarına (maqnit ləntinə, kompüter diskinə, lazer diskləre, telefonə və s.) yazılış səs informasiyasıdır.

Şifahi nitqin məhkəmə ekspertizası zamanı insan sesinin akustik parametrləri, nitq prosesində istifadə edilən dil və hər onların rəbəti, nitqdə işlənmə xüsusiyyətləri, ədəbi dil normasından kənarəçixmanın xüsusiyyətləri, diktörün tələffüz və intonasiyasının spesifik cəhətləri, nitqin qurulma xüsusiyyətləri, həmçinin sesin fiziki parametrləri əsasında ümumi, xüsusi və fərdi əlamətlər müəyyənənşdirilir.

Audioyazılarnın kriminalistik ekspertizası üçün ekspertizaya təqdim edilən material müəyyən informativ yüksək malik olmalıdır. Fonoqramdakı informasiya müxtəlif aspektlərdən tədqiq olunduğundan onun qiymətləndirilməsinə də ayrı-ayrı istiqamətlərdən yanaşılır. Linqvistik tədqiqatın obyekti nitqdir. Tədqiqat üçün ilk növbədə nitqin həcmi və məzmunu təyin edilir.

⁶ Энциклопедия судебной экспертизы. М., 1999, с. 465-466.

Fonoqramdakı şifahi nitq müyyən həcmə malik olur və bu həcm nitqin tərkibindəki sözlərin sayı ilə ölçülür. Ümumiyetlə, mətinin həcmini təyin etmək üçün müxtəlif dil vahidlərində istifadə etmək mümkündür. Təcrlübədə mətinin həcmi daha çox sözforma, cümle və abzasla ölçülür. Mətinin həcminin abzas əsasında təyin edilməsinin müyyən qüsürü cəhətləri vardır. Bu cəhətlər, bir tərəfdən həcmin yüksək tərtib vahidinə görə müyyənənəşdirilməsi ilə, digər tərəfdən abzasın öz həcminin dəyişkənliliyi ilə bağlıdır. Xüsusi halda abzas bir cümlədən (hətta, bir sözformadan) ibarət ola bilər.

Nitq müəllifinin müyyən edilməsi məqsədilə aparılan linqistik tədqiqat üçün mətnin müyyən həcmə malik olması vacibdir. Kiçik həcmli mətnlər əsasında eyniləşdirmə məsələlərinin həlli çox zaman mümkün olmur. Tədqiqata imkan verən minimal həcm və onun təyini prinsipləri bir çox aspektlərdən bu gündək işlənməmiş aktual problemlərdəndir.

Audioyazılardan kriminalistik ekspertizasının obyekti maqnit lentinə və digər informasiya daşıyıcılarına yazılımış informasiya, ses, nitq və maqnit və rəqəmsal səsyzərəmə vasitələridir. Bu obyektlər arasında nitq daha çox dil materialı olduğundan audioyazılardan kriminalistik ekspertizası da linqistik metodla tədqiqat özünəməxsus yer tutur. Eyni zamanda, müəllifşünaslıq ekspertizasında da tədqiqat obyekti nitq olur. Lakin bu ekspertizada tədqiq edilən yazılı nitqdır. Buna görə də audioyazılardan kriminalistik ekspertizası və müəllifşünaslıq ekspertizalarının həm oxşar, həm də fərqli cəhətləri vardır.

Bələ ki, yazılı nitq dilin kommunikativ funksiyasının yerinə yetirilməsi məqsədilə dil üçün qəbul olunmuş işaretər sisteminin (əlfba) elementləri vasitəsilə nitqin qrafemlər zənciri ilə ifadəsidir. Şifahi elementləri vasitəsilə nitqin qaydalardan səsləndirilməsidi. Nitqin bu iki növü kriminalistik ekspertizanın müəllifşünaslıq və audioyazılardan kriminalistik ekspertizası növlərini fərqləndirmənin əsasında durur.

Yazılı nitq informasiyanın yazı vasitəsi ilə ötürülməsinə aid hadisələr kompleksini özündə birləşdirir və onun ifadə planı qrafemlərin (hərflerin) müyyən ardıcılıqla birləşmiş zəncirləridir. Yazılı nitqdə hərflərdən başqa dırğu işaretəri və müxtəlif sayıda hərf birləşmələrindən sonra istifadə olunan boşluqlar (probəl, ara) qeyde alınır. Şifahi nitqdə müxtəlif sayılı fonem birləşməsinin telefonfüzü və telefifz aktları arasında bir-birindən zaman parametrinə görə fərqlənən pauzalar (susmalar) informasiyanın ötürürcüsü rolunda çıxış edir. Informasiyanın ötürülməsi zamanı sesin tonu, vurma, intonasiya, prosodik vahidlər də xüsusi rol oynayır. Pauza və digər prosodik elementlər yazılı nitqdə istifadə olunan dırğu işaretərini, elektrə də probəl əvəz edir. Yazılı nitqin əsas vahidlərinin – qrafemlərin funksiyasını isə şifahi nitqdə fonemlər yerinə yetirir. Deməli, hərf-ses (qrafem-fonem) dırğu işaresi-pauza, probəl-pauza, dırğu işaresi-prosodik vahid uyğunluğundan istifadə etməklə yazılı nitqi şifahi nitqe və əksinə, şifahi nitqi yazılı nitqe çevirmek mümkündür.

Ekspert qarsısında qoyulan məsələlər cərgəsində nitqin bu və ya digər növünün kimi mensubluğununu təyin etmek xüsusi yet tutur. Belə tədqiqatlar zamanı nitqin onu yazan və ya canlandıran şəxslə bağlı informasiya daşıya bilecək vahidlərə seqmentasiyası aktual məsələlərdən birini təşkil edir. Hər iki nitq növünün informasiya ötürürcüsü kimi çıxış etməsi onlar arasında olan ümumi cəhətlərdən ən başlıcasıdır.

Bu iki nitq növünü fərqləndirən cəhətər toplusu onların maddiləşmə formasında təzahürünü tapır. Yazılı nitqin maddiləşmiş forması yazdır. Şifahi nitqin maddiləşmiş forması isə fonoqramdakı danişqdır. İcraçı birinci halda dilin orfoqrafiya qaydalarından və xətdən, ikinci halda isə orfoepiya qaydalarından və intonasiyadan istifadə edir. Fərdin yazı verdisi, orfoqrafiya qaydalarını menimsemə dərəcəsi yazılı nitqdə eks olunursa, şifahi nitqdə şəxsin intonasiya vərdişləri və orfoepiya qaydalarını menimsemə dərəcəsi ifadəsini tapır. Müllişfünaslıq və audioyazılardan kriminalistik ekspertizası da bu parametrlərə bağlı

tədqiqatlar məsələyə müxtəlif aspektlərdən yanaşmayı tələb edir. Sənəd icraçısını xəttə görə müəyyənənşdirilmək, elyazmada buraxılmış ortografiq sahələrin xarakterinə görə müəllif haqqında informasiya əldə etmekle bağlı ekspert tədqiqatı, danişanın ses, intonasiya, tələffüz parametrləri əsasında müəyyən nöticələr çıxarmaq üçün aparılan araşdırımlar bir-birindən fərqlənir. Bu tədqiqatarda bir-biri ilə kəsişən məsələlər (məsələn, sözün səhv tələfzünün yazida ifadəsinin tapması) azdır.

Kommunikativ məqsədile həyata keçirilən nitqin neticəsi mətnidir. Yazılı və şəhəfi nitqin ümumi cəhətləri onların mətn seviyyəsində tədqiqində oxşar metodikadan istifadə etməyə zəmin yaradır. Yazılı nitqin mənşəsi olan mətn onun icraçının tələffüzünün, intonasiyasının, aksentinin xüsusiyyətləri haqqında informasiya daşıdır. Bu baxımdan yazılı nitqi canlandırmaqla, onun icraçısı haqqında müəyyən məlumatlar əldə etmək mümkün deyildir. Şəhəfi nitqde isə informasiya yalnız səsde cəmləşmir, mətnin müxtəlif vahidlərində paylanır. Deməli, müəllifşünsünləşmiş ekspertizası üçün yazılı mətni şəhəfi nitq formasında canlandırmaq əhemmiyyət daşımadığı halda, audioyazaların kriminalistik ekspertizasında fonoqramdakı danişığı mətnə çevirmek tədqiqatın vacib məsələlərindən biridir.

Cinayətlərin açılmasında, cinayətkarların tapılmasına məhkəmə ekspertizaları, o cümləden kriminalistik ekspertizanın yeni növlərindən biri olan audioyazaların kriminalistik ekspertizası mühüm rol oynayır. Məhkəmə fonoskopiyası insan səsi və nitqinin, səsyazma vasitələrinin, eləcə də səsin yazıldığı materialların xassələrini öyrənir, kriminalistik məsələlərin həlli məqsədile onların tədqiqat metodlarını hazırlayırlar. Maqnit lentiñne və ya başqa informasiya daşıyıcılarına yazılımış səs informasiyası cinayət hadisəsinin halları haqqında müəyyən məlumatla malik olur. Bununla əlaqədar, fonoqramlar və onların yazılılığı yazı qurğuları cinayət işi üzrə maddi sübut statusu alır, səs, nitq, səsyazma qurğusu, səsin canlandırıldığı mühit, səsin

yazılılığı informasiya daşıyıcıları isə audioyazaların kriminalistik ekspertizasının obyekti olur.

Audioyazaların məhkəmə kriminalistik ekspertizası tədqiqatının əsas obyekti maqnit lentiñne və ya başqa informasiya daşıyıcılarına elektromaqnit signallar və digər formada yazılımış insan nitqi və sesidir. İnsan səsi anlayış kriminalistik nöqtəyi nəzərdən fərdin psixi və fiziki xüsusiyyətləri, eləcə də insanın nitq aparatının özünməxsusluğu ile səciyyələnir.

Audioyazaların kriminalistik ekspertizasının predmeti səs və nitqin tədqiqi ile bağlı olan elmi biliklərdir. Səs və nitq müxtəlif elmlər tərəfindən tədqiq olunduğuundan fonoskopik ekspertiza fizika, akustika, linqivistika, riyaziyyat, elektronika, psixologiya, mətnşünaslıq, məntiq və bir sıra digər elm sahələrinə, o cümlədən bu elmlərin qoşlaşğında yaranmış yeni elmi istiqamətlərə (məsələn, riyazi dilçilik, psixolinqvistika və s.) aid biliklärən bəhralenir. Bu elm sahələrinin köməyi ilə hazırlanmış vəsiṭə və metodların vəhdətinə əsaslanan audioyazaların kriminalistik ekspertizası istintaq və məhkəmə organlarının qoşduğu suallara cavab verə bilir.

Metodik ədəbiyyatlarda audio və videoyazaların məhkəmə kriminalistik ekspertizasının obyekti 2003 - 2007-ci ilədə belə müyyəyen edilmişdir: "... görüntü və (və ya) ses şeklinde məlumat mənbəyindən və bu mənbənin qeydə alındığı maddi daşıyıcıdan (maqnit yazılışından) ibarət bir sistem." Rəqəmsal yazı üçün bu tərif tam sayıla bilməz, çünki təsvir və (və ya) səsdən əlavə, yazının informasiya daşıyıcısına yazılmış texnologiyasını eks etdiən digər kriminalistik əhəmiyyəti məlumatlar da ola bilər.

Müasir şəraitdə rəqəmsal yazılar üçün maddi daşıyıcı (informasiya daşıyıcısı) rəqəmsal yazının bayt ardıcıllığı ilə yerləşdirilmesi (faylin) üçün hazırlanmış sərt yaddaş disk, optik disk, yazı qurğusunun daxili və ya daşınan fles yaddaş kartılandır. Ona görə də "texniki" obyekti olaraq hər hansı bir hadisəni qeyd etmək üçün müasir informasiya texnologiyalarının tətbiqi

neticesinde əldə olunan rəqəmsal yazı üç səviyyə ilə xarakterize olunur:

- 1) informasiya daşıyıcısı ilə (maddi daşıyıcı ilə) ayrılmaz
- 2) müəyyən standartın (struktur konteynerinin) məlumat quruluşu,
- 3) orada qeyd olunan məlumatlar ("görüntü və (ve ya) ses şəklində məlumat mənbəyi", digər məlumatlar).

2.1. Audioyazılarnın məhkəmə kriminalistik ekspertizasının həll etdiyi məsələlər

Audioyazılarnın məhkəmə kriminalistik ekspertizası ilə həll olunan məsələlənin iki növü fərqləndirilir: eyniləşdirimə və diaqnostika.

Audioyazılarnın məhkəmə kriminalistik ekspertizasında aşağıda eyniləşdirme məsələləri yerinə yetiliş bilər:

- fonoqramdakı səs və nitqə ekspertizaya təqdim olunmuş eksperimental səs və nitq nümunələrinin müqayisəedici tədqiqatına əsasən səs və nitqə görə şəxsin eyniləşdirilməsi;
- fonoqramdakı danışçıda iştirak edən diktörlərə məxsus səs və nitqin eyniləşdirilməsi (fonoqramdakı səs və nitqi danışçıda iştirak edən diktörlər üzrə ayırma);

- Fonoqramın yazılılığı səsəyazma

eyniləşdirilməsi;

- fonoqramda qeydə alınmış səs siqnalının hansı konkret mənbəyə (avtomobile, saatə və s.) məxsusluğunun aydınlaşdırılması.

Audioyazılarnın məhkəmə kriminalistik ekspertizası zamanı yerinə yetirilən diaqnostika məsələlərinin əsas dairesi asağıdakıları əhatə edir:

- fonoqramdakı danışçıda iştirak edən diktörlər haqqında müxtəlif diaqnostik (diktörlərin cinsi, yaşı, başqa fiziki xüsusiyyətləri, səvad derecəsi barəsində) məlumatlar;

- fonoqramdakı nitqin xüsusiyyətləri (sərbəst nitq, hazırlanmış nitq, oxuma);
- fonoqramın yazılıma şəraitinin müəyyənəşdirilməsi;
- fonoqramı hazırlayan şəxsin istifadə etdiyi cihazların texniki imkanlarını bilmə səviyyəsi;
- fonoqramın orijinal və ya surət olmasının müəyyən olunması;
- fonoqramın hazırlanmasında bir və ya bir neçə səsəyazma cihazından istifadə olunub-olunmamasının müəyyən olunması;
- səsəyazma prosesində istifadə olunmuş cihazların, eləcə də səs dəşyicisinin xüsusiyyətlərinin müəyyən olunması;
- fonoqramda montajın olub-olmamasının müəyyən olunması;
- fonoqramda montaj varsa, onun xüsusiyyətlərinin təyini;
- fonoqramlarda intensiv küt və təhriflər hesabına aydın eşidilməyən danışığın bərpası və s.

Bələliklə, audioyazılarnın məhkəmə kriminalistik ekspertizası səsə və nitqə görə şəxsin eyniləşdirilməsi, fonoqramdakı səsə görə onun mənbəyinin müəyyənəşdirilməsi, fonoqramın deyişməyə məruz qalıb-qalmaması məsələlərini həll etməyə imkan verir. Eləcə də, tətbiq olunan metod və vəsitielərdən istifadə etməklə səsəyazma qurğusunun diaqnostikasını aparmaq, fonoqramdakı səs və nitqə görə danışanın cinsini, yaşını, nitq orgaňalarının anatomik xüsusiyyətlərinin müəyyənəşdirilməsini, danışanın intellektual seviyyəsini, etnik və regional mənşubiy-yətini, sosial mövqeyini, danışq anındakı emosional vəziyyətini, nitq qüsurlarını və s. təyin etmək mümkündür. Təbii ki, sadalananlar fonoskopik ekspertizanın məşğül olduğu məsələlərin tam dairesini əhatə etmir. Məsələn, fonoskopik ekspertiza yolu ilə fonoqramdakı nitqin tipi, kommunikasiya aktında iştirak edənlərin sayı, onların nitq prosesində iştirakının xarakteri, kommunikasiyanın xarakteri (monoloq, dialoq, poliloq), fonoqramdakı nitqin oxunması, onun spontanlığı, səsin teqid olunması, yamsılanması və s. kimi məsələlərə bağlı reyler də vermək olar. Məhkəmə ekspertizası obyektivlik, hərətəfəlilik və

tamlik tələb etdiyindən burada hansı məsələləri həll etməyin mümkün olması birmənali qiyometləndirilməlidir. Yəni, hər bir məsələ həm qoyuluşu, həm də həll edilmək nöqtəyi-nəzərdən şərh olunmalıdır.

İstər eynileşdirmə, istərsə de diaqnostik məsələlərin həlli müasir tədqiqat metodlarından istifadəni, eləcə də ekspertin yüksək nəzəri, təcrubi hazırlığa malik olmasına tələb edir. Sadalanan məsələlər üzrə ekspert tədqiqatları mürekkeb olub, kifayət qeder çətin proseslərdir. Fonogramın həcm və keyfiyyətindən asılı olaraq, onların tədqiqinə sərf olunan zaman da müxtəlif olur.

Bəzən ekspert qarşısında qoyulmuş suallara cavab vermek olmur və ya qismen cavab vermək mümkün olur. Bu, ekspertizanın obyekti olan ses və nitqin xüsusiyyətləri, fonogramın keyfiyyəti və hər sira başqa amillərlə bağlı ola bilir. Danışanın emosional xüsusiyyətləri və bir sıra başqa amillərlə bağlıdır. Danışığa təsiri, səsyazma qurgularının çoxluğu və müxtəlifliyi, istər nitqin linqvistik, istərsə də fiziki parametrlərinin kifayət qədər öyrənilməməsi də qeyd olunan amillər sırasındadır.

Qeyd etmək lazımdır ki, fonogramlarda intensiv kuy və təhriflər hesabına aydın eşidilməyən danışıçı müxtəlif rəqəmsal filtrlər vasitəsi ilə müyyəyen dərəcədə yaxşılaşdırılaq mümkündür. Lakin, kükən təmizləmək məqsədi ilə filtrlərin tətbiqi danışığın spektrin də müyyəyen komponentlərin də filtrlənməsinə səbəb olur ki, bu də bəzi eynileşdirici əlamətlərin itmesinə getirir. Ona görə də danışığın keyfiyyətinin yaxşılaşdırılmasında seçilən filtrin xüsusiyyətləri ekspert tərəfindən nezəre alınmalıdır.

Audioyazaların mehkömə kriminalistik tədqiqatının əsas obyekti maqnit lentinə və ya başqa informasiya daşıyıcılarına görünməyən elektromaqnit signalları kimi yazılımlı insan nitqi və səsidiir. İnsan səsi anlayışı kriminalistik nöqtəyi-nəzərdən fərdin psixi və fiziki xüsusiyyətləri ilə şərtlənir, onun nitq aparatının

özünəməxsus hərəkətlərinin nəticəsi kimi başa düşülür. Ona görə də ses və nitq müxtəlif əslənlərlə tədqiq olunur.

2.2. Ses və nitqin tədqiqat əslənləri

Audioyazaların mehkömə kriminalistik ekspertizası məsələlərinin həlli prosesində üç növ təhlilən – auditiv, linqvistik və instrumental təhlilən istifadə olunur.

Auditiv təhlil prosesində ekspert səslenən nitqin variasiyalığına təsir edən daxili amillər qrupunu öyrənir. Göstərilən amillər ses və nitq əmələ gətirən səs trakti organlarının fərdi-anatomik xüsusiyyətləri, danışanın cinsi, yaşı ilə bağlıdır.

Auditiv təhlil zamanı ekspert ses və nitqin artıkuulyası xüsusiyyətlərini, sesin tembrini, melodikiyini, ritmini, nitqin sürətini, aksent xüsusiyyətlərini, fərdi nitq vərdişlərini – emosional çalarları, selisliyi, dinamikliyi öyrənir.

Mehkömə ekspertizası nezəriyyəsində qəbul olunmuş *ümumi əlamətlər* toplusunun müəyyənənleşdirilməsində auditiv təhlil xüsusi rol oynayır. Tədqiqatın bu hissəsində mübahisəli fonogramda danışığı tədqiq olunan diktoran və eksperimental ses və nitq nümunəsi təqdim olunmuş şəxsin (adından eyniləşdirici tədqiqat aparılan şəxsin ses və nitq nümunələrinde müvafiq əlamətlərin müqayisəsi aparılır. Auditiv təhlilə şəxsin ses və nitqinin (ses və nitqin ümumi auditiv qavranmasına, sesin tembral çalarlarına, danışiq manerasına, bəzi spesifik nitq xüsusiyyətlərinə görə) oxşar və ya fərqli əlamətlərinin müyyən edilməsi əsas götürür.

Linqvistik təhlil nitq materiallarında olan linqvistik vahidər seviyyəsində eyniləşdirici (fərqləndirici) əlamətlərin seçilmesi məqsədilə aparılır. Bu təhlil tədqiqata təqdim olunmuş her bir fonogramdakı nitqin ayrı-ayrılıqla təhlilini, linqvistik əlamətlərinin müyyəyen edilib öyrənilməsini, qeydiyyatı və təsvirini nəzərdə tutur. Ekspert tədqiqatın bu hissəsinin obyektləri – şifahi nitq və onu təşkil edən vahidlərdir. Linqvistik eyniləşdirici əlamətlər toplusu müxtəlifiyi və rəngarəngliyi ilə seçilir. Burada konkret

Şəxsin şifahi nitqində dil vahidlerini necə işlətməsi, onun dil normasına emelletmə, hemiçinin dil normasını pozma xüsusiyyətləri araşdırılır, üzə çıxarılır, qeydə alınır. Sonra müvafiq əlamətlərin təqdim olılmış müqayisədici danişq nümunəsində olub-olmaması nəzərdən keçirilir. Audioyaziların məhkəmə kriminalistik ekspertizasının linqvistik təhlili mərhələsində ekspertiza nəzəriyyəsində xüsusi əlamətlər adlandırılan əlamətlər öyrənilir.

Ekspertizaya təqdim olunmuş mübahisli və müqayisədici fonoqramlar üzrə **instrumental təhlili** tədqiq olunan materialın keyfiyyətindən asılı olaraq müxtəlif üsullarla aparıla bilər. Tədqiqatın bu hissəsi uyğun qrup əlamətlərinin aşkar olunmasına yönəlmışdır. Bu məqsədə fonoqramda qeyd olunmuş nitq signallarının prosodik və spektral xarakteristikalarının ölçülməsi və analizi aparılır.

2.3. Ses və nitqin eyniləşdirici əlamətləri

Auditiv və linqvistik əlamətlər. Ekspertizada şifahi nitqin esas tədqiqat metodu kimi auditiv və linqvistik təhlildə istifadə olunur. Bu tipli təhlili ekspertlərdən nitqin təleffüz mexanizmini, onun qanuna uyğunluqlarını, təleffüz əlamətləri sistemini, şifahi nitq vərdişlerinin formallaşma xüsusiyyətlərini, fərdi təleffüz əlamətlərini, şifahi nitq prosesini bilməsini tələb edir. Ekspert tədqiqatları üçün mümkün əlamətlərin təsnifi də vacibdir.

Şifahi nitqin təhlili və tədqiqinin ilkin mərhəlesi həmin nitqi dinləmə, ona ardıcıl qulaqlaşdırmasıdır. Auditiv təhlili yalnız nitqin dinleniməsi əsasında aparılır, linqvistik təhlil həm qulaqşarma, həm də nitqin yazılı mətnin təhlili əsasında yerine yetirilir. Auditiv təhlilin neticələri subyektiv seciyyə dasıyla bilər. Çünkü bu, ekspertin ses informasiyasını qəbul etmək bacarığına əsaslanır. Auditiv təhlilə yaranmasından və təbətiindən asılı olmayaraq, sesin xassələri tədqiqat obyekti olur.

Nitqin linqvistik tədqiqi ekspertin nitqle bağlı xüsusi biliklərinə, ekspertin nitqin ümumi və xüsusi xassələrini qavrama bacarığına esaslanır. Bu zaman tədqiqat obyekti linqvistik sistem təşkil eden şifahi nitq, həmçinin bu nitqin yazıya alınmış mətni olur.

Şifahi nitqin növlərindən biri - danişq dili istintaq və ekspert təcrübəsində daha tez-tez tədqiqat obyektine çevrilir. Danişq dilinin realizasiyası xüsusi şərtlərə seviyyələnir. İfadə və fikrin qabaqcadan düşünlənməsi, dil metarialının qabaqcadan seçilməməsi, kommunikasiyada iştirak edənlərin vasitəsiz ünsiyyəti, nitq aktının sərbəstliyi bu şərtlər sırasına daxildir. Danişq dilinə dil sisteminin bütün seviyyələrinə - fonetikaya, leksikaya, morfolojiyaya, sintaksise aid xüsusiyyətlər xasdır. Danişq dili bir qayda olaraq, situativ seciyyə daşıyır. Diktörən emosional vəziyyəti həm verbal vasitələr sisteminde, həm də sesin tembrinde, seviyyəsində, nitqin tempində, intonasiyada, dilxarici parametrlərdə və s. ifadəsini təpdir.

Şifahi nitqin ekspertizasında ses obrazlarının öyrənilmesi tələbatı meydana çıxır. Ona görə də, ekspertin qarsısında yalnız sesli nitq informasiyاسını qavramaq və deşifrovka etmək deyil, həm də bu informasiyanı təsvir sisteminə keçirmək kimi vəzifə durur. Bu cəhət tədqiqat prosesində görme analizatorlarından istifadə etmək imkanlarını aydınlaşdırmağı tələb edir.

Yazılmış şifahi nitqin mətninə struktur-semantik tam kimi baxmaq olar. Bu mətn linqvistik tədqiqatın predmetinə çevrilir. Belə olduqda, nitq parçlarının mezmunu təhlili mentiqi-semantik (psixolinqvistik) modelin qurulmasını nəzərdə tutur. Modellesdirmə prosesi mezmunu proqnozlaşdırmağı, verbal qovşaqları təyin etməyi, sözlər və məna əşalarları arasında məzmun əlaqəlerini, eləcə də ümumi məzmunu təyin etməyi özündə birləşdirir.

Şifahi nitqin yazıya köçürülməsi prosesində nitqin intonasiya təşkili haqqında məlumat itirilir. Bu informasiyanın ayrılması və qeyd olunması üçün modellesdirmədə nitqin melodik konturları, vurğu, pauza, eləcə də nitq axınının sesin əsas tonuna və

danişanın nitqinin intensiviliyine göre fərqlənen hissələri xüsusi simvollarla işaretlenir. Bu cür işərələr fonetik transkripsiyaya əsaslanır. Fonetik transkripsiya nitqin işare tərefini, dialekt, artikulyasiya və aksent xüsusiyyətlərini qeyd etməyə imkan verən işare və simvollar toplusudur. Azərbaycan dili üçün bu, Azərbaycan elifbasının hərfəri və qəbul olunmuş xüsusi simvollardan ibarət olur.

Sesin və şifahi nitqin təhlili metodikasının işlənməsi zamanı əlamətlərin düzgün təsnifatı xüsusi ehəmiyyət kəsb edir. Bu nitqin səs hadisəsi kimi tedqiqinə imkan verir. Bu hadisə zamanı eşitmə yolu ilə aşağidakı ümumi akustik əlamətlər izlənilir: sesin ucalığı (yüksek, alçaq), sesin gücü (güclü, orta, zəif), tembi—qadın səsi üçün (yüksek, orta, zəif), kişi səsi üçün (xüsusi yüksək, orta, aşağı). Sesin xüsusi akustik əlamətləri - ucalığı, gücü, tembi danişq prosesində şəraitdən və diktörün emosional vəziyyətindən asılı olaraq deyişə bilər.

Şifahi nitqin eyniləşdirici əlamətlərinin təsnifi müvafiq nitq vərdişlərin təsnifini əhatə edir.

- artikulyasiya vərdişləri - nitq orqanlarının uzlaşmış hərəketi;
- təleffüz vərdişləri - konkret dilə aid nitq səslərini təleffüz bacarığı;
- intonasiya vərdişləri - dinamik vurma, melodika, pauza, temp və bu kimi nitq vəsítələrindən istifadə bacarığı;
- orfoepik vərdişlər - mili dilin normallarına uyğun təleffüz;
- leksik vərdişlər - sözdən istifadənin semantik və grammatik normalarını tətbiq etmək bacarığı;
- sintaktik vərdişlər - sintaktik vəsítələrdən istifadə bacarığı;
- üslubi vərdişlər - məzmunu daha aydın ifade edən sözü, ifadəni, dəyaniqli nitq konstruksiyasını tətbiq etmək bacarığı.

Şifahi nitqin əlamətləri ümumi və xüsusi olmaqla iki yere bölünür.

Ümumi əlamətlər nitqin əhəmiyyətli xassələrini,

məsələn, şifahi nitqdən istifadə etmə seviyyəsi kimi ümumi

xassələri əhatə edir. Xüsusi əlamətlər şifahi nitqin ayri-ayrı terəflərinə xas elementləri, o cümlədən şifahi nitq bacarığının

ayrı-ayrı elementlərini özündə birləşdirir. Ümumi və xüsusi əlamətlər qarsılıqlı əlaqəli olsa da, ümumi əlamət təyin edicidir. Şifahi nitq verilmiş dilin sistemine daxil olan müxtəlif cinsli elementlərin qarşılıqlı əlaqəli mürekkeb quruluşudur. Bu strukturda xüsusi seviyyə dilin fonetikada öyrənilən (səsler, müxtəlif tipli vurğular, intonasiya) səs vahidlərini əhatə edən dilin səs quruluşudur.

Nitqdə istifadə olunan səs vahidlərinin ardıcıl zəncirləri sözün səs cildini yaradır. Bu sözler vəsítəsi ilə müyyəyen mezmun ifadə olunur. Sözlərin və morfemlərin səs cildlərinin fərqləndirilmə vəsítəsi kimi, nitq səslerinin təhlili üçün kriminalistlər dilçiliyin xüsusi bölməsi olan fonologiyadan istifadə edirlər.

Bələliklə, nitqin fonetik quruluşu onun ümumi əlaməti olub, bir sıra xüsusi əlamətləri - fonoloji, akustik əlamətləri özündə birləşdirir.

Şifahi nitqin ümumi fonetik əlaməti fonetik vəsítələrin normaya uyğunluğunun qiymətləndirilməsi yolu ilə təyin olunur.

Şifahi nitqin ümumi fonetik əlamətləri sırasında artikulyasiya bacarıqları xüsusi yer tutur. Bura artikulyasiya bacarıqlarının inkişaf seviyyəsi (yüksek, orta, zəif), artikulyasiya aparatının hərəkət tempisi (süreli, orta, yavaş, patoloji lənglik) və onun əlaqələndirmə derecəsi (yüksek, orta, aşağı) kimi əlamətlər addır. Temp və əlaqələndirmə derecəsi aşağıdakı göstəricilərə görə təyin edilir:

- təleffüz olunan səslerin artikulyasiya əlaqəsi;
- danişq prosesində nəfəs alıb vermənin rassionallığı;
- ritmiklik;
- eyni səslerin təleffüzü zamanı artikulyasiya bacarıqlarının dayanıqlılığı.

Fonoloji bacarıqlarla bağlı ümumi əlamətlər aşağıdakılardır.

- orfoepik (təleffüz) vərdişlərinin inkişaf derecəsi; bu təleffüz olunan səhvlərin sayından asılı olaraq təyin edilir. Yüksek inkişaf etmiş, inkişaf etmiş, az inkişaf etmiş və inkişaf etməmiş təleffüz vərdişləri fərqləndirilir. Vərdişin keyfiyyət dərəcəsi düz-səhv,

normativ-qeyri normativ qiymətlərə deyərləndirilir; nitqin ritmik təşkil (söz, məntiqi vurğunun qoyulması, pauza və s.) dərəcəsi bəle qiymətləndirilir: yüksək, orta, aşağı; nitqin melodiklik dərəcəsi də eyni qayda ilə qiymətləndirilir- yüksək, orta, aşağı.

Sıfahi nitqin xüsusi əlamətlərinin təsnifi. Nitqin səs quruluşunun müxtəlif xassələrini ifadə edən xüsusi əlamətlər nitqin strukturunun pozulmasında özünü göstərir. Müyyəyen səs vəsítələrindən istifadətərmə, tipik nitq situasiyasında danışanın istifadə etdiyi səs vəsítələrinin konkret nisbeti də xüsusi əlamət sırasına daxil olur.

Artikulasiya bacarığını xüsusi əlamətləri aşağıdakılardır:

- yaranma yeri və üsuluna, eləcə də nitq organlarının səsin yaranmasında iştirakına görə (passiv, aktiv, xarici, daxili) nitq seslərini seciyyələndirən əlamətlər;
 - seslərin tələffüzü zamanı artikulyasiya orqanlarının fealiyyətinin intensivliyi (əzələ intensivliyi);
 - tələffüz olunan seslərin nitq aparatının qüsurları (dikisiya qüsurları) ilə bağlı əlamətləri- xırılılı, boğuş.
- Fonoloji bacarıqların xüsusi əlamətlərinə aşağıdakılardır:
- nitq sesinin tələffuzünün pozulması, daha doğrusu, qüsuri, qeyri-normativ tələffüz;
 - orfoepiyanın (tələffüzün) müyyəyen ritmik-melodik qaydalarının pozulması;
 - sıfahi nitqin müyyəyen ritmik-melodik qaydalarının (məsəlen, vurğu qaydalarının) pozulması.

Sıfahi nitqdən istifadə seviyəsi. Grammatika qaydalarını bilmək və böyük söz ehtiyati, müyyəyen şəraitə uyğun nitq manerası bu və ya digər şəxsin düzgün normativ nitqə malik olmasına təminat vermir.

Nitqdən istifadə etmək seviyəsi (yüksek, orta, aşağı) düşünmə qabiliyyətinin inkışaf etməsindən (inkışaf etmemesindən) xəbər verir. Məsəlen, danışanın zəif nitq qabiliyyətini onun söz ehtiyatının azlığı, stereotip, qısa, yarımcıq, bəzən anlaşılmaz frazalardan istifadə etməsi sübuta yetirir.

Grammatik bacarıqların inkisaf seviyəsi. Bacarığın inkisaf dərəcəsi haqqında tələffüz olunan sehvlerin miqdarına və xarakterine görə fikir söylemək mümkündür. Inkisaf seviyəsinin təyin kəmiyyət və keyfiyyət meyarlarının tətbiqini asanlaşdırır.

Üslub bacarıqlarının inkisaf seviyəsi. Üslub insan fealiyyətinin elmi, işgúzar, istehsal və digər sahələrində ən yaxşı seviyədə ünsiyyəti temin etmək üçün istifadə olunan dil vəsítələrinin özünməxsus toplusudur.

Fərdi üslub hər bir şəxse məxsus dil vəsítələrinin toplusunu əhatə etmək yanaşı, onun təhsil və nitq təcrübəsi prosesində öz fikrini ifadə üçün əldə etdiyi bacarıq və vərdişlərdir. Üslub bacarığının inkisaf derecəsi yüksək, ota və aşağı ola bilər. Dil vəsítələrindən istifadənin özünməxsusluğu. Bu və ya digər dil vahidlerinin, nitq hissələrinin, sintaktik quruluşların yüksək tezlikli tətbiqini əhatə edir. Müyyəyen funksional üslublar dil vəsítələrinin çoxluğu ilə təyin olunur.

Sintaktik konstruksiyaların eyniləşdirmə dəyərini qiymətləndirmə zamanı nitq üçün əsas yaradan şəraitini nəzərə almaq tələb olunur. Bu qrupa müyyəyen tipli cümlələrdən (sade və mürəkkəb; bağlayıcılı və bağlayıcısız), sintaktik rabitedən, xüsüslişdirmədən, müxtəlif frazeoloji ifadələrdən istifadə etmək bacarıqları daxildir.

Lügət ehtiyatı və leksik bacarıqlar. Lügət ehtiyatı əhəmiyyəti dərəcədə böyük və ya məhdud (kiçik) ola bilər. Sinonimlərdən və müxtəlif variantlardan istifadə söz ehtiyatının böyük olmasına xəbər verir. Professionolizmlərdən, leksik-üslubi sehvlerdən, dialektizmlərdən, jargonlardan, arqolardan, alınma sözlərdən istifadə etmək, sözləri sehv işlətmək, söz yaradıcılığı ilə bağlı sehvler buraxmaq lügət ehtiyatının azlığını göstərir.

Nitq bacarığının stereotip xassələri yalnız müyyəyen şəraitdə meydana çıxır. Məsələn, eğer nitq mörzusu keçmişdə müzakirə olunubsa, danişaq normal psixi və fiziki şəraitdə gedir. Bu halda nitq vərdişinin müyyəyen sistemli müşahidə olunur. Baxılan vərdişlərin xüsusiyyətləri mütəhərrikdirlər (variativdir) və danişığın

baş verdiyi şeraitin dəyişməsindən asılıdır. Buna görə de eynileşdirmə əlamətinin və onun üst-üste düşməsini qiymətləndirəkən şerait amili, danişanın nitqindəki əlamətlərin verballığı nəzəre alınmalıdır.

Bir sıra əsəb və psixi xəstəliklər, ağır infeksiyalı və intoksikasiyali mənzərələr nitq səslerinin tələffüzündə patoloji dəyişikliklər yaradır. Belə verdişlər (kəkələmək, xarlı və s.) çox dəyaniqli olur.

Nitq verdişlerinin qəsəbən təhrif çox vaxt gizlətmə, bəzən təqlid məqsədi daşıyır. Gizlətmə, adətən savad derecəsini aşağı salmaq və mürəkkəb dili vəsittələrindən istifadə etməmək, çox vaxt nitqin üslubi və leksik əlamətlərinin deyişmək yolu ilə elde olunur.

Əlamətləri qiymətləndirərkən şifahi nitqin tipini (dialoq, monoloq, poliloq) nəzəre almaq lazındır.

Bələliklə, danişanın şifahi nitqinə görə onun şəxsiyyəti və nitqin məzmunu haqqında informasiyalar almaq olur. Məzmun informasiyası verilmiş xəbərdəki məlumatlar toplusudur. Fərdi informasiyalar- üslubda, leksikada, qrammatik quruluşda, kompozisiyada, şifahi ifadənin məzmun və strukturunun dil ifadəsində yer alır.

Nitq əlamətlərinin ümumi ekspert tədqiqi məhkəmə-fonoskopik ekspertizasının ümumi metodikası əsasında aparılır. Qeyd olunduğu kimi, şifahi nitqi tədqiqat obyekti olan şəxsle bağlı eyniləşdirmə və diaqnostika məsələlərinə aid ekspert tədqiqatları müxtəlif bilik sahələrindən xəbərdar mütəxəssislərin iştirakı ilə keçirilir.

Bir neçə ekspertenin rəyi olduqda ümumiləşdirici qərarın qəbul edilməsi çatınlı meydana çıxır. Bu, onunla bağlıdır ki, hər bir xüsusi qərar müstəqil yolla qəbul olunur və müxtəlif xassələrin tədqiqinə əsaslanır.

Instrumental (akustik və riyazi) əlamətlər. Akustik eynileşdirici əlamətlər nitq signallarının fiziki təbiətinin fərdliyini, nitq traktının anatomiq quruluşunun və tələffüz organlarının hərəkətinin mexsusiliyini eks etdirir. Ses dalğalarının fiziki təbiəti bu

əlamətlərin ölçülməsinə imkan verir. Riyazi əlamətlər ya nitq yaranmanın analizi üçün yaradılmış xüsusi riyazi modeller vasitəsi ilə, ya da ölçülü akustik parametrlərle işləmək üçün yaradılmış xüsusi alqoritmrlər müəyyən edilir.

Danişanın eynileşdirilmesi zamanı nitqin akustik və riyazi parametrlərini aşağıdakı üç formadan birində göstərmək olar: 1) vaxtin funksiyası kimi təyin olunan; 2) fonetik elementin funksiyası kimi müəyyənəldiriləri; 3) vaxta və mətnə görə ortalaanan.

Akustik əlamətləri dörd qrupa bölmək olar: 1) nitqin dinamik spektri ilə əlaqəli; 2) nitqin intensiviliyi ilə əlaqəli; 3) nitqin müdafiə ilə əlaqəli; 4) səsin əsas tonunun tezliyi ilə (OTT) əlaqəli əlamətlər.

Spektral əlamətlərə aşağıdakılardır:

- formant oblastlarının sayı;
- formant oblastlarının yuxarı və aşağı sərhəd qiymətləri;
- hər formantın daslığı enerji;
- formant tezliyinin orta qiyməti;
- formant tezliyinin qiymətinin orta kvadratik meyli;
- evvelde, sonda və stasionar sahələrde formant tezliyinin orta dəyişmə sürəti;
- formantın dəyişmə sürətinin orta kvadratik meyli;
- formant tezliklərinin nisbeti;
- birinci formanta nisbətən formantın maksimal meyli.

İntensivlikə əlaqəli əlamətlər aşağıdakılardır:

- hecanın intensivliyinin orta qiyməti;
- saitlerin intensivliyinə görə sözün strukturu;
- hecaların intensivliyinə görə sözün strukturu;
- vurğulu, vurğudan evvel və vurğudan sonrakı saitlerin intensivlikləri nisbətinin orta kvadratik meyli;
- fonetik sözün intensivliyinin orta qiyməti;
- vurğusuz hecanın vurğunun hecaya nisbətinin enerji strukturu;
- formantın intensivliyinin hecanın intensivliyinə nisbeti.

Temporal (seslenme müddeti ile elaqeli) elametlere
asağıdakilar addır:

- ifade tempi;
- orta heca müddeti;
- orta ses müddeti;
- orta vokal müddeti;
- vurğulu, vurğudan evvel, vurğudan sonraki hecaların orta davametmə müddeti;
- vurğulu, vurğudan evvel, vurğudan sonraki hecaların davametmə müddətlərinin orta kvadratik meyli;
- pauza müddeti;
- orta pauza müddeti;
- pauzaların ümumi müddeti;
- sait və samit səslərin müddətlərinin nisbeti;
- sait səslərin müddətlərinin nisbeti;
- keçid və stasionar hissələrdəki səslərin müddətlərinin nisbeti.

Əsas tonun tezliyi (ƏTT) ile elaqeli elametlere aşağıdakilar
addır:

- orta ƏTT;
 - orta ƏTT-nin orta kvadratik meyli;
 - ƏTT-nin deyişməsinin orta süreti;
 - ƏTT-nin deyişmə istiqaməti;
 - ƏTT ilə intensivlik arasında korrelyasiyanın xarakteri;
 - ƏTT-nin minimal və maksimal qiyməti.
- Kompyuter bazasında yaradılmış analizator danışanın eyniləşdirilməsində böyük rol oynayan və məndən asılı olmayan bir səra riyazi elametləri müyyən etməyə imkan verir. Baxılan vaxt anında seçilmiş signallın hissesi üçün qısa müddəti enerji spektri de belə elametlərdəndir. Spektral korrelyasiya, spektral keçid, dispersiya, sıfırı kesmə tezliyi, ekstremal nöqtələr arasında interval paylanması, variativlik göstəricisi, intonasiya konturunun əyilme bucağı, ƏTT-nin birinci töremesinin dispersiyası,

seslenmiş nitqin nisbi davametmə müddəti və bu kimi elametlər de riyazi elametlərə aiddir.

3.1. Audioyazılارın məhkəmə ekspertizasının aparılma mərhələləri

3.1.1 Hazırlıq mərhəlesi

Bu mərhələde aşağıdakı işlər yerinə yetirilir:

- ekspertizanın təyin edilmesi haqqında qərarla tanışlıq; bu zaman ekspert qarşısında qoyulmuş suallar və işin hali aydınlaşdırılır;
 - fonoqramın müyyən edilməsi və götürülməsi faktını öyrənmə;
 - əvvəl bu fonoqram əsasında tədqiqat və ekspertiza aparılmışdırsa, verilmiş reyple tanış olma;
 - fonoqramda səsi və nitqin olması ehtimal edilən şəxs haqqında bioqrafik xarakterli məlumatlarla tanış olma;
 - bağlamanın bütövlüyünü yoxlamaq, onun üzərində olan möhür və yazıları təsvir etmək;
 - bağlamanı açmaq və içərisində olanlarla qərarda göstərilmiş materialların siyahısı ilə tutuşdurmaq;
 - kasetin və ya katuşkanın bütövlüyinə, üzərindəki yazılarla, lentin tipinə, buraxılma vaxtına, lentin rənginə, rakkordun varlığına, onun rənginə və üzərindəki yazıya baxmaq, əger audiomaterial rəqəmsal formada təqdim olunmuşdursa, informasiya daşıyıcısında fiziki və digər təsir elametlərinin olummasını yoxlamaq, informasiya daşıyıcısında məlumatın varlığını yoxlamaq və bu faktları qeydə almaq.
- Sonrakı şübhələrin qarşısını almaq məqsədi ilə ekspertizaya təqdim edilmiş material reyin tertibi zamanı etrafı təsvir edilmelidir. Əgər eksperidə hər hansı şübhə və ya işin halına aid sual yaranarsa, yaxud qoyulmuş sualların aydınlaşdırılması tələb olunarsa, bu haqda ekspertizanı təyin edənə vəsatet göndərilir.

3.1.2. İlkin tədqiqat mərhəlesi

İlkin tədqiqatın aparılması prosesində ekspert qoyulmuş suallara cavab vermək üçün təqdim edilmiş nümunələrin yararlı olub-olmaması haqqında neticəyə gəlməli, ekspertizə təyin etmiş prosessual şəxse müqayisədici ses nümunələrinin təqdim edilməsi (eğer müqayisədici nümunə təqdim edilməmişdirse və yaxud ilkin materialla müqayisədici nümunə tədqiqat üçün yararsızdırsa) bərəde vəsətən verilir, təqdim edilmiş material üçün məqbul olan tədqiqat üsulu seçilir və materialın tədqiqatı üçün hazırlanır.

Ekspertizaya təqdim edilmiş fonaqramın yazılımasına istifadə olunan səsyzərma qurğusunun və informasiya daşıyıcısının xüsusiyyətləri və səsyzərma üsulu öyrənilir.

Fonaqramın hazırlanmasında istifadə olunan cihazın aşağıdakı texniki xüsusiyyətləri müəyyənlesdirilir:

- səsyzərma qurğusunun və mikrofonun adı (markası, modeli);
- maqnit lətentin tipi;
- yazılışın növü (cığırların sayı, mono və ya stereo);
- yazılışın sürəti (1,2; 2,4; 4,76; 9,5; 19 sm/san);
- səsyzərma qurğusunun yazma ucluğunun standart vəziyyətə nisbətən yerdəyişməsi
- yazma qurğusunun program təminatının imkan verdiyi yazma formatları;
- yazı qurğusunun yazma rejimləri;
- səsyzərmada istifadə olunan program təminatının adı;
- rəqəmsal informasiya daşıyıcısının texniki xüsusiyyətləri

Təqdim edilmiş mübahisəli fonaqrama görə onun yazıldığı cihazla ekspertizaya təqdim edilmiş cihazın xarakteristikalarının uyğunluq dərəcəsi müəyyən edilir, cihazların texniki xarakteristikalarında uyğunsuzluq müşayyən edildikdə, sıfarişçiye təqdim edilmiş fonaqramın yazılılığı cihazın təqdim edilmesi ilə bağlı müraciət olunur. Əgər bu mümkün olmazsa, fonaqram

yazıldığı cihazın texniki parametrləri ilə bağlı məlumat təlib olunur.

Fonaqramın yazılılığı qurğunun parametrləri yazılımış ses siqnalına müəyyən qədər təsir edir və fonaqramın xüsusiyyətlərində özünməxsus iz qoyur. Ona görə də yazılışın aparıldığı yazı qurğusunun tədqiqi tezlik və amplitud təhriflərini aradan qaldırmağa, səsyzərma və səsləndirmə proseslerindəki süret uyğunsuzluğunu nəzəre almağa imkan verir.

Yazma qurğusunun uzunmüddəlli və ya qeyri-peşəkar istismarından irəli gələ biləcək xətalara görə tədqiqata təqdim edilmiş nümunələrin keyfiyyətinin aşağı düşməsi zamanı da yazı qurğularının tədqiqi məqsədə uyğundur. Bu iş tədqiq qədəhənək nümunələrdəki eyniləşdirdici əlamətlərin deqiqliyinə təsir edə biləcək texniki xassələrinin bərpası məqsədi ilə aparılır.

Səsyzərma cihazının aşağıdakı xassələri buna aiddir:

- lətin hərəkət sürəti;
- maqnit ucluğunun maqnit ləntə nəzərən vəziyyəti;
- yazma kanalının buraxma zolağı;
- səsləndirmə kanalının buraxma zolağı;
- yazma kanalının qeyri-xətti təhrif əmsali;
- səsləndirmə kanalının qeyri-xətti təhrif əmsali;
- yazma kanalında kükün mütləq və nisbi səviyyəsi;
- səsləndirmə kanalında kükün mütləq və nisbi səviyyəsi;
- mikrafonun tipi və xarakteristikaları;
- ATX;
- FTX;
- həssaslıq;
- xəttılıq.

Bu xüsusiyyətlərin təyin edilməsi texniki ədəbiyyatda verilmiş cihazların texniki sınaq standartı metodikası ilə aparılır. Belə tədqiqatların aparılması o halda lazımlı ki, təqdim edilmiş fonaqramın keyfiyyəti çox aşağı olsun.

Fonoskopik eksperimentlərdə 3 əsas analiz metodundan-

auditiv,

lingvistik və instrumental metodlardan istifadə olunur. Obyektiñ

tedqiqat üçün yararlılığı hər bir metodun eynileşdirmə ve diaqnostik məsələlərin həlli üçün danişq sinqalının eynileşdirici və diaqnostik elamətlərinin müyyən edilmesi imkanlarından asılıdır.

Fonoqramın ekspert tədqiqatına yararlılığının ümumi kriteriyaları

Fonoqramda yazılmış danişq sinqalının diaqnostik və eynileşdirici tedqiqat üçün yararlı olub - olmaması məsələlərini həll etmək üçün səsyazısının keyfiyyəti, həcmi və nümunə ilə (əgər nümunə teqdim olunmuşdursa) uyğunluq derecəsi qiyametləndirilmelidir.

Yazılışın keyfiyyəti kimi bir çox parametrlər, o cümlədən faydalı sinqalın küye nisbeti və danişığın aydınlıq derecəsi qiyametləndirilir. Bu parametrlər səsyazma qurğusunun maqnit daşıyıcısının texniki parametrlərindən, yazma kanalından, yazılışın aparıldığı akustik şəraitdən və s. aslidir. Ümumi halda audio informasiyanın yazılıma və qəbuletmə traktının texniki parametrləri aşağıdakı şərtləri ödəmelidir.

İşçi təzlik zolağı.....	300-3400 Hz
Dinamik diapazon.....	25 dB-dən çox
Yazma qurğusunun detonasiya əmsali.....	2.0 %-dən az
Qeyri - xətti təhrif əmsali.....	2.0 %-dən az
Məxsusi kükürn seviyyəsi.....	30 dB-dən az

Yazılışın keyfiyyəti bir qayda olaraq aşağıdakı əsas şərtləri ödəmelidir. Xətti və qeyri- xətti təhriflər konkret səsyazma qurğusu üçün müyyən olunmuş normadan çox olmamalıdır; danişqda iştirak edən hər bir diktora məxsus danişq sinqalı üçün sinqal / küy nisbəti 15 dB-dən az olmamalıdır. Qeyd olunan şərtlər əsas tonun parametrlərinin müyyən olunması məqsədi ilə spəktral analiz aparmaq, danişq sinqalının ayrı-ayrı səs tərkibinə görə seqmentləşdirmək, dərzələqli spektrin harmonik strukturu və formant tezliklərini müyyən etmək imkanlarını müyyənənəldir. Özü də əger danişq materialının həcmi kifayət gələnlərdir. Özü də əger danişq materialının həcmi kifayət gələnlərdir.

qədər azdırsa sinqal / küy nisbetini birölcülü sabitterə ölçmə məsləhətdir.

Onu qeyd etmək lazımdır ki, bu göstərilən nəqliyələr xarakterlidir və əsasən əlaqə kanalı və yazı qurğusuna olan tələbərdən götürülmüşdür. Hazırda emaliyyat-tədbirlərində istifadə olunan yeni nəsil yüksək keyfiyyəti xüsusi qurğular vasitəsi ilə yazılımiş daha keyfiyyətli fonoqramlar ekspertizanın obyektləri olur.

Sinqal/küy nisbetini danişq sinqalının osiliqramında lokal hissədə və danişqlararası pauzalarda signalın ortakvadratik enerjilerinin fərqi hesablamaqla müəyyən etmək olar. Hazırda ekspert-fonoskopistlərin avtomatlaşdırılmış iş yerlərinə (AlY) daxil olan, "SIS II", "Otexpert 5.1" və "Justiphone" kimi program terminatları sinqal / küy nisbetini avtomatik ölçmək funksiyalarına malikdir.

Əgər fonoqramın keyfiyyəti qiymətləndirmənin nəticələrindən yuxarıda qeyd olunan şərtləri ödeyir, lakin minimum qiymətə olunmuşdursa, onda ilkin tedqiqatda qurğunun şifahi nitq əlamətlərinin qiymətlərinə təhrifli müyyən edilməli və qiymətləndirilməli, imkan daxilində təhriflərin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Mesələn, yazı qurğusunun cərəyan qida mənbəyinin (akkumulyator, batareyə) zəifləməsi nəticəsində yazılış sürətinin dəyişməsi nəticəsində fonoqramda yaranan təhrifli səslenmə sürətinin korreksiya nəticəsində aradan qaldırılmalıdır.

Bununla belə, tekçə sinqal/küy nisbətinin 15 dB-dən az olmasına əsaslanaraq fonoqramın ekspertiza üçün yararsız olmasının reyinə gəlmək düzgün olmazdı. Təcrübə göstərir ki, bir çox fonoqramlar göstərilən tələblərin ödənilməməsinə baxmayaraq tam eyniləşdirdicili tədqiqat aparmaq, bütün mümkün olan vasitə və metodların tətbiq edilməsi nəticəsində əsaslanmış nəticələrə gelmək olur.

Danişığın aydınlığı fonoqramın əsas keyfiyyət göstəricilərindən biridir. Danişığın aydınlığı kriteriyası aydın başa

düşülen şifahi nitq elementlerinin bütün seslenen elementlere nisbeti kimi qiymətləndirilir. Aydınılıq derecesi kimi hansı şifahi nitq elementindən istifadə olunmasından asılı olaraq sesin, hecanın, sözün aydınılıq derecesi müəyyən olunur. Fonoskopik ekspertizada adətən aydınılıq derecesi kimi sözün və ya hecanın aydınılıq derecesi götürülür. Söz aydınılıq derecesi kimi fonoqramda aydın başa düşülen sözlerin ümumi seslənən sözlərin neçə faizini təşkil etdiyi, heca aydınılıq derecesi kimi isə aydın başa düşülen hecaların ümumi seslənən hecaların neçə faizini təşkil etdiyi qiymətləndirilir. Auditiv, linqvistik və instrumental metodla fonetik analizin aparılması (mikroanaliz) üçün tədqiq olunan dənişq olunan sistemin hər birinə əlavə tələb və ya məhdudiyyəti ola bilər.

Aydınılıq, ekspertlərin xüsusi artikulyasiya cədvəllerindən istifadə etməkla auditiv qəbulun qabiliyyətərinin test olunması yolu ilə yoxlanmasından sonra ekspert qiymətləndirilməsi metodu ilə müəyyən olunur.

Tam linqvistik tədqiqat üçün fonoqramda 150-dən az olmayan slovoform lazımdır. Dənişq signalının qeyd olunan hecmi tam linqvistik tədqiqat aparmaq- seslənən mətinin fonetik təşkilinin, ifadəqurma və sözlərin istifadə individuallığının özünəməxsusluğunu qiyəmtəndirilməsi üçün vacibdir. Õğər fonoqramda ayrı-ayrı ifadələr seslənməsdən sonra ses, heca, fonetik söz səviyyəsində fonetik analiz aparılmalıdır.

Tədqiq olunan materialın kifayət qədər hecmə malik olması tələbi statistik etibarlı nticelərin alınması, ses və nitqin integrə parametrlərinin analizinin aparılması üçün lazımdır. Belə ki, integrə spektral parametrlərin və əsas ton tezliyinin (ƏTT) etibarlı statistik nticelərinin alınması üçün tədqiq olunan səslerin dənişq fraqmentinin 30 saniyədən az olmaması (dənişq pauzası və qeyri lokal hissələrlə birlükde) vacibdir. Õğər tədqiq olunan dənişq siqnalının keyfiyyəti yüksək deyilə onda fraqmentin hecmi daha çox olmalıdır.

Tədqiqata təqdim olunmuş dənişq materialı az hecmə malik olduqda integrə-akustik parametrlərdən istifadə olunması qadağan olunmur. Lakin, ekspert bu parametrlərin əhəmiyyətinin, yeni etibarlılıq derecesinin azalmasını nəzəre almış, əlavə tədqiqat aparmalıdır.

Bələliklə, dənişq signalının hecmi (müddəti) optimal analiz metodunun seçilməsi və alınan nticelərin mötəbərliyinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edir. Aydındır ki, tədqiq olunan dənişq signalının hecminin artması ilə statistik qiymətləndirmənin dəqiqliyi və alınmış nticelərin mötəbərliyi artır. Müxtəlif avtomatik və ya avtomatlaşdırılmış sistemlərin tətbiqi zamanı tətbiq olunan sistemin hər birinə əlavə tələb və ya məhdudiyyəti ola bilər.

Əlavə faktor qismində dənişq materialının ifadəliliyi və birinciliyi də qeyd olunmalıdır. Çoxilik ekspert tecrübəmiz göstərir ki, dənişq materialı üzrə aşağıdakı şərtlər ödəndikdə dənişq materialı eynileşdirici tədqiqat üçün yararlı hesab olunur.

Dənişq materialının reprezentativliyinin qiymətləndirilməsi
Reprezentativlik və ya materialın kifayət qədər hecm və keyfiyyətə malik olması materialın eynileşdirici tədqiqat üçün yararlılıq şərtlərindən biridir. Dənişq material o vaxt reprezentativ sayılır ki, onun hecmi və keyfiyyəti ekspertizada tətbiq olunan metodlardan heç olmasa biri vasitəsi ilə fərdiləşdirici əlamətləri müəyyən etməye imkan versin.

Reprezentativliyin qiymətləndirilməsi zamanı müxtəlif metodlarla – auditiv, linqvistik və instrumental metodlarda eynileşdirici tədqiqatın aparılma imkanları qiymətləndirilir.
Auditiv və linqvistik tədqiqat metodlar üzün dənişq materialı aşağıdakı şərtləri ödəmeliidir:

- fonoqramın keyfiyyəti şifahi nitqin (fonoqramdakı danışım) məzmununu müyyən etməye imkan vermeli, nitq vahidlərinin tələffüz xüsusiyyətlərini özündə adekvat əks etdirmelidir. Adətən hər bir tədqiq olunan şexsin şifahi nitq üçün heca seviyyəsində

aydınılıq derecesi en azı 50 %, bəzi hallarda 30 % olması tələb olunur;

- fonogramda dənişq materialının həcmi 30 san-dən, bəzi hallarda 10 san-dən az olmamalıdır. Dənişanın 3-10 dəq-dən az olmayan (60-80 sözdən az olmayan) sərbəst nitqində tam linqvistik tədqiqat, aparmaq mümkünkündür. Dənişq materialı 1 dəqiqədən az olduqda dənişanın ifadəequrma və sözdüzəltmə fərdi üslub xüsusiyyətini qiyamətləndirmək, elecə də mətnin linqvistik analizini aparmaq mümkün olmur. Lakin, bəzə həcmli material üçün qismən linqvistik analiz, məsələn fonetik və fonematiq analiz aparmaq mümkünkün olur.

Instrumental tədqiqat metodu üçün dənişq materialı

asagidaki sərtləri ödəmelidir:

- ses yazısının keyfiyyəti – faydalı signalların dinamik diapazonu, genişzolaqlı signallar üçün ses/küy nisbetinin orta qiyməti, darzolaqlı və impuls parazit signalların varlığı və əhəmiyyəti, səsyazısının tezlik diapazonu, qeyri-xətti təhriflərin varlığı parametrik analizin aparılması, o cümlədən kepstral xarakteristikaların, eyniləşdirici tədqiqat üçün əhəmiyyətli olan darzolaqlı spektrin harmonik strukturunu, formant xüsusiyyətlərinin ayrılmamasına və qiymətləndirilməsinə, sesin əsas ton parametrlərinin müəyyən olunmasına, dənişq signallarının ayrı-ayrı ses tərkibinə görə seqmentləşdirilməsinə imkan vermelidir;

- şifahi nitqin seslənməsi 30, xüsusi hallarda 10 san-dən az olmalıdır.

Dənişq materialının keyfiyyətinin qiymətləndirilməsi

Dənişq signalların keyfiyyətinin qiymətləndirilməsi zamanı tədqiq olunan nümunənin auditiv və instrumental analiz aparmağa imkan verib-vermeməsi müəyyənleshdirilir. Materialın auditiv analiz üçün yararlılığı eşitmə yolu ilə müəyyənleshdirilir. Auditiv analiz aparılan zaman səsyazısına qoyulan esas tələb dənişığın aydınılıq, başa düşülen olması, eyniləşdirici tədqiqatın aparılması üçün dənişq materialı üzrə diktörə fərdiləşdirən eləmetlərin müəyyən etmək imkanlarının olmasıdır. Adətən tədqiq

olunan materialın heca səviyyəsində 50-60 % aydınılıq sesin tembrini, pauza müddətini, sesin melodikasını (intonasiya aydınılıq) qiymətləndirməye imkan verir. Xüsusi hallarda eğer diktörən dənişq materialının keyfiyyəti ses mühitindən diktöra məxsus intonasiya və heca səviyyəsində aydın olan, bir neçə vürgülü saitin olduğu bli neçə 5-10 saniyelik dənişq fragmenti seçməyə imkan verirse bu eksperitanın aparılmasına imkan verə bilər. Bu şərhlə ki, həmin fragmentlərdə diktörun sesi və nitqi kifayət qədər ifadəli olsun. Yəni, auditiv-linqvistik və parametrik analiz səviyyəsində qeyri-standart, az rast gəlinən fərdiləşdiricili tələffüz əlamətləri özünü bürüze versin.

Dənişq signalların auditiv keyfiyyətinin qiymətləndirilməsindən başqa instrumental analiz üçün yararlılıq nöqtəyi-nezərindən də keyfiyyəti qiymətləndirilməlidir. Yazılışın keyfiyyəti orta və seqment spektrin, pauzanın və nitqin ritminin, əsas ton parametrlərinin müəyyən olunmasına, ayrı-ayrı ses vahidlərinə görə seqmentləşdirməye, darzolaqlı spektrin harmonik strukturunu ayırmaga, eyniləşdirmə üçün mühüm əhəmiyyətə malik formant xüsusiyyətlərini müəyyən etməyə imkan vermelidir. Bunun üçün bütün tədqiq olunan material və ya onun tipik hissələri ekspert-fonoskopistin avtomatlaşdırılmış iş yerinə daxil olan və audiosignalların emal üçün nəzərdə tutulmuş xüsusi programların olduğu kompüterin yaddaşına yazılımlı və səs yazısının aşağıda göstərilən texniki diaqnostikası aparılmalıdır.

- darzolaqlı spektogram və orta spektr (10 KHz kvantlaşma tezliyi kadr analiz 50 ms) hesablanması;
- fonoqramda faydalı dənişq signalların tezlik zolağının sərhədi müəyyən olunmalı;
- əsas tonun birinci harmonikasının varlığı müəyyən olunmalı;
- əsas tonun ayrıılma imkanı qiymətləndirilmeli;
- dənişq materialının vürgülü saitin aydın ayrıldığı hissələrində dinamik kepsistrogram hesablanması;
- vizual olaraq saitlerin stabil və etibarlı formant xarakteristikalarının ayrlılması imkanları qiymətləndirilmeli;

- ses yazısında olan xarici mənbedən gələn akustik və ya elektrik mənşəli küylerin harmonikalının, elektrik də, yazı qurğusunun yaratdığı və ya elektrik şəbəkəsinin yazılıda olan darzolaqlı harmonikasının tezliyinə görə səs yazısının həqiqi sürəti qiymətləndirilməli.

Danışq materialında formantlarının vizual ayılması hətta vurğulu saitlər üçün mümkün deyişə onda danışq materialı seqment spektral analiz üçün yararsız sayılır və bütövlükdə bəle materialın fonoekspertiza üçün yararlılığı az ehtimalıdır. Danışq materialında küyün və təhrifin qiymətləndirilməsi Əgər təqdim olunmuş danışq materialının keyfiyyəti dinişmə metodu ilə qiymətləndirmənin nəticəcine görə kəfi sayılmışsa onda səsyzasızında olan kuy və təhrifin xarakteri müəyyən olunmalı, onların danışq signalına təsir dərəcəsi qiymətləndirilməli və fonoqramın keyfiyyətinin yaxşılaşdırılması üsulu müəyyən olunmalıdır. Bunun üçün sığnal/kuy nisbetinin orta qiyməti, bu kəmiyyətin fonoqram boyu dəyişməsi və kuyun xarakteri müəyyən olunmalıdır.

Kuyun xarakterinin tədqiqində aşağıdakılardan müəyyən olunmalıdır:

1. amplitud və tezliyə görə qeyri-xətti təhrif
2. amplitud məhduduğu
3. tezlik diapazonunun müxtəlif zolağında faydalı sığnalın örtülməsi
4. faza təhrif
5. vaxta görə gecikmə
6. şəbəkənin yaratdığı darzolaqlı kuyun varlığı və onun tezlik qiyməti
7. genişzolaqlı kuy

Qeyd: Darzolaqlı kuyun varlığı halında həmin harmonikanın illik fonoqramın yazılış zamanı və ya tədqiq olunan fonoqramın ekspert-fonoskopistin avtomatlaşdırılmış iş yerine (AİY) daxil olan cihazlardan (məs: elektrik şəbəkəsindən, kompüterin

monitorundan, maqnitofondan və s.) yaranmasına xüsusi diqqət yetirmək lazımdır.

Fonoqramların həqiqiliyinin qiymətləndirilməsi

Fonoqramların həqiqiliyinin və mötəbərliyinin qiymətləndirilməsi zamanı fonoqramlar dinlənilərək sezyazısının hazırlanmasında montajdan istifadə olunma imkanına diqqət yetirilməlidir.

Təqdim olunmuş səsyzaların hemin səsyzalarının yaranması və elde olunması bərəde eksperte təqdim olunmuş sənədlərdəki informasiyalara uyğunluğu qiymətləndirilməli, dəqiqlişdirilməsi tələb olunan və ziddiyət təşkil edən hallar qeyd olunmalıdır. Əgər təqdim olunmuş səsyzaların parametrləri və digər məlumatları ekspertizə təyin etmiş organın səsyzalarının yaranması və elde olunması bərəde ekspertə təqdim etdiyi sənədlərdəki informasiyalarla ziddiyət təşkil edirse onda ekspertizə təyin etmiş orqana uyğun vəsətətə müraciət olunmalıdır.

Montajın müəyyən olunması üzrə tədqiqatlar

Fonoqramda montajın müəyyən olunması üçün informasiya daşıyıcısının (maqnit lentinin, diskin, yaddaş kartının və s.) fiziki halına vizual baxış keçirilməli, fonoqramın auditiv və texniki analizi aparılmalıdır. Fonoqram üzrə auditiv-linqvistik və instrumental tədqiqat aparırlaraq fonoqramda yazılışı zamanı və ya yazılışdan sonra edilmiş dəyişikliklərin olub-olmaması müəyyənlenəşdirilməlidir.

3.1.3. Materialların tədqiqat üçün hazırlanması

Fonoqramın dinlenilmesi


Təqdim edilmiş fonoqram evvelcə tam dinlənilir. Bundan sonra aşağıdakı işlər görülür:

1. Fonoqramda eyniləşdirci tədqiqatın predmetinə aid olan dənişq materialı seçilir. Ses yazılı dənişq sinyalına və ses mühitinə bölünür.
2. Nümunələrin səslenmə müddətləri müəyyən edilir, onların informasiya daşıyıcısındaki yeri qeyd edilir.
3. Səsyazma zamanı mikrofonun diktordan olan məsafləsi, hərəkət edib-etməməsi, yazılış aparlığı yerin akustikası müəyyənənleşdirilir.

Asağı keyfiyyəti fonoqramların kuyidən temizlənməsi və mətninin tərtib edilməsi

Küylü ses yazılarında matının tərtib edilməsi mürəkkəb texniki və psixoloji məsələdir. Nəzəre almaq lazımdır ki, netice maddi sübut kimi istifadə olunur. Buna görə də ekspert ilkin fonoqramın akustik keyfiyyətini maksimum yaxşılaşdırılmış və oradakı şəhəri nitqin məzmununu müəyyənleşdirməlidir.

Küydən temizləmə metodlarının və texniki vasitələrinin daim təkmilləşdirilməsinə, yeniləşdirilməsinə baxmayaqaraq, kuyu temizləmə əməliyyatından sonra dənişqin keyfiyyətini kifayət qədər yaxşılaşdırmaq heç də həmişə mümkün olmur. Buna baxmayaqaraq, aşağı keyfiyyəti fonoqramların mətnini tərtib etmek üçün fonoqramı normallaşdırmaq, ekspertin fonoqramla uzun müddət işləmesini asanlaşdırmaq məqsədi ilə signal-kuyu nisbətini yaxşılaşdırmaq lazımlıdır. Bunun üçün də müxtəlif ses filtrlərinən istifadə olunur. (Birinci dəfə hissəcək təhsilmənən sonra) fonoqramın normallaşdırılması və işləməsi üçün rəhbərlilik yaradılır. Praktiki tətbiqdə sonqonu işləməyə və cəmiyyətin işləməyə qəbul etməyə qərar verilir.



Şəkil 1. Filtrləşmədən əvvəl (sol) və sonra (sağ) sinyalın kepstri.

(YTF tətbiq olunmuşdur. Sağ şəkildə yüksək tezlikdə nəzərəcarpan artma görünür)

Ekspertizaya təqdim edilmiş fonoqram dinişməye aşağıdakı ardıcıllılıqla hazırlanır.

- yazılma sürətine görə dəqiqləşdirmə aparılır;
- vaxt və spektral oblastlar normallaşdırılır və optimallaşdırılır;
- səyazma qurğusu üçün ATX və FTX kompensasiya edilir, additiv kuy götürürülür;
- seslənən dənişqin parametrləri konkret ekspertin eşitmə fealiyyətinə uyğunlaşdırılır.

Qeyd olunduğu kimi, müasir proqram və texniki vasitələrin imkanlarının genişliyinə baxmayaraq, hətta təhriflərin və kuyun maksimum aradan qaldırılınmasından sonra da çox vaxt işlənmiş sinyalın keyfiyyəti aşağı olur. Bu, onunla əlaqədardır ki, kuy və təhriflər öz parametrlərinə görə dənişq sinyalına oxşar olur və onların tam götürülməsi mümkün deyildir. Bundan başqa, yazılışın aparıldığı analoq yazı qurğusunun kiçik dinamik

diapazona malik olması faydalı signaların qismən itməsinə şərait yaradır. Neticədə, dənisiq materialı mətnin tam bərpası üçün yararsız olur. Belə ses yazılarında nüqtin səslənmə ucalığı kükür ucalığından bir neçə dəfə az olur (signalkük nisbeti – 20 dB).

Ekspert-akustikin signaların keyfiyyətini yaxşılaşdırma və mətni tərtib etmək isini aşağıdağı ardıcılıqla aparması tövsiyə olunur:

- ilkin ses yazısı diniñenilir, işlənməsi lazıim gəlen hissələr seçilir;
- həmin hissə analoq-regəm işlənməsi lazıim gəlen hissələr kompyuterin yaddaşına yazılır;
- diskretləşmə tezliyi seçilir;
- giriş signalarını gücləndirmə əmsali seçilir;
- kükür təhrifin xarakteri təhlil edilir.

Ses yazısının sesləndirilməsi zamanı yüksək keyfiyyəti standart akustik cihazlardan istifadə etmək lazımdır. İstifadə olunan sesləndirme cihazının kanalında səslükü nisbeti 70 dB-dən aşağı olmamalıdır. Cihazların xarakteristikaları (ATX, signalkük nisbeti, qeyri-xətti təhrif əmsali) tədqiqatdan əvvəl «SIS» sistemi ilə yoxlanmalıdır.

Giriş signalarının diskretləşmə tezliyi bu və ya başqa qiyəmetin seçilməsi signaların tezlik diapazonunu məhdudlaşdırır. Tecrübə göstərir ki, optimal diskretləşmə tezliyi 10000-11025 Hz -dir. Bezən filtri alqoritmının işini yaxşılaşdırmaq üçün 8000 Hz, sesin əsas tonunun parametrlərinin dəqiq təyin edilməsi məqsədilə isə 20 KHz diskretləşmə tezliyindən istifadə olunur.

Kükür təhrifin xarakterini analiz etmək üçün daxil edilmiş signaların osilloqrafik analizi aparılır. Onun dinamik diapazonu, amplitudun kəskin dəyişməsi, impuls signalların varlığı, signaların məhdudluğu və s. müəyyənləşdirilir. Daha sonra, spektral analiz aparılarlaq bütün signal və onun xarakterik hissələrində (replikalar arası pauzalarda, faydalı signalların olan hissələrde) orta spektr qurulur. Dinamik fon kükürünün, faydalı signalların işçi tezliyinin xarakterinin müəyyənəşdirilməsi məqsədilə bütün signal üzrə

dinamik spektrogram qurulur. Bütün bunlardan sonra, signaların vaxt və spektral oblastlarda işlənməsi üçün fəaliyyət ardıcılığı və vasitələri seçilir.

3.1.4. Materialların uyğunluğunu qıymətləndirilməsi

Eynileşdirmə tədqiqatının aparılması zamanı etibarlı nəticənin alınması üçün əsas şərtlərdən biri tədqiq olunan mübahisəli fonoqramla ses və nitq nümunəsindən ibarət olan fonoqramların uyğunluğuudur. Mübahisəli və müqayisə üçün təqdim olunmuş nümunələrin uygunluğuna diktörərin emosional vəziyyəti, səs-yazma kanalların xarakteristikası, yazı quşqularının xarakteristikaları, mikrofonun və maqnit daşyıcılarının xarakteristikalarını və s. təsir edir. Diktörən öz sesini dəyişməsi və ya başqasını yamsılaması faktı da uyğunluğa yüksək dərəcədə təsir göstərir.

Tədqiq olunan materialların uyğunluğunun təhlili materialın eynileşdirdicili ekspertiza üçün yararlılıq sualına cavab vermək, eləcə də ekspert tədqiqatı üçün metod və vasitələrin seçilməsi üçün lazımdır. Diktörərin eyni və ya müxtəlif olması haqqında yekun qərarın qəbulu zamanı materialların uyğunluğunun qıymətləndirilməsinin nəticəsi mütləq nəzəre alınmalıdır.

Tədqiq olunan materialların uyğunluq dərəcəsi ekspertizanın aparılması zamanı bu və ya başqa metodun seçilməsi üçün lazımdır. Məsələn, mübahisəli və müqayisədici fonoqramların səsyazma traktlarının parametrlərindəki müəyyən fərqlərin olması eksperti spektral əlamətlərdən istifadə etmək imkanından məhrum edir, fonetik əlamətlərin təhlilini çətinləşdirir.

Materialların uyğunluğunu qıymətləndirilməsi zamanı danişq signallına təsir edən və onu təhrif edən bütün amillər araşdırılır. Belə amilləri iki grupper bölmək olar:

- diktordan asılı olmayan amillər (danişq şəraitit, səsəndirme və səsəyazma prosesinin texniki xarakteristikaları, danişq mühitinin akustikası bu amillər cərgəsinə daxildir);

- diktordan asılı olan amiller (diktorun davranışı, danışq prosesinde meydana çıkan konstituasiya belə amillerdəndir). Qeyd olunan amillerin müyyənələşdirilməsi üçün fonoqram-lara qulaq asılır. Bu prosesdə danışq zamanı fon kuyünün varlığı ve onun xarakteri müyyənlenədirilir, qeyri-səs mənbələri deqiqleşdirilir. Fon kuyu menbəyinin tipini teyin etməye imkan verən enerjilər spektrin müyyən hissəsində yerləşir və əsasən impuls və ya stasionar signallar olur.

Fon kuyünün səviyyəsi tikilinin reverberasiya xarakteristikasından asılıdır. Reverberasiya kuyünün əsas xarakteristikaları verilmiş tikiliidə signalın sönme və orta eks olunma vaxtidır. Eyniləşdirici tədqiqat üçün təqdim edilmiş nümunələr müxtəlif yerlərdə yazıla biler. Danışığın müşayiət olunduğu bütün kuyular danışqla birlikdə yazılıldığından əksər hallarda bu kuyular danışq oblastında yerləşir və danışqın təhrifinə, deyişməsinə, kuyudaxilində iżmesine getirib çıxarırlar.

Fonoqramın yazılımasına istifadə olunan səsazma cihazının yazma kanalının xarakteristikaları məlum olduqda, nitq signallinin deyişməsinə və təhrifinə səbəb olan amiller, onların təsir dereceləri müyyən edilir.

Diktordan asılı olmayan amiller qiyəmtəndirlərkən, müqayisə olunan diktorların hər birinin psixoloji və emosional halının spesifikasi qiyəmtəndirlərilir. Bundan başqa, diktorun sesini maskalaması və basqasını yamsılaması imkanı da öyrənilir. Sesin maskalanması əsasən savadlılıq derecəsini aşağı salmaqla və nitqin üslub və leksik əlamətlərini, nitqin tempini deyişerek, pıçılı ilə danışmaqla əldə edilir. Sesin maskalanması, danışarken burunun tutulması, ağızca kənar əşya qoyulması yolu ilə de edilə bilər.

Əger ekspertde diktorun qəsən sesini deyişməsi haqqında rəy formalaşarsa, o, bu hali materialların uyğunluğunun və reprezentativliyinin qiyəmtəndirləriməsi zamanı nezəre almalıdır.

Müqayisədici nümunəde sesin təhrifi və maskalanması əlamətləri olduqda ekspertizə təyin etmiş prosessual şəxsə yeni nümunələrin təqdim edilməsi xahişi ilə müraciət etmək lazımdır.

Materialların uyğunluğu haqqında qərar qəbul edilərken, şifahi nitqin növü (spontan danışq, yazılı mətinin oxunması və ya əzberlənərək söylənilməsi), situasiya eyniliyi (dialog, monoloq, səhbətin mövzusu, danışq tərzi və s.), fonoqramın yazılış keyfiyyəti qiymətləndirilir. Əger nümunələr bütün əlamətlərə görə üst-üstə düşürse, nitq materialları tam uyğun sayılırlar. Əgər kifayət həcmində (1 dəqiqədən az olınmaqla) tam uyğun fragmentlar ayırmak mümkün olmursa, onda bu və ya başqa fərqli tədqiqatın nəticəsinə hansı dərəcədə təsir edə bileyəyi aydınlaşdırılır.

Məsələn, müxtəlif spontanlıq derecəsinə malik ifadələr nitqin sürətinin və əsas tonun qiymətinin dəyişməsinə, birinci formantın vəziyyətinə təsir edir. Nitq fəaliyyəti zamanı diktorların müxtəlif emosional və fiziki hallarda olması hem əsas tonun deyişməsinə, hem də formantların maksimumlarının sürüşməsinə səbəb olur. Səsazma kanalı orta spektrə nəzərə çarpacaq dərəcədə təsir göstərir və formantların sürüşür.

Nümunələrin davametmə müddəti hesablanan integral xarakteristikaların etibarlılıq derecəsinə təsir göstərir. Ona görə də tədqiq olunan nümunələr bir deqiqədən azdırsa, təkcə əsas tona və orta spektrə görə diktorların eyniliyi və ya müxtəlifliyi haqqında rəyə gəlmək olmaz.

3.1.5. Əsas tədqiqat mərhəlesi

Auditiv tədqiqat

Auditiv təhlili nitq axınının tədqiq edilməsi əsasında aparılır. Məlumdur ki, şifahi nitqi keşilməz nitq-fraza-söz-səs seqmentlərinə bölmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, bu seqmentlər arasında müyyəyen tərib vahidləri ayırmalı olur. Məsələn, söz və ses seqmentləri arasında heca və fonem birləşmələri kimi seqmentlər də vardır. Gösterilən seqmentlərdən

Müqayisədici nümunəde sesin təhrifi və maskalanması əlamətləri olduqda ekspertizə təyin etmiş prosessual şəxsə yeni nümunələrin uyğunluğu haqqında qərar qəbul edilərken, şifahi nitqin növü (spontan danışq, yazılı mətinin oxunması və ya əzberlənərək söylənilməsi), situasiya eyniliyi (dialog, monoloq, səhbətin mövzusu, danışq tərzi və s.), fonoqramın yazılış keyfiyyəti qiymətləndirilir. Əger nümunələr bütün əlamətlərə görə üst-üstə düşürse, nitq materialları tam uyğun sayılırlar. Əgər kifayət həcmində (1 dəqiqədən az olınmaqla) tam uyğun fragmentlar ayırmak mümkün olmursa, onda bu və ya başqa fərqli tədqiqatın nəticəsinə hansı dərəcədə təsir edə bileyəyi aydınlaşdırılır.

Məsələn, müxtəlif spontanlıq derecəsinə malik ifadələr nitqin sürətinin və əsas tonun qiymətinin dəyişməsinə, birinci formantın vəziyyətinə təsir edir. Nitq fəaliyyəti zamanı diktorların müxtəlif emosional və fiziki hallarda olması hem əsas tonun deyişməsinə, hem də formantların maksimumlarının sürüşməsinə səbəb olur. Səsazma kanalı orta spektrə nəzərə çarpacaq dərəcədə təsir göstərir və formantların sürüşür.

Nümunələrin davametmə müddəti hesablanan integral xarakteristikaların etibarlılıq derecəsinə təsir göstərir. Ona görə də tədqiq olunan nümunələr bir deqiqədən azdırsa, təkcə əsas tona və orta spektrə görə diktorların eyniliyi və ya müxtəlifliyi haqqında rəyə gəlmək olmaz.

her biri müyyen informativliyə malikdir. Bu elementlərdə danişanla bağlı fərdi informasiya da olduğundan kriminalistik eyniləşdirmə tədqiqatlarında nitqin bütün elementləri əsasında təhlili aparmaq vacibdir.

Auditiv təhlili ses və şifahi nitqdəki identifikasiya əlamətlərinin eşitmə yolu ilə müayyənleşdirilməsinin əhatə edir. Auditiv əlamətlərin üç qrupu fərqləndirilir. Auditiv təhlili bu üç qrup əlamət üzrə həyata keçirilir. Ekspert, hər şeydən evvel, eşitmə zamanı qarvadığı ünnum əlamətləri ayırır. Ayrıma aşağıdakı ardıcılılıqla aparılır.

Fonoqramdakı danişqıda iştirak edən diktörərin ses və nitqi fərqləndirilir. Hər bir diktör üçün ses və nitqin eşitmə yolu ilə qavranılan əlamətləri müyyənleshdirilir. *Məsələn, A diktoru sakit səsə (ucə səsə) danişir. Onun səsi cingillidir (kardır). Xırıltıdır (təmizdir). Xoşagələndir (xoşgəlməzdir).* *Kobuddur (incədir), yeknəsəkər (məlahətlidir), təbidiir (stnidir), qətiyyətətdir (qətiyyətsizdir)* və s. Ekspert qarşısında qoyulmuş sualdan asılı olaraq, bu əlamətlər digər diktörər üçün də təyin oluna bilər. Nitqin kommunikativ xüsusiyyətləri qiyamətləndirilir. Bu zaman nitqin obrazlılığı, emosionallığı, ekspresivliyi kimi xüsusiyyətləri təyin olunur.

Diktörün nitqinin tələffüz xüsusiyyətləri öyrənilir: nitq aydırınır (aydın deyil), normativdir (normativ deyil).

Nitq traktının ümumi qiymətləndirilməsi ilə sesin kişi səsi (qadın səsi), zəif (güclü) olması aydınlaşdırılır. Bundan sonra nitq prosesinin təşkilini seviyyələndirən əlamətlər müəyyənəşdirilir. Bu, sesin ucaliğını, tembrini və nitq prosesində tələffüzə bağlı əlamətlər toplusunu əhatə edir.

Sesin ucaliğı ilə bağlı olan əlamətlər aşağıda özündə birləşdirir:

- sesin ucaliğının ümumi seviyesi (ucə/sakit: zəif/sakit: ifrat uca/ifrat zəif, orta);
- sesin ucaliğının dəyişmə diapazonu (yüksek, orta, kiçik);
- sabitlik/dəyişiklik;


- müxtəlif nitq seviyyələrində (mətn, abzas, fraza, sintaqma, ritmik qrup, fonetik söz, heca, ses) nitq axının idarə edərkən nitq elementlərinin tələffüz ucalığının dəyişməsi xüsusiyyətləri.

Nitq prosesində sesin ucaliğının dəyişməsi konstituasiyadan asılı olur. Emosionallığın və ekspresivliyin dəyişməsi fərdi əlamətlərin təyininə müsbət və mənfi təsir göstərə bilər. Belə hallarda mübahisəli fonoqramdakı diktörlə, eksperimental ses nümunəsi təqdim olunmuş diktörun eyni və ya oxşar konstituasiyada olması eyniləşdiricili amillərin təyini üçün müsbət rol oynayır.

Nitq tempi iki əsas əlamətlə seviyyələnir. Bu, nitqin sürəti, stabilityyi və ya dəyişkənliliyidir. Nitq prosesində tənəffüsə bağlı əlamətlər bunlardır: tənəffüsün normativiyi, nitq tənəffüsünün sabitiyi, tənəffüs elaqələndirilməsinin pozulması və fonasiya, sesin idarə olunmasının pozulması, sesin güclənməsi və zeifləməsi. Tənəffüsə bağlı əlamətlər də diktörun psixoloji vəziyyətindən, təref möqabilin danişiq manerasından və danışığının məzmunundan asılı olaraq dəyişə bilər.

Nitq tənəffüsünü idarə etmək bacarığı bütün cümlə boyu əsas tonu saxlamaq, seslərin tələffüzüni zəiflətməklə əldə olunur. Əks halda, ses boşluqları, cümlə sonunda sesin qırılması müşahidə edilir və nitqin aydınlıq dərəcəsi aşağı düşür. Nitqin melodikiyi diktörun danişiq prosesində nidallardan, xüsusi və ümumi suallardan, məntiqi vurğudan və s. istifadə etməsindən asılı olur. Burada xüsusi sözlərin (məsələn, camım, qadan alım, boy və s.) işlədiilməsinə də diqqət yetirilməlidir.

Auditiv təhlil zamanı son mərhələdə diktörlə bağlı fərdi əlamətlərin təyin edilməsi tədqiqat obyekti olur.



Sekil 2. Sıgnalın periodiklik tezliyinin dəyişmə eyrisi (dinamik kepstroqram)

Fərdi əlamətlər cərgesine şəxsin yaşı, cinsi, emosional vəziyyəti, fiziki vəziyyəti, ana dilindən və ya ikinci dildən istifadə etməsi, sosial mənşubiyəti, peşəsi, mədəni statusu və sair daxil edilir.

Diktorun anatomik-patoloji xüsusiyyətləri də onun nitqində yer alır. Bura nitq yaradan aparatin patologiyası, protez dişler, düşmüş dişlər, dodaq və boğazda zədələr, yorğunluq, sərvoşluq, təleffüz zamanı normal vəziyyət, ağızda yad cisim olarkən nitq, tənəffüs orqanlarında çatışmazlıq və s. daxildir.

Nitq prosesində pauzadan, vurğudan istifadə də fərdi əlamətlərin təyinine yardım göstərir.

Auditiv təhlili prosesində ekspert qeyd olunmuş məsələləri ətraflı öyrənir. Diktor üçün seciyyəvi olan əlamətlər nitqde yüksək tezliklə işlənmə dərəcələrinə görə qruplaşdırılır. Oxsar tədqiqat eksperimental ses nümunəsi əsasında da aparılır. Sonra uyğunluq və fərqlər toplusu müəyyənəldirilir. Müqayisə əsasında auditiv təhlili görə netice çıxarılır. Auditiv təhlili ekspertlərin eşitme və səsi qavrama bacarığından asılı olduğundan onun nəticəsi müəyyən mənada subyektiv seciyyə dasıdır.

Linqvistik tədqiqat

Her bir fərdin nitqində onun özünəməxsus cəhətləri vardır.

Şifahi nitqin fonetik seviyyədə öyrənilməsi dilin fonemleri sistemi, fonem birləşmələri, heca, vuruş, intonasiya və bir sıra digər məsələlər üzrə təhlili əhatə edir.

Səslə nitq şəklində tezahür edən, canlı şəkildə seslənen, teleffüz edilən nitq şifahi nitq adlanır və bu nitq məhkəmə-sərbəst, ədəbi dil normalarına o qədər də riyət etməyen nitq növü kimi seciyyələnir.

Məlumdur ki, dənisiq dilində dilin diskret vahidləri olan fonemlər müəyyən ardıcılıqla birləşir. Fonemlər dilin menali ünsürlərinin emalə gəlməsində və onların fərqləndirilməsində əsas rol oynayan ən kiçik dil vahidləridir. Fonemin ən çox müstəqil olan, mövqedən ən az asılı olan variantı onun əsas variantıdır. Hər bir fonem, əsində bu əsas variantla əlaqədar adlanır. Bundan başqa, fonemin variasiyaları da vardır. Fonemin variasiyaları əsas fonemden fərqləndirmə məqsədi ilə işaret olunan köməkçi fonem versiyalarıdır ki, bunlar müxtəlif mövqelərdə müxtəlif şəkil alır. Əsas fonem hər yerde sabit qalır. Perseptiv funksiyada fonemin güclü mövqeyi elədir ki, o heç bir mövqedən asılı olmadan təzahür edir. Zəif mövqede issə mövqedən asılı olaraq fonemin səslenməsi dəyişir, ses fonem çaları və ya variasiyaları əsində təzahür edir. Ekspert tədqiqatına təqdim olunan fonoqramlardakı dənisiqlarda fonemlərin müxtəlif variasiyalarının qeyde alınması, fonem variantlarının, allofonların işlənməsi tez-tez qeydə alınır. Şifahi nitqi mətnə əvvirərkən fonem variasiyalarının, fonem variantlarının, habelə allofonların qeyd edilmesi zəruridir. Fonemlərin belə şəkilidəyilmiş formalarda istifadəsi fərdi əlamət kimi qəbul oluna bilər.

Fonemlərin birləşməsi prosesində fonem birləşməleri, heclar və sözlər yaranır. Söz müəyyən ardiciliqla müxtəlif sayda fonemin birləşməsi kimi meydana çıxır. Fonemlərin çoxlu miqdarda birləşmələri vardır ki, onlar söz yaratmır, fonem birləşmələri kimi də seciyyələnir. Ekspert tədqiqatlarında tədqiqat

objekti olan fonoqramlardaki dansıqlarda söz kimi təyin olunmayan bir sira fonem birləşmələri qeydə alınır. Hər bir belə birləşmə subyektiv seciyyə dasıdır. O, müəyyən fərdə məxsusluğu ilə seçilməkə yanaşı, həmin fərdin nitqində ayri-ayrı konsituyasılarda üzə çıxır. Bu cür fonem birləşmələrinin hansısa tezliklə qeydə alınması onların eyniləşdirici alamət kimi qəbul olunmasına zəmin yaradır. Məsələn, tedqiq edilən fonoqramlarda *İssş, tssş, eyy, ee* və sair fonem birləşmələrinə rast gəlinir. İnsan nitq prosesində müəyyən sedalardan, şığırtdan, nidalardan, teqlidi sözlərdən istifadə edir. Bu cür vahidlərdən istifadədə fərdlik vardır. Qəfil baş vermiş hadisəyə nitq vasitəsi ilə reaksiyanın müxtəlif formaları vardır. Dənişqanda da bunun təzahürləri müxtəlif ola bilir. Məsələn, müsahibinin eyni cavabından təngə gələn adam off, bayy, pay atonnan və sair söz, fonem birləşmələri, sedaları, bəzən şığurtunu nitqində istifadə edir. Məlumdur ki, şığarti üzvlənməyən, üzvlərinə ayrılmayan şərti signaldır. Onun üzvlənən vahidlərdən əvvəl geldiyi ehtimal edilir. Şığirtülər daha çox heyvanlarla əlaqədar işlənən vokativ sözlərə yaxındır. Şığirtürləri yazida eks etdirmek çətindir. Lakin ekspert tedqiqatlarında belə şığirtilar, sedalar qeydə alınmalı, onların fərdi elamət seciyyəsi daşması öyrənilmalıdır.

Nitq prosesində söz və ifadələrin səsləndirilməsində çalarlıq də özünəməxsus rol oynayır. Çalarlıq sözün əsas, əşyavi-məntiqi mənasına daxil edilən, dil vahidlərinə tətənəllik, kobudluq, nəzakətlilik, məhrəmlik, doğmaliq, nəvazılıq, keyfiyyətləri daxil etmək məqsədi ilə elavə edilən, emosional-ekspresiv, yaxud qiyamətləndirici funksiya dasıyan rəng, ton, çaları, konnotasiyani əhatə edir. Bu da müxtəlif fərdlərin nitqində müxtəlif şəkildə təzahürüyü tapır.

Şıfahi nitqin fonemden böyük diskret vahidlərdir. Həca nitqdə hər dəfə nəfəsalma zərbəsi ilə təleffüz edilən, ya bir saatdən, ya da bir saat və bir neçə saatdən ibarət nitq vahididir. Onun əsasında həmişə nüvə funksiyasını yerinə yetirən bir saatdur. Doğrudur, bəzi dillərdə bir neçə saatın birləşməsindən

yaranan diftonqlar, elecə də sonor saatin nüvə funksiyasını yerinə yetidiyi heclar vardır. Azərbaycan dilində isə bu, dilin normalarına görə yolverilməzdir. Buna baxmayaraq, şıfahi nitqə normanın pozulması qeydə alınır.

Sonorlar ses mexrecinin birinci mərhəlesinə görə partlayan səsləre benzəyir. Azərbaycan dilində I, m, n, r və sağır nun səslerini sonor səslardır. Hazırda dilimizdə sağır nun fonemi olmasa da o, bir sıra dialektlərimizdə qalır. Sonor səslerin əmələ gəlməsində kükün iştirak etməməsi, yaxud çox zəif iştirakı sonordara hecaferqləndirme imkanı yaradır. Bu imkan heç də bütün fərdlərin nitqində özünü göstərmir. Ona görə də ekspert tedqiqatlarında sonorlardan hecayaratma vasitəsi kimi istifadəni fərdi əlamət kimi araşdırmaq zəruridir.


Qeyd edilənlərə yanaşı, fonoskopik ekspertizada fonetik transkripsiya, fonetik təhlil, fonetik söz, uzamma, ton, tembr, superseqment fonemlər, allafon və bir sıra başqa anlayışlar da istifadə olunur. Bu anlayışların hər birinin fonoskopik ekspertiza termini kimi təyin olunması və onların definisiyاسının verilmesi vacibdir.

Nitqin formant strukturu


Audioyazılın məhkəmə ekspertizasında sesinə və nitqinə görə danışmanın eyniləşdirilməsində formantların müqayisəsi metodundan geniş istifadə olunur. Formant dedikdə danışq signallının spektrində vokal traktin ölçülərinə uyğun əsas akustik rezonanslar - enerji maksimumları başa düşülür. Bu enerji maksimumlarına uyğun gələn tezliklər *formant tezlikləri* adlanır. İnsanın ağ ciyərlərindən gələn hava axını ses mənbəyini -ses tellerini rəqsə getirir. Onların rəqsı əsas tonu və coxlu sayda harmonikaları yaradır. Ağız boşluğu, burun boşluğu və udlaq boşluğu birlikdə rezonatorlar sistemi olub, bir-birinə nézəren konfiqurasiyaları dəyişə (deməli həm də məxsusi tezliyi dəyişə) bilir.

Ses mənbəyi rezonatorlar sisteminde məxsusi rəqslerini yaradır. Biz eşitdiyimiz insan sesi mənbəyində, rezonator

sisteminde yaranan seslerin çevrilmesi neticesinde alınmış mürekkeb sesdir. Rezonatorun sesin spektral tarkibinde nisbeten güclü olan məxsusi tezlikləri formant tezlikləridir.




Şəkil 3.



Şəkil 4.

Formantlar vokal traktda ses mənbəyindən ses dalgalarının yayılması zamanı yaranır. Məsələn, ses yuvacığından gələn ses dalğası dodaqça çatır ve qismen dodaqdan qədər yayan ses dalğasına qədər yayılın və dodaqdan geri qayğıdan ses dalğası rezonans yaradır. Əgər traktın açıq ucundan - dodaqdan qədər olunan ses dalğası öz mənbəyinə qədər qaydırırsa, bu zaman ses mənbəyindən şüalanan ilk dalğa ilə qayğıdan dalğa eyni fazada və ya eks fazada olur. Eyni faza da olma zamanı şüalanan ses güclənməye başlayır. Hər sonrakı ses

dalğası əvvəlkini gücləndirir və vokal traktda həmin tezlikdə rezonans müşahidə olunur. Yəni, həmin tezlikdə dalğanın amplitudu nisbetən böyük olur. Sıgnalın spektral təsvirində bu rezonans formant maksimumlarının uyğundur.



Formantlararası tezlik məsafəsi texminən vokal traktın uzunluğu ilə müyyənləşir. Rezonansın alınması üçün ses dalğası ses mənbəyindən dodağa və əksinə çatmalıdır. Bu zaman ses dalğası iki ses traktının uzunluğu qədər yol qət etmiş olur. Vokal traktda sesin sürəti texminən $v=350$ m/sən təşkil edir.

Ona görə də, əgər kişi diktörün vokal traktının uzunluğunun texminən $L=17,5$ sm olduğunu qəbul etse, traktın I rezonansında ses dalğasının getdiyi yol $2L=35$ sm olacaq. Bu halda gəden və qayıdan dalğalar əks fazalarda olacaq. Amplitudun I maksimumu isə $v = \frac{v}{4L}$ tezliyinə uyğun gələcəkdir. Yəni 17,5 sm-lük vokal trakta


malik kişi diktor üçün | formant $F = \frac{v}{4l} = \frac{350}{70} = 500$ hs tezlikde olacaqdır.

Ses dalğası bütün vokal traktı 0.001 saniyəyə keçir. Vokal traktın hər rezonansı şüalanan və eks olunan dalğalar fazaca üstüste düşdükdə yaranır. Deyilənləri nəzəre alsaq, hər bir rezonansın baş verdiyi tezliyi

$$F(j) = \frac{v}{2l} \left(j - \frac{1}{2} \right)$$

düsturu ilə hesablaya bilərik. Burada j – formantın nömrəsidir. 17,5 sm-lük trakt üçün hər növbəti formant texminən 1000 hs-dən bir yaranır. Məsələn, kişi diktor tərəfindən seslənmiş neytral vurğusuz [E] sait üzün formantların qiyməti texminən $F_1=500$ hs, $F_2=1500$ hs, $F_3=2500$ hs, $F_4=3500$ hs, $F_5=4500$ hs olur.

Formantlar tekce tezliklə deyil, həm də nisbi amplitudla xarakterizə olunurlar. Bu amplitudları, adətən formantın eni kimi xarakterizə etmək qəbul olunmuşdur. Formantın eni hersirlen ölçülür və amplitudun maksimumunun yarısına bərabər olan sərhəd qiymətləri kimi götürür. Təmiz dənişiq signallında ilk 3 formantın tipik eni 30-150hs, 4-cü və 5-ci formantlar üçün isə 100-300hs- intervalında dəyişir.




Şəkil 7.

Şəkil 6 və 7-də qırıq xətərlə radio telefon vasitəsi ilə yazılmış danişqdan seçilmiş sait səsler üçün rezonans tezlikləri göstərilmişdir.

Formantın tezliyi nitq mənbəyinin konfiqurasiyası ilə müyyən olunur və səs mənbəyinin xassəsi ona təsir etmir. Burun, boğaz və ağız boşluğunundan ibarət rezonatorlar sisteminin rezonans xassəsinin səs mənbəyindən asılı olmaması formant tezliyinin ancaq tələffüz orqanlarının xüsusiyyəti ilə əlaqələndirməye imkan verir. Yəni, formant tezliyinə görə tələffüz orqanlarının vəziyyəti barədə mühakimə yürütmək mümkünkündür.


İlk iki formant - F1 və F2 formantları linqistik fərqləndirmə üçün ehemmiyyətlidir. Sait nə qədər açıq olarsa 1-ci formantın F1 tezliyi o qədər yüksək olar. Sait nə qədər dilönü tələffüz olunarsa 2-ci formantın F2 tezliyi o qədər yüksək olar. Saitin dodaqlanması formant tezliyini aşağı salır. F3, F4 və daha yuxarı formantlar səslerin tələffüzündə individual fərqləri xarakterizə edir. Spektrin aşağı tezlik oblastında əsas tona uyğun piklər emelə gəlir ki, bu da kişi səsi üçün 90-250 Hz, qadın səsi üçün isə 180-400 Hz intervalında dəyişir.



Şəkil 6.

Nəzərə almaq lazımdır ki, formantların hər biri nitq traktının bütün üzvlərinin iştirakı ilə yaradılır və hər bir konkret halda onların təsir dərcələri müxtəlif olur. Spektrdə müşahidə olunan formantların sayı praktik olaraq 2-dən çox olub 4-dən az olmur.

Formant tezliyinin mütləq qiyməti danışanın nitq traktının ölçülərində asıl olur. Ona görə də F formant təsvirindən danışarkən formant tezliyinin mütləq qiymətini yox, formantların danışanın formant fəzası sərhədində qarşılıqlı yerleşməsini başa düşmək lazımdır.



Şəkil-sxem 8.

Hər bir səsin xarakterizə olunması üçün lazımlı olan formantların sayı müxtəlif alımlar tərəfindən müxtəlif qiymətləndirilir. Daha çox yayılmış fikir ondan ibarətdir ki, səsin formant xarakteristikası üçün 4 formant kifayətdir. Həm də F1 və F2 formantlar; daha çox əhəmiyyət kəsb edir nəinki F3 və F4 formantlar.

Məlumdur ki, azərbaycan dilində 9 sait səs var. Lakin hər bir sait sözdə yerinə, sərt və ya yumşaq samitlə qonşuluğuna görə müxtəlif çalarlığa malik olur. Eyni sait səsin müxtəlif çalarlığa malik olmasına saitin burun samiti ilə qonşu olub-olmaması da təsir göstərir. Saitin müxtəlif çalarlılığı malik olmasını aşağıdakı kimi izah etmək olar.

Istənilən səs ekskursiya, təmkin (stasionar) və rekursiya kimi üç fazadan ibarət olur. Birinci fazada tələffüz organları tələffüz ediləcək səs üçün lazımlı olan vəziyyəti alır, bu faza ekskursiya adlanır. Təmkin adlanan ikinci stasionar fazada tələffüz organları bu vəziyyətdə bir müddət qalır, rekursiya adlanan üçüncü fazada isə tələffüz organları artıkuylar parçanın sonudursa sətin vəziyyətə keçid hali, növbəti səs varsa həmin səsin ekskursiyasına keçid hali alır. Bir fazadan başgasına keçid zamanı fazaların üst-üstə düşməsi ilə izah olunan keçid səsleri yaranır.

Davam müddətinə görə saitlərin bu tərkib hissələri müxtəlifdir. Buna sebəb saitlərin müxtəliliyi və saitin əhatə olunduğu samitin ince və ya qalın olmasıdır. Əger sait qalın samitdən sonra gəlirsə, stasionar hissə nisbəten uzun olur. Əger sait ince samitdən sonra gəlirsə, birinci faza stasionar hissənin qısalması hesabına uzanır. Saitin formant strukturu səsin yaranmasında iştirak edən rezonans boşluğunun həcmindən və konfiqurasiyasından da aslıdır.

Bəzən formant analizi aparan zaman ekspert – fonoskopist harfi, səsin allofonla fonemin fərqini başa düşmür. Bu fərqli dərindən bilmeyən ekspert - akustik öz ölçmələrinde qeyri-dəqiqliyə yol verir, nəticədə alındığı neticələr linqvistin nəticələri ilə ziddiyət təşkil edir. Odur ki, qeyd olunan incəlikləri bilməyən akustik formant analizi apararkən nümunələrin seçilməsində mütləq linqvistə müraciət etməlidir. Ümumiyyətə, formant analizi aparan ekspert sait və samit səslerin aşağıdakı xassələrini mütləq bilməlidir.

Sait və samit səslerin formant strukturlarına əhatə olunduqları fonemlərin təsiri Tədqiq olunan sait və ya samit səsinin spektrində qeydə alınan enerji maksimumun vokal trakti xarakterizə edən "həqiqi" formant və ya yazı qurğusuna, akustik şəraite uyğun enerji maksimumu olmasına fərqləndirmək ekspertdən xüsusü bacarıq tələb edir və təəssüf ki, bəzən hətta kifayət qədər tacribəyə malik

eksperitlər də "həqiqi" formantın müyyən edilməsində sehvə yol verir. Bundan başqa, formant tezliyinin dəqiq ölçülmesi, trayektoriyanın müyyən olunması da spektral analizdə vacib şərtlərdəndir. Formant analizi zamanı formantların müqayisəsində daha bir çətinlik ekspert-fonoskopistin sait və samit səslərin bir-birinə təsirini nəzəre almadiqda yaranır. Təqdim olunmuş fonoqramda eyni samit səslerə ehətə olunmuş sait səsin olduğu fragmentləri seçmək mümkün olmadiqda eyni konstruksiyalı saitlərin seçilməsi zərurəti yaranır ki, bu da eksperiment-fonoskopistlərin tedqiq etdiyi dənisiq dilinin fonetikasını derindən bilməsini tələb edir. Tedqiq olunan formantın həqiqi formant olduğunu bilmək üçün ekspert-fonoskopistdən akustikani derindən bilməsi tələb olunur. Məqalədə əsas məqsəd sait və samit səslərin bir-birinə təsirini və bu halların spektrdə özünü necə göstərməsini qeyd etməkdən ibarətdir.

Azərbaycan dilində olan sait səsler sözdə yerinə, sərt və ya yumşaq samitlə qonşuluğuna görə müxtəlif çalarlığa malik olur. Eyni sait səsin müxtəlif çalarlığa malik olmasına saitin burun samiti ilə qonşu olub-olmaması da təsir göstərir. Saitin müxtəlif çalarlığa malik olmasını aşağıdakı kimi izah etmək olar:

Samitlərin əlavə rengi

Istənilən halda samittərdə kuydən başqa bu və ya digər dərəcədə ton da var. Ton, samit səslərin təleffüzündə əlavə rezonator kimi iştirak edən ağız boşluğunun formasından və deşiyin ölçülərindən asılıdır. Beləliklə, eyni bir samit müxtəlif renglərə malik ola bilər.

Azərbaycan dilində dodaqlanan [o, u, ö, ü] kimi saitlərdən evvel gələn samitin təleffüzü zamanı (məsələn: "söz" sözündə [s] sesinin) dodaqlar irəli uzanır və dairelənir. Bu zaman dodaqlanmayan saitdən evvel gələn eyni [s] samitinin (məsələn: "saz" sözündə) təleffüzüne nəzərən rezonatorun forması və deşiyin ölçüsü dəyişir – ağız boşluğu uzanır, onun deşiyi kiçilir. Bu rəng lavizaliyzasiya və ya dodaqlanma adlanır.

Diger rəng məsələn, [z] samitinin təleffüzündə dilin söykənecəyinin arxa hissəsinin ortasının bərk damaya yaxınlaşması zamanı (məs: zil sözündə) yaranır. Bu rəng palatalizasiya və ya yumşalma adlanır.

Əger samitin təleffüzü zamanı dilin söykənecəyinin arxa tərəfi yumşaq damaya qalxır və onu arxaya itələyirə, onda samit velyarizasiya adlanan əlavə rəng alır (məs: "lap" sözündə [l] samitinin təleffüzündə). Eyni samitdə iki rəngin olması da mümkündür.

Samit səslerin saitlərə təsiri

Nitq axınında fonem kifayət qədər dəyişikliyə məruz qalır. Qeyd etdiyimiz kimi, hər bir sait və ya samit səs ekskursiya, təmkin və rekursiya kimi 3 fazadan - akustik nöqtəyi-məzərdən keçid elementdən, stasionar elementdən və yenidən başqa səsə keçid elementindən ibarətdir. Səslerin sürətə dəyişməsi zamanı bir səsin keçid elementinin özündən sonra gələn səsin keçid elementi ilə üst-üstə düşməsi (rekursiya ilə ekskursiyanın üst-üstə düşməsi) baş verir. Nəticədə, keçid fazanın, bəzən isə stasionar fazanın dəyişməsi baş verir. Bu hal özünü dəha çox sait səslerin ince samitlərə qonşuluğunda özünü göstərir.


- əgər saitdən əvvəl sərt dilarxası samit gelirse, sait dəha çox irəli çekilir.

- arxa səra saitdən əvvəl sərt dilarxası samit gelirse, sait irəli çekilir.


- əgər saitdən əvvəl sərt diş samiti gelirse, saitin azacığ dodaqlanması müşahidə olunur.

- əgər saitdən əvvəl velyarizə olunmuş samit gelirse, sait kifayət qədər arxaya çəkilir, dilin ucu yuvaciğa qalxır. Sait iki velyarizə olunmuş samitin arasında olduqda dəha çox arxaya çekilir.

- əgər saitdən əvvəl istenilen yumbaq samit gelirse saitin təleffüzü zamanı dilin söykənecəyi irəli çekilir və qalxır. Əgər samit dodaq samiti deyilse özünün səslenməsinin əvvəlində (i) elementi alır, yəni diffong xarakteri alır. Əgər sait iki yumaşq



Şekil 9.



Şekil 9.

samitin arasında yerleşirse, o öz keyfiyyetini tekce keçid elementlerde deyil, stasionar hissedə də deyişdirək daha açıq sese çevrilir. Hemin konstruksiyada arxa sıra sait olduqda isə o ietri çekilir.


- eğer saitden evvel burun samiti gelişse burun rezonansı saite rəng verərək onu nazallaşdırır. Əger sait iki burun samitinin arasında olarsa sait stasionar hissə də daxil olmaqla tam nazallaşacaq.

Sait ve samit seslerin qeyd olunan fonetik xüsusiyyətlərini ekspert-fonoskopist dərindən bilməlidir və həqiqi formantın, eləcə də uyğun konstruksiyaların seçilməsində bünülləri mütləq nəzəre almalıdır. Formant tezliyi əsas ton tezliyinin periodu çərçivəsində daha aydın görünür və ümumiyyətə "həqiqi" formant trayektoriyasını tədricən deyişir.


Şəkil 9 və Şəkil 10-də uyğun olaraq hər iki tərəfdən burun [n] samiti ilə əhatə olunmuş "nan" sözündə [a] saitinin və sağ tərəfdən burun [n] samiti ilə əhatə olunmuş "san" sözündə [a] saitinin formant trayektoriyaları göstərilmişdir. Şəkil 11 və Şəkil 12-də isə "dad" və "tat" sözündə [a] saitinin trayektoriyaları göstərilmişdir. Göründüyü kimi "nan" sözündə birinci formant görünür, "can" sözdən isə "dad" və "tat" sözündən fərqli olaraq [a] saiti qismen nazallaşmışdır.

Samit seslerin sait səslərə təsir effektini (koartikulyasiya effektini) azaltmaq üçün saitin kontekstəki mövqeyinə fikir vermək lazımdır. Saitin sol tərəfindəki kontekst saitin artikulyasiyasına daha çox təsir edir, neinki sağ tərəfdəki kontekst.

Formant analizi üçün nümuneler seçkən əgər nümunələrin (mühəbiseli və müqayisədici) hacmi imkan verirse daha çox və hər iki nümunədə eyni sayıda material seçmək lazındır. Seçilən materiallarda kontekst "eyniliyinə" diqqət yetirmek lazımdır. Nümune kimi vurğulu saitləri seçmək məsələhətdir.



Şekil 10.



Şekil 11.

Beləliklə, formant analizi zamanı ekspert-fonoskopist çalışmalıdır ki, elə fragment tapsın ki, müqayisə olunan saitlər sağı və solu eyni samitlərə əhatə olunsun. Bu mümkün olmadıqda isə elə fragment tapmaq lazımdır ki, müqayisə olunan saitlər uyğun fonetik konstruksiyalarda olsunlar.


3.2 Formant analizi zamanı ekspertler tarafından terefinden yol verilen nöqsanlar

Sait ve samit seslerin qeyd olunan fonetik xüsusiyyətlərini ekspert-fonoskopist dərindən bilməlidir və həqiqi formantın, eləcə də uyğun konstruksiyaların seçilməsində bunları mütləq nəzəre almmalıdır. Formant tezliyi əsas ton tezliyinin periodu çərçivəsində daha aydın görünür və ümumiyyətə “həqiqi” formant trayektoriyasını keskin deyil tədricən dəyişir.

Tədqiq olunan sait və ya samit səsinin spektrində qeyd olunan enerji maksimumunun vokal trakti xarakterizə edən “həqiqi” formant və ya yazı quṛğusuna, akustik şəraitə uyğun enerji maksimumu olmasına fərqləndirmək ekspertdən xüsusi bacarıq tələb edir və təəssüf ki, bəzən hətta kifayət qədər təcrübəyə malik ekspertlər də “həqiqi” formantın müyyən edilməsində sehvə yol verirlər. Bundan başqa, formant tezliyinin deqiq ölçüməsi, trayektoriyanın müyyən olunması da spektral analizdə vacib şərtlərdəndir.

Formant analizi zamanı formantların müqayisəsində daha bir çətinlik ekspert-fonoskopistin sait və samit səslərin bir-birinə təsirini nəzəre almadiqda yaranır. Təqdim olunmuş fonoqramda eyni samit səslərlə əhatə olunmuş sait səsin olduğu fragmentları seçmək mümkün olmadiqda eyni konstruksiyalı saitlerin seçilməsi zərureti yaranır ki, bu da ekspert-fonoskopistlərin tədqiq etdiyi dənisiq dilinin fonetikasını dərinən bilməsini tələb edir. Tədqiq olunan formant həqiqi formant olduğunu bilmək üçün ekspert-fonoskopistdən akustikanı dərinən bilməsi tələb olunur.


Bəzən ekspert - akustikin apardığı tədqiqatın nəticələri linqvistik tədqiqatda öz əksini tapmir və bu fərqli ekspertlər tərefindən izah olunmur. Məsələn, aşağıda qadın sesi üçün [a], [u] və [i] saitlerinin F1 və F2 formantları göstərilmişdir. [u] saitinin F2 formant tezliyinin qadın sesi üçün çox yüksək olması diqqəti çəlb edir. Bu faktın ekspert-linqvist tərefindən izahı verilmişdiyi halda formant analizin nəticəsinin düzgünlüyü şübhə doğurur.



Şəkil-sxem 13.

Aşağıda kişi səsi üçün [a], [u], [o] və [i] saitlerinin F1 və F2 formantları göstərilmişdir. Burada da [u] saitinin [a] saitine nəzərən F2 formant tezliyinin çox yüksək olması, yəni dilarxası saitin dilönünə tələffüzü diqqəti çəlb edir. Öger bu fakt linqvistik tədqiqatda təsvir olunmayıbsa bu hal da formant analizin düzgün aparılmasına şübhə yaradır.

Formant analizi zaman formant trayektoriyasının mərkəzi hissəsində (stasionar hissədə) tədqiqat aparmaga çalışmaq lazımdır. Həmin hissə nisbətən neutral mövqedə olan saitlarda müyyən olunur və əsas allofona uyğun gəlir.



Şəkil-sxem 14.

Belelikle, səsə və nitqə görə danışanın eyniləşdirilməsi məsələsində formant analizi aparan ekspert – akustik nitqyaranmanın fiziologiyasını dərinən mənimseməli, tədqiqatda səslerin yuxarıda qeyd olunan xassələrini nəzərə almalı, alınmış nəticələri analiz etməyi bacarmalıdır. Qeyd ekspert-akustik qeyd olunan xüsusi biliyyə malik deyidirse onda formant analizi aparılacaq materialların seçilməsində ekspert-linqvistin köməyindən istifadə etməlidir.

4.1. Audio ve videoyazılarda montaj və digər deyışlik əlamətlərinin müəyyən olunması tədqiqatları.

Elm və texnikanın inkişafının audio və videoyazılaların hazırlanma və deyisdirilmə imkanlarını genişləndirməsi hüquq-mühafizə organlarında maddi sübut kimi istifadə olunan belə materialların mötəbərliliyinin müəyyən olunması üçün tədqiqatlara tələbatı artırmışdır. Qeyd etmək lazımdır ki, "mötəbərlik" anlayışı hüquqi termin olub, maddi sübutların məhkəmə araşdırması prosesində hüquq-mühafizə orqanları tərefindən (ekspert tərefindən yox) istifadə oluna bilər. Ayndırı ki, audio və videoyazının mötəbərliyi o deməkdir ki, yazı heqiqətən də müəyyən məkanda, müəyyən zamanda, müəyyən şəraitdə baş vermiş, müəyyən üsulla qeyde alınmış müəyyən hadisəni doğru eks etdirsin. Ona görə də "mötəbərlik haqqında qərar" yazida olan faktiki məlumatların və halların prosessual müəyyənlenşdirilməsi zamanı əldə olunan neticelərə və bu neticələrin digər şübhələrlə uyğunluğuna söykenir. Öz növbəsində audio və videoyazının "mötəbərliliyinin" prosessual müəyyən olunması məhkəmə ekspertizası çərçivəsində bir sura məsələlərin həllini zəruri edir. Belə məsələlərdən biri də audio və videoyazılarda montaj və digər deyışlik əlamətlərinin müəyyən edilməsi məsələsidir. Ekspert təcrübəsi göstərir ki, faktiki olaraq audio və videoyazılaların kriminalistik ekspertizasının teyini haqqında istenilen qərar və ya

qərardadda montaj və digər deyışlik əlamətlərinin müəyyən olunması suali qoyulur.

Audio və videoyazı məhkəmə ekspertizasının obyekti kimi istintaqı aparılan hadisə ilə elaqeli faktiki məlumatları özündə daşıyan material informasiya daşıyıcısı olub aşağıdakı 3 əsas tərkiblə xarakterizə olunur; məlumat mənbəyi kimi faktiki hal; bu məlumatın material daşıyıcısı; həmin məlumatların ötürülməsi, qeydə alınması və saxlanması. Informasiya daşıyıcısı kimi informasiya siqnalının yazılıması və saxlanması üçün istifadə olunan fiziki cisim (maqnit lenti, fles yaddaş kartı, optik disk, yazı qurğusunun və ya kompüterin sərt maqnit disk), yazılış dedikdə isə informasiya siqnalının daşıyıcıda saxlanması və sonradan səsləndirilmesi məqsədi ilə daşıyıcının forma və fiziki xüsusiyyətinin deyisdirilməsi prosesi başa düşür.

Montajın teyinin görə audio və videoyazılarda montaj əvvəl yazılmış bir və ya bir neçə yazının iki və daha çox hissəsinin təkrar yazma yolu ilə birləşdirilməsidir. Bu zaman fragməntlərin ardıcılılığı və informasiyanın mənəsi dəyişə bilər. Azərbaycanda fonoskopik ekspertiza terminlərinin nizama salınması, unifikasiyası və standartlaşdırılması ilə bağlı konkret tədqiqatlar və qəbul edilmiş standartlar yoxdur. Rüsiya Federasiyasında informasiyanın yazılıması və canlandırılmasına aid standart terminlər sırasında montaj termini də verilmişdir.

Standart Kimi montaj termini bələ teyin olunmuşdur: «Montaj əvvəl yazılımış bir və ya bir neçə fonoqramın iki və daha artıq hissəsinin birləşdirilməsidir. Birləşdirmə zamanı yazılın informasiyaya əlavələr oluna bilər və fragməntlərin ardıcılığı dəyişdirilə bilər.»⁷ Montajın müəyyənlenşdirilməsi məqsədilə müxtəlif fonoqramların tədqiqi prosesində qeyd olunan tərifin montaj tam əhatə etməməsi aşkarla çıxmışdır. Bu faktları əsas götürərək E.I.Qalyasına göstərir ki, montaja verilmiş bu tərif ilkin

⁷ ГОСТ 13699-91. «Запись и воспроизведение информации. Термины и определения» Официальное издание. – М., 1991

akustik hadisesinin süni şekilde yaradılması ve təhrifinin bütün imkanlarını əhatə etmir.⁸ Fonoqramdaki dənisiqlar yazma prosesində və ya bu prosesdən sonra deyışməyə məruz qala bilər. Elmi ədəbiyyatda montajla bağlı başqa təriflərə də rast gelinir. Məsələn, "montaj şəfahi nitqin ilkin mezmunun və ya yazılış dənisiqdə istirak edən bir və ya bir neçə şəxsin fikrinin mənasını qəsədən deyışdirmək məqsədilə bir neçə ümumi səciyyə daşımali, montaj sayla fonoqramın fragməntlərinin biliräkden müyyən qaydada seçilməsi və birləşdirilməsidir".⁹

Ümumi icra texnologiyasına görə yazılış vaxtı və ya yazılışdan sonra edilmiş deyışliklər mexaniki, elektron analog və elektron rəqəmsal üsullarla və ya bu üsulların kombinasiyasından istifadə etməklə icra oluna bilər.

Elektron analog üsulla aparılan deyışliklik tərkibində mütləq analog yazı qurğusu olan müxtəlif elektron qurğular tətbiq olunmaqla aparılır və bu yolla aparılan deyışliklərdə montaj keçidləri analog yazı qurğusu vasitəsi ilə yaradılır. Elektron analog montaj informasiya daşıyıcısına, xüsusi halda maqnit lentinə səsin yenidən yazılıması, pozulması, deyışdirməsi kimi həyata keçirirlər.

Elektron rəqəmsal üsulla aparılan deyışliklər kompüterdə müxtəlif səs redakte proqramlarından və müxtəlif fəndlərdən istifadə etməklə aparılır.

Mexaniki montaj isə maqnit lentinin kəsiliş yapılandırılması, lentin üzərindəki təbəqənin mexaniki yolla korlanması kimi hələlərdir.

Standart kimi qəbul olunmuş montaj termininin tərifi, görünündüyü kimi, mexaniki montajı təyin etmər. Bu tərif elektron montajı da tam əhatə edə bilmir.

Beləliklə, verilmiş təriflərə görə montaj fonoqramın ayrı-ayrı hissələrinin mexaniki, elektron və program vasitələrdən istifadə etməklə birləşdirilməsi, bir hissənin pozulub yerine əlavə edilməsi, yazılışın müyyən fragməntlərinin kəsilməsi, yerlərinin deyışdirilməsi kimi başa düşülür. Fikrimizcə, montaj anlaysı mümkün montaj formalarının sadalanması ilə təyin olunmalıdır. Anlaysış ümumi səciyyə daşımali, montaj sayla biliçək bütün mümkün halları özündə birləşdirməlidir. Ona görə də fonoskopik ekspertiza termini kimi montajə belə tərif vermək məqsədə uyğundur: mexaniki, elektron yaxud rəqəmsal üsulla və ya bu üsulların kombinasiyalı tətbiqi ilə fonoqramdakı ilkin informasiyanın deyışdirilməsinə montaj deyilir.

Montajın tərkibində montaj prosesi biliräkden edilmiş hərəkətin nəticəsi kimi başa düşülür. Lakin, yazılış vaxtı baş verən deyışliklik biliräkden edilməyən hərəkətin nəticəsi də ola bilər. Məsələn, operatorun təsadüfü hərəkəti (diktofon və ya maqnitofonun düyməsinin təsadüfen basılması) və yazılışın aparıldığı şərait və veziyət de yazılış zamanı yazılış zamanında deyışliklərə getirən səbəb kimi yazılış prosesinin təsadüfen dayandırılması və yenidən işe salınmasını (seçmə yazılışı), yazı qurğusu ilə bacarıqsız davranışın nəticəsində yol verilen qüsurları, keyfiyyətsiz yazı qurğudan istifadəni, audio və videomaterialın istifadəsi və saxlanması istifadə olunan radioeləqə qüsurları, səs signalının yazılımasına istifadə olunan program traktında yaranan qüsürü, yazma qurğısunun tematində baş verən xətanı, yazma qurğısunun səs aktiviyti funksiyasından istifadəni (VOX rejimi) və s. göstərmək olar.

⁸ Bax: Галышина Е.И. Лингвистические методы выявления признаков монтажа и артефактов на фонограммах звучащей речи//Речевой акт в педагогической коммуникации. -www.dialog-21.ru/archive/2003/italiashina.htm.

⁹ Кағанов А.Ш. Криминалистическая экспертиза звукозаписей. М., Юпитеринформ, 2005, с.137

Beləliklə, verilmiş təriflərə görə montaj fonoqramın ayrı-ayrı hissələrinin mexaniki, elektron və program vasitələrdən istifadə etməklə birləşdirilməsi, bir hissənin pozulub yerine əlavə edilməsi, yazılışın müyyən fragməntlərinin kəsilməsi, yerlərinin deyışdirilməsi kimi başa düşülür. Fikrimizcə, montaj anlaysı mümkün montaj formalarının sadalanması ilə təyin olunmalıdır. Anlaysış ümumi səciyyə daşımali, montaj sayla biliçək bütün mümkün halları özündə birləşdirməlidir. Ona görə də fonoskopik ekspertiza termini kimi montajə belə tərif vermək məqsədə uyğundur: mexaniki, elektron yaxud rəqəmsal üsulla və ya bu üsulların kombinasiyalı tətbiqi ilə fonoqramdakı ilkin informasiyanın deyışdirilməsinə montaj deyilir.

Montajın tərkibində montaj prosesi biliräkden edilmiş hərəkətin nəticəsi kimi başa düşülür. Lakin, yazılış vaxtı baş verən deyışliklik biliräkden edilməyən hərəkətin nəticəsi də ola bilər. Məsələn, operatorun təsadüfü hərəkəti (diktofon və ya maqnitofonun düyməsinin təsadüfen basılması) və yazılışın aparıldığı şərait və veziyət de yazılış zamanı yazılış zamanında deyışliklərə getirən səbəb kimi yazılış prosesinin təsadüfen dayandırılması və yenidən işe salınmasını (seçmə yazılışı), yazı qurğusu ilə bacarıqsız davranışın nəticəsində yol verilen qüsurları, keyfiyyətsiz yazı qurğudan istifadəni, audio və videomaterialın istifadəsi və saxlanması istifadə olunan radioeləqə qüsurları, səs signalının yazılımasına istifadə olunan program traktında yaranan qüsürü, yazma qurğısunun tematində baş verən xətanı, yazma qurğısunun səs aktiviyti funksiyasından istifadəni (VOX rejimi) və s. göstərmək olar.

ekspert ancaq audio ve videoyazılarda yazılış vaxtı ve ya yazılışdan sonra edilmiş dəyişikliklərin, montaj əlamətlərinin (montajın yox) olub-olmamasını müeyyen edir.

Qeyd olunduğu kimi audio ve ya videoyazı bilavasitə yazılış vaxtı ve ya yazılışdan sonra dəyişikliyə məruz qala bilər. Ona görə de audio ve ya videoyazının autentikliyinin müeyyen edilməsi məsəlesinə ilkin vizual və akustik informasiyada yazılış vaxtı və ondan sonra edilmiş bütün dəyişikliklərin axarılması və müeyyen edilməsi daxildir.

Qeyd etmək lazımdır ki, ekspertenin «audio və ya videoyazida montaj əlamətləri müeyyen edilmişdi» cavabı, audio və ya videoyazında başqa dəyişikliklərin olmasına, məsələn, secmə yazılışın olmasını istisna etmir. Ona görə də əgər qərarda və ya qərardadda ancaq montaj izlerinin müeyyen edilmesi tələb olunursa və ekspert başqa dəyişikliklərin müeyyen edilməsinə təşəbbüs göstərməyib, başqa dəyişikliklərin real mümkün izlərinin olub-olmadığını qeyd etməmişdirse, bu, montajdan fərqli başqa dəyişikliklərin müeyyen edilmesi məqsədilə tekrar ekspertizanın təyin edilməsinə esas verir. Qeyd edilənlərin analizi göstərir ki, montaj əsas, lakin yeganə dəyişiklik üsulu deyil. Məsələn, secmə yazılış tərfinə görə montaj sayılır. Lakin, secmə yazılış zamanı fonoqramdakı dənişığın mezmunu dənişqədə bəzi replikalardan yazılımaması səbəbindən mənasını deyişə bilər.

Montaj əlamətlərinin müeyyen olunması tədqiqatı diaqnostik tədqiqatdır və kompleks xarakterlidir. Belə ki, bu növ məsələlərin həllində müxtəlif növ ekspert məsələlərinin həlli tələb oluna bilər.

Metodiki olaraq tədqiqat aşağıdakılardır:

- 1) Audio-videoyazida qeydə alınmış kommunikativ nitqin auditiv - linquistik, səs signallının vizual tədqiqatı;
- 2) Yazında video və səs signallının instrumental tədqiqatı;
- 3) Yazının binar strukturunun (faylin struktur qruplaşunun) rəqəmsal tədqiqatı;
- 4) Informasiya daşıyıcısının instrumental (o cümlədən trasoloji) analizi.

Audio və videoyazolların montaja yoxlanılmasının mahiyəti yuxarıda qeyd olunan tədqiqatlar nəticəsində müeyyen olunan əlamətlər qrupunun və bu əlamətərin yaranma sebebənin müeyyen olunmasından ibarətdir. Çünkü ancaq bu halda təqdim olunmuş audio və ya videoyazı sübut kimi qəbul olunur. Müeyyen olunmuş əlamətlərin əsasında ekspert tekçə audio və videoyazida dəyişiklik faktını (əger dəyişiklik əlamətləri varsa) deyil, həm də dəyişikliyin aparılma üsulunu müeyyen edir.

Montaj əlamətlərinin aydınlaşdırılması üçün instrumental və linquistik metodlar əsasında tədqiqat aparmaq mümkündür. Qeyd etmək lazımdır ki, auditiv üsulla aparılan tədqiqat prosesində da montaj əlamətləri haqqında müeyyen qənaət gəlmək mümkündür. Lakin, auditiv üsulla montaj əlamətinin müeyyen olunması zamanı subyektiv qiymətləndirmə amilinin təsiri nəzərə alınmalıdır.

Müasir texniki vasitələr mexaniki montaj əlamətlərini asanlıqla təyin etməyə imkan verir. Elektron montaj əlamətlərinin müeyyen olunmasında isə bəzi çətinliklər meydana çıxa bilər. Belə çətinlik çox zaman montajın tipləri və formaları ilə bağlı olur. Buradan belə nəticə çıxır ki, ilk növbədə elektron montajın forma və tiplərini müeyyenləşdirmək lazımdır. Montajın tipləri və formaları bu montajın aparıldığı səsəyazma cihazlarından, həmin cihazlardan istifadə qaydalarından və montajçının məqsədindən asılı olaraq təyin edilir.


Analoq yazıllarda informasiya daşıyıcısına yeni səs informasiyasının yazılıması üçün yazma maqnit ucluğuna müvafiq elektrik signalları ötürürləməlidir. Belə signallar olmadiqda yazma rejimində işleyen analog səsəyazma cihazının yazma maqnit ucluğlu informasiya daşıyıcısına, deyək ki, maqnit lentine heç bir audio-video informasiya yazmır. Lakin, bu halda yazı quiğusunun pozma maqnit ucluğu aktiv olduğundan informasiya daşıyıcısından informasiya pozulur. Səsləndirme zamanı maqnit lentinin bələ hissələrində spesifik fışılıdan başqa heç ne eşidilmir. Instrumental tədqiqat yolu ilə sesyazma cihazının bu rejimde

işləməsin müyyən etmək mümkündür. Qeyd olunan hal maqnit lentindən informasiyanın yalnız pozulması kimi təzahür edir. Deməli, pozma – fonoqramdakı ses informasiyasının, xüsusi haldə danişığın müyyən fragmentini, onun yerinə yeni ses informasiyası, xüsusi halda danişiq fragmentini yazmadan leğv etməkdir.

Audioyazılın ekspertizaya teqdim olunan fonoqramların montaj elamətlərinə görə tədqiqi təcrübəsində montajçının səsyazma cihazını yalnız pozma rejimində işlədiyi zaman, danişığın pozulduğu hissəyə müxtəlif ses mənbələrindən gələn seslərin yazdırığı fonoqranların daxil olması halları da qeyd alılmışdır. Bu hallar ona uyğun gelir ki, montajçı ses signallarının mikrofon vasitəsilə ötürürləməsinə nəzərə almadan müyyən informasiyanı pozma məqsədi ilə səsyazma cihazının yazma rejimini aktivləşdirir (analoq yazma qurğularında bir qayda olaraq tek pozma funksiyasını aktivləşdirmək olmur) və ona lazımlı fragmentti pozur. Lakin, bu zaman mikrofon müxtəlif ses mənbələrindən gələn signalları qəbul edir və bu signallar maqnit lentindəki əvvəlki ses informasiyasının pozulduğu yere yazılırlar. Belə montaj pozma və fon seslərinin yazılıması kimi səciyyələndirilə bilər. Pozma və fonun yazılıması - fonoqramdakı danişığın müyyən fragmentini onyn yerinə fondakı ses signallarını yazmaqla, leğv edilməsidir.

Başqa bir səciyyəvi hal da qeyd etmək lazımdır. Məlumdur ki, səsyazma cihazlarında iki maqnit ucluğu – yazma (səsləndirmə) və pozma maqnit ucluları bir-birindən müyyən məsafədə yerləşir və yazma ucluğu lentin hərəkət istiqamətində pozma uclığından əvvəlde yerləşir (bax: şəkil 15). Yazma rejimi işə salındıqda lente informasiyanın pozulmuş hissəsi yazma ucluğuna çatana qədər maqnit lenti müyyən məsafə qət edir. Yazma rejiminin dayandırılması anında yazma və pozma ucluları arasında qalan hissəsində lente səsyazma cihazının yalnız pozma rejimində işləməsinə uyğun signallar olur. İki ucluq arasındaki məsafə kiçik olduğundan səsləndirmə zamanı bu ses

çox kiçik zaman fasılındə eşidilir və auditiv üsulla onun qeydə alınması çətinlik töredir.



Şəkil 15. Yazma (səsləndirmə) və pozma maqnit ucluqlarının vəziyyəti.

Bir sırə hallarda montajçı fonoqramdakı ilkin informasiyanın müyyən fragmentini pozur və onun yerinə yenisi yazar. Bu montaj pozub-yazma kimi səciyyələnir. Pozub-yazma – fonoqramdakı danişığın müyyən fragmentini pozmaqla, onun yerinə yeni danişiq fragmenti yazmaqdır.

Fonoqramdakı ilkin informasiyaya yeni informasiyanın əlavə edilmesi hallarına da fonoskopik ekspertiza işlərində çox rast gelinir. Yazma – ses daşıyıcısına ses signallarının yazılmasıdır.

Beləliklə, biz, pozma, yazma, pozma və fonun yazılıması, pozub-yazma rejimlərindən hansından istifadə edilməsindən asılı olaraq, montajın uyğun dörd tipini ayırmış olduq.

Bundan əlavə, montaj, montajçının məqsədindən asılı olur. Montajçı ilkin fonoqramda olan müyyən informasiyanı leğv etmək, onu deyişmək (təhrif etmək), fonoqrama onda olmayan informasiyanı daxil etmək, fonoqramdakı informasiyanın səslənmə ardıcılığını deyişmək, yaxud qeyd olunmuş bu halların kombinasiyasından istifadə etmək məqsədlerini güdə bilər. Hər bir məqsəd yuxarıda qeyd olunmuş montaj tiplərindən bezilərindən istifadəni tələb edir.

Montajının məqsədindən asılı olaraq, aşağıdakı montaj formalarını ayırmış olar:

- dənişığın müyyən fragməntinin və ya fragməntlərinin pozulması;
- dənişığın müyyən fragməntlərinin yerlərinin dəyişdirilməsi;
- dənişqda olañ müyyən fragməntin dənişğin müxtəlif yerlərinə əlavə edilməsi;

Fonoqramdakı ilkin dənişqda olmayan fragməntin və ya fragməntlərin dənişığa əlavə edilməsi; belə montaj zamanı əlavə olunan fragmənt, əsasən ilkin dənişqda iştirak etmiş diktorlardan birinə və çox zaman montajçının özünəməxsus nitq olur. Lakin praktikada ilkin dənişqda iştirak etməmiş digər diktorların sessinin əlavə edilməsi hallarına da past gəlinir.

Fonoqramlar, onlardakı dənişğin baş verme zamanına, məkanına və dənişq iştirakçılarının sayına görə birləşdirilən fərqlənə bilər. Bu cür fərqlənən fonoqramların ardıcıl birləşdirilməsi montaj sayılır və onların hər biri ayrıca fonoqram kimi qəbul olunur.

Fonoqramın heqiqiliyinin tədqiqi zamanı ekspert bütün mümkün real dəyişdirmə üsullarını nəzərə almalıdır. Fonoqramda olan ilkin informasiyanın mümkün dəyişdirilmə növleri aşağıda kılardır:

-ilkin informasiyanın kəmiyyətə azaldılması (pozma, yazılışın kesilməsi və ya dayandırılması, küyləşdirmə, informasiyanın təhrifi);

-ilkin informasiyanın kəmiyyətə artırılması (fonoqramın istənilen yerinə əlavələrin edilməsi);

-yuxarıdakı iki növün vəhdəti ilə informasiyanın dəyişdirilməsi (fonoqramın bir fragməntinin başqasının yerinə qoyulması və s.).

Montajla və ya fonoqramın saxtalaşdırılması ilə əlaqədar kriminalistikada aşağıdakı anlayışlar da tətbiqini tapır: Yerləşdirmə – yeni fragməntin əvvəl yazılış fragməntlərinə qoyulması ilə fonoqramın yenidən yazılımasıdır; davametdirmə – əvvəl yazılış informasiyanın bilavasitə arxasına

yeni informasiyanın yazılıması yolu ilə fonoqramın montajdır; pozma – fonoqramda yazılış signalının mehv edilməsidir; seçmə yazılış – akustik hadisənin ancaq bəzi hissələrinin yazılmamasıdır.

- yazılışda ayrı-raylı epizodlar, replikalar, küylər yazılmır; miksirəmə – yazılış informasiyaya bir neçə müxtəlif mənbələrdən, o cümlədən bir neçə fonoqramlardan yeni informasiya daxil etməkə yenidən yazmaqdır.

Ekspert təcrübəmizde fonoqramların daha çox rast gəlinən dəyişdirilmə üsullarını nəzərdən keçirək:

Məxaniki montaj - maqnit lentinin mexaniki üsulla kleylənərək yapışdırılması yolu ilə icra edilir. Lakin, bu növ montajla son illər artıq təsadüf olunmur.
Elektron montaj - iki maqnitofondan istifadə etməklə icra olunur. Birinci maqnitofonda ilkin yazılış fonoqram səsləndimilir, yüksək keyfiyyətli ikinci maqnitofonda isə təkrar yazılır. İkinin fonoqramda olan və yazılıması lazım olmayan hissəyə çatdıqda yazan maqnitofonun yazma funksiyası müvəqqəti dayandırılır və sonradan yazılış yenidən davam etdirilir. Neticədə yeni hecmədə, yeni mezmunda fonoqram alınır.

Analoq yazı qurğularında yazılışın müvəqqəti dayandırılması rejimini aktivləşdiridikdə maqnitofonun yazma ucluğu ləntən aralansırmır, qurğu yazma rejimində qalmاقla ləntin hərəketi dayanır. Əgər fonoqramın montajı eyni akustik şəraitdə yazılmış dənişqalar olan fonoqramların fragmentlərinin eyni akustik şəraitdə, eyni mikrofondan istifadə etməklə aparılırsa, bu formada montaj olummuş hissələrdə, pauzalarda kütүn dəyişməsi, yazılışın tezlik diapazonunun və yazılışın seviyyəsinin dəyişməsi olmayaçaqdır. Bele montaj replikalararası pauzalarda aparıldığda isə, linqivistik təhlilə montaj əlamətlərinin müyyən edilmesi çox çətin olur. Bu zaman yarımcı söz və frazalar olmur, intonasianın tədricən deyisməsi pozulur.

Seçmə yazılış - birbaşa dənişğin aparıldığı yazma prosesində yazı qurğusunun müvəqqəti dayanma düyməsinin köməyi ilə yerinə yetirilir. Maqnitofonun müvəqqəti dayandırılması

məsafədən idarəetmə qurğusu vasitəsilə de yerinə yetirilə bilər. Danışığı aparan şəxs müsahibindən verdiyi suala müsbət cavab almaq istivirse, sualın yazılımasına nail olur, müsabının həmin suala mənfi cavabını işə yazır. Sonra müsbət cavab alacağı başqa suali verir, suali yazır, müsbət cavabı işə yazır. Nəticədə verdiyi suala müsbət cavab aldığı fonoqram əldə etmiş olur. Məsələn:

K1-Əbil, ayın 25-də aldığın 8 minin mənə qaytardımnı?

K2-Bəli, Lətif müəllim, 28-de 8 minin sene qaytardımnı.

K1-Ayın 30-da aldığın 250-ni qaytardımnı?

K2-Xeyr, onu qaytarıramışam

Fonoqramın mətnində qara hərfli hərflərle verilmiş ifadələri yazmasaq həqiqi danışığın məzmunu deyimmiş olur. Seçmə yazılsıda eyni yazma kanalından istifadə olunarsa, yazılış eyni akustik şəraitdə apirlarsa və yazı qurğularından və üsuldan yuxarıda qeyd edilmiş kimi istifadə olunarsa, əldə olunmuş fonoqramda montaj keçidləri üçün xarakterik olan şıqqılıtı, yazılışın və kükün seviyyesinin, səsyazmanın tezlik diapazonunun deyimləşmesi olmayaçqdır.

Akustik montaj - bir və ya bir neçə fonoqramın fragmentlərini səsgücləndirici vasitəsilə ardıcıl səsəndirməkə otaq şəraitində mikrofon vasitəsilə və ya maqnitofonların xətti çıxış və girişində istifadə etməkə əlaqə kanalı vasitəsilə yeni fonoqram yazmaqdır.

Bu növ montaj elektron montajaya yaxındır. Fərqli isə montaj olunmuş fonoqramın yazılılığı şəraitə xas təbi və akustik kükün, real əlaqə kanalının təhriflərinin olmamasında özünü bürüze verir.

Fonoqramın həqiqiliyini müəyyən etmək məqsədilə seçmə yazılışın izləri, danışıldakı replikalara paузalarda yazılışın istifadə rejimindən istifadə etmə, eləcə də tekrar yazmadan istifadə etmə, eləcə də

Elektron rəqəmli (qeyri-xətti) montaj adətən, belə həyata keçirilir. İlkin fonoqram və ya fonoqramlar analog-rəqəm cəviriisi vasitəsilə kompyuterin yaddaş diskinə yazılır. Sonra rəqəmsal səs signalları redaktorları proqramları vasitəsilə fragmənləre

bölünür, həmin fragmənlər istenilən ardıcılıqla birləşdirilər, yeni rəqəmi səs signalları alınır. Alınmış fonoqram müxtəlif filtrlər, signal redaktə proqramları vasitəsilə işlənilərək rəqəm-analoq cəviriisi vasitəsilə yüksək keyfiyyətli maqnitofonda kasetə yazılır. Müasir səs signalları redaktorlarının tərkibində rəqəmsal formada çoxlu sayda vasitələr var ki, onların köməyi ilə fonoqramda səs signallının seviyyəsini, tembrini, spektrini və başqa xüsusiyyətlərinin deyismek mümkündür. Ekspert fonoqramın montaj olunması ilə bağlı neticəyə vizual (osilloqrama, spektroqrama, korreloqrama, faz portretine və s. baxmaqla) və dinième yolu ilə tedqiqat aparmaqla gelir.

Yamsılama ilə fonoqramın saxtalasdırılması məqsədilə ilkın fonoqram səsləndirilir, həmin fonoqramdakı danişqıda iştirak edən və ya onu əvezləyen artist diktör danişığın lazımi yerində replikani səsləndirir. Elektron və ya akustik üsulla montaj olunmuş yeni fonoqramda bu diktoranın nitqi ilkın fonoqramda səslənmiş kimi yazılır.

Beləliklə, «tədqiq olunan fonoqramda, fonoqramın yazılış prosesində və ya sonradan edilmiş montaj əlamətləri və ya başqa deyisilik vardır mı?» sualına o vaxt tam, hərərefli, obyektiv cavab vermək mümkündür ki, montajla bağlı aşağıdakı izləri axtarılsın:

- məxaniki montaj izi;
- yazılışın müvəqqəti dayanma rejimində istifadə etməklə,
- müasir analog maqnitofonun köməyi ilə elektron montaj və ya seçmə yazılış izi;
- müasir kompüterlərdə aparılmış elektron rəqəmsal montaj izi;

- yamsılama variantı da daxil olmaqla, akustik montaj izi.

Əgər ekspert autentikliyin pozulması zamanı istifadə olunan üsullara xas əlamətləri müəyyən etmək üçün lazımlı vəsiyətələrə, metodikaya, ixtisas dərəcəsinə malik deyilər, onda o, fonoqramın həqiqiliyi məsələsini həll edə bliməz.

Ekspert-linqvist fonoqramda olan danişığın təbii axarını, danişqıdakı pauzaların təbiliyyini və paylanması, ifadələrin

intonasiya xüsusiyyətlərini, söhbətin mənə tamlığını tədqiq etməlidir. Səliqəli yerinə yetirilmiş rəqəmi elektron montajı çox vaxt yüksək seviyəli linqistik analizin köməyi ilə müyyəyen etmək mümkündür.

Audio və videoyazılardan kriminalistik ekspertizası məqsədi ilə hazırlanmış müasir proqram təminatları yazıların instrumental tədqiqatlarında aşağıdakı analızların aparılmasına imkan verir:

- 1) Spektroqramın vizual analizi;
- 2) Periodik hadisələrin analizi;
- 3) Mikşərlənmə əlamətlərinin yoxlanılması;
- 4) Sabit komponentlərin dəyişməsinin analizi;
- 5) Fondakı harmonik sığnalın tezlik, amplitud və fazaya görə kəsilməziyyətinin analizi;
- 6) Sığnaqlın qeyd nöqtələrinin statistik xarakteristikalarının analizi;
- 7) Sığnaqlın logaritmik şkalada enerjisinin analizi;
- 8) Müxtəlif alqoritm'lərle (MP3, AAC, VMA, Vorbis (OOG) kodlaşma pəncərə sərhədlərinin periodikiyinin analizi;
- 9) Spekrdə elektrik şəbəkə tezlik izinin analizi;
- 10) Faylin struktur analizi;
- 11) FAT 16 və FAT 32 fayl sistemli rəqəmsal yaddaşların analizi;
- 12) Maqnit lentinin və analoq yazı qurğusunun trasoloji analizi.

4.2. Videoyazılarda montaj və diger dəyişiklik əlamətlərinin müyyəyen olunması üzrə tədqiqat

1. Videoyazida videoaxının vizual analizi

Ekspert tədqiqatına təqdim olunmuş videoyazida videoaxının vizual tədqiqi eksperitin automatalaşdırılmış iş yeri (AlY) daxil olan vasitələrdən istifadə etmək videoyazını müxtəlif sərətlərdə izləməkdən, elecə də kadrlar üzre analizdən ibarətdir. Bu tədqiqatda məqsəd videoyazidaki kadrlarda qeyde alınan obyektiñ təsviriñ, ətraf mühitin, kommunikativ situasiya şəraitinin yaranmasının, inkişafının və sonunun diaqnostikası esasında kadrdaşlılı, kadrlararası və axınlararası (audio və video axınları

montaj və ya diger dəyişiklik əlamətlərinin (vizual qrup əlamətlərinin) olub-olmamasının müyyəyen olunmasıdır. Vizual qrup əlamətlərinə aşağıda qeyd olunan əlamətlər daxildir:
- kadr tezliyinin, kadr ölçüsünün, kadrda olan vaxt və zaman göstərişinin və diger məlumatların əsaslanmamış dəyişməsi;
- videoyazının müxtəlif dinamik səhnə və fragməntlərinin canlandırılması zamanı kadrların və kadr ardıcılığının təkarlanması;

- tədqiq olunan videoaxın fragməntində qeydə alınmış hadisənin süjet xəttində əsaslanmamış pozulmanın olması;
- kadrda obyektiñ situasiya ilə əsaslanmamış görünməsi və ya itmesi;
- qonşu kadrların yazılış keyfiyyətlərinin fərqli olması;
- tədqiq olunan hadisənin baş verdiyi fonun ümumi görünüşünün dəyişməsi;
- obyektlərin işqlanma şəraitinin, miqyasının, rənginin, nisbi ölçüsünün dəyişməsi;
- videoətəsvirdə olan kükün seviyyəsinin dəyişməsi;
- audio və videosignalların sinxronluğunun pozulması;
- diktörün tələffüzünün səslənen mətnə uyğunsuzluğu;
- diktörən antropometrik və digər xüsusiyyətlərinin dənişq signallarının parametrləri ilə uyğunsuzluğu;
- diktörən kadrlardakı hərəkətlərinin dənişğin emosional rənginə və mənə yüküne uyğunsuzluğu;
- dənişq signallı mənbəyi və videokameranın mikrofonu arasındakı məsaflənin videokamera və diktör arasında məsafəyə uyğunsuzluğu;
- reverberasiya müddətinin videoyazının aparıldığı məkanın həndəsi ölçülüri, ətrafin (divarların) səsuduculuq qabiliyyəti ilə uyğunsuzluğu.

2. Videoyazida audioaxının auditiv analizi

Ekspert tədqiqatına təqdim olunmuş videoyazida audioaxının auditiv tədqiqi ekspertin avtomataşdırılmış iş yeri (AlY) daxil

olan vasıtelerden istifade etmekle audioaxının müxtəlif sürətlərdə ve müxtəlif ucalıqda hissə və tam dinişənilməsindən ibarətdir. Bu tədqiqatda məqsəd videoyazıcıda audioaxında qeydə alınan ətraf akustik şəraite mexsus ses signallarının, nitq aktının, kommunikativ situasiya şəraitinin yaranmasının, axımının ve sonunun diaqnostikası əsasında montaj və ya digər deyişiklik əlamətlərinin (auditiv qrup əlamətlərinin) olub-olmamasının müyyən olunmasıdır. Auditiv qrup əlamətlərinə aşağıda qeyd olunan əlamətlər daxildir:

- akustik fon kuyüne və akustik şəraite mexsus sesin situasiya ilə əsaslananmış deyişməsi;
- sesin tembirinin və güçünün kəskin deyişməsi;
- sözün qramatik formasının düzgün seçilməməsi;
- sözün stilik və semantik uyğunluğunun pozulması;
- ayrlılıqla sözlərin fonasiyasının və ifadənin prosodik təribatının pozulması;
- söz, ifadə və onların bir hissəsinin olmaması;
- danışq iştirakçısının müsahibinin replikasına uyğun olmayan (neadekvat) reaksiyası;
- kommunikativ akt iştirakçılarından birinin nitq davranışının kəskin deyişməsi;
- söhbətin mövzusunun kəskin deyişməsi;
- mentiqi, leksik, kommunikativ, sintaksik, fonetik səviyyədə mətnin əlaqəliliyini ifadə edən formal vasitenin olmaması;
- danışqdakı mentiqi, sintaksis və fiziooji əsaslanmamış pauzaların olması;
- mətridə tematik tamamlanmanın və kommunikativ sonluğun olmaması;
- aktual üzvlənmənin onu əhatə edən kontekstə uyğun gelməməsi.

3. Videoyazıcıda audio və videosignallarının instrumental analizi

Ekspert tədqiqatına təqdim olunmuş videoyazıcıda audio və videoaxının instrumental tədqiqi eksperitin avtomatlaşdırılmış iş yerinə (AIY) daxil olan vasitələrdən istifadə etməkə videoaxının

texniki xüsusiyyətlərini müyyən etməkdən ibarətdir. Instrumental qrup əlamətlərinə aşağıda qeyd olunan əlamətlər daxildir:

- videoaxında müxtəlif kodlaşma parametrləri kadrların olması;
- tesvirde parlaqlıq səviyyəsinin paylanması xüsusiyyətinin bircinsliyinin və stabilliyinin pozulması;
- audio və videoaxınların sinxronluğunun pozulması;
- IPB-ardıcılıq paylanması pozulması;
- ARÇ (analoq-reqəm çevirici) və videosignalın kodlaşma xüsusiyyətləri ilə iddia olunan xüsusiyyətlərinin uyğunsuzluğu;
- fonoqramda audiosignalın evvəlində yazma qurğusuna mexsus "START", sonunda "STOP" keçid signallarının olmaması;
- fonoqramda audiosignalın digər hissələrində yazma qurğusuna mexsus keçid signallarının ("START", "STOP", "PAUZA") olması;
- akustik mühitin komponentlərinin (diktörərin nitqinin, etraf şəraite mexsus səslərin, fon kuyünün, harmonikalların) spektral-vaxt (amplitud-tezlik, faza və s.) xüsusiyyətlərinin kəskin dəyişməsi;
- danışq signallının enerji səviyyəsinin, danişqlararası pauzanın və danışq signallının spektral tərkibinin kəskin dəyişməsi;
- akustik şəraitin nitq və qeyri-nitq obyektlərinin qarşılıqlı əlaqə mechanizmlərinin əlaqəliliyinin və təbiiyinin və təkrarlanan fraqmentlərin olması;
- ses signallının osilloqramının xüsusiyyətlərinin kəskin dəyişməsi;
- müxtəlif kodlaşma parametrləri akustik mühitin fraqmentlərinin olması;
- real və iddia olunan parametrlərin -sixilma/kodlaşma metodunun, diskretləşmə tezliyinin, kanallar sayının, bitreytin, ses signallarının qeyd nöqtələrinin paylanması və s. fərqli olması.

4. Videoyazının qeydə alındığı faylı binar (struktur) analizi

- faylin yaradılmasında istifade olunan səyazma qurğusunu tərəfindən yaradılmış yazma qurğusunun adı, tarix, vaxt, yazma müddəti və s. barede məlumatların tədqiqi;
- faylin dəyişdirilməsində istifade olunan program təminatının adı haqqında məlumatların tədqiqi;
- texnologiya istehsalçısı tərəfindən nəzəre alınmış yazının rəqəmsal qorunmasının bütövülüyünün tədqiqi;
- audiovizual məlumatların kodlaşdırma xüsusiyyətlərinin müqayiseli tədqiqi (kodekin işinin təhlili);
- faylin strukturunun normal vəziyyətdən sapmaların mümkün səbəplerini müəyyən etməkə (o cümlədən, kodlaşmış məlumatların bütövülüyünün pozulma audiovizual informasiyanın və ya faylin strukturunun təkarkodlaşma əlamətlərini axtarmaqla) məlum texnoloji standartlarla, nümunelerlə və ya digər məlumatlarla (o cümlədən, ekspert təcrübəsindən istifadə etməklə) müqayiseli tədqiqatı.¹¹

4.3. Audioyazılarda mexaniki və analoq elektron montaj əlamətlərinin müəyyən olumasında auditiv-linqvistik tədqiqatlar

Fonoqramın linqvistik metodla tədqiqi fonoqramda qeyd edilmiş dənişq materialının linqvistik analizini ehate edir. Dənişq kommunikasiya prosesinin heyata keçirilməsi vasitəsidir. Linqvistik nöqtəyi-nəzərdən kommunikasiya dil vahidləri ilə müəyyən məlumatlı bildirmə, xəber vermedir. Kommunikasiyanın vahidi müstəqil şəkildə müəyyən məlumat ifadə edən nitq parçasıdır və cümlə əsas kommunikativ vahiddir.¹⁰ Nitq prosesi dil vahidlərinin müəyyən qaydada işlədilməsi ilə gerçekləşir. Nitqde

en kiçik vahid sözdür. Bununla yanaşı dənişq dilində, eləcə də şifahi nitqde sözdən kiçik vahidlər də istifade oluna bilər. Hər bir element, ünsür və ya vahid informasiya daşıyıcıdır. Bu baxımdan en kiçik dil vahidi də informasiya daşıyır. Məsələn, «A» Azərbaycan elifbasının birinci hərfidir, «a» sessine uyğun gələn qrafemdir. Fərd dənişq prosesində konkret mənaya, semantikaya şifahi nitqde işlənmesi, ferdin psixikası və ya vərdişləri ilə bağlıdır. Məsələn, sözlər və ya cümlələr, söz birləşmələri arasında belə ünsürün işlədilmesi, dənişanın demək istədiyi sözü, filki ifadə etməkdə çətinlik çəkməsindən, yaxud həmin sözün, fikrin nitqə ifadəsinə axtardığı zaman pauzanı doldurmaq verdিংsindən irəli gəlir. Müxtəlif fərdlərdə bu, özünü müxtəlif şəkilde göstərir. Ekspert linqvistik tədqiqat zamanı mətnəki bütün mümkün linqvistik vahidləri ayırmalıdır. Bu, mətnin vahidlərə görə seqmentasiyası məsələsini ehate edir. Ekspert tədqiqatı üçün mətnin seqmentasiyası məsəlesi araşdırılmışdır.¹¹

Linqvistik parametrlərin dəyişə bilecəyini aydınlaşdırmaq tələb olunur. Linqvistik parametrlərin təyini isə montajın xüsusiyyətləri, daha doğrusu, onun formaları ilə bağlı olduğu kimi, fonoqramdakı dənişğin monoloq, dialoq və ya poliloq olması, mövzu, iştirakçılarının emosional vəziyyəti, diktörərin nitqi, sual-cavab bütöv mətnin formallaşmasına təsir göstərir. Dənişq iştirakçısı cavabını təref-mögəbilinin qoyduğu sual əsasında qura bildiyi kimi, cavabda sual verən tərəfin dənişğindəki söz, söz birləşməsi və ifadələrdən istifadə edə bilər. Məsələn:

K1 - Həbsdə olmusan?

K2 - Xeyr, həbsdə olmamışam

¹⁰ Səs informasiyasının saxtalasdırılması, montaj və autentikliyi haqqında bax: Галяшина Е.И., Снетков В.А. К понятию установления аутентичности магнитных аудио и видеофонограмм// 50 лет НИИ криминалистики: сборник научных трудов. М.: Изд-ние ЭКЦ МВД РФ, 1995. – С.61-65

¹¹ ГОСТ 13699-91. «Запись и воспроизведение информации. Термины и определения» Официальное издание. – М., 1991

- K1 – İslah-əmək koloniyalarında necə?
- K2 – İslah-əmək koloniyalarında olmamışam
- Göründüyü kimi, bu dialoq parçasında K2 diktoru cavab verərən K1 diktorunun verdiyi suallarda olan “həbsdə olmaq”, “İslah əmək koloniyaları”nda söz birləşmələrinən istifadə edir. Bu, nitqi tərəf-müqabilin nitqi əsasında qurmaqdır.
- Eyni suallara başqa cavabların verilməsi də ekspert praktikasında rast gelinir.
- K1 - Həbsdə olmusan?
- K3 - Türməyə düşməmişəm
- K1 - İslah əmək koloniyalarına necə?
- K3 - O ne olan şeydir?
- Bu dialoqda K3 diktoru cavabını öz leksikasına uyğun qurur. Əger birinci dialoqda K2 diktoruna aid olan, yəni, B diktorunun leksikonuna daxil olan söz və söz birləşməsi qeyde alınmırsa, ikinci dialoqda K3 diktorunun nitqində «türmə», «türməyə düşmək» sözlərini, «O ne olan şeydir?» nitq konstruksiyası qeydə alınır.
- K2 diktorunun nitqində olan «xeyr» sözü ekspertə K2 diktorunun nitqini öyrənmək üçün konkret informasiya vermir. Çünkü bu söz situasiyadan, dialoq iştirakçlarının bir-birinə münasibətindən, dialoqun resmi xarakter daşımاسından asılı olaraq meydana çıxa bilər. Ola bilsin ki, K2 diktoru adı danışqda «xeyr» sözündən istifadə etməsin. Bu dialoqda isə konsituasiya ondan «xeyr» sözündən istifadə etməyi tələb edir. Ekspert «K1» ilə «K2»-nin daha böyük həcmli dialoqunu araşdırmaqla, bu dialoq prosesində «K2»-nın inkar məqamında «xeyr» və «yox» formalarını hansı tezliklə işlətməsi əsasında «K2»-nin «yox» variantından istifadə etməsi haqqında müəyən nəticə çıxara bilər. Deyək ki, böyük həcmli belə dialoqda ekspert «B»-nin suallara inkar cavabı verirkən 5 dəfə «xeyr», 6 dəfə «yox» sözündən istifadə etməsini qeydə alır. Onda ekspert «K2»-nin nitqində inkar məqsədi ilə «yox» sözünün işlək olması nəticəsini çıxara bilər. Çünkü konsituasiya «K2»-dən bütün dialoq boyu həmişə «xeyr»

sözündən istifadə etməyi tələb edir. «K2» isə danışq prosesində konsituasiyanı unudur və nitqi üçün seciyyəvi olan sözən (“yox” sözündən) istifadə edir.

İkinci dialoqda linqistik baxımdan diqqəti cəlb edən bir cəhət də vardır. «K1» növbəti sualını birinci suala «K3»-ün verdiyi cavaba uyğun şəkildə qurur: İslah əmək koloniyalarına necə? Bu sualdakı xəber düşmək fəlini tələb edir. Yeni, sualın tam forması belədir: İslah əmək koloniyalarına necə, düşmüsən? Birinci dialoqda isə (İslah əmək koloniyalarında necə?) xəber olmaq fəlidir: İslah əmək koloniyalarında necə, olmusam?

Qeyd olunan məsələlər dialoq və poliloqda sual-cavabların ardıcılılığı, onların müxtəlif formalarının mövcudluğunu təsdiq edir. Müxtəlif fonoqramlardaki danışqlarda işlənən sual və cavabların təsnifi ekspertə sualın və ya cavabın dialoqdakı mümkün formalarını qiymətləndirməyə imkan verir.¹² Bu imkan sualda, yaxud cavabda montaj seciyyəli elementin olması haqqında müəyyən fərziyyə irəli sürməyə əsas verir. Deməli, montaj üçün sualların qoyulmuş forması, cavabın verilmə tərzi, onların linqvistik quruluşu, konstruksiyası müəyyən parametrlərin rolunu oynayır.

Sual və cavabların təsnifi ilə bağlı mövcud elmi fikirlərin təhlili göstərir ki, bu məsələ kifayət qədər əsaslı şəkildə öyrənilmemişdir. Sualların təsnifatı əsasında aşağıdakı əlamətlərin qoyulması müşahidə olunur: a) danışanın ünsiyyət məqsədi; b) sualın ifadə formaları; v) sualın ümumi məsələyə və onun komponentlərinə aidliyi.

Sualların mentiqi cəhətdən təhlilindən aydın olur ki, onların ardıcılığının nəzərə alınması vacibdir. Dialoqlarda suallar verilmiş cavabdan asılı olaraq deyisir. Suala verilmiş cavab yeni sualın meydana gəlməsinə səbəb olur. Yeni sual əvvəlkinə natamam cavabın nəticəsi kimi meydana gelir.

¹² Bax: Галышна Е.И. Лингвистические методы выявления признаков монтажа и артефактов на фонограммах звучащей речи //Речевой акт в педагогической коммуникации. –www.dialog-21.ru/Archive/2003/Galashina.htm.

Məsələn:

- K1-Siz ne vaxtsa, oraya getmisiniz?
K2-Getmişəm
K1-Neçə dəfə getmişən?
K2-İki dəfə
K1-Haçan?
K2-Ayın 18-də
K1-Hansı ayın?
K2-Sentyabrın 18-də

Təhlil göstərir ki, natamam cavab sualın qoyuluşu ilə korrelyasiyaya malikdir. Sualın qoyuluşundakı qeyri-müyyənlik cavaba təsir edir. Yuxarıdakı nümunəde sualın qoyuluşu dəqiq cavab tələb etmir. Burada cavab verən təref, əslində suala ən qısa cavabı verir. Nümunədə «haçan?» sualına verilmiş cavabdakı qeyri-dəqiqlik kommunikativ aktda iştirak edənin buraxılmış informasiyanın digər iştirakçuya məlum olması qənaətindən irəli gelir. Müxtəlif dialoqlarda oxşar situasiyaların müqayisəsindən aydın olur ki, cavabda ayın adının buraxılması ya dialoqun hadisənin baş verdiyi ayda aparılmışından, ya da kommunikativ aktın iştirakçılarına hadisənin baş verdiyi ayın məlum olmasından doğur.

Sual və cavablar dialoqun baş vermə sebəblərinə, iştirakçıların emosional vəziyyətinə görə fərqlənir. Dialoqda iştirak edən təreflərdən birinin nitqi gizli şəkildə maqnit daşıyıcısına yazması danışğa xüsusi təsiri ilə seçilir. Bu cür dialoqların təhlili göstərir ki, yazan təref suallardan daha çox istifadə etməklə yanaşı, özüne lazım olan cavablar almağa cəhd göstərir. Aşağıdakı nümunədə belə situasiya hiss olunur.

- K1- 3-cü şöbədə işləyən Asifi tanırsan?

K2- Asifin.. (söyür)

K1- Asifi niyə söyürsən, nə edib sənə?

K2- Heç nə, ancaq söyürem. Asifin ləp.. (söyür).

K1- Orda Əsgər var, onu necə, tanırsan?

K2- (Əsgəri söyür)

K1- Orda yaxşı uşaqlar çoxdur ki, Kamil, Vəli..

K2- Asifi də, Əsgəri də, Kamili də, Vəlini də, ləp orada işləyənlərin hamisini..(söyür)

Nümunədən göründüyü kimi, K1 diktoru K2 diktorunun cavabını özü üçün sərfəli hesab etdiyinə görə, oxşar suallarla "K2"-nin oxşar cavablarını başqa subyektlərə yönəldir.

Dialoqun gizli şəkildə yazılıması prosesində nitqi yazan təref özüne lazım olan cavabı almadıqda sualın formasını dəyişərək, cavabın qısa təsdiq və inkar formalarda sesslənməsi yolu ilə qarşı tərefin lazım gələn informasiyani verməsinə çalışır.

Məsələni:

- K1- Sen məndən pul almışan, niyə qaytarırsan?

K2- Nə istəyirsən ey, məndən?

K1- A kişi, keçən il yanvarda bize gəlmışdin də. Elədir, yox?

K2- Hə, elədir

K1- Dedin pul lazımdır. Dedin, demədin?

K2- Dedim

K1- Çıxarıb 500 dollar verdim. Verdim, vermediim?

K2- (susur)

K1- Yox, verdim, vermediim?

K2- Hə!

K1- Hə, hə? Verdim də, elə deyil?

K2- Hə! Yaxşı, verdin, verdin!

Başqa bir nümunəni nəzərdən keçirək.

K1- Bax onda məndən nə istədin?

K2- Pul?

K1- Dollar, yoxsa manat?

K2- Dollar

K1- 300, yoxsa 500?

K2- 500

K1- İndi yaxşı, almışan bə niyə qaytarırsan?

K2- Yoxumdu

K1- Onun mənə dəxli var?

K2- Yox
K1- Bə onda niyə qaytarmırsan?

K2- Yoxundu
Müxtəlif dialoq nümunelerinin müqayiseli tədqiqi sual ve cavabların dialoqun baş verme səbəbinə, dialoq iştirakçılarının məqsədine, dialoq prosesine təsir göstəren amillərə (məsələn, gizli yazma) görə təsnifini tələb edir. Çünkü bu hallarda sual ve cavabların qoyuluşu, səslenmə ardıcılığı, onların lingvistik quruluşu bir-birindən fərqlənir. Eyni zamanda, sual ve cavablar arasında məntiqi rabiənin pozulması fonoqramda montaj elamətlərini üzə çıxarmağa imkan verir.

Mən sistem xüsusiyyətlərinə malik müraciəkəb bir tam təşkil edir. Onun elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, kommunikativ akt insan tərəfindən yerinə yetirildiyi üçün mən vahidər ki, kommunikativ akt arasında əlaqə ve bağlılıq müxtəlif formalarda təzahür edir. Yazılı nitqdən fərqli olaraq, danişq dili özünün bir çox xarakteristikaları ilə seçilir. Əsas fərqlənən cəhət şəhəti nitqdə deyilənin korreksiyası üçün əlavə nitqin tələb olunmasıdır. Daha anlaşılan olması üçün qeyd edək ki, yazılı nitq zamanı müəllif yazdığını düşünməye, redakte etmə imkanına malikdir və yazılı da, redakte olmuş variant əksini tapır. Danişqda isə, danişqın iştirakçısı fikrini deyir və yalnız dedikdən sonra onun səhv və ya qüsürü olmasının haqqında qərar çıxara bilir. Həmin qüsürü, xətanı aradan qaldırmamaq, deyilənin yanlış başa düşülməməsini bildirmək üçün diktör əlavə cümlə və fikirlərdən istifadə etməlidir. Danişq prosesində bu, çox zaman mümkün olmur. Çünkü dialoqun və ya poliloquun digər iştirakçıları dərhal danişığa qosulur.

Ekspert təcrübəsində fonoqramın montaj edilməsinin və onun autentikliyinin pozulmasının lingvistik əlamətləri sırasında aşağıda kılınır:

-danişqın situativ və kommunikativ əsaslandırılmış məntiqi başlangıçının (sonluğunun) yoxluğu (yarimsöz, yarımfraza, natamamlıq);

-mətn kompozisiyası elementlərinin məntiqi bağlılığının yoxluğu;
-nitqdə danişanın nitq patologiyası, tələffüz qüsurları və fonasiyanın situativ əsaslanmış qırılması ilə bağlı olmayan söz fragmentlərin eşidilməsi;
- mənasına görə kommunikativ situasiyadan, mətn kompozisiyasından, danişqın mövzusundan və məntiqi strukturundan, diskurs tamlığından doğmayan fraza və sözlerin varlığı;

-diskursun tamlıq strukturu ilə sintaktik və semantik bağlılığı olmayan replika, ifade və frazaların varlığı;
-ifadelerin danişqın semantikasına və məzmununa uyğun gəlmeyən şəkilde prosodik istifadəsi.¹³

Göstərilən əlamətlərin aşkarla çıxmazı onunla bağlıdır ki, danişq (monoloq, dialoq və ya poliloq) formal və semantik münasibətə görə bitmiş qapalı bir tam kimi çıxış edir. Bu təmda hər bir fonetik yaxud semantik vahid nizamlanmış məzmun tamının ayrılmaz tərkib hissəsi kimi çıxış etməklə yanaşı, kommunikativ şəraitin spesifikasiyli təyin olunur.

Danişqın situativ və kommunikativ əsaslandırılmış məntiqi başlangıçının yoxluğu halına aid nümunəni nəzərdən keçirək. K1-Geldin gejə yarısı qapımı döydün. İlən kimi dil çıxardın. Dedin ölmüşəm, yerden qaldır. Pul ver mənə. Bir söz demədim, getirdim verdim. 500 dollar verdim sənə K2- İzi verdin. **məd** qaytarajaq...

K1- Pulu vermişəm sənə, almışan, söz vermişən qaytarajaqsan üç aya? İndi neçə ay keçib? Neçə ay keçib?

Nümunədə «K2»-nın nitqi kimi verilmiş hər iki cümlənin kommunikativ əsaslandırılmış məntiqi başlanğıçı yoxdur. Görünür, montajçı qoyulmuş suala «K2»-nin müsbət cavab verildiyini nəzəre çatdırmaq üçün dialoqun başqa yerində «K2»-

¹³ Əliyev L.P. Aşağı keyfiyyəti və ilkin olmayan fonogramlarda montajın müyəyen edilməsi mətdü haqqında // Məhkəmə ekspertizası, kriminalistika və kriminalogianın aktual məsələləri. 38-ci buraxılış. Bakı, 2002, s.6

nin nitqinden uygun fragmenti bu hissəyə yazılmışdır. Lakin, «K2»nin nitqindəki cümlənin tam forması məntiqi əlaqənin olmadığını göstərə bilsər. Bunu nəzərə alaraq, montajçı əvvəlki hissəni pozmağa çalışmışdır. Bu yarimsözələr (izi, med) olmasa, «K1» ilə «K2»-nın nitqi müəyyən məntiqi bağlılıq yaradır. Əger «K2»-nın cavabı «Verdin. qaytarajaq...» şəklində olsa, birinci söz dialoji mətni bağlayır. Lakin ikinci söz ümumi kontekstlə bağlılıqa malik olsa da natamam və qüsurlu davamdır. Əlavə suallar doğurur. Kim qaytaracaq? Bu sözün mətnlə bağlılığını sübut etmek üçün dialoqun əvvəlki hissəsi ilə kəgeziya axtarılmalıdır. Yəni, dialoqun əvvəlki hissəsində kimin qaytaracağı haqqında informasiya olmalıdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, şifahi danışında ekspert tələffüz olunan sözün cümlənin hansı hissəsində yerləşdiyini bu və ya digər seviyyədə müəyyənleşdirə bilir. Prosodik vahidlər, vurğu və pauza, intonasiya sözün, cümlə və ifadədəki yeri ilə bağlı müəyyən informasiya daşıyır. Verilmiş nümunədə cümlənin «qaytaracaq» sözü ilə bitməməsi auditiv hiss olunur. «K2»-yə aid edilən fikir məntiqi sonluğa malik deyil. Deməli, «K2»-nın nitqində kommunikativ situasiyanın tələb etdiyi məntiqi başlanğıç və sonluq yoxdur. Bu isə fonoqramda montajı göstərən linqvistik əlaməti təşkil edir.

Fonoqrama yazılımış danışığın məzmun vəhdəti onun tamlığı və hissələrinin bir-birinə bağlılığı ilə təyin olunur. Danışığın tamlığı isə müxtəlif seviyyə vahidləri və metnin müxtəlif cəhətleri arasında münasibətlər sistemi əsasında müəyyənlenmişdir. Danışığın əlaqəliliyi mövzunun inkşafı, şifahi nitqin xətti yaramma prosesində informasiyanın ardıcılı ötürülməsi, əlaqəni ifadə edən xüsusi vasitələrin varlığı ilə təsdiqlənir. Yuxarıdakı nümunədəki «qaytaracaq» sözü informasiyanın ardıcılı ötürülmədiyini nəzəre çatdırır.

Şifahi nitqin tamlığı və bağlılığı mövzu, kommunikantların birgə danışaq təcrübəsi, nitq predmeti ilə tanışlıq, ümumi linqvistik və ekstralingvistik kontekstlə də əlaqələnir. Deyək ki, «K2»-nın Əhməd adında qohumu və ya tanışı var və «K2» özünün «K1» ilə

söhbətlərində (komunikantların birgə danışaq təcrübəsi) Əhmədin alınmış pulu qaytaracağının «K1»-ə demişdir (nitq predmeti ilə tanışlıq). Bele olarsa, «K2»-nin nitqini aşağıdakı kim bərpa etmək mümkündür:

K2- Verdin. Əhməd qaytaracaq sənin pulunu
Mesələni bu şəkilde qoymaqla, məntiqi bağlılığı tam yerinə yetirmir. Əvvəla, bərpa zamanı, **IZI** yarımcıq sözünü tamamlamaq olmur. İkincisi, söhbət Əhmədin qaytarmağından gedirse, bu sözün nitqdə natamam verilmesi məntiqi cəhətdən qüsurludur. Üçüncüsü, Əhməd qaytaracaq sənin pulunu – cümlesi «K1»-in məqsədində xidmət edir. Bu baxımdan onun fonoqramdakı natamamlığı şübhə doğurur. Nehayət, dialoqun davamı, informasiyanın ardıcılı ötürülməsi prosesini pozur. «K2» Əhmədin pulu qaytaracağından danışır, «K1» isə bu fikri möhkəmənləndirmək əvezinə, yenidən pul verdiyindən, qarşı tərefin həmin pulu haçan qaytarmalı olduğundan bəhs edir. Halbuki, informasiyanın ardıcılı ötürülməsi «K1»-in öz nitqini təqribən belə davam etməsini tələb edir:

K1- Əhməd haçan qaytaracaq pulu?
Şifahi nitqin bağlılıq əlamətləri ekspert tərəfindən bu nitqin linqvistik təşkilinin fonetik, leksik-qrammatik, semantik səviyyələrinə görə müəyyənlenşdirilir biler.
Şifahi nitqin ayrı-ayrı hissələrinin semantik əsaslılığı və qarsılıqlı məzmun əlaqələri üçün istifadə olunan bağlılıq funksiyasını ifadə edən nitq vahidlərinə şifahi nitqin məntiqi-semantik üzvlənməsini, onun məzmun komponentlərinin ardıcılığını eks etdiən dil vasitələri aiddir. Şifahi nitqin linqvistik qurulmasında bağlayıcılar, bağlayıcı sözlər, zərf və sayları, nominativ və ara sözlər, pauzanı dolduran parazit sözlər, pauza doldurucu digər vasitələr fonosözlər, leksik və sintaktik təkrarlar və s. iştirak edir. Ekspert təcrübəsi göstərir ki, təkrarlar şifahi nitqin bağlılığının formal nişanlanması, onun məntiqi-semantik təşkilinin zəruri və vacib şərtlidir.

Tekrar həm ifade planında (omofoniya), həm də mezmun planında (omosemiya) rast gelir. Ifade planında təkrarlar eyni leksik-grammatik vasitələri gerçəkleşir.

Məzmun planında müxtəlif səslenməyə malik olan, lakin eyni və ya sinonimlik məzmun daşıyan, heç bir yeni nitq informasiyası artırımayan dil vasitələri istifadə olunur.

Geniş (monoloji) ifadənin təşkili danişmanın qarşısına qoyduğu məqsəddən asılı olur.

Şıfahi monoloji, elecə de şıfahi diloloji nitq dil vasitələri kodlarından başqa bir sira qeyri-verbal konkatenisiyyaya və kogəziya markerlərinə malik olur. Prosodik markerlər -mətnin ayrı ayrı komponentlərinin tembral, aksent və melodik fərqləndirilməsindir.

Ekspert təcrübəsində qeydə alınmış bir neçə nümunəni nezərdən keçirək.

K1-Sən pul istədin. Mən verdim! Verdim? Verdim ya yok?

K2-Yox...

K1-Yoox? Yoox? Almadın?

K2-Bilmirəm...

K1- Sənə deyirəm al-mi-san! Bə indi niyə qaytarmırsan? Niye qay-tar-mır-san?

Nümune məntiqi bağlılığı olan kontekstdir. Burada montaj elarneti sayla bileyək heç bir linqistik parametr yoxdur. Mətinin auditiv təhlili göstərir ki, «K1»-in emosional veziyəti deyişir, o, nitqini nəzarət altına ala bilmir. «K1»-in bütün diaqqəti «K2»-dən təsdiq cavabı almağa yönəlmüşdür. «K2» gözənlənilən cavabı vermedikcə «K1» daha artıq özündən çıxır. «Yox» kəlməsini esidən «K1» öz nitqini davam etdirmək niyyətində olan «K2»-nın sözünü kəsir (K1-Yoox? Yoox? Almadın?). Dialoğun davamında «K2»-nin öz nitqinə «bilmirom» sözü ilə başlaması, emosional veziyəti keskin deyişmiş «K1»-in bir az da qızışmasına səbəb olur (K1- Sənə deyirəm al-mi-san! Al-mi-san!). Dialoğun davamında «K2»-nin öz nitqinə «bilmirom» sözü ilə başlaması, emosional veziyəti keskin deyişmiş «K1»-in bir az da qızışmasına səbəb olur (K1- Sənə deyirəm al-mi-san! Al-mi-san!). Bu dialoqda şıfahi nitq qaytarmırsan? Niye qay-tar-mır-san?!).

Üçün səciyyəvi olan bəzi məqamlar vardır. Şıfahi nitq prosesinde iştirakçıların yüksək emosional veziyəti onları kommunikativ aktı daha sade nitq vahidləri esasında qurmağa, bu zaman üzənən sözlərdən istifadə etməyə çalışırlar. «K1»-in sualına cavab verən «K2» öz nitqini «K1»-in tələffüz etdiyi sonuncu söz əsasında qurur. Lakin, nitqin bu şəkilde qurulması avtomatik inkar cavabını formalasdır. Neticədə «K1» belə qənaətə gelir ki, «K2» ona pul verilməsini inkar edir. Halbuki, «K2»-nin «yox» kəlməsi ilə başlanan cümləsində müxtəlif fikirlərin səslenməsi mümkündür. Mesələn, “yox, mən deyirəm ki, vərmediñ?”, “yox, imanımı yandırmaram, sən pul vermisən” və s. Əlbəttə, «K2» inkar mövqedən de çıxış edə bilər: Yox, dedin verərem, sonra fikrimi dəyişdən vərmediñ; yox, dedin indi yoxundur, iki gündən sonra gel verərem və s.

Montajçının məqsədi, bir qayda olaraq, konkret səciyyə dasyılır. Mesələn, nümunə kimi verilmiş dialoqda «K1»-in ilkin məqsədi «K2»-nin «K1» tərəfindən ona pul verilməsini etiraf etməsidir. Dialoq boyu onun qoymduğu suallarda bu məqsəd özünü göstərir. «K1» konkret suala konkret cavab isteyir. Onu «Sənə pul verdin?» - sualına «K2»-nin «verdin; he; bəli; he, verdin; bəli, verdin» və bu tipli cavablar verməsi maraqlandırır. Fonoqramdakı danışqda belə cavablar olmadıqdə, bu tipli cavabları danışığa montaj etmək niyyəti yaranır. Belə tipli cavablar konkret sualın qoymduğu yerdəki cavabın əvezinə fonoqrama daxil edilir. Montajçı məqsədini yerinə yetirərkən dialoqda iştirakçıların emosional veziyətini nézərə almır. Əvvəlki emosional veziyətin davamı olan fragmentiya pozur, ya da ondan evvələ başqa emosional veziyət üçün səciyyəvi olan danışığı yazar. İştirakçıların emosional veziyətindəki belə kəskin deyişmələr, nitqin məntiqi davamının qırılması səbəb olur ki, bu da fonoqramda montaj əlamətinə uyğun gələn yerin müyyənəldirilməsinə imkan verir.

Başqa dialoq:

K1-Dedin bir həftəyə

K2-Düzdü, dedim. Amma olmadı
K1-Bir həftə döndü bir ay oldu, bir il oldu! Belə olmaz ax!

K2-Qaldı...

K1-Qaldı, qaldı, qaldı! Indi bu iş necə olsun, bunun
vaxtı keçib. Yeni, düzələnə oxşayır bu?

K2- (pauza)

K1-Düzələr?

K2- (pauza)

K1-Hələ deyirsən hə, adama ne qədər inanarlar, ne qədər
vaxt verərlər

Doldurulan, eləcə de doldurulmayan pauzaların
lokkallaşdırılması ve paylanmasında dilxarici paralinqvistik
vasitələr - öskürmə, mimika, ifadəli jestlər və s. istifadə oluna
bilər. Bu dialoqda pauza damışıq iştirakçısı olan «K2»-in müəyyən
lokkalşdırıcı jestinə uyğun gəlir. Məsələn, «K2» pauza
məqamında başı ilə təsdiq cavabı vere bilər.

Diloji diskursun tamlığı və bağlılığı müxtəlif seviyyəli dil
vahidlərinin və şəfahi nitqin formal tərəflərinin, onun məzmununun
fərqli cəhətlərinin bütün münasibətlər sistemi ilə təyin olunur.
Şəfahi nitq fonetik, fonoüslubi, prosodik, sintaktik, semantik və
praqmatik münasibətlərə görə bitmiş, qapalı tamdır və onda hər
bir nitq vahidi (fonem, fonetik söz, ritm qrupu, sintaqm,
prosodema, fraza, fonoabzas və i.a.) ardıcıl məzmunlu vəhdətdə
birleşmiş, konkret nitq aktı şəraitinin bütün komponentləri ilə təyin
olunur. Bu nitq kommunikatların birge danışlıq təcrübəsi, ümumi
linqistik və ekstralinqvistik kontekstlə, kommunikasiyanın
praqmatikası ilə bağlıdır.

Ekspert təcrübəsində artefaktın nitq hadisəsinin ilkin
məzmununun montajı və ya nitqin digər təhrif əlaməti kimi,
həmçinin nitqin canlandırılması, yaxud qarvanılmasının təbii
qüsurlu olmasını fərqləndirmək çətinlik töredir. Əger təhli vahidi
kimi söz deyil, fraza götürürlərse, onda ayındır ki, hər ifadə
müəyyən quruluşa malik olacaqdır. Bu da müəyyən ehtimalla

cümplenin istənilən hissəsinin quruluşunu qabaqcadan təyin
etməye imkan verəcəkdir.

Daxili nitq geniş cümlənin onun məzmun sxemine qədər
ixtisar edilməsidir. Daxili nitqin yenidən kodlaşdırılması üçün
köməkçi sözlərdən istifadə olunur ki, onların da şərh mexanizmizi
olmalıdır. Müvafiq təbii səhvər nitqin yaranması mexanizmindən
asılı olduğu halda, atrefaktar yanlış, süni, yenidən
kodlaşdırmanın nəticəsidir.

Nitqin canlandırılması və qavranması zamanı meydana çıxan
təbii səhvər də monitaj əlaməti kimi diqqəti cəlb edə bilər. Ekspert
bu cür qüsurları fərqləndirməli, onların linqvistik təhli prosesində
üzə çıxarılmasına nail olmalıdır. Qeyri-nitq fealiyyəti (oxuma və yadda saxlama) zamanı səhv
nəticəsində diktatorun nitqi qırıla bilər. Diktör konkret faktı yada
salmaq üçün pauza vere bilər, yaxud söylediyi faktın yanlış
olduğunu görüb dərhal onu düzəltmək istəyə bilər. Belə hallar
nitqin məntiqi ardılıllığının pozulması təsiri buraxır.

Diktatorun artikulyasiya aparatındaki çatışmazlıq, məsələn nitq
kontaktı signalının lengiməsi faktiki nitqin qırılmasına, natamam
söz və frazaların işlənməsinə səbəb ola bilər (Mə..mə..məne
de..de..deməşdi ki, gələcək). Bu hal başqa fealiyyətdən təcrid
olunmuş nitq qırılmasına da uyğun gəlir (heçaların təkrarı, pauza-
xezitasiyalar, təkrarlar, kommunikantın diqqətini celb etmə
vəsitələri, üslubi reqistrin dəyişməsi və s.).

Nitq doğurucu məxanizmin quruluşunun pozulması
nəticəsində yaranan spontan səhvler: yalançı başlangıç və özünü
korreksiya, bir sözün və ya morfun evəz edilməsi, natamamlıq və
ellepsis, sözlərin birləşməsinin pozulması, idiomatik qeyri-
dəqiqlik, kontaminasiya, danişığın məntiqi bağlılığının zəifliyi,
nitqin anormal olması, mətnin bütöv tamı ifadə etməməsi kimi
qəbul edile bilər.

Qeyd etmək lazımdır ki, aşağısı seviyyəli nitq mədəniyyəti ilə
bağlı sintaktik əlaqənin və fonasiyanın pozulması (loru sözər),
kommunikasiyada istifadə olunan dili kifayət qədər bilməmə,

sosial ve ərazi dialektinin təsiri, ana dilini zəif bilmə diktörün danişığında anlaşmazlıqlar doğura bilər və ekspert bu faktların montajı, yaxud diktörün nitq qüsürü olmasını fərgənləndirmeyi, bunun üçün müvafiq linqvistik təhlili aparmağı bacarmalıdır.

Bir sıra nitq qüsurları diktörün şüurlu vəziyyətindən asılı olur. Sərhoşluq, narkotik təsir altında olma sözlərin teleffüzündə çətinlik çəkməyə, qrammatik sehvler buraxmağa, mürəkkəb ifade və cümlələr qurmaqdə çətinlik çəkməyə getirib çıxarır. Şizoferniya xəstəliyi isə nitqin mentiqi ardıcılığının pozulması, cümle və fikirlərin bir-biri ilə əlaqələnməməsi effektini yaradır.

Fonoqramdakı danişığın montajına görə tedqiqi prosesində montaj əlamətlərini bildiren ifadə və məzmun planı nisbetinin qeyri-adəkvallığı ilə bağlı olan aşağıdakı halları qeydə almaq olur: -əvəz edən söz-forma əvəz olunan söz-formaya yaxındır. Lakin deyilən kontekste tamamilə başqa məna verir; əvez edən söz-forma ilkin söz-formaya həm mənaya, həm də səslənməyə görə yaxındır, lakin frazanın qavranmasını dəyişdirən məna çalarına malikdir; qrammatik formanın düzgün seçiməməsi; verilmiş konsitasiya və ifadə üsulu üçün yerinə düşməyən formanın işlədilməsi; verilmiş diskurs üçün tipik olmayan leksemən istifadə olunması.

Bilavasitə montajçının məqsədi ilə ilkin kommunikativ strategiyanın fərqlənməsi ilə bağlı olan əlamətlər: -ifadədəki fikrin müxtəlif elementlərinin interferensiyası; danişanın intensiyasında olan eyni bir fikir üçün alternativ formanın interferensiyası; şəxsi nitq yaratma və nitq qavrama vərdişlərini süni şəkildə yaradılan metne bili-bile əlavə etmək; mətnin yaranan kompozisiyasının bütövlükde mənasızlığı; bir sözü bir sözə, bir söz birləşməsini uzunluğununa (davametmə müddətinə görə) eyni olan söz birləşməsi; bütöv replika ilə əvezetmə, deyimi əvezetmə; resipientlərin kommunikasiya üzrə tərəf-müqabillərinin başa düşülen nitq sehvlerinə reaksiya verməməsi, gözlənilenin yanlış olma effekti (ünsiyyətin müəyyən möqamında resipient aşkar şəkildə başa düşmədiyi halda bu faktı qeyd etmir, danişanın

sözünü kəsib, ondan nə demək istediyini soruşmali olduğu haldə, bunu etmir).

Fonoqramdakı danişığda montaj əlamətlərinin üze çıxarılması üçün bu danişiq ardıcılı öyrənilməlidir. Bu prosesin ilkin işi ekspertin eşitmə perspektiviyası əsasında şəfahi nitqi yazılı nitqə çevirməklə, fonoqramdakı danişığı ardıcılı dinləmə və qeyd etmə yolu ilə həyata keçirilir. Bu zaman ekspert tələfuz, intonasiya və pauzasiyannın bütün incəliklərini qeyd və təsvir edir, mövcud ekstralinqvistik amilləri gösterir. Yazıya köçürülen danişığın mətnində replikalar danişığda iştirak edən diktortara mənsubluğa görə təyin və qeyd olunur. Bundan sonra, ekspert, hər bir diktör üçün funksional-üstülbü mənsubluğunu, nitqyaratma üslubunu və qabiliyyətini, diktora mexsus şəfahi nitqin forma və növlərini, onların nitqinin leksik bazasını müəyyənəşdirir, nitq kommunikasiyası şəraitini bərpə edir, şifahi diskursun komponentləri məlum səsyazma şərti və şəraitinə uyğun şəkilde təyin edir.

Ekspert, mənaca bitmiş elementlərin fraza, fonoabzası səviyyəsində fonetik, sintaktik və semantik təhlilini aparırlar, qarşılıqlı əlaqəli, qarşılıqlı əsaslanmış olmayan replikalar, aleqizmlər və monoloq frazaları kompozisiyasının pozulması hallarını qeydə alır.

Aşkara çıxarılmış bütün hallar təbii nitq qüsurları ilə bağlı hallarla müqayisə edilir. Ekspert, nitq kommunikasiyası situasiyasından mətnin məntiqi-semantik üzvlənməsindən, mətnin mövzu nüvələrinin ardıcılığından doğmayan sözleri, ifadələri fraza və replikaları aşkarə çıxarır.

Linqvistik təhlilin nəticələri başqa metodlarla eldə olmuşdur. Texniki üsulla müəyyənəşdirilmiş əlamətlərin onların yerləşdiyi kontekstin tamlığına təsiri qiymətləndirilir.

4.4. Rəqəmsal audio və videoyazılının hazırlanma şəraitinin (YHŞ) diaqnostikasında kompleks yanaşma

Audio və videoyazma texnologiyalarının inkişafı və 20-ci əsrin sonlarında analoq yazidan rəqəmsal yazızlara kütləvi keçid yeni növ yazıların ekspert araşdırılmalarında tələb olunan yeni metodik göstərişlərin, xüsusilə de, tədqiq olunan obyektlərin yaranma şəraitini müəyyənleşdirmək üçün ümumi metodoloji sxemlərin hazırlanmasını tələb edir.

Təklif olunan yanaşmada tədqiqat mərhələlərinin hər birinin metodoloji detallarına diqqət yetirilməden ekspert problemlərinin həlli yalnız ümumi metodoloji sxemlər və istiqamətlər təklif olunur.

Audio və video signallın rəqəmsal yazılıması informasiyanın yazma cihazının yaddaş qurğusunda (daşına bilən və ya sət diskdə) müəyyən ünvanda baytlar (fayl) ardıcılığında qeyd olunması kimi baş verir. Yazma dedikdə eyni zamanda bu prosesin neticəsi, yəni informasiya daşıyıcısının özünün xüsusiyətlərinin və ya formasının deyişməsi başa düşür. Informasiya daşıyıcısının məlumat signallarını özündə və ya səthində saxlamaq üçün istifadə edilən bir fiziki cisimdir. Analoq yazılıarda olduğu kimi rəqəmsal yazızlarda da yazı və informasiya daşıyıcısı bir-birindən ayrılmazdır.

Metodik ədəbiyyatlarda audio və videoyazılının məhkəmə-kriminalistik ekspertizasının obyekti 2003 - 2007-ci ilde belə müəyyən edilmişdir: "... görüntülü və (ve ya) ses şəklində məlumat mənbəyindən və bu mənbənin qeydə alındığı maddi daşıyıcıdan (maqnit yazısından) ibarət bir sistem." Rəqəmsal yazı üçün bu tərif tam sayıla bilməz, çünki təsvir və (ve ya) səsən eləvə, yazının informasiya daşıyıcısına yazılıma texnologiyasını eks etdiyən digər kriminalistik əhəmiyyətli məlumatlar da ola bilər.

Müasir şəraitde rəqəmsal yazılar üçün maddi daşıyıcı (informasiya daşıyıcısı) rəqəmsal yazının bayt ardıcılığı ilə yerlesdirilməsi (faylin) üçün hazırlanmış sərt yaddaş disk, optik olaraq aşagıdakı üç qrup suallar ile xarakterizə edilə bilər.

disk, yazı qurğusunun daxili və ya daşınan fles yaddaş kartlarındır. Ona görə də "texniki" obyekt olaraq hər hansı bir hadisəni qeyd etmek üçün müasir informasiya texnologiyalarının təbliğində olunur. Yeni növ yazıların olunan rəqəmsal yazı üç seviyyə ilə xarakterizə olunur:

- 1) informasiya daşıyıcısı ilə (maddi daşıyıcı ilə) ayrılmaz əlaqə,
- 2) müəyyən standartın (struktur konteynerinin) məlumat quruluşu,
- 3) orada qeyd olunan məlumatlar ("görüntü və (ve ya) ses şəklində məlumat mənbəyi", digər məlumatlar).

Birlükde götürürlən bu xüsusiyyətlər indiki standart yanaşmada tedqiqat obyekti olaraq rəqəmsal yazı anlayışını ehtiva edir. Tecrübə göstərir ki, məhkəmə və istintaq orqanları tərefindən məhkəmə ekspertizası təyin edildikdən müxtəlif suallar, o cümlədən də "audio və videoyazılارın texniki tədqiqat" indən kənara çıxan, lakin bütövlükde rəqəmsal yazıların hazırlanma şəraitinə aid olan suallar da qoyula bilər. Audio və videoyazılın orjinallığı və montaj haqqında ənənəvi suallardan başqa bu cür sualların müasir nümunələri parodiya (nitq sintezi), şifahi nitqin və sesin xüsusiyyətlərinin programla dəyişdirilməsi, video və ya ses yazma mühitinin imitasiyası, audio və video emal üçün kompüter texnologiyalarının digər istifadəsi haqqında suallardır.

Bu baxımdan, "yazının hazırlanma şəraiti" termini özündə daha geniş anlayışı ehtiva edir. Hazırkı tipik yanaşmada yazının hazırlanma şəraiti (YHŞ) kimi aşağıdakı 3 qrup məlumatların məcmusu başa düşür:

- 1) hadisənin özü haqqında məlumat (təbiliyi və ya təşkil baxımından);
- 2) hadisə haqqında məlumatın maddi daşıyıcıya yazılıma üsulu və hali haqqında məlumat;
- 3) yazılım məlumatlarının sonradan emalı barədə məlumat.

Göstərilən faktiki məlumatlar məcmusu YHŞ tərifinə uyğun olaraq aşagıdakı üç qrup suallar ile xarakterizə edilə bilər.

Qrup 1):

- 1) Yazida qeydə alınmış nitq hazırlanmış və ya sərbəstdirmi?
 - 2) Yazida qeydə alınmış akustik şərait bütövlükde və ya qeydə alınmış akustik hadisələrin ardıcılığı ekspertin ixtiyarına verilmiş məlumatlara uyğundurmu?
 - 3) Yazida qeydə alınmış videoşərait bütövlükde və ya hadisələrin ardıcılılığı ekspertin ixtiyarına verilmiş hazırlanma şəraitü haqqında məkan, vaxt və başqa məlumatlara uyğundurmu?
 - 4) Yazida hadisənin, etraf mühitin, yazılış şəraitinin təqidi (imitasiya) kimi əlamətlər vardır mı?
 - 5) Yazılış eyni məkanda, eyni şəraitde aparılmışdır mı?
- Qrup 2):
- 6) Yazının hazırlanma üsulu ekspertin ixtiyarına verilmiş məlumatlara uyğundurmu? (yazılışın aparılması istifadə olunan səsyzəzma qurğusunun adı haqqında məlumat)
 - 7) Yazılış kəsimləz və ya fasılələrle yazılmışdır?
 - 8) Tədqiqatə təqdim olunmuş yazı bir və ya bir neçə qurğu vasitəsi ilə yazılmışdır?
 - 9) Yazılış tədqiqatə təqdim olunmuş səsyzəzma qurğusundan istifadə edilməklə yazılmışdır mı?
 - 10) Yazılışın yazılıma tarixi və vaxtı haqqında məlumat nədən ibarətdir?
 - 11) Kədrlarda eks olunan qeyd tarixi və vaxtı yazılışın aparılma tarixinə, vaxtına və faylin son dəyişdirilmə məlumatlarına uyğun gelirmi?
 - 12) Yazida yazılışın aparıldığı qurğunun adı, qeyd tarixi, vaxtı və müddəti haqqında məlumatlar vardır mı? Əger vardırsa, həmin məlumatlar ekspertə təqdim olunan məlumatlara uyğundurmu?
 - 13) Yazida faylin bütövlüyüne nəzarət, faylin bütövlüğünün rəqəmsal qorunması üçün hər hansı bir vasitə vardır mı?
 - 14) Yazida faylin optik diske yazılıması üçün istifadə olunan programın adı, yazılıma tarixi, vaxtı haqqında məlumat vardır mı?
- 3-cü qrup):

15) Yazı orijinal və ya surətdirmi? Əger surətdirsə, hansı üsulla əldə olunmuşdur?

16) Yazida montaj əlamətləri vardır mı?

17) Təqdim olunan yazı yazılışdan sonra program təminatı vasitəsi ilə təkrarkodlaşma yolu ilə əldə olunmuşdur mu?

18) Yazı informasiya daşyıcılarından pozulmuş ola bilərmi? Əger pozulmuşdursa, onu yenidən bərpə etmək mümkündürmü?

19) Yaddaşa yazı qurğusu, yazma tarixi və vaxtı haqqında eləvə məlumatlar olan hər hansı müşayiət olunan fayl varmı? 20) Yaddaşa yazılış prosesini və (və ya) deyişiklikləri idarə etmək üçün program təminatından istifadə haqqında hər hansı bir məlumat vardır mı?"

Qeyd olunan 20 sual ekspertlər qarşısında qoyula bilən sualların nəzəri nümunələri kimi verilmişdir və ümumilikdə məhkəmə ekspertizası təyin olunarken "məcburi siyahı" deyildir. Ümumiyyətə, bu sualları aşağıdakı üç tipik suallar kimi ümumişdirmek olar.

1) Audio və ya videoyazida qeydə alınan hadisənin süni təşkil (təqid, hazırlıq və s.) əlamətləri vardır mı?

2) Audio və ya videoyazının hazırlanması üzulu verilen məlumatlara uyğundurmu?

3) Audio və ya videoyazida yazılışdan sonra ilkin xüsusiyyətlərin hər hansı bir deyişdirilməsi (təkrarkodlaşma, montaj və ya digər deyişikliklər) əlamətləri vardır mı? YHS tam və obyektiv müyyən olunması əldə olunan əlamətlərin hətərəfi kompleks analizi nəticəsində mümkün. Təklif olunan yanaşmada bu cür əlamətlər qrupları fərqləndirilir. Məhkəmə ekspertizası nəzəriyyəsində, kompleks tədqiqatının elmi nəzəriyyəsində belə əlamətlər sistemini informasiya sahəsi deyilir. İformasiya sahəsi, tədqiqat obyektinin formalasması mexanizmine əsaslanan və ekspert tərəfindən yaradılan bir modeldir.

Belilikle, tekil olunan yan告诉她da tədqiqat obyektlərinin xüsusiyyətlərini qruplaşdırmaq üçün dörd məlumat sahəsində istifadə olunur (sahələrin quruluşu texmini xarakter daşıyır):

- 1 informasiya sahəsində, rəqəmsal yazının hadise, ətraf mühit, əlaqəli hallar və gediş şərtləri haqqında xüsusiyyətləri / əlamətləri eks olunur.

İ n f o r m a s i y a s a h e s i 1	
Akustik mühitin auditiv əlamətləri, akustik şərait	yazılışın aparıldığı yerin akustik şərait (küçə, açıq sahə, otaq)
Hadisenin baş verdiyi ətraf mühitinin vizual əlamətləri, hadisenin şərait	<p>fon Küyü / hadise / ünsiyet növü (monoloq, dialoq), iştirakçıların sayı və ünsiyyətin xarakteri hadisenin əsas və əlaqəli mövzuları / kommunikativ vəziyyət, onların əlaqə dərəcəsi. Yeri, əlaqəli mövzular, mövsüm və / və ya gün fon Küyü</p> <p>yazı qurğusunun çəkiliş obyektlərinə nəzərən yeri, hadise / ünsiyyət iştirakçıları, yazılış yerinin işqlanması, təsvir aydınlığı (optik sistemin təhrifi, signallın itməsi / təhrif edilməsi), kadrdan- kadro ölçüsündə dəyişikliklərin, işqlanmanın, kölgənin dinamikası</p>
Hadisenin hazırlanmasının instrumental əlamətləri, şərait	<p>yazı qurğusunun zaman və vaxt generasiyasında dəyişiklik edilməsi</p> <p>hadise iştirakçılarının təsvirləri, hərəkətlərinin və qarşılıqlı əlaqəlerinin məzmunu və əlaqəsi</p>

- 2 informasiya sahəsində, rəqəmsal yazının audiovizual məlumatlarının formalaşmasının ilkin texnoloji mərhələləri (analoqdan rəqəmsala çevrilmenin texniki xüsusiyyətləri və video və ses signallarının kodlaşdırılması) bərədə məlumatlar eks olunur.

İ n f o r m a s i y a s a h e s i 2	
Ses signallının analog-rəqəm əlamətlərinin (ARÇ) örtürülmesinin və hazırlanmasının instrumental əlamətləri (mikrofon)	amplitud-tezlik xüsusiyyətlərinin (ATX) xarakteri
fon Küyü / hadise / ünsiyet növü (monoloq, dialoq), iştirakçıların sayı və ünsiyyətin xarakteri hadisenin əsas və əlaqəli mövzuları / kommunikativ vəziyyət, onların əlaqə dərəcəsi. Yeri, əlaqəli mövzular, mövsüm və / və ya gün fon Küyü	<p>mikrofonun ümumi parametrlərinin qiyamətləndirilməsi: həsənləş, istiqamət, tezlik diapazonu, gücləndiricinin automatik idarə (GA) funksiyası</p> <p>traktida hər hansı bir şəraitdən, nasazlıqdan, qüsurdan, mexaniki zədələrdən, aşınma səbəbindən yaranan küy və signallın təhrifinin mövcudluğu</p> <p>"Mikrofonun elektroakustik parametrlərinin müyyən olunması" metodu" bərədə standarda göstərilən digər parametrlər tezlik – kontrast xüsusiyyətlərinin (TKX) xarakteri</p>
Hadisenin hazırlanmasının instrumental əlamətləri, şərait	<p>obyektivin ümumi parametrlərinin qiyamətləndirilməsi: ayırdetmə qabiliyyəti, fokus məsafəsi, diafraqm, işıq gücü signalda hər hansı bir şəraitdən, nasazlıqdan, qüsurdan, mexaniki zədələrdən, linszalann aşınmasından yaranan aberbasıyanın mövcudluğu</p> <p>matrisin ümumi parametrlərinin qiyamətləndirilməsi:</p> <ul style="list-style-type: none"> - ölçüsü, həssaslığı, - dinamik diapazonu <p>hər hansı bir nasazlıq, qüsür, mexaniki zədələnmə, matrisin aşınması (oxumada səhvlər, rəng küyü, "kənar" rənglər, "isti" piksel, "yapışmış" piksel) və s. səbəbindən signalda təhrifin mövcudluğu</p>

ARÇ üçün sinyalin ötürülmə üsulu:	ARÇ qurğusu olan kompleks və ya sinyalin radio kanal vasitəsi ilə ötürülməsi (güt, daşıyıcı tezlik sabitiyi, tezlik diapazonu, modulyasiya növü.), digər əsərlər	Yaddaşın sahəsində yazı qurğusunun paylanması sənədləndirilməsi instrumental əlamətləri
	ARÇ-nin ürəmimi parametrləri: kvantlaşdırma dərəcəsi, diskretləşmə tezliyi, kanalların sayı ARÇ-nin, yazma kanalının amplitud-tezlik xüsusiyyətlərinin xarakteri hər hansı bir nasazlıq, qüsür, ARÇ platasının aşınması səbəbindən yaranan kük və sinyal təhrifinin varlığı tarix göstərişinin, taymerin və yazı qurğusunun hər hansı digər xidməti sinyallarının mövcudluğu səs kodlaşdırmasının ümumi parametrləri: kodlaşdırma / sixılma növü, kodek, bitreyt səs sinyalının qeyd nöqtələrinin paylanması səs sinyalının sabit komponentləri səs sinyalının osilloqramı ümumi video kodlaşdırma parametrləri: rəng kodlaşdırma sistemi, kodlaşma / sixılma növü, kodek, kadr ölçüsü, kadr tezliyi, bit dərəcəsi videoaxın kadrlarının parlaqlıq seviyyələrinin paylanması	- 4 informasiya sahəsində yazı qurğusunun daxili və ya daşınan yaddaş qurğusunda faylin yerləşmə xüsusiyyətləri haqqında məlumatlar eks olunur:

məlumatların yerləşməsinin instrumental əlamətləri	standardı (quruluşu)
istifadə olunan yazma qurğusu, program təminatı, tarix, vaxt, yazılışın davam müddəti və s. barədə məlumatlar	istehsalçı tərefindən nəzərdə tutulmuş faylin yazılışının rəqəmsal qorunması, faylin bütövülüyüne nəzarət vasitəsi
ARÇ-nin ürəmimi parametrləri: kvantlaşdırma dərəcəsi, diskretləşmə tezliyi, kanalların sayı ARÇ-nin, yazma kanalının amplitud-tezlik xüsusiyyətlərinin xarakteri hər hansı bir nasazlıq, qüsür, ARÇ platasının aşınması səbəbindən yaranan kük və sinyal təhrifinin varlığı tarix göstərişinin, taymerin və yazı qurğusunun hər hansı digər xidməti sinyallarının mövcudluğu səs kodlaşdırmasının ümumi parametrləri: kodlaşdırma / sixılma növü, kodek, bitreyt səs sinyalının qeyd nöqtələrinin paylanması səs sinyalının sabit komponentləri səs sinyalının osilloqramı ümumi video kodlaşdırma parametrləri: rəng kodlaşdırma sistemi, kodlaşma / sixılma növü, kodek, kadr ölçüsü, kadr tezliyi, bit dərəcəsi videoaxın kadrlarının parlaqlıq seviyyələrinin paylanması	- 3 informasiya sahəsində, rəqəmsal yazının audiovizual və başqa məlumatlarının faylda yerləşmə xüsusiyyətləri haqqında məlumatlar eks olunur:

Faylda	informasiyanın faylda yerləşməsinin texnoloji izini eks etdirən mövcud və ya əvvəl pozulmuş
--------	---

	<p>texnoloji faylların mövcudluğu</p> <p>yaddaşda faylların post-email məqsədi ilə istifadə olunan xüsusi program təminatından (konvertor, redaktor) istifadə izini eks etdirən mövcud və ya əvvəl pozulmuş texnoloji faylların mövcudluğu</p>	<p>Aydındır ki, YHŞ-nin ekspert tədqiqatı praktikasında, konkret ekspert situasiyasından və ekspete verilən suallardan asılı olaraq, bütün informasiya sahələrini təhil etmək həmişə lazımlı olmaya biler. Bundan başqa, konkret məsələni həll edərkən, müəyyən bir informasiya sahəsindən daha az məlumatlar əldə etmək və istifadə etmək mümkündür.</p> <p>Buna görə 1 - 4. informasiya sahələrində tədqiqatın tamlığı ekspert tərəfindən konkret sual əsasında müəyyənleşdirilir. Təkif olunan yanışma dinamikdir və qoyulan sualdan asılı olaraq fərqli bir quruluşa malik ola bilər. Nəzəri olaraq, araşdırma aşagıdakı cədvəldə göstərilən özündə 10 ekspert tapşırığını birləşdirən 4 mərhələdən ibarət ola bilər:</p>	<p>etmək faylin səslənməsini ve (və ya) faylin ixracını (videoyazı) axınlarının ayrılması daxil olmaqla) təmin etmək:</p> <ul style="list-style-type: none"> - ekspertin avtomatlaşdırılmış iş yerinə (AlY) daxil olan kompüterin "USB" portunun "ancaq oxuma" rejimində işləmesini təmin etmək yazma quşğusunun yaddas diskindəki informasiyaya son giriş tarixi haqqında və digər kriminalistik əhəmiyyətli məlumatların təhlükəsizliyini təmin edir; - informasiya daşıyıcılarının (optik disklər, çıxarıla bilən diskler, sabit diskler) dəqiq nüsxələrinin (obrazlarının) çoxarılması tədqiqatın tam həcmde aparılmasına imkan verir və orijinalların xüsusiyyətlərinin deyişmeziyini təmin edir. 	<p>Tapsırıq 2. Yazının ümumi parametrlərini müəyyənleşdirmək:</p> <ul style="list-style-type: none"> - faylin informasiya daşıyıcısında adı və yerləşməsi; - yazılışın davam müddəti; - sesin və videotəsvirin kodlaşma parametri; - sistem obyekti kimi faylin yaranma tarixi və məzmununda son deyişiklik tarixi barədə məlumat 	<p>Tapsırıq 3. Tədqiqatın aparılması üçün yazının informasiya sahəsində olan məlumatlar külliyatını müəyyən</p>
2	Ekspertə təqdim olunmuş material və				

	Tədqiqat mərhəlesi	Həll edilməli tapşırıq
1	İlkin tədqiqat (hazırlıq)	<p>Tapsırıq 1:Ekspertin avtomatlaşdırılmış iş yerinə (AlY) daxil olan kompüterin "USB" portunun "ancaq oxuma" rejimində işləmesini təmin etmək. Daşına bilən yaddaş quşğusundakı məlumatların istifadə etibarlılığını təmin etmək və onların orijinal fayl quruluşunu saxlamaq üçün dəqiq surətlərini (kopyasını) hazırlamaq. Ekspertin avtomatlaşdırılmış iş yerinə (AlY) daxil olan kompüterin xüsusi program təminatından istifadə</p>
2	Ekspertə təqdim olunmuş material və	

			bərədə əlavə məlumatlar və s.
			Tapşırıq 4: Yazılışın aparıldığı mühitdə dənişq aktlarının yaranma, gedışat və tamamlanma xüsusiyyətlərinin, etrafdağı akustik mühitin, akustik səs mühitində kommunikativ situasiya şəraitinin diaqnozu:
3	3.1 Yazının xüsusiyyətlərinin perseptiv diaqnozu.	3.1 Yazının xüsusiyyətlərinin perseptiv diaqnozu.	<p>a) kommunikativ situasiya yerinin akustik şəraiti (küçə, nəqliyyat, qapalı otaq, açıq məkan)</p> <p>b) fon küyü;</p> <p>v) kommunikasiya iştirakçlarına nézəren yazı qurğusunun yerleşməsi;</p> <p>q) nitq aydınlığı (o cümlədən: nitqin təhrif olunması, yazı səviyyəsinin deyişməsi);</p> <p>d) kommunikasiyanın növü (monoloq, dialoq), iştirakçıların sayı və onların ünsiyyət xarakteri;</p> <p>e) kommunikativ situasiyanın əsas ve əlaqəli mövzuları, onların bağlılıq dərəcəsi və s.</p>

məlumatların qoyulmuş sualın həlli üçün yeterliyinin analizi	<p>etmək:</p> <ul style="list-style-type: none"> - ekspert qarşısında qoyulmuş məsələnin həlli üçün mövcud məlumatların tamlığını, kifayətliliyini müyyən etmək; - ekspertin vəsatəti ilə YHS haqqında yeni materialların və əlavə məlumatların alınması zəruriliyinin müyyən edilmesi. Vəsatətə aşağıdakılardan tələb oluna bilər: <ul style="list-style-type: none"> - qeydə alınmış hadisə və / və ya onun iştirakçıları haqqında əlavə məlumatlar, - ekspertizaya təqdim olunan yazının yaxıldığı, qurğu vasitəsi ilə yazılmış eksperimental nümunələr və ya tədqiq olunan yazının aparıldığı yazma qurğusunun texniki xüsusiyyətləri bərədə əlavə məlumat (metod, faylin formatı, video və ses kodlaşdırma parametrləri; zərurət olduqda cihazın özəl faylı sistemi (informasiya dasiyicisi) haqqında məlumat), məlumatların qorunması vasitələrinin istifadəsi bərədə məlumatlar və s. 	<p>- tədqiq olunan yazının texniki xüsusiyyətləri bərədə əlavə məlumatlar (mobil telefon dənişığı olduğu halda uyğun şəbəkənin operatorundan alınan abonentlərin əlaqə müddəti) və s.</p> <p>- yazılışdan sonra texniki çevirmələr</p>
--	---	--

a) Çökünlükdeki əsas və əlaqəli obyektlərin yeri; b) ilin fəsli və/ve ya günü; v) fon kütüyü; q) hadisə/kommunikasiya iştirakçalarına nəzərən yazı qurğusunun yerləşməsi; d) yazılış yerinin işıqlanması, təsvirin aydınlığı (o cümlədən: signallın təhrif / itməsi, optik sistemin təhrifi); e) obyektivin və matrisin cirkiliyi / qüsürü; j) hadisə/kommunikasiya iştirakçılarının görüntülürinin ümumi təsviri, onların hərəkətlərinin və qarşılıqlı əlaqələrinin mezmunu və bağlılığı; z) obyektlərin ölçüsündə dəyişikliklərin dinamikası, işıqlandırma, parlılı, kölgələr və s.	Tapsırıq 6. Audiosignalın instrumental diaqnostikası: a) akustik mühit komponentlərinin (diktorların danışığı, ətraf mühitin səsləri, fon küyü, harmonikalar) xüsusiyyətlərinin spektral-vaxt (amplitud-üzərlik, faza, digər) xüsusiyyətlərinin dinamikasının ayrılmışda tədqiqi; b) danişq və qeyri-danişq səslərinin, harmonika fazalarının ayrılmışda tədqiqi; v) səs emalının instrumental
--	---

a) Ətraflı təqdimat və metodlarla istifadə edərək obyektlərinin əlaqələrini təhlil etmək; b) ətraflı təqdimat və metodlarla obyektlərin əlaqələrini təhlil etmək;	metodlarından istifadə edərək akustik mühitin ümumi xüsusiyyətlərinin (məzmunun) yazının məlum hallarına uyğunluğunun müəyyən edilməsi (bircinsilik, akustik şərait fonunun təqidi və s.);
c) Ətraflı təqdimat və metodlarla obyektlərin əlaqələrini təhlil etmək;	q) akustik mühitin nitq və qeyri-nitq obyektlərinin əlaqəli məxanizmlərinin (ürək döyüntüsünün dövri səsleri, meişət cihazlarının səsleri, radio / TV, küçə hərəkəti, texnoloji signallar, sesyazma qurğusunun keçidləri və ya qüsurları və s.) əlaqəliliyinin və təbiiyyiyyin tədqiqi;

<p>objektlərin qarşılıqlı əlaqəli mexanizmlərinin (məisət texnikasının iş prosesinin, kükə hərəkətinin, texnoloji signalların, səsəyazma qurğusunun keçid prosesleri və ya qüsurlarının və s.) əlaqəliliyinin və təbiiyinin tədqiqi;</p> <p>q) videoəsəvirdə tekrarlanan fragmentlərin axşası, kadrların ardıcılığının tədqiqi;</p> <p>d) səs axınının akustik şəraitinin video axınının mezmənunuşa uyğunluğunun tədqiqi və s.</p>	<p>Tapşırıq 8: Audio-video signalin kodlaşdırma və analoq-rəqəm çevrilme texnoloji xüsusiyyətlərinin diaqnostikası:</p> <p>a) səs signallının kodlaşdırılmasının (kodlaşma/sixma metodu, diskretləşmə tezliyi, kanal sayı, axın sürəti (bitreyt) və ARÇ-nın ümumi xüsusiyyətlərinin tədqiqi;</p> <p>b) səs signallının qeyd nöqtələrinin paylanma sıxlığının tədqiqi;</p> <p>v) səs signallının osilloqramının və sabit komponentlərinin xüsusiyyətlərinin tədqiqi;</p> <p>q) yazma kanalının amplitud-tezlik (ATX) xüsusiyyətlərinin tədqiqi;</p> <p>d) akustik mühitin müxtəlif kodlaşma parametrləri fragmentlərinin axşası;</p> <p>e) optik sistemlərin tezlik – kontrast xüsusiyyətlərinin (TKX) tədqiqi;</p>
---	---

<p>objektlərin qarşılıqlı əlaqəli mexanizmlərinin (məisət texnikasının iş prosesinin, kükə hərəkətinin, texnoloji signalların, səsəyazma qurğusunun keçid prosesleri və ya qüsurlarının və s.) əlaqəliliyinin və təbiiyinin tədqiqi;</p> <p>q) videoəsəvirdə tekrarlanan fragmentlərin axşası, kadrların ardıcılığının tədqiqi;</p> <p>d) səs axınının akustik şəraitinin video axınının mezmənunuşa uyğunluğunun tədqiqi və s.</p>	<p>Tapşırıq 9: Rəqəmsal audiovizual və digər məlumatların faylda yerləşdirilməsinin texnologiyası:</p> <p>a) faylin yaradılmasında istifadə olunan səsəyazma qurğusu tərəfindən yaradılmış yazma qurğusunun adı, tarix, vaxt, yazma müddəti və s. barede məlumatların tədqiqi;</p> <p>b) faylin dəyişdirilməsində istifadə olunan program təminatının adı haqqında məlumatların tədqiqi;</p> <p>v) texnologiya istehsalçısı tərəfindən nəzəre almış yazının rəqəmsal qorunmasının bütövülüyünün tədqiqi;</p> <p>q) audiovizual məlumatların kodlaşdırma xüsusiyyətlərinin müqayisəli tədqiqi (kodekin işinin təhlili);</p> <p>d) faylin strukturunun normal vəziyyətdən sapmaların mümkün səbəblərini müəyyən etməkə (o</p>
---	--

		<p>cümlədən, kodlaşmış məlumatların bütövlüyünün pozulma əlamətlərini, audiovizual informasiyanın və ya faylin strukturunun təkrarkodlaşma əlamətlərini axtarmaqla) məlum texnoloji standartlarla, nümunələrlə və ya digər məlumatlarla (o cümlədən ekspert təcrübəsindən istifadə etməklə) müqayiseli tədqiqatı.</p>	
		<p>Tapsırıq 10: Faylin informasiya daşıyıcısında yerləşdirilmesinin texnoloji xüsusiyyətlərinin diaqnostikası:</p> <p>a) faylin yerləşdirilməsi üçün istifadə olunan program təminati (məlumat qeydinin yerləşdirildiyi tarix daxil olmaqla) barədə məlumat əldə etmek məqsədi ilə optik daşıyıcının tədqiqi;</p> <p>b) faylin informasiya daşıyıcısında yerləşmə xronologiyası barədə məlumatların öyrənilməsi, obyektin normal vəziyyətindən sapmaların mümkün sebəbərinin müəyyənələşdirilməsi (xüsusən, faylin daşıyıcıdakı ünvanda "yenidən yazılıması" əlamətləri və s.)</p> <p>v) faylin informasiya daşıyıcısında yerləşmə parametrlərinin yazma qurğusunun sistem parametrlərinə uyğunluğu və s.</p> <p>q) informasiya daşıyıcısında və/və ya</p>	

4. Tədqiqtin nəticələrinin qiymətləndirilməsi. Neticənin tərtibi.

Ekspert qarşısında qoyulmuş konkret sualdan asılı olaraq tədqiqatın mümkün sxemi aşağıdakı cədvəldə verilmişdir:

1-3 qrup sualların №-si	Həll edilməli tapşırığın №-si
-------------------------------	-------------------------------

		<p>cümlədən, kodlaşmış məlumatların bütövlüyünün pozulma əlamətlərini, audiovizual informasiyanın və ya faylin strukturunun təkrarkodlaşma əlamətlərini axtarmaqla) məlum texnoloji standartlarla, nümunələrlə və ya digər məlumatlarla (o cümlədən ekspert təcrübəsindən istifadə etməklə) müqayiseli tədqiqatı.</p> <p>Tapsırıq 10: Faylin informasiya daşıyıcısında yerləşdirilmesinin texnoloji xüsusiyyətlərinin diaqnostikası:</p> <p>a) faylin yerləşdirilməsi üçün istifadə olunan program təminati (məlumat qeydinin yerləşdirildiyi tarix daxil olmaqla) barədə məlumat əldə etmek məqsədi ilə optik daşıyıcının tədqiqi;</p> <p>b) faylin informasiya daşıyıcısında yerləşmə xronologiyası barədə məlumatların öyrənilməsi, obyektin normal vəziyyətindən sapmaların mümkün sebəbərinin müəyyənələşdirilməsi (xüsusən, faylin daşıyıcıdakı ünvanda "yenidən yazılıması" əlamətləri və s.)</p> <p>v) faylin informasiya daşıyıcısında yerləşmə parametrlərinin yazma qurğusunun sistem parametrlərinə uyğunluğu və s.</p> <p>q) informasiya daşıyıcısında və/və ya</p>	
--	--	--	--

1	1	2	3	4	5	6
2	1	2	3	4	5	7
3	1	2	3	4	5	7
4	1	2	3	4	5	7
5	1	2	3	4	5	7
6	1	2	3	4	5	7
7	1	2	3	4	5	7
8	1	2	3	4	5	7
9	1	2	3	4	5	7
10	1	2	3	4	5	7
11	1	2	3	4	5	7
12	1	2	3	4	5	7
13	1	2	3	4	5	9
14	1	2	3	4	5	10
15	1	2	3	4	5	10
16	1	2	3	4	5	10
17	1	2	3	4	5	10
18	1	2	3	4	5	9
19	1	2	3	4	5	9
20	1	2	3	4	5	9

5.1. MP3 fonoqramların tekniki tədqiqinə dair bəzi metodik tövsiyyələr

Hazırda audio və videoyazılarda tədqiqat üçün teqdim olunan analog yazılıara çox az hallarda rast gəlinir. İndi daha çox müxtəlif formatlı rəqəmsal audio-video materiallar teqdim olunur. Informasiya daşıyıcısında tutduğu yere qənaət etmək məqsədi ilə belə fonoqramlara müxtəlif növ kodlaşma tətbiq olunur. Keçən əsrin axırlarında MPEG qrupu tərefindən səsin kodlaşması üçün kodeklər nəslə işlənilmişdir. Bu nəslə MPEG (1), MPEG(2) və MPEG 2.5 kodlaşma standartları daxildir. Bu kodlaşma standartı üçün LayerI, LayerII və LayerIII kimi 3 versiya işlənilib hazırlanmışdır. Hazırda MPEG1, MPEG2 və MPEG2.5 üçün yaradılmış səsin kodlaşma formatı olan LAYER III daha çox yayılmışdır və qisaca olaraq mp3 adı almışdır.

mp3 – fonoqramların həqiqiliyinin (audientifikasiyinin) texniki tədqiqi zamanı həll olunan əsas məsələlər fonoqramın yazılışdan sonra dəyişdirilib-dəyişdirilməməsi məsələsi, dəyişdirilmişdir, hansı xarakterli dəyişikliyə məruz qalması məsələsidir. Bu suala cavab vermək üçün mp3-fonoqramın ilkinliyi, sonradan təkrar kodlaşmaya məruz qalıb-qalmaması müəyyən olunmalıdır.

Audioinformasiyanın ilkinliyinin müəyyən olunması çox vacib məsələdir. Belə ki, əgər mp3-fonoqram ilkindirsə, onda fonoqramın dəyişdirilməsi üçün pozma, yerdəyişme, əlavəetmə kimi cəmi bir neçə dəyişdirilmə variantı qalır. Bu dəyişdirilmə variantları eşitmə və instrumental metodla asanlıqla müəyyən olunur və ona görə montajçı üçün o qədər də effektli deyildir.

Fonoqramın ilkin olub-olmamasını müəyyən etmək üçün eksər hallarda həmin yazı qurğusu vasitəsilə eksperimental yazılış aparılır və elde olunan eksperimental fonoqram tədqiq olunan fonoqramlara müqayisə olunur. Belə müqayisə ilkinliyinin müəyyənleşdirilməsi halında bütün fonoqram üçün aparılır, lakin mp3-fonoqramlar bəzi özünməxsus xüsusiyyətlərə malikdir ki, bunları bilmek ekspert-fonoskopistlər üçün vacibdir. Tədqiq olunan mp3-fonoqramın etalon fonoqramla müqayisəsi zamanı faylların strukturunu bütünlükə və blokları (fayymləri) müqayisəsi aparılmalıdır. Eyni zamanda, fonoqramda qeyd olunan audiosignalların (osilloqramların) müqayisəsi vacib şərtlərdəndir. Hərəkəflü müqayisə üçün mp3 – kodeklərin funksional əsasını, mp3 formatda informasiyanın saxlanma strukturunu, mp3 fayllarda istifadə olunan metodiki formatları və mp3 kodeklərin hansı izləri qoymasını bilmək lazımdır.

MPEG standartlı 1, 2 və 2,5 formatı səs fayllarında audioinformasiya ayrı-ayrı bloklarda – fayymlərdə saxlanılır. Hər bir fayymin formatın versiyasını, diskretləşmə tezliyini, bitreytin və s. kimi parametrləri özündə eks etdiren öz başlıqları vardır. Freymlərdə olan audioinformasiyadan başqa faylin əvvəlində və ya axırında metadannı yerləşə bilər. mp3 fayllarda adətən, ID3 formatın metamelumatlarından istifadə olunur. ID3 formatın iki versiyasından biri olan və 1996-ci ilde işlənmiş ID3v1 versiyasında metamelumat faylin sonunda yerləşir və 128 bayt yaddaş tutur. Yaddaşa ilk 3 bayti - «TAG» idənfitikatoru, 30 bayti – adı, 30 bayti icraçı, 30 bayti albom, 4 bayti – il, 30 bayti kommentariya və sonrakı 1 bayti janılar siyahısında indeks tutur.

ID3 formatının 1998-ci ilde işlenmiş IDv2 versiyası maksimal 256 MB hacm tutu bilir ve faylin evvelində və ya axırında yerləşə bilir və özündə metn, rəqəm, şəkil kimi informasiyalar saxlayır.

Kodek haqqında mp3-faylın saxlanılan informasiya faylin ilkinliyinin müəyyən olunması üçün vacibdir. Sıgnalın karakteristikasını analiz etməklə dolayı yolla kodek haqqında alınmış informasiyadan başqa, mp3-faylda çox vaxt istifadə olunan kodek haqqında mətn formada informasiya saxlanılır. ID3v2-de kodlaşdırma vaxtı istifadə olunan kodek haqqında informasiyanın saxlanması üçün «TENJ» (encoder) bloku nəzərdə tutulub. Bəzi yazma qurğuları bu blokda özü haqqında informasiya saxlayır.

Məsələn, «SONY» markalı diktofon vasitesilə yazılımış mp3 faylda «TENC» blokunda çox vaxt «SONY IC RECORDER MP3» sətrinə, «Panasonic» markalı diktofon vasitesilə yazılımiş MP3 faylında ise həmin blokda «Pana ICR» sətri qeyd olunur.

Kompyuterlərdə istifadə olunan və en çox yayılmış LAME kodeki özü haqqında informasiyanı birinci freymin yerində yerləşən «Info» blokunda saxlayır. Belə blokda kodekin versiyası haqqında sətir (məs:LAME 3,98), freymlərin miqdarı, kodlaşma parametrləri və s. kimi məlumatlar öz ekşini təpib.

MP3 fonoqramlarda stereorejimlərin özünəməxsusluğu
MP3-kodeklərdə kanalların kodlaşdırılması üçün 4 rejim tətbiq olunur.

Mono-1 kanal

Dual channel - 2 kanal.(Hər bir kanal tam olaraq ayrı-ayrı kodlaşdırılır. Əgər ümumi bitreyt 128 kbit/san olarsa, hər bir kanala bərabər olaraq 64 kbit/san-dən ayrılır).


Stereo-2 kanal (lakin kodlaşma zamanı kanallardan birinə çox, birinə az bitreyt ayrılır)
J-stereo- iki kanal birlikdə kodlaşdırılır.

Kodlaşma rejimi kriminalistik əhəmiyyət kəsb edir. Əgər signalda görünən kodlaşma rejimi ilə faylda freymin başlığında olan kodlaşdırma rejimi uyğun gelmirsə, bu mp3-fonoqramın

dəyişdirildiyinə işaret edir. Sıgnalda kodlaşdırmanın bir kanaldan digərini çıxmış yolu ile müyyən etmək olar.

Sıgnal həqiqi stereo olduğunu (Dual channel və ya stereo) bir kanaldan digərini çıxdıqda bütün sıgnal boyu sıfır alınnır. Pseudostereo halda isə kanalların fərqi sıgnal sıfır edir. Faylin başlığında olan kodlaşdırma rejimi ilə sıgnalda ekşini tapan rejimlərin fərqli olması ona dələlet edir ki, ya yazı qurğusunun program təminatında sehv var (bu əlamət yazı qurğusunun eynileşdirilməsi üçün yaxşı əlamətdir), ya da sıgnal tekrar kodlaşdırma məruz qalmışdır.


Kodlaşdırılmış fonoqramların integrəl spektrinin müqayisəsinin özünəməxsusluğu.
Integrəl spektr təkrar kodlaşdırılma izlərinin axtarılması zamanı və yazı qurğusunun eynileşdirilməsi zamanı istifadə olunan xarakteristikadır. Analoq fonoqramlarda integrəl spektr hem də yazılışdan sonra edilmiş deyişikliklərin müyyən olunması zamanı rəqəmsal filtrin tətbiq olunub-olunmadığını müyyən etmək məqsədi ilə istifadə olunur. Bu praktikanı MPEG kodlaşdırılmadan keçmiş fonoqramların analizi zamanı tətbiq etmək olmaz. Məsələn, MPEG I Layerlə kodeki vəsítəsi ilə kodlaşdırılmış fonoqramın integrəl spektrinde 8000 Hz və 16000 Hz təzliklərinde amplitud düşməsi qeydə alınır ki (şəkil 16.), bu da sıxma algoritminin tezlik diapazonunun məhdudlaşdırılması nəticəsində yaranır.



Şəkil 16.

MP3-fonoqramın müxtəlif hissələrində fon kuyünün seviyəsində asılı olaraq yazma diapazonu xeyli deyişə bilər.

Şəkil 17-də aynı bir fonoqramın 2 müxtəlif hissəsində integral spektrler təsvir olunmuşdur.



Şəkil 17.

Diktorun alçaqdan dənışlığı hissədə kodek psixoakustik modeldən istifadə edərək siqnalın ATX haqqında 0-15 KHS diapazonda, diktorun yüksək dənışlığı hissədə isə 0-13 KHS diapazonda informasiya saxlayır.

Yəni, kodek aynı bir kodlaşdırılma parametri siqnalın tezlik diapazonunu bu siqnalda olan dənışığın ucalığından asılı olaraq deyişə bilər. Sade dilde desək, eyni bir yazı qurğusu vasitəsi ilə fonoqramın müxtəlif hissələrində tezlik diapazonu müxtəlif ola bilər və bu fonoqramın həmin hissələrinin müxtəlif yazı qurğusu ilə yazılıması demək deyildir.


Təkər mp3-kodlaşdırılmanın əlamətlərinin müəyyən edilməsi mp3-fonoqramın analizi zamanı əsas məsələlərdən biri təkər kodlaşdırılma izinin müəyyən edilməsi məsələsidir. Bəzi müəlliflərin məqalələrində təkər kodlaşdırılmanın əlamətlərinin müəyyən olunması cəhdinə rast gəlinir. Lakin bu müəlliflər

tərəfindən təklif olunan metodlar yalnız o vaxt nəticə verir ki, təkər kodlaşdırılma bitreytin artırılması ilə baş versin.

Məhkəmə ekspertizası mərkəzinin ekspertleri kimi biz artıq neçə illərdir mübahisəli fonoqramın yazılışı yazı qurğusu vasitəsi ilə yazılımış eksperimental yazılış olduğu halda kodlaşdırılmanın müəyyən edilməsi üçün osilloqramın analizindən istifadə edirik. mp3-ün kodlaşdırılması zamanı fonoqramın əvvəlində akustik şəraiti eks etdirmeyən və bir qayda olaraq 1 saniye davam edən siqnal formalasılır. Belə fraqmenti Başlangıç Xidməti Fragmet (BXF) adlandırmış daha yerinə düşür. BXF koder vasitəsi ilə əlavə olunur və akustik şəraiti eks etdirən fraqmentlərdən amplitudunun kiçik olması ilə fərqlənir. Bu siqnalın uzunluğu və xarakteristikası müxtəlif kodək üçün, elecə də eyni bir kodəkin müxtəlif iş rejimi üçün müxtəlidir. Təkər kodlaşdırılma zamanı siqnal əlavə BXF əlavə olunur. İki dənə əlavə olunmuş BXF arasında sərhədi müəyyən etmək çətindir. Lakin, təkər kodlaşdırılma zamanı akustik şəraiti eks etdirən ilkin siqnalın əvvəlində ümumi üzunluğu bir BXF-dən böyük olan iki BXF əlavə olunacaqdır. **Şəkil 18.** (3 dəfə kodlaşdırılma) və **Şəkil 19-da** (2 dəfə kodlaşdırılma) siqnalın eyni bir fraqmentinin kodlaşdırılmaya qədər, bir dəfə kodlaşdırılmadan sonra və 2 dəfə kodlaşdırılmışdan sonra LAME 3.98.4 kodeki üçün BXF siqnallarının osilloqramları (MEM-nin ekspertlerinin istifadəsində olan «OTEExpert» program-terminatından istifadə etməklə) göstərilmişdir:

Şəkil 18 -də birinci osilloqramdan göründüyü kimi LAME 3.98.4 kodeki üçün BXF fraqmentin uzunluğu 11025 Hs tezlikli siqnal üçün 1105, ikiqat kodlaşdırılmada 2210 hesabat nöqtəsi təşkil edir. Müxtəlif markalı və modelli mp3 yazı qurğuları üçün BXF özündə yazı qurğusunun qrup xüsusiyyətlərini eks etdirə bilər.

Şəkil 20-də Samsung YP-U3 MP3 yazılıq qurğusunun mp3-fonoqramında BXF təsvir olunmuşdur. Şəkil 20-də 8572 hasabat uzunluqlu BXF-in kəskin olaraq sıfır enmesi özünəməxsusluğu təsvir olunmuşdur.




Şəkil 20.


5.2. Psixoakustik kodekler vasitəsi sıxlımsız ses signallarında sıxlıma izlərinin müəyyən olunması

Signallın kodlaşdırma izinin aşkar olunması və analizi məqsədi ilə verilmiş aşağıdakı təsvir olunan metod ekspertə fonoqramın autentikliyinin müəyyən olunması istiqamətində başqa analiz metodları vasitəsi ilə əldə olunması mümkün olmayan vacib məlumatlar verir. Bu mənada təsvir olunan metodun tətbiqi fonoqramda yazılışdan sonra edilmiş dəyişikliklərin müəyyən olunması istiqamətində aparılan tədqiqatın hərəkəfi və tamlığı təmin edir. Təsvir olunan tədqiqat metodu, eləcə də signallın ilkin diskretləşmə tezliyinin və təkrardırlaşma izinin müəyyən olunması tədqiqat metodu "OTExpert 6" program təminatında tam olaraq reallaşdırılmışdır.

Hal-hazırda çox vaxt ses və videoyazılarnın ekspertizası obyekti ses signalları sıxlımsız rəqənsal fonoqramlar və ya videofonoqramlardır. Sıxlımanın məqsədi, bir qayda olaraq, rabitə kanallarında ses trafikini azaltmaq və ya saxlanılan məlumatların



Şəkil 19.



Şəkil 20.

tutumunu azaltmaqdır. Audio ve videosignalları sıxma algoritmları olan program ve qurğular kodek adlanır.

İnsanın eşitmediyi spektral komponentleri çıxarmaq hesabına signalları sıyrılmamasını temin edən kodeklər - psixoakustik kodeklər, reqəmsal yazımda və ses signallarının saxlanması sahəsində daha çox istifadə olunur. Bu cür kodeklərin istifadəsi sesin keyfiyyətini məşət istifadəsi seviyyesində məqbul saxlamaqla signalları təqdim edilməsi üçün lazımlı olan yaddaşın həcmini ehəmiyyətli dərəcədə azaldır.


Psixoakustik kodeklər sırfinin ən məşhur və daha çox yayılmış nümayəndəsi MP3 kodek adlandırılın MPEG 1/2 / 2.5 Layer 3-dür. 25 il əvvəl hazırlanmış MP3 kodek demək olar ki, fonoqram və ya videofonogram yazma və səslendirmə funksiyası olan bütün qurğularında proqram və ya aparat seviyəsində tətbiq olunur.

Son on beş ilde inkişaf etmiş psixoakustik modellərdən istifadə edən Advanced Audio Codec (AAC), WMA (Windows Media Audio) və Ogg Vorbis (OGG) kimi psixoakustik kodeklər də daha geniş yayılmışdır.

Psixoakustik kodeklərdən istifadə etməklə kodlanmış signalları dinamik spektroqramını analiz edərkən, çox vaxt signalları spekrtrinde psixoakustik kodeklərdən birinin tətbiq olunması əlaməti olan düzbucaqlı formalı boş sahəni görmək (Şəkil 21.) mümkündür.


Signalları spektrində düzbucaqlı formalı boş sahənin yaranması signalları psixoakustik kodeklə kodlaşmasının nəticəsidir.

Psixoakustik kodekin iş prinsipinə MP3 kodekin timsalında baxaq. MP3 kodlaşmanın ilk mərhələsində signalları spektri Modifikasiya olunmuş diskret kosinus çevirməsindən (MDKÇ) istifadə etməklə hesablanır. Daha sonra, MDKÇ spektrinin eşidilməyən komponentləri psixoakustik model əsasında sıfırlanır, signalları spektri kvantlanır və Xaffman metodunun köməyi ilə kodlaşdırılır.



Şəkil 21.

MP3 spektrlerinin hesablanması (bax: Şəkil 22.): 1152 qeyd nöqtəyə malik ölçüdə pəncərələrindən (bax: Şəkil 22.): 1152 qeyd nöqtəyə malik ölçüdə olan standart pəncərədən (şəkildə mavi rəngle göstərilmişdir), 384 qeyd nöqtəyə malik ölçüdə olan kiçik pəncərədən (şəkilde qırmızı rəngle göstərilmişdir) və iki növ keçid pəncərəsindən (şəkildə yaşıl rəngle göstərilmişdir) istifadə etməklə həyata keçirilə bilər. Bu halda pəncərələrin ölçüləri ilkin signalları diskretləşmə tezliyində asılı deyildir. Kodlaşdırma prosesində ilkin signal 576 qeyd nöqtəsindən ibarət bir addımlı (MP3 kodlaşmanın pəncərə addımı) kəsişən fragmentləre bölünür. Pəncərənin növündən asılı olaraq fragmentin ölçüsü standart pəncərə üçün 1152, keçid pəncərəsi üçün 960, kiçik bir pəncərə üçün 768 qeyd nöqtəsi kimi (50% kəsişməklə üç kiçik pəncərə) dəyişə bilər, lakin bütün hallarda fragmentlərin "mərkezləri" arasındakı addım 576 qeyd nöqtəsinə bərabər olur (bax: Şəkil 22.).



Şəkil 22. MP3 kodlaşmadə pəncəre funksiyalarının sxematik təsviri

Əgər MP3 kodlaşmadan keçən siqnal parçası üçün MP3 spektr həmin (MP3 kodlaşma) pəncəre sərhədində hesablanarsa, alınan spektrdə kvantlaşma izləri aydın görünər (bax: şəkil 23. "b").

Şəkil 23. "b"-dəki spektr sərhədləri MP3 kodlaşma pəncəresinin sərhədləri ilə üst-üstə düşən fragmənt üçün alınmışdır. "a" və "v" şəkilləndəki spektrler "b" şəkilindəki fragmənte nisbətən bir qeyd nöqtəsi "sağa" və "sola" sürüşmiş fragməntlərin MP3 spektrlərini göstərir. Şəkilde təsvir olunan onu göstərir ki, spektrdə kvantlaşma izləri sərhədləri yalnız MP3 kodlaşma pəncəresinə tam uyğun siqnal parçaları üçün tapılır.

Kvantlaşma izlərinin aşkarlanması prosesini avtomatlaşdırmaq üçün, MP3 spektrdə sıfırların və sıfır yaxın qiymətlərinin hesablanmasına imkan verən bir funksiyadan istifadə etmək olar. Əgər bu funksiyani analiz pəncəresinin başlangıcını hər addımda bir qeyd nöqtəsi dəyişməklə siqnal üçün hesablaşsaq, şəkil 24-də göstərilən qrafiki alarıq.


«a»

«b»

Şəkil 23. Siqnalın 3 fragməntinin MP3 spektrləri


Şəkilde 24-də göstərilən qrafikdə kodlaşma və analiz pəncərələrinin sərhədlərinin üst-üstə düşdürüyü yerləre uyğun vaxtaşırı təkrarlanan lokal maksimumları təsvir olunmuşdur. Bu maksimumların yaranma periodu MP3 kodlaşma pəncəresinin addımlına uyğun olub 576 qeyd nöqtəsi təşkil edir. Beləliklə, MP3 kodek kodlaşdırma prosesində iz buraxır ki, bundan da fonoqramların həqiqiliyini qiymətləndirmek üçün istifadə edilə bilər. Məsələn, şəkil 25-də bir hissəsi kəsilmiş tədqiq olunan fonoqramın MP3 spektrindəki sıfırlar miqdarı qrafiki göstərilmişdir. Fasilesizliliyin (kəsilməzliyin) pozulma nöqtəsi (texminən 7000 qeyd nöqtəsi) maksimumlar periodunun pozulma zamanına uyğundur.

«v»



Şəkil 24. MP3 spektrindəki sıfırlar miqdarı qrafiki


Əgər MP3 spektrin sıfırlar miqdarının qrafikində dövrlər pozulması varsa, sürüşmə qrafikində "pille" görünür (Şəkil 27)



Şəkil 27. Kəsilməzliyin bir dəfə pozulduğu signal (MP3) üçün pəncəre sürüşməsi qrafiki


Pəncəre sürüşməsi qrafikindən istifadə edərək şaqullu oxunda pəncəre sürüşməsinin qiyməti, üfüqi oxunda ise pəncəre sürüşməsinin neçə dəfə rast gəldiyi göstərişin histogram qurmaq olar (Şəkil 28). Kodlaşma pəncərelərinin sərhədlərinin dövrülüyüünün pozulmadığı signal üçün kodlaşma pəncərelərinin sürüşməsinin histogramında bir aydın görünən maksimum olacaq (Şəkil 28 "a") və bu qiymətin meydana gəlməsinin nisbi tezliyi 100%-ə yaxındır. Kodlama pəncərelərinin sərhədlərinin dövrülüyündə bir pozuntu olan signal üçün histogram Şəkil 28 "b"-dəki kimi, yəni özünü aydın biruze verən iki maksimum kimi görünəcək. Bir maksimum, kodlaşma pəncərelərinin kəsilməzliyin pozulmasına qədər olan nöqtəsindəki qiymətinə, digəri isə kəsilmə nöqtəsindən sonrakı qiymətinə uyğun olacaq.

Histogramda bir neçə aydın görünən maksimumun olması, fonoqramda müxtəlif sürüşməli pəncəre izlərinin olduğunu göstərir. Fərqli pəncəre sürüşməli hissələr Şəkil 27-dəki kimi bir-biri izleyirsə bu fonoqramda montaj əlamətinin olmasını göstərir. Əgər müxtəlif sürüşməli hissələr vaxta görə bir-birini Şəkil 29-dakı kimi izleyirsə bu MP3 kodlaşmış və tədqiq olunan signalın




Şəkil 25. Kəsilməzliyin pozulduğu fonoqram hissəsinin MP3 spektrindəki sıfırlar miqdarı qrafiki

Davametmə müddəti çox olan fonoqramlar üçün maksimumların yaranma dövrülüğünün pozulmasını müəyyən etmək üçün sıfırlar miqdarının qrafikinin vizual analizi çox vaxt aparan bir məsələdir. Buna görə də işin səmərəliyini artırmaq məqsədi ilə kodlaşma pəncərelərinin sərhədlərinin sürüşmə qrafikindən istifadə etmək məsləhət görülür. Bu qrafiki qurmaq üçün MP3 spektrin sıfırlar qrafiki uzunluğu 576 qeyd nöqtəsi olan hissələre bölünür. Daha sonra, hər bir belə hissədə hissənin evvelindən olmaqla maksimumun yeri müəyyən edilir. Neticədə 576 qeyd nöqtəsindən ibarət addımla qurulmuş bir qrafik alınır. Bu qrafikin hər bir qeyd nöqtəsi maksimumun vəziyyətinə nəzərən 0 ilə 575 arasında bir qiymət alır. MP3 spektrindəki sıfırlar miqdarı qrafikində dövrülüğün pozulması halı olmadıqda, sürüşmə qrafiki düz xətt kimi görünəcəkdir (Şəkil 26).



Şəkil 26. Kəsilməzliyin pozulmadığı signal üçün pəncəre sürüşməsi qrafiki

evvelindən olmaqla müxtəlif MP3 pəncərə sürüşməsinə malik olan signalların mikşerləndiyini və ya yazının tekrar kodlaşmaya məruz qaldığını sübut edir.




Şəkil 28. Kodlaşma pəncəresinin sürüşmə histogramı
a)
b)

Kodlaşma əlamətlərinin axarısı


Kodlaşma izini həm MP3- spektrdəki sıfırlar miqdari qrafikində (Şəkil 30 (a), (b)), həm MP3- kodlaşmanın pəncəre sürüşmə qrafikində (Şəkil 31 (a), (b)), həm də və MP3 kodlaşmanın pəncəre sürüşmə histogramı da (Şəkil 32 (a), (b)) görmək mümkündür. Lakin, kodlaşma izi aydın olmadıqda və (və ya) siqnal kodlaşmadan sonra edilmiş modifikasiya səbəbindən maskallandıqda kodlaşma kodlaşma izinin müəyyən olunması üçün ən etibarlı üsul kodlaşma pəncəresinin sürüşmə histoqramının analizidir. Histoqramda kodlaşma izini gördükdən sonra MP3 kodlaşmanın pəncəre sürüşmə qrafikinə görə fonoqramda kodlaşma izinin daha aydın göründüyü hissələri seçmək olar (bax: Şəkil 33).

MP3 kodlaşmanın pəncəre sürüşmə qrafikinin histoqramında aydın görünən maksimumların olması birqiyətli olaraq MP3 kodlaşmanın olmasının sübutudur. Siqnal MP3 kodlaşmaya məruz qalmadıqda bu siqnal üçün MP3 kodlaşmanın pəncəre sürüşmə qrafikinin histoqramında aydın görünən maksimumlar görünmeyecek (bax: Şəkil 32 b). Şəkil 30-32-də MP3 kodlaşmaya məruz qalmış və qalmamış signalların qrafikləri göstərilmişdir.

[0:00:00 - 0:05:00] 2.mp3 Понук спектр кодlaşmaya MP3, Okno: Стандартное



Şəkil 29. MP3-spektrdəki sıfırlar miqdari qrafiki, MP3-kodlaşmanın pəncəre sürüşməsi qrafiki və 2 dəfə MP3 kodlaşmaya məruz qalmış signalların pəncəre sürüşmə histogramı
«a»




Şekil 30. MP3-kodlaşma izinin olduğu (a) ve olmadığı (b) signal üçün MP3-spektrde sıfırlar mikdarı qrafiki.

[0:00.00 - 0:05.00] 2.mp3 Полоск спедов кодифрования: MP3, Окно: Стандартное




Şekil 31. MP3-kodlaşma izinin olduğu (a) ve olmadığı (b) signal üçün MP3-kodlaşma pencerə sürüşməsi qrafiki.

[0:00.00 - 0:05.00] 2.mp3 Полоск спедов кодифрования: MP3, Окно: Стандартное



Şekil 32. MP3-kodlaşma izinin olduğu (a) ve olmadığı (b) signal üçün MP3-kodlaşmanın pencerə sürüşmə qrafiki



Şekil 33. AAC-kodlaşmanın pencerə sürüşmə qrafiki (a) ve AAC-kodlaşmanın pencerə sürüşmə histogrammi

Diger psixoakustik kodeklərin AAC (Advance Audio Codec), WMA (Windows Media Audio) və OGG (Vorbis Audio) də kodlaşdırma prinsipi MP3 kodekdə olduğu kimidir. Sıgnalın əsidişməyən komponentlərinin psixoakustik model əsasında sıfırlanması və kodlaşan signallın spektral analizine yanaşmanın oxşar olması qeyd olunan kodekləri birləşdirən əsas əlamətlərdir. Spektral analiz səviyyədə oxşarlıq ondan ibarətdir ki, bu kodeklərin hamisi spektral analiz üçün Modifikasiya olunmuş diskret kosinus əvviməsindən (MDKÇ) istifadə edir, kodlaşma pəncəresinin addımı lise onun ölçüsünün 50 %-ni təşkil edir. Bu kodeklərin

istifadə etdikləri spektral analiz metodlarındakı fərqli müxtəlif ölçülü kodlaşma pəncərələrindən istifadə etmələrinənədir. Məsələn, MP3 kodek 2 cəmi standart ölçülü analiz pəncərəsindən – 1152 qeyd nöqtəli standart ölçülü və 384 qeyd nöqtəli kiçildilmiş ölçülü pəncərələrdən istifadə edir. AAC kodek signalın diskretlaşdırma tezliyindən asılı olmayıaraq 2048 və 256 qeyd nöqtəli ölçüdə olan pəncərələrdən istifadə edir. WMA və OGG kodeklərində isə analiz pəncəresinin ölçülü diskretleşmə tezliyindən asılı olub 64; 128; 256; 512; 1024; 2048; 4096; 8192; 16384 qiymətlərindən birini ala bilər.

AAC, WMA və OGG kodeklər vasitəsi ilə kodlaşma əlamətlərinin müyyəyen olunmasında da MP3 kodlaşmada olduğu kimi spektrde sıfırlar məqdarı qrafiki ərəflər. Fərqli ondan ibarətdir ki, hər bir kodek üçün uyğun ölçülü pəncəre növü tətbiq edilir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, MP3 kodlaşmanın izini tapmaq kodlaşma pəncəresinin ölçüsü 1152 qeyd nöqtəli başqa kodlaşma alqoritmının olmaması səbəbindən daha rahatdır. Yəni, eğer MP3 spektrin sıfırlar məqdarı qrafikində 576 qeyd nöqtəsindən bir periodlik təkrar olunan maksimumlar qeydə alınarsa, onda signallın MP3 kodek vasitəsi ilə kodlaşdırıldıqını birləşməli iddia etmək olar. AAC, WMA və OGG kodekləri vasitəsi ilə kodlaşma izlərinin müyyəyen olunması məsələsində isə vəziyyət bir qədər başqdır. Məsələ burasındadır ki, bu kodeklərin hər üçünün kodlaşma pəncərələrinin ölçüsü eyni ola bilər və bu səbəbdən də hər üç alqoritm vasitəsi ilə alınmış sıfırlar qrafikində periodik maksimumlar alına bilər.

Misal kimi belə bir hala baxaq: tutaq ki, 22050 Hz diskretleşme tezlikli siqnal üçün 2048 qeyd nöqtəli analiz pəncəresi ilə hesablanmış MDKC spektrin sıfırlar qrafikində 1024 qeyd nöqtəli addimdən ibarət periodik maksimumlar aşkar olunmuşdur. Bu halda kodlaşma izi WMA, AAC və OGG kodeklərindən hər birinə aid edilə bilər. Çünkü bu kodeklərdən hər biri göstərilən diskretleşmə tezlikli signalları ölçülü pəncəre ilə kodlaşdırıb. Kodekin konkret növünün müyyəyen olunması

fürsətənən izinini axtarışını başqa ölçülu ölçülü pəncərelərə aparmaq lazımdır. Dəgər 256 və 2048 ölçülu pəncərelərdən başqa kodlaşma izi müyyəyen olunarsa bu o deməkdir ki, kodlaşma AAC kodeki vasitəsi ilə aparılmamışdır. Daha sonra bütün növ psikoakustik kodeklər üçün alınan spektrlerin vizual analizini apararaq spektrde sıfırlar məqdarı qrafikinin maksimumlarını müqayisə etmək olar.

5.3. Faylin struktur analizine görə videofonoqramlarda təkrarkodlaşdırma əlamətlərinin müyyəyen olunması metodları

Yazılış zamanı və ya yazılışdan sonra edilmiş digər dəyişiklikləri və montaj əlamətlərinin müyyəyen etmək üçün aparılan tədqiqatlarda həll olunan məsələlərdən biri de videofonoqramın ilkinliyinin yoxlanılmasıdır. Aşağıda videofonoqramlarda təkrar kodlaşdırmanın müxtəlif əlamətləri və onların müyyəyen olunması metodları təsvir olunmuşdur.

Təkrarkodlaşdırma – videofonoqramın rəqəmsal təsvirinin və (və ya) faylin strukturunun dəyişməsinə səbab olan, lakin, məzmunun qəsdən dəyişdirilməsi - montajla əlaqəli olmayan bir dəyişidir. Bununla belə, videofonoqramın təkrarkodlaşdırılmış olub-olmadığını müyyəyen etmək vacibdir. Çünkü videofonoqramın montaj çox vaxt təkrarkodlaşdırma ilə müşayiət olunur. Montajın təkrarkodlaşdırılmadan həyata keçirilməsi halında dəyişikliklər üçün əhəmiyyətli dərəcədə az seçim qalır və montajın müyyəyen olunması məsəlesi asanlaşır. Buna görə də program məhsullarının böyük əksəriyyəti dəyişdirilmiş videofonoqramların saxlanması zamanı hemişə təkrarkodlaşdırma həyata keçirilər.

Ekspert tədqiqatına təqdim olunmuş videofonoqram (mübahisəli yazılış - MY) o vaxt təkrarkodlaşdırılmış hesab olunur ki:

- audio və / və ya video məlumatlar yenidən kodlaşdırılsın;

- audio ve video məlumatlarının saxlama parametrləri və ya formatı deyişdirilsin;

faylin strukturu deyişdirilsin.

Tədqiqata təqdim olunmuş əlavə materiallar nəzərə alınmaqla MY tekrarkodlaşdırılma əlamətlərinin axtarışını 3 hissəyə bölmək olar:


- 1) MY yazıldığı yazı qurğusu (YQ) və ya həmin qurğu vasitesi ilə yazılım nümunə təqdim olunur;
- 2) MY yazıldığı yazı qurğusu (YQ) və həmin qurğu vasitesi ilə yazılım nümunə təqdim olunmur, lakin YQ haqqında məlumatlar təqdim olunur;
- 3) YQ vasitesi ilə yazılım nümunə və YQ haqqında məlumatlar təqdim olunmur.

Videofonoqramın hərtərəfli tədqiqatı üçün birinci hal en məhsuldardır, çünki ekspert təqdim olunmuş YQ vasitesi ilə etalon (önümlə) yazılış apararaq əldə olunmuş etalon videofonoqramın strukturunu detallı şəkildə müqayisə edə bilər. İkinci halda ekspert istehsalçının vəb saytından və ya onunla əlaqə qurmaqla YQ xüsusiyyətlərini və bir çox hallarda nümunə yazıları əldə etmək imkanına malikdir. Təkcə qurğunun texniki xüsusiyyətlərinin alda olunması artıq bu xüsusiyyətlərin MY uyğun parametrləri ilə müqayisəsinə imkan verir. Üçüncü halda ekspertin ixtiyarında minimum məlumatlar olduğundan qopyulmuş sualın həlli məqsədi ilə metodlar seçimli kəskin məhdudlaşır.

Eksperitin sərəncamında MY yazılıdı YQ vasitesi ilə yazılmış nümunə videofonoqram olduğu halda bu videyazılarn qeydə alındığı faylların strukturları (daxili quruluşları) müqayisə edilməlidir. Şəkil 34-də OTEXpert 5.1 program paketinin faylların struktur analizi pəncərəsi göstərilmişdir. Qeyd etmək lazımdır ki, eyni YQ vasitesi ilə qeydə alınmış yazıların quruluşunu müqayisə etmək lazımdır.

Pəncərenin yuxarı sol künclündə (bax: Şəkil 34) araşdırılan faylin ağac quruluşu, ondan aşağıda isə faylı quruluşunun seçilmiş

- elementi bəredə məlumatlar göstərilir. Pəncərenin sağı sol künclündə faylı quruluşu səhvleri və faylda aşkar edilmiş xüsusiyyətlər haqqında məlumat çıxarmaq üçün sahə, yuxarı sağa künclündə - onaltıq say sistemində ədədlərin ardıcılığı və ASCII simvollarının ardıcılılığı şəklində faylı məzmunun görüntüsü sahəsi göstərilir. Alt sağ künclə videofonogramın qeydə alındığı faylin yaddaş bloklarının yerləşdirilməsi xəritəsi göstərilir. Bütün qeyd olunan hissələr bir-biri ilə əlaqəlidir və bu sahələrdə birində istenilen təsvirin seçilməsi zamanı digər hissələrdə də bu blok haqqında məlumatlar işqəlanır.



Şəkil 34. Audio-videofaylların strukturlar analiz pəncəresi

“OTEExpert 5.1” aşağıdakı formatlarda olan audio ve video fayllarının quruluşunu təhlil etməye imkan verir:

- Resource Interchange Fayl Formatı (RIFF), genişlənmiş faylları - wav, avi;
 - Advanced Systems Format (ASF), genişlənmiş faylları - wma, wmv;
 - QuickTime Fayl Formatı (QTFFF), genişlənmiş faylları - mov, mp4, m4a, 3gp və s.;
 - MPEG-1/2 / 2.5 Layer 3 (mp3), genişlənmiş faylları - mp3;
 - Adaptiv Multi Rate (AMR), genişlənmiş faylları - amr. [1]
- “OTEExpert” program kompleksindən istifadə etməkle MY və etalon yazılışın müqayisəsinə şərti olaraq 5 mərhələyə bölmək olar.


Birinci mərhələdə yazılış parametrləri müqayisə olunur: məlumat axınlarının sayı və növü, istifadə olunan audio və video kodekləri, kodlaşdırma parametrləri, kadr (çərçivə) ölçüsü, pəncərə tərəflərinin piksel nisbəti, vahid zamandakı kadrların sayı (kadr tezliyi), ümumi və hər bir axının ayrıraqda axın sürəti (bitreyt), sesin diskretləşmə tezliyi, mətn məlumatları və s.

Mətn məlumatlarında aşağıdakı eləvə məlumatlar ola bilər: qurğunun markası və modeli, seriya nömrəsi, yazılışın başlama, sonu, davam müddəti və s. Özü də, mətn məlumatları bu məqsəd üçün xüsusi olaraq hazırlanmış sahələrdə, sənədləşməmiş məlumat bloklarında, hizalanma (viravriyanıya) bloklarında, məsələn JUNK-da, məlumat bloklärında ola bilər (məsələn, audio məlumat bloklarında LAME kodeki haqqında məlumatlar ola bilər).

Nəticələrin analizi zamanı YQ-nun mübahisəli yazılışdakı parametrləri dəstəkləndiyinə əmin olmaq lazımdır. Əgər YQ göstərişləri dəstəkləmirsə və ya YQ ilə etalon videofonoqramın parametrləri arasında sabit bir uyğunsuzluq aşkar olunarsa, bu fakt ya MY-ın başqa bir YQ vasitəsi ilə yazılışını və ya yazılış prosesi tamamlandıqdan sonra yenidən kodlaşdırıldıqını göstərir.

• C:\Users\Alesandr\Desktop\test03\113037.flv

• C:\Users\Alesandr\Desktop\test03.flv



Şəkil 35. QTFF formatda qeydə alınmış video fonoqramların faylı quruluşları

İkinci mərhələdə, faylların ağac quruluşu təsvirleri müqayisə edilir. Bu quruluşda, iyerarxik bir formada, bir-birinin daxilində yerleşmiş məlumatlar və indeks blokları təsvir olunmuşdur. Bu mərhələdə aşağıdakı parametrlər müqayisə olunur: iyerarxiya nəzərə alınmaqla bloklärın ölçüləri (məlumat və indeks bloklärının ölçüləri istisna olmaqla), başlıq sahələrinin növü və qiymətləri nəzərə alınmaqla bloklärın ardıcılılığı.

MY və nümunə videofonogramlarda qeyd tarixləri fərqli olduğundan faylların ağac quruluşları cüzi fərqlənir. Yuxarındakı sebəblərlə izah edilə bilməyən fərqlərin aşkar edilməsi faktı onu göstərir ki, ya MY başqa bir YQ vasitəsi ilə yazılmışdır, ya da yazılış prosesi tamamlandıqdan sonra yenidən kodlaşdırılmışdır. Ağac quruluşundakı bloklärın ardıcılığını təhlili edərkən müxtəlif fərqlər aşkar edilə bilər. Şəkil 35-də fərqli yazı qurğuları vasitəsi ilə QTFF formatda qeyde alınmış videofonogramların faylıqları göstərilmişdir. Şəkilde göstərilən bütün faylların quruluşunda xarakterik özünməxsusluqlar var.


Onlardan bəzilərini sadalayayaq:

Birinci quruluş digərlərindən onunla fərqlənir ki, başlıqdə audio blok video blokdan evvel yerləşir. İkinci quruluşda "udta" bloku var və digərlərindən fərqli olaraq sonuncu yerde yerləşir. Üçüncü quruluşda, digər üç blokdan fərqli olaraq, "udta" bloku "trak-video" blokundan evvel yerləşir. Dördüncü quruluşda "mdat" məlumat bloku faylin sonunda yer alır. Dördüncü quruluşda, "mdat" məlumat bloku, başlıqdan sonra faylin sonunda yerləşdiyi halda digər quruluşlarda bu məlumat bloku "moov" blokundakı başlıqdan evvel yerləşir.

Üçüncü mərhələdə audio və video məlumat bloklärının faylda yerləşmə xüsusiyyətləri müqayisə edilir. Şəkil 36-da bloklärın yerləşmə xəritəsi göstərilir.





Şəkil 36-da göstərilən xəritədə blokun hər bir növü öz rənginə malikdir: mavi rəngde video məlumat blokları, yaşıl rəngdə - audio məlumat blokları, çəhrayı rəngdə - indeks blokları, boz rəngdə -

məlumatları uyğunlaşdırıran bloklar, narincı, qırmızı və tünd qırmızı rənglərde - faylı başlıqlarının blokları.
Təcrübədə hansı blok alternativlərinə rast gəlindiyini nəzərdən keçirək.






Şəkil 36. RIFF formatında olan videofaylin bloklärının yerləşmə xəritəsi
Şəkil 37-də sağda audio və video blokların bir-birini əvəzəlmə qanuna uyğunluğu görünür. Sağda yuxarıdakı şəkildə bir blok audio, 15 blok video, sağda sağda qanuna uyğunluğunu daşıyan 3 və ya 4 blok isə audio (birinci iki blok yerlərini dəyişməsindən başqa) bir-birini əvəzləyir. Göstərilən hər üç təsvirdə bloklärın əvvəzənlənməsi dəqiq qanuna uyğunluqla baş verir.

Məlumat blokları qanuna uyğunluğunu daşıyan 4 blok video, sağda sağda qanuna uyğunluğunu daşıyan 15 blok audio, 3 və ya 4 blok isə audio (birinci iki blok yerlərini dəyişməsindən başqa) bir-birini əvəzləyir. Göstərilən hər üç təsvirdə bloklärın əvvəzənlənməsi dəqiq qanuna uyğunluqla baş verir.



Şəkil 38. 4 fərqli fayl üçün blokların yerlesmə xəritəsi




Şəkil 37. 3 fərqli fayl üçün blokların yerlesmə xəritəsi

Şəkil 38-də isə blokların əvəzlenməsinin dəqiq qanuna-
uyğunluğunu təsdiq etmək üçün 3 fayl üçün blokların
yerlesmə xəritəsi göstərilmişdir.

Şəkil 39-da uyğunluq məlumat bloklarının yerlesmə xəritələri
göstərilmişdir. Sol təsvirdə, qara rəngli bloklarda video məlumat-
larından kodlaşdırılması zamanı əvvəlcədən müyyən edilmiş real
yaddaşdan artıq qalan və heç bir məlumatlar bloku tərəfindən
tutulmamış yaddaş blokları göstərilmişdir. Sağ təsvirdə isə
audio və video məlumatlar blokları arada (boz rəngdə olan

bloklar) məlumatların uyğunluq blokları "JUNK" olmaqla bir-birini əvəz edirər.




Şəkil 39. Uyğunluq bloklarının olduğu blokların yerleşmə xəritəsi

Bələliklə, məlumat bloklarının yerleşdirilməsi müxtəlif xərakterli ola bilər və bu blokların yerleşməsinə blokların yerleşmə xəritəsində vizual görmək mümkün kündür. Bu xüsusiyyətlərin sabit olub-olmadığını müəyyən etmek üçün bir neçə təcrübə yazılış aparmaq lazımdır. MƏY və ekperimental yazılışda müəyyən olunan stabil fərqli əlamətlərin aşkar edilməsi faktı onu göstərir ki, ya MƏY başqa bir YQ vasitəsi ilə yazılmışdır, ya da yazılış prosesi tamamlandıqdan sonra yenidən kodlaşdırılmışdır.

Dördüncü mərhələdə, açar kadrların hansı ardıcılıqla yerleşmə qaydaları müəyyənlendirilir və müqayisə edilir. Video məlumatları kodlaşdırarken, müasir kodeklərin ekseriyəti esas kadrılar seçərək kodlaşdırımdan istifadə edirler. Açar kadrlar tek bir görüntündəki məlumatları istifadə edərək kodlanır. Açar olmayan kadrlar isə yalnız görüntüləriñden birini deyil, digər kadrlarda olan məlumatlardan da istifadə edərək kodlanır. Açar

kadrların xəritədə düzülüş qaydası YQ üçün xarakterik xüsusiyyətdir. Blokun yerleşdirilmə xəritəsində açar kadrlar "K" simvolu ilə işarələnilmişdir. Şəkil 40-də esas kadrların yerleşmə qanuna uyğunluqlarının müxtəlif olduğu dörd nümunə göstərilmişdir. Yuxarıdakı iki təsvirdə açar kadrların yerleşdirilməsində müəyyən qanuna uyğunluğun olduğu aydın görünür. Aşağıdakı 2 təsvirdə isə açar kadrların yerleşdirilməsində hər hansı qanuna uyğunluq özünü göstərmir.



Şəkil 40. Açar kadrlar işarə olunmaqla məlumatlar bloklarının yerleşmə xəritəsi

Beşinci mərhələdə, videofonoqramda audiosignalın tekrar kodlaşdırma əlamətlərinin axtarışı aparılır. Belə əlamətlərə aşağıdakılardan aid edilə bilər:

- spektroqramda mp3, aac, wma, ogg, mp2 və s. kodeklər vasitəsi ilə kodlaşdırma izlərinin əsassız təzahürləri;
- başlıqlarda göstərilən və signal ilə təyin olunan stereo signalların kodlaşdırma rejimine uyğun gəlməməsi;
- signalların tezlik diapazonunun əsasız məhdudlaşdırılması.


Bəlliiklə, texniki və ixtisaslaşdırılmış program komplekslərindən istifadə etməkə metodiki təminatların hazırkı inkişaf seviyyəsi coxlu sayıda asılı olmayan əlamətlərin müəyyən olunması yolu ilə videofonoqramlarda yazılış başqa çatdıqdan sonra təkrarkodlaşdırmanın olub-olmadığını etibarlı dərəcədə müəyyən etməyə imkan verir.

6.1. Audio və videoyazma qurğularının eyniləşdirilməsi

Audio və videoyazma qurğularının eyniləşdirilməsi tədqiqatı həddən çox ekspert əməyi və vaxtı tələb edir. Səbab analog və rəqəmsal yazma qurğularının xarakteri ilə əlaqədardır. Audio və videoyazma qurğularının eyniləşdirilməsində analog cihazlardan, EH-M-dən və rəqəmsal signallarla işləmək üçün hazırlanmış xüsusi səs programlarından istifadə olunur.

Maqnit lentindəki izləri yazma və sesləndirmə izlərinə ayırmاق qəbul olmamışdır. Bezən de bu əməliyyatlara hazırlıqla əlaqədar izlər rast gəlinir. Iz yaradan obyektin təsir üsuluna görə maqnit lentindəki izlər mexaniki və elektromaqnit olmaqla, iki yere bölünür. Mexaniki izlər lentartma mexanizminin hissə və detallarının vəziyyətini və relyef xüsusiyyətlərini əks etdirir. Maqnit lentinin yazma qurğusunun maqnit ucluğu sahəsində hərəkəti zamanı mexaniki izlərlə yanaşı elektromaqnit izlər də əks olunur. Maqnit lentində qeydə alınmış elektrik signalları maqnitafonun kinematik sxeminin, elektron hissələrinin xüsusiyyətlərini əks etdirir və maqnitofonun eyniləşdirilməsində istifadə olunur.

Bəzi elektromaqnit izlər – maqnit ciğirlərinin sayı və eni, ciğirlər arasında məsafə, ciğirin lentin kənarından olan məsafəsi, yazma ucluğunun elektromaqnit sahəsinin maqnit lentinə təsiri nəticəsində yaranır, həmin signalların vizuallaşdırılması nəticəsində ölçülür.




Şəkil 41. Yazı qurğusunun maqnit ucluğunuñ lentidəki izləri

Maqnit fonoqramindəki müxtəlif növ elektrik signalları arasında maqnitofonun eyniləşdirilməsi üçün mühüm olan və EH-M-in köməyi ilə tədqiq oluna bilən əlamətlər bunlardır: maqnitofonun yazma rejiminin işə salınma və dayandırılmasının impuls signalları, pauza küyü, pozmadan sonra qalmış küy, maqnitofonun sürət parametrləri və s.


İmpuls signallarının forması müxtəlif sesyazma qurğuları üçün müxtəlif olur və hər bir yazı qurğusunun fərdliyini əks etdirən bəzələr parametrlərdən asılıdır. Yazma və pozma ucluqlarının mexaniki və elektroakustik parametrləri, yazma və pozma ucluqlarının arasındaki məsafə, maqnit lentinin nominal sürəti alma anına qədərki vaxt və s. belə parametrlərdəndir.

Maqnitofonların eynileşdirici əlamətlərindən olan sürətinin müəyyənlendirilməsi zamanı yüksək sabit tezlikli elektrik mənbəyindən istifadə olunur və onun nominal qiymətdən kənara çıxmazı ölçülür. Elektrik mənbəyinin fonu maqnit lentine yazıldıqdan 50 hs-lük sabit rəqs olur. Həmin səyazısının başqa maqnitafonda səsləndirilməsi zamanı elektrik şəbəkəsinin foni 50 hs-dən fərqli olur və bu fərq müxtəlif maqnitofonlarda maqnit lentinin sürət fərginə bərabər olur. Beləliklə, maqnitofonun sürətini yüksək dəqiqliklə ölçmək və maqnitofonun eynileşdirilməsindən ondan eynileşdirici əlamət kimi istifadə etmək olur.



Şəkil 42. Analoq qırğularında keçid prosesi üçün xarakterik olan signallar

Pauza küyü (və ya maqnitofonun məxsusi küyü) maqnit səyazma prosesində yaranır. Belə kuy təkrar maqnitizləşmiş (pozulmuş) hissədəki kuydan təxminən 3,5 dB çox olur. Aparılmış eksperimental tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, pauza kuyenin seviyəsini maqnit lentin yazı qurğusunun yazma rejiminin dayandırılması zamanı yazma ve pozma ucuğunun qoyduğu impulsların qeydə alındığı hissəsində ölçmek lazımdır. Burada pauza küyü nisbətən sabıdır və akustik fondan asılı deyil. Tədqiqatlar gösterir ki, pozulmuş və pauzalardaki kuylerin seviyələri və spektral tərkibi müxtəlif maqnitofonlar üçün müxtəlidir.



Şəkil 43. Maqnit yazma (səsləndirmə) ucluğu

7.1. Videofonoqrafist ekspertin avtomatlaşdırılmış iş yeri (AIY)

Eksperitza və tədqiqatların qısa müddədə və keyfiyyəti aparılması üçün fonoskopik laboratoriyaların müxtəlif program və qurğularla təmin vacib məsələlərdəndir. Müxtəlif mütəxəssisləri tərəfindən ekspert-fonoskopistin AIY-nin EHM-in bazasında yaradılması konsepsiyası işlənmişdir.

Videofonoqrafist ekspertin müasir avtomatlaşdırılmış iş yeri (AIY) –ixtisaslaşdırılmış aparat-proqram kompleksi audio və videoyazaların ekspertizanın bütün icra mərhələlərə avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

Videofonoqrafist ekspertin AIY tərkibi üç blokdan ibarətdir:

1. Əsasını zəruri riyazi təminatla təchiz olunmuş EHM təşkil edən, audio-video signalın daxili edilmesi və çıxışa verilmesi üçün zəruri olan müxtəlif audio və video cihaz və qurğuların əlaqəsini təmin edən hesablama texnikası.
2. Yüksək keyfiyyətli audio və video cihazlar (professional və ya Hi-Fi sinif).
3. Sertifikatlaşmış ölçü cihazları.

Müxtəlif növ maqnit və optik daşıyıcılardakı audio və videoyazaların səsləndirilməsi üçün MDB ölkələrinin (birinci sinif) və ya başqa inkişaf etmiş xarici ölkələrin istehsalı olan audio və

video cihazlarından istifadə etmək olar. Lakin qeyd etmək lazımdır ki, xarici ölkə istehsalı olan yüksək keyfiyyəti səsləndirmə qurğularının əsas üstünlüyü onların etibarlılığı və cihazın sənqlinə etdiyi tərifin qiymətinin az olmasınaindadir.

Yüksek keyfiyyəti analog audiocihazları «Revoks» (İsvəç) və «Nakamichi» (Yaponiya) kimi firmalar istehsal edir. Belə cihazlar praktik olaraq neinki sinala məxsusi təhrifini əlavə etmir, həm də səslənən sinalın bir çox parametrlərini korrektə edir. Rəqəmlər (Yaponiya) firması liderlik edir.

Audioyazılırm məhkəmə ekspertizası səsgücləndimə sistemlərinə bir çox əlavə təleblər qoyur.

1. Fonoqramın parazit akustik eks əlaqə, sinala/küy nisbəti, təhriflər, temporal rəng, aydınlıq baxımından yüksək keyfiyyəti səsləndirilmesi.
2. Cihazın istismarı zamanı yüksək etibarlılıq. Fonoqramın dinlənilmesi zamanı axırıcı qurğu kimi daha çox baş telefonundan (quadañanışan) müqayisədə müəyyən özünəməxsusluğa malikdir. Dinamik baş telefonlarının işi aşağıdakı parametrlərə xarakterizə olunur: həssaslıq, səslənmə tezliyinin diapazonu, impedans. Əksər müasir baş telefonları 90-100 dB/mB həssaslığı malikdirlər. Onlarda səslənmə tezliyinin diapazonu, adətən, ucadandanışanın uyğun diapazonundan üstün olur. Yüksek keyfiyyətli baş telefonları, əsasən 7-10 Hs-dən 25-30 kHz-ə qədər tezlikləri qəbul edir. Qulağcığın impedansı dedikdə, onun daxili müqaviməti başa düşür. Baş telefonlarının nisbətən bəhə olan professional modelləri 200-600 Om impedansa malik olur. Yarım professional modellərdə isə impedans daha çox 32-35 Om qiymətində olur.

Fonoqramın ekspert tədqiqatı üçün akustik sinalı dəfələrə dincəməkə, aparılan auditiv analizində başqa, sinalın vizualaşdırılması da lazımdır. Yəni, akustik sinalın əsas xarakteristikalarının ölçülməsi üçün onu rahat hala getirmək lazımdır. Bu zaman ölçmələr həm faydalı sinalın hissələrinde, həm də yazılışın aparıldığı şəraitdən, səsyazma qurğusundan, maqnit daşıyıcısında yaranmış küy və fon olan hissələrində aparılır. Fonoskopik eksperitizə çərçivəsində sinalın akustik tədqiqi müxtəlif ölçü cihazlarından və xüsusi kompüter programlarından istifadə etməkə, spektral və zaman oblastlarında aparılır.

AİY üçün yüksək parametri müasir kompüterlərdən istifadə edilməsi məqsədə uyğundur. Bu, onunla izah olunur ki, vaxta göre kifayət qədər uzadılmış danişq sinalının vizualaşdırılması və onun əsas parametrlərinin ölçüməsi çoxlu sayıda ölçmələr tələb edir.

Operativ yaddaşın 64 Mb-dan çox olan maksimal sürəti kompüterlərdən istifadə etmək olar. Əksər audio/video program paketlərinə VGA və ya SVGA grafik adapteri daxildir. Lakin standart «14» ölçülü monitorlar audio və videoyazıların ekspertizasi üçün kifayət deyildir və onun ölçüsünün «19-21» olması daha yaxşıdır.

AİY-nin başqa bir vacib elementi-analoq sinalın maqnit lentindən və ya başqa daşıyıcıdan kompyütere daxil etmək üçün qurğudur. Bu qurğu analog-qərəm çeviricisi (ARÇ) adlanır. Belə qurğulara qoyulan əsas tələb analog sinalın rəqəm formasına keçməsi zamanı təhrif olunmaması və fonoqramda olan nitqin, başqa akustik və vizual informasiyanın bütün kriminalistik əlamətlərinin saxlanılmasıdır.

Rəqəmli maqnit səsyazmasında 110 dB-lıq dinamik diapazon istenilən mürəkkəb akustik sinalın təhrif olunmadan çevrilməsinə imkan verir. Bu diapazonu 18 dərəcəli ARÇ/RAC-dən istifadə etməklə, almaq olar. Hazırda bir çox xarici ölkələrdə çoxlu növ mösət təyinatlı ARÇ/RAC-lar istehsal olunur. Belə qurğular, adətən «səs kartı» adlanır. Lakin onlar mösət kompüter sistemlərində istifadə üçün nəzərdə tutulmuşdur və dənisiq sinalının akustik parametrlərinin ölçülməsində istifadə oluna bilmez.

Danışlığın ve başqa akustik signalların işlenmesi üçün nəzərdə tutulmuş bir çox ARÇ/RAÇ-lar ilə yanası, «Центр Речевых Технологии» (Sankt-Peterburq) firmasının məhsulu olan STJ-H 118 platasını xüsusi qeyd etmək lazımdır. Bu blok audioyazılarnın ekspertiza üçün optimal moduldür. Həmin modul nitqin analizi və fonogramın kündən temizlənməsinin instrumental kompleksi olan «İkar» seriyasının tərkibinə daxildir. Plata «İkar» AD 1848 («Analоoq Deviјes», ABŞ) mikrosixeminin bazasında yaradılmışdır və diskretləşmə tezliyi 48 KHz. q/xetti təhrif əmsali 0,1%, signal/küy nisbəti 75 dB-dir. Qeyd olunan plata lazımi testlərdən keçmiş və hazırda müxtəlif ölkələrin laboratoriyalarında istifadə olunur.

ARÇ/RAÇ-nin köməyi ilə rəqəmləşdirilmiş ses signalları FEHM-in maqnit diskinə və ya operativ yaddaşına yazılırlar və xüsusi riyazi proqramların köməyi ilə işlənilir. Signalların proqram paketləri «SONA» (Almaniya) və «SLIRE-3» (SSSR) hazırlada kəhnəlmış sayılır.


Audio və videoyazılarnın ekspertizanın konkret məsələlərinin tam həcmində həlli üçün artıq bir çox kompüter proqram paketlər seriyası hazırlanmışdır. Belə proqram paketlərdən biri də «SiS» (LPT, Sankt-Peterburq) proqram paketidir. Hazırda «SiS» proqram paketinin 5-ci versiyasından MDB ölkələri və bəzi Avropa ölkələrinin fonoskopik laboratoriyalarında müvəffəqiyəttə istifadə olunur. Bu proqram vasitəsilə nitqin əlamətlərinin ölçülməsindən başqa, həm də ölçmələrin əsasında bu əlamətlərin kriminalistik əhəmiyyəti nəzəre alınır.

«SiS» proqram paketi ekspertə danışq signallarının ölçülməsinə imkan verir. Proqram paketi vasitəsi ilə aşağıdakı işlər görülür: 1) ARÇ/RAÇ-qurğusunun köməyi ilə kompütere analog signallı daxil etmək və çıxarmaq; 2) kompütere daxil edilmiş signallarda müxtəlif redaktələr etmək (signallın istenilən hissəsinə sərhəd qoymaq, amplitudu dəyişmək, signallı normallaşdırmaq, bütün signalları və ya sərhədi seçilmiş hissəni başqa pəncərəyə köçürmək və s.); 3)

signala və ya onun müəyyən hissəsinə qulaq asmaq; 4) müxtəlif rəqəm filtrlərdən istifadə etməklə, signallı kündən temizlemek; 5) ses yazısının metrin beynəlxalq transkripsiya simvolları ilə transkripsiyanı daxil etmək, transkripsiyanı ses yazısı ilə birləşdə saxlamaq və korrektə etmək; 6) osilloqram, spektroqram, dinamik spektroqram (rəngli və ağ-qara, 2 və 3 ölçülü sonogram), dinamik kepstoqram, əsas tonun əyrisinini, formant trayektoriyasını və s. qurmaq yolu ilə signallı vizuallaşdırılmaq; 7) signalların seçilmiş fragmentləri üçün əsas xarakteristik parametrləri ölçmək (signal hissəsinin müddətinin və amplitudunu, SFÇ-rin Ani və orta spektrini, əsas tonun tezliyi və onun töremsə parametrlərini, kostrləri avtokorelyasiya funksiyasını və s.); 8) bir neçə danişq signalların parametri xarakteristikalarını müqayisə etmək (fonopqramların aydın hissələrində formant strukturlarını, tezlik avtokorelyasiyanı, avtokorelyasiya əmsallarını, konsterlərin orta xarakteristikalarını, nümunə signallarında əsas tonun əyrisinin statistik xarakteristikalarını və orta spektrlərini və s.); 9) aralıq və son nəticələri sənədləşdirmək; 10) avtomatik rejimdə bəzi integral parametrləri hesablamaq və diktörərin «akustik kartoteka»larını tərtib etmek üçün «SiS» proqram kompleksində bütün imkanlar vardır.

Nitqin analizi və fonoqramın kündən temizlənmə kompleksine «SiS» proqramından başqa, ses yazısının metrin alınmasını tezləşdirən «QEZAR-SOFT» modulunu da əlavə etmək olar. Kompleksə əlavə olaraq, özündə bir neçə modulu birləşdirən «Sound cleaner Pro» kütə temizləmə programından da istifadə etmək olar. Bu proqrama çoxzolaqlı rəqəmlə ekvalayzer, spektrin adaptiv korreksiyası, radiokanaldakı genişzolaqlı kütün adaptiv filtri proqramları birləşdirilmişdir.

Audioyazılarnın məhkəmə kriminalistik eksperitizə sahəsində bir çox məsələlərin həlli zamanı akustik və təsvir siqnallarının redakte və işlənməsi üçün Sound Forge («Sonic Foundry Inc.»), Wave lab («Steinberg»), Cool Eolid («Syntrillium Software Corp») və başqa bu kimi standart paketlərdən istifadə etmək olar. Bütün



Sekil 44. "DTP – Expert" xüsusi program təminatın əsas pəncərəsinin xarici görünüşü

bu proqramlar audiosignalın kompüterə daxil edilməsi ilə alınmış fayllarda müxtəlif əməliyyatlara imkan verir. Bütün proqramlarda güclü redaktor funksiyası, signalın spektral analizi üçün modullar vardır. Operatorun SFI ölçüsünü, spektral pəncərenin növünü, tezlik diapazonunu və başqa spektral analiz parametrlərini seçmək mümkündür.

7.2. "DTP – Expert" – videoyazaların analizi üçün xüsusi program təminatı (XPT)

"DTP – Expert" videoyaziya görə yol-nəqliyyat hadisəsi hallarının müyyən edilməsində ekspert işinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş xüsusi program təminatıdır.

Yol-nəqliyyat hadisəsi hallanın müyyən edilmesi üzrə ekspertizanın zamanı ekspertin daha çox həll etməli olduğu məsələlər obyektlər arasında məsafənin, iki hadisə arasında vaxt intervalının və analiz olunan obyektin sürətinin müyyən olunması məsələləridir. Bu məsələlərin həlli məqsədi ilə aparılan tədqiqat prosesində ekspert müxtəlif tapşırıqlar yerinə yetirməli olur ki, bunların da içərisində daha çox geniş yayılmış və tələb olunanı birləşdirir: müxtəlif formatda olan videofayolların oxudulması (canlandırılması), təsvirdə olan təhriflərin correksiya olunması, təsvirdə həndəsi quruluşun aparılması, bir kadrda təsvirin digərinin üzərinə qoyulması, iki vizual hadisə arasındaki həqiqi zamanın müyyən olunması.



"DTP – Expert" xüsusi program təminatında ekspertizanın bütün mərhələlərində ekspertin tələbatı nəzərə alınmışdır. O cümlədən, videoyazida obyektin izlenmesi və həndəsi quruluş için lazımlı olan unikal funksiyani reallaşdırmaq mümkün olmuşdur. Bütün bunlar yol-nəqliyyat hadisəsi istirakçılарının parametrlərinin və vəziyyətinin videoyaziya görə müyyən olunması tədqiqatında ekspert əməyinin ümumilikdə effektliyinin artırılmasına imkan verir.

- müxtəlif kodeklər vasitəsi ilə qeydə alınmış müxtəlif formatlı videoyazaları xronoloji və eks istiqamətdə adi qaydada və kadr-kadr baxma rejimində oxudur;
- müxtəlif rəqəmsal filtrlər tətbiq etməklə videotəsvirin miqyasını dəyişir;
- işqlanmayı, rəngi, kontrasti dəyişmə yolu ilə təsvirin keyfiyyətini yaxşılaşdırır (bax: aşağıdakı şəkillər);



-bütün videoyazı üzre ve ayrı-ayrı kadrlardaki distorsiyonları aradan qaldırır (bax: aşağıdağı şəkillər);







- videoyazidakı təsvirlər üzərində müxtəlif həndəsi qruplaşdırmağa, redakte etməye, saxlamağa imkan verir (bax: aşağıdakı şəkillər);



165



164




- Videooyazıcıları təsvirlər üzərində obyektlərəsi məsafənin ölçülməsi üçün müxtəlif həndəsi quruluşlar (perespektiv təhriflər nəzərə alınmaqla) aparmağa imkan verir (bax: aşağıdakı şəkil);




msan dəqiqliklə göstərir;


- Videoyazdzi kadrılarda göstərilən vaxta görə 1 saniyedəki kadrların sayılması prosesi avtomatlaşdırılmışdır;




- videoyazıya göre süret deyışməsinin analizi prosesi avtomatlaşdırılmışdır;



- bir kadrdağı təsvirin digərinin üzərinə qoyulmasına (şəffaflıq dərəcəsi seçilməkə) imkan verir (bax: aşağıdakı şəkil);



- bir kadrdağı təsvirin digərinin üzərinə qoyulmasına (şəffaflıq dərəcəsi seçilməkə) imkan verir (bax: aşağıdakı şəkil);



- kadrlararası vaxt intervalının müyyən olunması üçün kadr müstəvisində obyektin yerdəyişməsinin izlənməsi prosesini avtomatlaşdırır;

- videoyazıının hər kadrı üçün uyğun gələn zaman qiymətini 1

- Kadrdağı təsvirin seçilmiş hissəsində işqlanmanın dəyişmə qrafikini göstərir;


olunması;

- fonoqramın kündən təmizlənməsi və eynileşdirici tədqiqat üçün fragmentlərin «Dialekt» metodikası üzrə hazırlanması;
- bütöv və ani spektrin tədqiqi;
- səsin və nitqin əsas tonunun ayrılması və tədqiqi;
- «START/STOP» signallarının avtomatik və əlle axtarışı;
- daimi harmonikalardan faza keşilməsinə görə tədqiqi;
- amplitud dinamik filtrin qurulması;
- hər diktöra məxsus replikaların tek və oblast markerlərlə nişanlanması;

- sözbesöz mətnin əldə edilmesi üçün redaktor (transkreyber);

- ekspertin iş yerinə daxil olan qurğuların testləşdirilməsi;
- danışmanın sesinə və nitqinə görə diaqnostikası və eynileşdirilməsi;
- eynileşdirici əlamətəri ittamedən sözbəsöz mətinin əldə edilmesi məqsədi ilə fonoqramın bərpası;
- orjinal-sürət əlamətərinin müəyyən edilmesi;
- rəqəmləşdirmə əlamətərinin müəyyən edilmesi;
- pozma, elave etmə, üstden yazma əlamətərinin müəyenədilmesi;
- ifadələrin, cümlələrin kompüter sintezinin qiymətləndirilməsi;
- «aliasing» effektiinin axtarışı və tədqiqi;
- ilkin fonoqramın rəqəmi formada olması əlamətərinin müəyyən edilmesi;
- ilkin fonoqramın analoq formada olması əlamətərinin müəyyən edilmesi;
- fonoqramın kündən təmizlənməsi;
- fonoqramın, yazılış vaxtı və ya sonradan aparılmış montaj əlamətlerinin müəyyən edilmesi məqsədi ilə texniki tədqiqi;
- mübahisəli və nümunə fonoqramlarındakı səsin və nitqin eynileşdirilməsi.

171



7.3. «Justiphone» - audioyazaların analizi üçün xüsusi program kompleksi

Ses yazılarının kriminalistik tədqiqi üçün nəzərdə tutulmuş bir çox program kompleksləri kimi «Justiphone» program kompleksi də audioyazaların məhkəmə ekspertizası istiqamətində işleyen ekspertlər üçün qoyulmuş sualların həlli zamanı istifadə olunan təkmil, müasir vasitədir. «Justiphone» program kompleksi aşağıdakı istiqamətlərdə qoyulmuş sualların həlli üçün nəzərdə tutulmuşdur:

- fonoqramın kündən təmizlənməsi;
 - fonoqramın sözbesöz mətinin müəyyən edilmesi;
 - fonoqramın, yazılış vaxtı və ya sonradan aparılmış montaj əlamətlerinin müəyyən edilmesi məqsədi ilə texniki tədqiqi;
 - mübahisəli və nümunə fonoqramlarındakı səsin və nitqin eynileşdirilməsi.
- Program kompleksinin işlənməsi zamanı müasir eməliyyat sistemlərindən istifadə olunmuş, uzunmüddəli ekspert təcrübəsində qarşıya çıxan problemlərin həlli istiqamətində və ekspert vaxtına qənaət edən çoxlu yeniliklər edilmişdir. «Justiphone» program kompleksi ekspert tədqiqatında bir çox məsələləri, o cümlədən, ekspert təcrübəsində çox rast gəlinən aşağıdakı məsələləri həll etməyə imkan verir.
- fonoqramın rəqəmləşdirilməsi və səs faylinin redakte

eyniləşdirici müqayisəsi;

- sənədlişdirmə qurğusunun əlamətlərinin müəyyən edilməsi.
- Programın qeyd olunan funksiyaları tədqiqatın da mürkəmməl aparılmasına, ölçülən kəmiyyətlərin müsbət təsir etməkə yanası tədqiqatın aparılmasına sərf olunan ekspert vaxtına qənaət edilməsinə də şərait yaradır. Ən çox ekspert tələb olunan mətnin müəyyən olummasına sərf olunan vaxt digər programlardan istifadə zamanı sərf olunan vaxtdan 2 dəfə az olur. Programın mətn redaktoru (transkriyber) fonoqramdakı danişqda iştirak eden hər bir diktora məxsus replikaları daimi markalarla işarə etməye imkan verir ki, bu da fonoqramın istenilen hissəsinin mətninin tətib olunması zamanı avtomatik o diktora uyğun işarənin mətndə əmələ gəlməsinə səbəb olur. Bundan başqa fonoqramın istənilən hissəsinə qarşı qoyulmuş şərti işarələr və ifadələr da mətndə özünü göstərir. Məsələn: tutaq ki, fonoqramda birinci kişi diktoru danışır, sonra ikinci kişi diktoru danışır, daha sonra pauza yaranır, sonra ikinci kişi diktoru danışır, daha sonra pozulma qeydə alınır, ardınca qadın diktoru danışır, danışğını yarımcıq kesərək telefonuna gələn zəngə cavab verir və s. Fonoqramın diniqlənilmesi zamanı fonoqramın həmin hissələrinə uyğun olaraq M1, «Pauza», M2, «Montaj», Q1, «telefon danışığığı» işarə və ifadələri qoyulur. Mətnin həmin yerində program həmin işarələri avtomatik yazı sehifəsinə çoxdur. Mətn yazılıb qurtardıqdan sonra tutaq ki, M1 diktitorunun her hansı danışlığını yenidən səsləndirmək lazımdır. Mətnin həmin yerində M1 işaretinə sıçanın sol düyməsi ilə basmaq kifayət edir ki, həmin hissə səslənsin. Programın bu yeniliyi ekspertə qısa müddədə (məs. məhkəmədə) mübahisəli hissəni təpib səsləndirməyə imkan verir. Və yaxud, əgər ekspert istəsə ki, fonoqramda ancaq bir diktora məxsus (məsələn, M2 diktoruna) danışq hissələri qalsın, qalan uzunmüddəli pauzalar, digər diktörlərin danişqları, montaj və keçid proseslərinə məxsus hissələr pozulsun (bu əsas ton və onun törmə parametrlərinin hesablanması zamanı lazımlı olur) bunun üçün bir əmr kifayətdir.

Proqramda olan digər yenilik analoq və rəqəmli yazı qurğularına məxsus «Start/Stop» signallarının avtomatik olaraq müəyyən olunmasıdır. Keçid proseslərine məxsus signalları müyyən etməyi program bir əmrle yerine yetirir.

Program kompleksinin tərkibində olan küyden təmizləmə bloku öz imkanları və sadə iş prinsipinə görə digər programlardakı bu növ blokları xeyli qabaqlayır. Bir çox Avropa ölkələrində istifadə olunan program kompleksleri vasitesi ilə küyden təmizlənmış və reklam məqsədi ilə internet saytlarında yerləşdirilmiş səs fayllarının keyfiyyətini «Justiphone» program kompleksinin korreksiya vasitələrindən istifadə etməkə bir neçə dəfə yaxşılaşdırmaq mümkündür.

Programın daha bir üstünlüyü daimi harmonikalarda faza kəsilməsini tədqiq etməkə rəqəmli montaj əlamətlərini, kompüter montajını və digər dəyişiklikləri müyyən etməyə imkan vermesidir (bu funksiya artıq OT Expert porogram təminatında da var). Ekspert programdan istifadə etməklə istenilən formali və tezlikli signal generasiya edə, onu kəsə, kəsilmmiş hissəni digər hissənin üzərinə qoya və s. əməliyyatlar yerinə yetirə və faza analizatorunda uyğun dəyişiklərdə fazanın özünü necə apardığını müşahidə edə bilər. Bu yolla ekspert müxtəlif üsullarla və müxtəlif vasitələrlə apamlıq dəyişiklikləri müyyən etməyə çox asanlıqla nail olur. Programın bu keyfiyyəti son vaxtlar ekspert təcrübelerimizdə daha çox rast gəlinən rəqəmli montaj əlamətlərini müyyən etməyə imkan verir. Programın xüsusi bloku ekspertizaya təqdim olunmuş fonoqramın ilkin olaraq analog və ya rəqəmli yazı qurğusu ilə yazıldığını, kompütere daxil edildi-mədiyini, formatın hansı təzliyə dəyişdirildiyini və on nəhayət hansı proqramdan istifadə edilməkə dəyişdirildiyini göstərir ki, bu da fonoqramın audentikliyinin müeyyən olunmasında çox qıymətlidir.

«Justiphone» program kompleksinin səsin fiziki eyniləşdirici əlamətlərinin dəqiq və rahat müəyyən edilməsindəki müqayisə olunmaz rolu ilə yanaşı onu da qeyd etmək lazımdır ki, o ekspert

– linqvist üçün də evezsiz vasitədir. Programda şaquli və üfüqü torun qurulması fonoqramdakı bəzi impuls signalların periodik olub-olmadığını, sonrakı signalların perioduna görə nə qədər fərqləndiyini müyyən etməyə imkan verir. Qeyd olunan ölçmələr isə fonoqramda qeydə alınmış impuls signalların hansı sebebən yaramasını (məs. yazı quiğusunun ləndartma mexanizmindəki qüsurdan) müyyən etməyə, yazı quiğusunun diaqnostik elamətlərini müyyən etməyə, akustik şəraları qıymətləndirməyə (məsələn, impuls signalları işleyen saatın saniyə eqrəbinə məxsusluğunu deməyə) və nehayət yazı quiğusunu eyniləşdirməyə imkan verir.

Qeyd etdiyimiz kimi, «Justiphone» program kompleksinin daha bir çox imkanlarını sadalamaдан onu qeyd etmək lazımdır ki, programın yaradıcısı I. L. Ivanov gözəl programist və mühəndis olmaqla yanaşı uzun illər Rusiya Federasiyasının ekspert müəssisələrində, sonra isə özəl ekspert-fonoskopist kimi fealiyyət göstərmişdir. Bu sebəbdən də onun yaratdığı «Justiphone» program kompleksi həm linqvist üçün, həm də akustik üçün rahat, etibarlı və ekspert vaxtına qənaət edən bir tedqiqat aletidir.

Qeyd etdiyimiz kimi, «Justiphone» program kompleksinin daha bir çox imkanlarını sadalamaдан onu qeyd etmək lazımdır ki, programın yaradıcısı I. L. Ivanov gözəl programist və mühəndis olmaqla yanaşı uzun illər Rusiya Federasiyasının ekspert müəssisələrində, sonra isə özəl ekspert-fonoskopist kimi fealiyyət göstərmişdir. Bu sebəbdən də onun yaratdığı «Justiphone» program kompleksi həm linqvist üçün, həm də akustik üçün rahat, etibarlı və ekspert vaxtına qənaət edən bir tedqiqat aletidir.

7.4 Yol-neqliyyat hadisələrinin qeydə alındığı videomaterialların analizində «Fotomodeller», «Kinovea», “DUMP” program təminatlarının tətbiqi

Yerüstü neqliyyat vasitələrinin sayının artması fonunda yol-neqliyyat hadisələrinin qeydə alındığı videofonoqramların və ya videoyazılın tədqiqi, hadisənin baş verme səbəbinin, hadisənin xronologiyasının müyyən olunması yol-neqliyyat hadisəsi ekspertizası qarşısında qoyulmuş sualların həllində mühüm əhəmiyyət kəsb edir. Belə videoyazılın kriminalistik tədqiqatını aktuallaşdırın mesələrdən biri də müşahidə və izləmə kameralarının çoxalması, neqliyyat vasitələrində yerlesdirilən videoregistratorların qiymətinin elçatan olması nəticəsində bu yazı

qurğuları vasitəsilə qeydə alınmış audio-video materiallarının daha çox sayıda ekspertiza obyekti kimi təqdim olunmasıdır. Avtotexniki ekspertiza qarşısında qoyulmuş suallara videomateriallar əsasında verilən cavablar şahid ifadələrinə, neqliyyat vasitələrinin izinə görə (əger qalmışdırsa) və hadisə yerinin müayinəsi nəticəsində çəkilmiş sxem əsasında verilən cavablardan daha əsaslı və mötəberdir. Çünkü, video materiala əsasən tekə neqliyyat hadisəsinin baş verme anını deyil, hadisənin baş verme xronologiyasını da izlemək mümkündür. Hadisə əmənda hadisənin iştirakçısı olan və olmayan neqliyyat vasitələrinin yerinin və ölçülərinin, müxtəlif obyektlərdən olan məsələlərin, hadisə əmənda işqofuron rənginin müyyən olunması, eləcə də hadisə iştirakçılarından biri piyada olduqda onun sürətinin və istiqamətinin müyyən olunması avto texniki ekspertiza qarşısında qoyulmuş sualların həllində böyük əhəmiyyət kəsb edir.

Lakin, hərəkətdə və ya dayanmış vəziyyətdə, eləcə də yol-nəqliyyat hadisəsinin iştirakçısı olan və ya həmin neqliyyat vasitələrinə nisbətən müyyən sürtə malik neqliyyat vasitəsində qurşdırılmış yazma qurğusu vasitəsi ilə qeydə alınmış videomaterialların tədqiqi müxtəlif metodik yanaşmalar tələb edir və müxtəlif formatlı belə videomaterialların tədqiqi ekspertlərdən yüksək poşkarlıq tələb edir. Bəzən isə belə mesələlərin həlli kompleks yanaşma tələb edir ki, bu zaman da video ekspertiza və kompüter texniki ekspertiza üzrə ekspertlərin də cəlb olunması lazım gelir. Yazma qurğusunun yazma və yaddaşa saxlama xüsusiyyətlərini bilməyən şəxsin məlumatata baxma və ya məlumatı görmə cəhdini məlumatın zəddelenməsinə və ya silinməsinə getirib çıxara bilər. Məsələn, videoregistrator yol-neqliyyat hadisəsinin iştirakçısı olan neqliyyat vasitələrindən hər hansı birinin üzərindədirse və hadisə nəticəsində yazı qurğusunun elektrik qida mənbəyi kesilmişdirse, yazı qurğusuna hadisə anında yazdığı informasiyanı yaddaş qurğusuna fay şəklində yazımağa imkan tapmamış ola bilər. Belə yazı qurğularının xüsusiyyətlərini bilmədən onun işe

salınması işin hallarının müeyyen edilmesi üçün en çok lazım olan hadise anının çəkilişinin bərpası mümkün olmayı silməsinə gətire bilər.

Avtomobil videoregistratoru kompakt rəqəmsal audio-video formaya əvirir, kodlaşdırır, SIXIR ve müumat daşıyıcısına (yaddaş qurğusuna) yazar. Belə registratörlər CL-071 DV-B (CMOS), H-198 HD7201 DVR027, ACV Qx2, MiCoder Mi-96HD DVR-96HD və s. kimi qurğular addır.

Əksər videoregistratorlar dövrü (tsiklik) yazma rejimində işleyirlər. Videofayllar yaddaş məkanında olan boş ünvana birinin ardına yazılır, boş ünvanı olmadıqda birinci faylı silinir və onun yerinə yeni fayl yazılır. Faylin ölçüsü registrator vasitəsi ilə tənzimlənir və adətən bir neçə dəqiqəyə bərabər kəsilməz yazılışın müddəti ilə müeyyen olunur.

Beləliklə, istənilən vaxt yaddaşda onun hecmine bərabər arxiv saxlanılır. Avtomobilin işe salınması ilə yazma rejimində işleyen registratörlər avtomobil işe düşən kimi yazılıcaq fayl üçün ayrılmış ünvana informasiya yazımağa başlayır. Lakin, faylların yazılıması barede cədvəldə fayl haqqında qeyd həmin fayl üçün ayrılmış həcm tam dolduqda və ya yazılış dayandırıldıqda emələ gelir. Yəni, audio-video məlumatlar tam yazılmayana kimi fayl formal olaraq hələ olmur. Videoregistratorun olduğu nəqliyyat vasitəsinin avtoqəzası zamanı elektrik qidalanması kəsildikdə son anların videogörüntüleri çəkilməsinə baxmayaraq, faylların yazılıması barede cədvəldə fayl haqqında məlumat olmur. Videoregistratorun yenidən işe salınması son görüntülərin yazılıması üçün ayrılmış ünvana yeni faylin yazılımasına səbəb olur. Nəticədə yol nəqliyyat hadisəsinin baş verdiyi anın görüntüləri dönməz olaraq silinir.

Beləliklə, videoregistratorun və yaddaş qurğusunun tədqiqi zamanı informasiyanın zədələnmədən, deyişdirilmədən, silinmədən əldə olunmasına xüsusi diqqət yetirilmelidir. Bu növ yazı

qurğularından videotexniki və avtotexniki ekspertizanın obyekti olan müumatın deyişdirilməden götürülməsini informasiya texnologiyaları sahəsində xüsusi biliyə malik olan kompüter texniki ekspertizasını aparan ekspertlər həyata keçirilməli və bu zaman yeni informasiya yazılımasını qadağan edən xüsusi program və ya cihaz stendlərdən istifadə olunmalıdır.

Zədələnmiş faylların bərpası məsəlesi də vacib məsələlər dəndir. Bu məqsədə faylların struktur analizi üçün nəzərdə tutulmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində audio-video yazıların tədqiqində müvəffəqiyətli istifadə olunan "DUMP" program vasitəsindən istifadə olunmalıdır.

Başqa bir məsələdə - videokadrda görünən zaman ölçüsünün real zamana uyğun gelib-gelməməsini müeyyen etmək üçün, eləcə də videofonoqramın həqiqiliyini müeyyen etmək üçün video ekspertizası üzrə mütxəsesin cəlb olunması vacib məsələdir. Məsələ burasındadır ki, videogörüntüdə görünən zaman qeydi çox vaxt həqiqi zaman intervalını eks etdirmir (bu yazma qurğusunun istifadəçi tərəfindən seçilmiş iş prinsipindən və ya qurğunun standart uygún gəlməməsi səbəbindən də ola bilər) və aydınlaşdır ki, nəqliyyat vasitəsinin bu zamana əsasən hesablanmış $V = S : t$ sürəti real sürəti eks etdirilməyəcəkdir.

Beləliklə, bir çox hallarda videoyazıyla görə zamanın müəyyən olunması dərin tədqiqat tələb edir və bu tədqiqatda video üzrə ekspert iştirak etməlidir.

Təqdim olunmuş videomateriallarda obyektin öz ölçüsü qədər məsafəni qət etdiyi zamana görə, məlum iki hərəkətsiz obyekt arasındakı məsafəni qət etdiyi zamana görə, hərəkət edən obyektin uzunluğu qədər məsafəni qət etdiyi zamana görə süreçinin müeyyen olunması zamanı müxtəlif metodikaldardan istifadə olunur. Əger zamanı dəqiq müeyyen etmek mümkünürse, bu metodikalara əsasən obyektin sürətinin müəyyən olunması o qədər də çətinlik yaratır və bu tədqiqat yol-nəqliyyat hadisələrinin ekspertizasını aparan ekspertlər də yerinə yetirə



qurğularından videotexniki və avtotexniki ekspertizanın obyekti olan müumatın deyişdirilməden götürülməsini informasiya texnologiyaları sahəsində xüsusi biliyə malik olan kompüter texniki ekspertizasını aparan ekspertlər həyata keçirilməli və bu zaman yeni informasiya yazılımasını qadağan edən xüsusi program və ya cihaz stendlərdən istifadə olunmalıdır.

Zədələnmiş faylların bərpası məsəlesi də vacib məsələlər dəndir. Bu məqsədə faylların struktur analizi üçün nəzərdə tutulmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində audio-video yazıların tədqiqində müvəffəqiyətli istifadə olunan "DUMP" program vasitəsindən istifadə olunmalıdır.

Başqa bir məsələdə - videokadrda görünən zaman ölçüsünün real zamana uyğun gelib-gelməməsini müeyyen etmək üçün video ekspertizası üzrə mütxəsesin cəlb olunması vacib məsələdir. Məsələ burasındadır ki, videogörüntüdə görünən zaman qeydi çox vaxt həqiqi zaman intervalını eks etdirmir (bu yazma qurğusunun istifadəçi tərəfindən seçilmiş iş prinsipindən və ya qurğunun standart uygún gəlməməsi səbəbindən də ola bilər) və aydınlaşdır ki, nəqliyyat vasitəsinin bu zamana əsasən hesablanmış $V = S : t$ sürəti real sürəti eks etdirilməyəcəkdir.

Beləliklə, bir çox hallarda videoyazıyla görə zamanın müəyyən olunması dərin tədqiqat tələb edir və bu tədqiqatda video üzrə ekspert iştirak etməlidir.

Təqdim olunmuş videomateriallarda obyektin öz ölçüsü qədər məsafəni qət etdiyi zamana görə, məlum iki hərəkətsiz obyekt arasındakı məsafəni qət etdiyi zamana görə, hərəkət edən obyektin uzunluğu qədər məsafəni qət etdiyi zamana görə süreçinin müeyyen olunması zamanı müxtəlif metodikaldardan istifadə olunur. Əger zamanı dəqiq müeyyen etmek mümkünürse, bu metodikalara əsasən obyektin sürətinin müəyyən olunması o qədər də çətinlik yaratır və bu tədqiqat yol-nəqliyyat hadisələrinin ekspertizasını aparan ekspertlər də yerinə yetirə



bilərlər. Videomateriala əsasən mesafənin ve istiqamətin müyyən olunması mesələlərinin həllində «Kinovea» və «Fotomodeller» program vasitələrinin imkanlarından istifadə etmək bu mesələlərin həllində çox faydalı olardı.

«Kinovea» programı vasitesi ilə müxtəlif obyektlərin hərəkət istiqamətləri arasında buçağı, obyektlər arasında məsafəni müyyən etmək, videomaterialda eks olunmuş hadisəni ardıcıl kadrlarda izləmək, “öz” saniyəölçənini videoya daxil etməklə neqqi zamanı ölçmək mümkündür.

Videokadrda təsvirin keyfiyyətinin nisbetən yaxşılaşdırılması və kadrdakı konkret obyektin ölçüsünün böyüdülmesi, 3 ölçüyü və 2 ölçüyü koordinat sistemlərin qurulması da bu programın funksiyasına daxildir.

Ekspert rayının tərtibi zamanı «Kinovea» program vasitəsinin imkanlarından istifadə etmək ekspert vaxtına qənaət etməkə yanaşı, reyin aydın və başadüşülen olmasını da təmin etmiş olarıq.

Aşağıdakı şəkillərdə «Kinovea» program vasitəsinin bəzi imkanlarını göstərilmişdir:

ölçüllerinin, diaqnostik əlamətlərinin müəyyən olunmasına da şərait yaradır.

Ümumişdirək qeyd etmək lazımdır ki, yol-neqliyyat hadisələrinin qeydə alındığı videoyazılarnın tədqiqi yeni metodikanın hazırlanmasını tələb edir. Hazırlanacaq metodikada yol-neqliyyat ekspertizası qarşısında qoyulmuş sualların həllində 4.2 ve 16.1 ixtisasları üzrə ixtisaslaşmış ekspertlərin həll etdiyi məsələlər konkretləşdirilməlidir.

8.1 Ekspertiza üçün sualların qoyuluşu və ona lazım olan məlumatların verilməsi

Ümumi halda səsə və nitqə görə danışanın eyniləşdirilməsi məsələsində bir və ya bir neçə müqayisə olunan audio və videoyazızdakı şifahi nitqin eyni bir səsləndirilməsi məsəlesi həll olunur. Çox vaxt ekspertizaya kənar səslerlə müşayiət olunan (danışq və qeyri-danışq), keyfiyyətsiz yazı qurğuları ilə təhrif olunmuş, kifayət qədər texniki biliyə malik olmayan, yazı qurğusu ilə bacarıqsız davranışın şəxs tərefindən yazılımış aşağı keyfiyyətli fonogramlar təqdim edilir. Ümumiyyətə, fonogramdakı nitqin keyfiyyət seviyyəsi, onun eyniləşdirici tədqiqat üçün yararılılığı ekspert tərefindən müəyyənəldir. Ona görə də ekspert qarşısında ilk sual belə qoyulmalıdır: «Təqdim edilmiş fonogram eyniləşdirici tədqiqat üçün yararlıdır?»

Audio və videoyazının sübutlu luq dərcəsi onun montaj olunub-olunmamasından asıldır. Bunu nəzəre alaraq, audio və videoyazida montaj əlamətləri haqqında sualın qoyuluşu da vacibdir. Ona görə də ekspert qarşısında növbəti sual belə qoyulmalıdır: «Tədqiqata təqdim edilmiş audio və (və ya) videoyazı yazılış zamanı və ya yazılışdan sonra dəyişikliyə məruz qalmışdır, montaj olunmuşdurmu?»

Təhrif olunmuş və aydın olmayan şifahi nitqin məzmununu şəxsin hərəkətinə və xarici görünüşünə gəre antropometrik herpa etmək lazımdır, sual belə qoyulmalıdır: «Təqdim edilən



Istifadəsi nisbətən mürəkkəb, lakin imkanları daha geniş olan «Fotomodeller» program vasitəsi ilə ekspert tədqiqatına təqdim olunan foto və ya videomateriala görə qeydə alınmış obyektin ölçülərini və ya iki cisim arasındaki məsafəni çox böyük dəqiqlikə müəyyən etmək mümkündür. Yol-neqliyyat hadisələri zamanı hadisenin baş vermə halının arasında obyektin sürətinin və məsafənin dəqiq müəyyən olunması çox böyük əhəmiyyət kəsb etdiyindən, alınmış nəticənin dəqiqliyini və mötəbəriyini artırmaq məqsədi ilə bu program vasitəsindən istifadə etmə məqsədəyəgən olardı.

«Fotomodeller» program vasitəsi ilə təqdim olunmuş foto və ya videomaterialın qeydə alındığı qurğunun koordinantlarını da müəyyən etmək mümkündür. Programın qeyd olunan imkanları şəxsin hərəkətinə və xarici görünüşünə gəre antropometrik

fonoqramdakı (və ya onun ayrı-ayrı fragmentlərindəki) danişığın yazılı mətni neden ibaretdir?»

Bundan sonra, eğer təqdim edilmiş fonoqramda sesi yazıldığı gürman edilən şəxsin eyniləşdirilməsi lazım gelirse, ekspert qarşısında sual belə qoyulmalıdır: «Fonoqramda qeydə alınmış şifahi nitq eksperimental ses və nitq nümunəsi təqdim olunmuş konkret şəxs (şəxslər) tərəfindən səsləndirilmişdir?» Bu sualın cavabı üçün eksperte yoxlanılan şəxsin şifahi nitqi yazılış nümunə fonoqramı təqdim edilməlidir.

Bəzən fonoqramdakı danişqanda iştirak edən diktörlerin sayı istintaqı maraqlandırır. Bu halda, ekspert qarşısında sual belə qoyulmalıdır: «Təqdim edilən fonoqramda qeydə alınmış danişqanda neçə nəfer iştirak edir?»

Əgər bir və ya bir neçə fonoqramda qeyde alınmış şifahi nitqin eyni bir şəxs tərəfindən səsləndirildiyini müəyyən etmək lazımdırsa, sual belə qoyulmalıdır: «Təqdim edilmiş fonoqramlardakı şifahi nitq eyni bir şexsə və ya müxtəlif şexslərə mexsusdur?» Bu sualın həlli üçün konkret şexsin ses nümunəsi tələb olunmur.

Danişanın eyniləşdirilməsini mümkünsüz edən aşağı keyfiyyəti fonoqram danişanın qadın və ya kişi cinsinə məxsusluğunu (bəzi diaqnostik əlamətlərin müəyyən olunmasına) müəyyən etməye mane olmur. Bundan başqa, cinayətin istintaqı zamanı çox vaxt fonoqramda şifahi nitqi qeydə alınmış şexsin axtarışını təşkil etmək meqsədilə danişanın nitqinə görə, onun yaşı, cinsi, təhsil seviyyəsi, ana dili haqqında məlumat əldə etmək zərurəti yaranır. Bütün bu hallarda ekspert qarşısında sual belə qoyulmalıdır: «Təqdim edilən fonoqrama görə danişanın yaşını, cinsini, şexsi xarakterini müəyyən etmək olarmı?»

Ekspertizanın aparılmasında lazım olan esas informasiyalar ekspertizanın aparılması barede qərarda öz əksini tapmalı, qərarda ekspertizanın aparılması zəruretinin nəden yarandığı qeyd edilməlidir. Ekspert, həmçinin bilməlidir ki, təqdim olunmuş yazılışda yazı qurğusu hansı elektrik mənbəyindən qidalanmışdır.

Yazılışın aparıldığı şərait (danişandan mikrofona qədər olan məsafə, yazılışın aparıldığı yerin ölçülüri və onun akustik xüsusiyyətlərini göstəren başqa xarakteristikaları), eləcə də səsyazma prosesinin bir çox komponentləri haqqında məlumat fonoqramda öz əksini tapır. Kənar ses mənbələri, ses dağalarının yarandığı və yayıldığı mühit belə komponentlərdəndir. Ona görə də yazılışın aparıldığı akustik şərait haqqında, mikrofonun yeri haqqında, yazılış vaxtı danişanın hərəkəti haqqında, kənar ses mənbələrinin varlığı haqqında, otağın xarakteristikaları haqqında informasiya da vacib sayılır.

Maqnit daşıycısını, mesələn, maqnit ləntini təsvir edərkən onda olan markirovka, ləntin rəngi qeyd edilməlidir. Əgər fonoqramın hamısının deyil, bir hissəsinin teddiqatı lazımdırsa, onda istintaqı maraqlandıran yazılış konkret göstərilməlidir. Məs.: «Təqdim edilən «TDK» markalı audiokasetin «A» üzüne yazılış danişqda, ləntin əvvəlindən olmaqla, 45-ci saniyədə «alo salam» sözleri ilə başlayıb, 57-ci saniyədə «vur öldür» sözü ilə qurttaran hissədə montaj əlamətləri vardır mı?»

Təqdim edilən fonoqramın surət və ya əsl olduğu qeyd olunmalıdır. Cox vaxt istintaqa materialın əslini deyil, suretini təqdim edirlər. Bu da eyniləşdirici və diaqnostik əlamətlərin tam müyyən edilməsini çətinləşdirir, bəzən də mümkünzsüd edir.

Ekspert teddiqatı üçün lazım olan səsyzəmən qurğular haqqında məlumat istintaq tərəfindən səsyzəmən qurğular üzrə mütəxəssis tərəfindən əldə edilərək təqdim edilə bilər. Lakin yaxşı olar ki, yazı qurğusu özü lazım olan parametrlərin ölçülülməsi üçün ekspertə təqdim olunsun.

Səsyzəmən sürətinin səslenmə sürtənin uyğun gəlməməsi qeydə alınmış nitqin akustik xarakteristikalarına kifayət qədər təsir göstərir. Yazı qurğusunun tezlik və amplitud təhrifləri də yazı ses signalına təsir göstərən amillərdəndir. Ona görə də ekspertizaya istintaqı maraqlandıran danişığın yazılışın qurğusunun özü təqdim edilməlidir. Ekspert, həmçinin bilməlidir ki, təqdim olunmuş yazılışda yazı qurğusu hansı elektrik mənbəyindən qidalanmışdır.

8.2. Nümunelerin ve tekniki vasıtelerin hazırlanması

Seslenen nitqin maqnit yazısının kriminalistik eynileşdirici tedqiqatını aparmaq üçün eksperte müqayiseedici materialar – yoxlanılan şəxs tərəfindən tələffüz olunmuş ses və nitq yazıları olan fonoqram təqdim olunmalıdır. Təqdim olunan nümunələrin keyfiyyətinə qoyulan əsas tələb onun tedqiq olunan obyekte uyğunluğudur. Ses və nitq nümunələri olan fonoqramın hazırlanmasına dair bir sırə tövsiyələr işləmisiştir. Lakin, şəxsin ses və nitqə görə ekspert eynileşdirilməsi üçün müqayiseedici materialın görtürülmesinin ümumi qəbul edilmiş qaydaları hələlik yalnız ümumi şəkildə formulu edilmişdir. Bütün hallar üçün yararı olan belə qaydaların hazırlanması çətin və məsuliyyətli məsələdir. Belə ki, nümunələrin hazırlanması zamanı tedqiqata təqdim edilmiş iş üzrə maddi sübut olan yazının hazırlanlığı işin konkret hallarının və istintaq situasiyalarının nezərə alınması vacibdir. Əgər nümunələrin hazırlanmasında hazırkı ekspert tedqiqatının tapşırıldığı ekspert yox, məhkəmə fonoqrafiyası sahəsində mütəxəssis iştirak edirse, bu daha yaxşı neticə verir. Mütəxəssisin iştirak etmediyi halda işi müsteqil yerine yetirən müstəntiq fonoqramın hazırlanması texnikası ilə yaxşı tanış olmalıdır.

Yoxlanılan şəxsin nitq yazısı olan fonoqramın hazırlanması zamanı ekspert nümunələrin görtürülmesi planını hazırlamaq üçün evvelcədən əsas fonoqrama diqqətle qulaq asılmalı, onun hazırlanlığı veziyət və şəraitini müəyyən edilməlidir. Nitq nümunələrinin müqayiseedici tedqiqat üçün yararlığını, onların esas yazı ile uyğun olmasını təmin etmək məqsədile müqayiseedici materialı analoji texniki və akustik şərtlərə götürmək lazımdır. Nitq signallının yazı xüsusiyyəti mikrofonun ses menbeyinə nisbəten yerleşməsindən, otağın akustikasından və yazını müşayiət edən akustik külərləndən asılıdır. Nümunəni əsas fonoqramın yazılımasına istifadə olunan qırğu vasitəsi götürmək daha meqsedə uyğundur. Ancaq bu mümkün deyildiğse, onda həmin növ qırğu vasitəsi qeyde alınmaq neticeyə müsbət

təsir edir. Əgər fonoqram telefon danışığından ibaretdirse, onda nümunələri de telefon və telefon adapterini tətbiq etməkə hazırlamaq arzuolunandır. Səsəyazma şərtlərinə riayət olunması öyrenilen əlamətlərin spektral və prosodik tərkibinin təhrif olunmasına, bu da öz növbəsində, eynileşdirici əlamətlərin azalmasına getirib çıxarırlar.

Texniki xüsusiyyətlərlə bərabər, nümunənin əsas fonoqramla ünsiyyət veziyəti nöqtəyi-nezərində uyğun olması da vacibdir. Müqayiseedici prosesində müstəntiq hansı ifadə və sözlərin yazılımasının lazım olduğunu, bu halda hansı psixoloji vəziyyətin və hansı üsulla (yoxlanılan şəxslər psixoloji ünsiyyətin müəyyən ediləsi, sualların dəqiq ifadə edilməsi, söhbətin mezmununun planlaşdırılması) təmin edilməsini müəyyənənəşdirməldir.

Eksperimental yazı prosesində nitq nümunələrinin seçilməsinin müxtəlif forma və üsullarından istifadə olunur. Monolog diktörun əsas fonoqramın mezmunu ilə bağlı danişığı kimi yazılır.

Dialog müstəntiqin suallarının və yoxlanılan şəxsin cavablarının yazılıması kimi formalasdır. Yazı prosesində yoxlanılan şəxsin nitqini keşməmek, ona, mövzudan uzaqlaşsa belə, öz fikirlərini serbest demək imkanı vermek lazımdır;

Mətnin oxunması – əsas yazıya analoji və ya məzmununa görə yaxın olan mətnin oxunmasıdır. Oxunan nitq ilə sərbəst nitq arasındaki fərqi aradan qaldırmaq üçün müstəntiq (hakim) tərəfindən hazırlanmış mətnin fragmentlarını dəfələrlə (5-10 dəfə) tekrarlanması tövsiyə olunur.

Təkrartma – müstəntiq (hakim) tərəfindən hazırlanmış mətnin tekrar yazılımasıdır. Nümunələri götürən müstəntiqin (hakimin) göstərişi ilə eyni mətn müxtəlif variantlarda, məsələn, arama, süretele, eli ağıza qoymaqla və s. tələffüz oluna bilər. Müqayiseedici materialın görtürülmesinin her hansı bir üsulundan istifadə olunması vaxtı nümunənin əsas fonoqrama yazılımış nitqə maksimum dərəcədə oxşaması vacibdir. Nüməne

götürün tələffüz süratine, mənallılığına, müəyyən emosiyaların, tonallığın əmələ gəlməsinə görə yoxlanılan şəxsin nitqinin əsas materiala uyğun olmasına nail olmalıdır. Buna, müstəntiqin (hakimin) yoxlanılan şəxsle söhbeti prosesində yazı üçün mətinin yaxşı tərtib olunması, adekvat psixoloji şərtlərin yaradılması yolu ilə nail olunur.

Müqayisə olunan materialların uygunluğuna təsir edən əhemmiyətli amil yoxlanılan şəxs tərəfindən eksperti çəsdirməq məqsədilə nitqin qəsdən təhrifinin olmamasıdır. Ona görə də nümunə götürən bu cür təşəbbüsleri neytrallaşdırmağa çalışmalıdır.

Fonetik təhriflərin seçilmesi üsulları müxtəlifdir, onlar dili bilməkdən, nitqi müşq etdirməkdən, eləcə də yoxlanılan şəxsin hazırlığından asılıdır. Daha asan modifikasiyaya nitqin dinamikliyi ve təslubu, fikrin ifadə forması, sözlerin seçiləməsi və cümlələrin qurulması məruz qalır. Artıkulyasiya, aksent, nitqin bərabəriliyi və onun sürəti kimi eyniləşdirici əlamətlər də çox asanlıqla təhrif oluna bilir. Əsas tonun yüksəkliyini, səslenmənin əqlarını, şəsin tamlığını və ritmikliyini (fazalıq, gərginliyin adət edilmiş dərəcəsi) uzun müddətə təhrif etmek isə daha çətindir.

Əgər nümunə götürən müqayisədici materialı seçərkən yoxlanılan şəxsin sesini təhrif etməyə və özünəməxsus olmayan formada danışmağa cəhd göstərdiyini hiss edərsə, bu məqsədin həyata keçirilməsinə çətinliyinən əraziyi yaratmağa çalışmalıdır. Uzunmüddətli sərbəst danışq arzuolunan neticəyə getirib çıxara bilər. Bəzən təhrif cəhdlerini yoxlanılan şəxsin sesini, danışq formasını yaxşı bilən şahidlər də müəyyən edə bilirlər. Ses və nitq nümunələrinin götürülməsində sesin təhrif edilmesi cəhdləri istintaq protokolunda eks olunmalıdır. Götürülmüş nümunələrin çatışmazlıqları müstəntiq tərəfindən hemiŞe müəyyən edilə bilmir. Çox vaxt yalnız ekspert tədqiqatı prosesində göndərilən nümunələrin müqayisənin tələblərinə uyğun olmaması ekspert qarşısında qoyulan sualın

müvəffeqiyetlə həll olunması üçün hansısa eləvə nümunənin teqdim olunmasını zəruri edir.

Eksperitizə üçün materialların hazırlanması kimi müəkkəb proseslərə məhkəmə fonoskopiyası üzrə mütexəssisləri cəlb etmək lazımdır. Belə mütexəssisler nümune götürüreñ hem tələb olunan ses və nitq nümunələri seçilməsində kömək edə bilər, hem də (tedqiq olunan yazını diniqlikden sonra) nümunələrin hazırlanması şəraitinə dair konkret məsləhətər vere bilərlər. Mütexəssisler eksperimental ses və nitq nümunələrinin götürülməsində bilavasitə iştirak edə də bilərlər.

8.3. Audio və video materialların hazırlanması, saxlanması, qablaşdırılması və daşınması zamanı yol verilən nöqsanlar və beş halların aradan qaldırılması barədə metodik tövsiyələr

Audio və video yazılарın məhkəmə-kriminalistik eksperitizasi zamanı lazer kompakt-disklərdə, optik disklərdə, fles-yaddaşa, maqnit disketdə olan audio-video fayllar, sənədleşme qurğularının (mobil telefon, rəqəmsal kamera, rəqənsal diktofon və s.) daxilində olan audio-video fayllar, maqnit lenti rəqəmsal formada və ya analog formada olan audio-video materiallar və yazma qurğusunun özü audio-video yazılарın kriminalistik tədqiqatının obyektiyinə çevrilirler.

Əməliyyat-axtarış tədbirləri zamanı və ya digər hallarda əldə olunmuş, sonradan audio və video yazılарın kriminalistik eksperitizasının obyekti olacaq audio-video yazılарın yazılığı informasiya daşıyıcılarının və yazma qurğularının saxlanması, daşınması zamanı bir çox qaydalara riayət olunmalıdır. Məsələn, maqnit yazisinin saxlanması və daşınması zamanı deyişikliyə uğramaması üçün maqnit lenti təqribən yazılımış informasiya fiziki və maqnit sahəsinin təsirindən qorunmalı, müəyyən temperaturda (<10 dərəcə seisi ilə $+35$ dərəcə selsi temperatur intervalında) saxlanmalıdır. Audio və video materialın fiziki təsirdən və maqnit

tesirindən qorunması üçün onu karton və ya plastik futlyarda nazik aluminium folqaya (və ya digər metaldan olan folqaya) bükəmək lazımdır. Metal folqa maqnit yazısını sabit və ya dəyişen maqnit sahəsindən qoruyacaqdır.

Maqnit lentinin yazma qurğusunda və çox quru havada uzun müddət saxlanması maqnit lentinin elastikliyinin itməsinə getirib çıxara bilər. Bele maqnit lentini istifadədən əvvəl bir müddət rütubəti çox olan şəraitdə saxlamaq lazımdır ki, lentin elastikliyi bərpa olunsun.


Audio və videoyazılın yazıldıığı yazma qurğularında sabit cəreyan qida mənbələrini uzun müddət saxlamaq cəreyan qida mənbəyinin xarab olmasına (əriməsinə), nəticədə maddi sübutun sıradan çıxmına səbəb ola bilər. Ona görə də cəreyan qida mənbəyinin yazma qurğusundan çıxarılması və ayrıca saxlanması məqsədən müvafiqdir.

Son vaxtlar audio və videoyazılар ekspertizaya müxtəlif növ optik disklerde təqdim olunur. Lazer yazma qurğusu vasitəsi ilə optik və lazer diskləre yazılımış audio-videoinformasiyanın zədələnməməsi üçün diskin fiziki təsirlərdən qorunması vacib şərtlərdəndir. Əldə olunmuş belə materialların qablaşdırılması və daşınması zamanı yol verilən nöqsanlar soradan informasiyanın oxunmasını çətinləşdirir və ya mümkünksüz edir.

Məlumdur ki, rəqəmsal şəkildə qeyd olunan informasiyalar diskin polimer əsasında oxumada «0» və «1» kimi oxunan müyyən relyef əmələ getirməkən yazılır. Diskin fiziki zədələnməsi bu relyefin pozulmasına, nəticədə oxuma qurğusunun informasiyanı oxumasında çətinliyə səbəb olur. Audio-videoinformasiyanın yazılılığı disk ekspertizaya göndərilən zaman diskin açıq şəkildə zərfe qoyularaq zərfin üzərində diyrəkli qələmle müyyən qeydlər aparılması diskin işlek üzünün fiziki zədələnməsinə səbəb olur və bu zədəni üfüqi düşən işq altında gözə aydın görmək (bax: şəkil 44) mümkünkündür.

Ekspertizaya təqdim olunmuş disklərin belə zədələnməsinin qarşısının alınması üçün diskini futlyarda qablaşdırmaq, bu imkan

olmadıqda diskin qoyulduğu zərfin üzərində aparılıcaq qeydləri disk zərfe qoyulmamış aparmaq lazımdır.




Şəkil 44.

Açıq şəkilde zərfe qoyulmuş disklərdə zərfin qapağının kleylənməsi zamanı da işlek səthin yapışqanla bulanması mümkünkündür. Diskin qablaşdırılması zamanı yol verilən belə nöqsanlar diskini qablaşdırmanın özü belə bilməden yazılım faylin zədələnməsinə səbəb olur.

Başaq bir problem bəzi istintaq organlarının eksperitizaya tədqiqat üçün audio-video faylların əldə olunduğu kimi deyil, faylin surətinin göndərməsi zamanı yaranır. Aydındır ki, faylda heç bir dəyişiklik etmedən digər informasiya daşıyıcısına köçürükdə bərabərhüquqlu fayllar («klon» fayllar) alınır. Lakin, bəzən bu mülahizəni əsas tutaraq surət çıxarıraq ekspert tədqiqatına göndərilen faylin ilkin yazılıma formatı deyişdirilmiş olur (halbuki, ekspert tədqiqatına əldə olunmuş ilkin fonoqram təqdim olunmalıdır). Bu əsasən yeni diskə faylin yazılıması zamanı (əsasən audiofaylların) «cda» formatda yazma rejiminin daimi aktiv olması neticesində baş verir. İlkin faylin formatının

dəyişdirilmesi neticəsində eldə olummuş fayl artıq «klon» fayl sayılır və dəyişikliyə məruz qalmış sayılır.



Şəkil 45.

Bundan başqa, «cda» formata təqdim olummuş səs fayllarının tədqiqi bir çox problemlər yaradır. Bu formatda qeydə alınmış səs faylı özü haqqında əsas məlumatı eks etdiyim, faylin ekspert-fonoskopistlərin iş stoluna daxil olan kompüterin yaddaş diskine yazılımasından sonra emal çox vaxt mümkün olmur. Şəkil 45-də «cda» formata çevrilərk diskə yazılımış və davam etmə müddəti 6 dəqiqədən az olmayan fonoqramın osilloqramı verilmişdir. Lakin, faylin məlumatlar blokunda həcmi 1 kB kimi göstərilmişdir ki, bu da faylin həqiqi həcmini eks etdiyim.

Daha bir problem, ilkin olaraq, rəqəmsal formada qeydə alınmış fonoqramın analoq formada maqnit lentinə yazılıraq (və ya tərsinə) ekspertizaya təqdim olunmasından yaranır. Məlumdur ki, bir çox teşkilatların növbəti hissələrində quraşdırılmış avtomatik qeydealma qurğuları telefon danışçılarını rəqəmsal formada qeydə alır və səs faylı kimi yaddaşa saxlayır. Qeyd olunan xüsusiyyətlər məhkəmə qərarı ilə telefon danışçılarının qeydə alınmasına da addır. Lakin bəzi təşkilatlar rəqəmsal üsulla

elde olummuş bəle fonoqramların ekspertizaya təqdim olunması zamanı həmin fonoqramı analoq siqnal şəklində maqnit lentinə yazaraq təqdim edir ki, bu da fonoqramın keyfiyyətinin pişləşməsinə, ilkin yazılmış fayl haqqında məlumatların itmesinə sebəb olur. Ekspert tədqiqatında analoq formada təqdim olunmuş həmin fonoqramın yenidən rəqəməşdirilməsini de nəzərə alsaq, bəle fonoqamlarda ilkin yazılışa və akustik şəraitə mexsus daimi harmonikalari ayırd etmek çətinlik töredir ki, bu da fonoqramların həqiqiliyinin müəyyən olunmasında və eynileşdirci tədqiqatın aparılmasında öz mənfi təsirini göstərir.

Bəzən, yazma qurğularından informasiyanın götürülməsi prosesi uyğun sahədə mütəxəssisin iştirakı olmadan həyata keçirilir və bu da informasiyanın bərpası mümkün olmayı pozulmasına getirib çıxarırlar.

Yol-neqliyyat hadisələri zamanı avtomobildə quraşdırılmış videoyazma qurğusunun (videoregistratorun) elektrik qidalanması avtoqəza nəticəsində kəsildikdə sonuncu informasiyanın fayl şəklində yazılıması prosesi başa çatmamış ola bilir. Bele halda qurğunun yaddaşından informasiyanın qeyri-mütəxəssis tərefindən götürülməsi cəhdî hadisənin baş verme anının qeydə alındığı hissənin bərpası mümkün olmayan pozulmasına getirib çıxarır ki, bu da sonradan hadisənin iştirakçıları tərefindən qəsdən pozulma kimi qiymətləndirilə bilər.

Avtogəza nəticəsində yazı qurğusunun elektrik qida menbəyi ilə əlaqəsi pozulduğu halda yaddaşa olan informasiyaya (videoyazıya) yazı qurğusunun redaktorundan istifadə etmək baxış keçirmək olmaz və ilk önce informasiyanın qurğunun yaddaşından götürülməsinin təhlükəsizliyi təmin olunmalı, informasiya xüsusi program vasitəsi ilə, kompüterin USB portunun "ancaq oxuma" rejimi aktiv hala getirilərək götürülməlidir.

Beleliklə, avtoqəza iştirakçısı olan avtomobilin videoregistratorundan informasiyanın götürülməsi video-prosesinin uyğun sahədə mütəxəssisin iştirakı ilə həyata keçirilməsi tövsiyə olunur.

Son vaxtlar videoyaziya görə yol-nəqliyyat hadisələri hallarının müəyyən olunması üzrə təyin olunan ekspertizaların sayı artmışdır. Lakin, bir çox hallarda ekspert tədqiqatına ilkin yazılar deyil, ilkin yazıların sureti - ilkin videoyazı canlıdırılaraq (oxidularaq) monitorun ekranında görünən videogörüntünün digər yazı qurğusu ilə tekrar yazılıması yolu ilə eldə olunmuş videoyazalar teqdim olunur. Bu zaman terpenen və terpenməz yazma qırğıusundan, sabit və dəyişən fokuslanmadan istifadə olunur.

Lakin, bu üsulla hazırlanmış videoyazalar üzrə ekspert arasında qoyulmuş iki vizual hadisə arasında keçən həqiqi zamanın, məsafənin, təciliinin müəyyən olunması kimi məsələlərin həllində çətinliklər yaranır, çox vaxt isə bu məsələlərin həlli mümkün olmur. Belə ki, qeyd olunan üsulla eldə edilmiş videoyazının keyfiyyəti pisləşir, videotəsvirdə rənglerin kadrın digər koordinantlarına yayılması baş verir ki, bu da bəzi kriminalistik əhəmiyyətli əlamətlərin itməsinə getirir. Tərəfən yazı qurğusu vasitesi ilə eldə olunmuş tekrar videoyazılardakı görüntülərin üzərində perspektiv tor və digər sxemlərin qurulması mümkün olmur.

Qeyd olunan üsullara eldə olunmuş videoyazalar üzrə ekspert tədqiqatında ilkin videoyazının kadr tezliyini, tekrar və boş kadrların olub-olmamasını, iki vizual hadisə arasındaki həqiqi zaman intervalını və ilkin faylı xarakterizə edən digər parametrləri müəyyən etmək, eləcə də yazılış vaxtı və ya yazılışdan sonra edilmiş dəyişikliklərin olub-olmaması suali üzrə hərəketli tədqiqat aparmaq və qəti nəticəyə gəlmək çox vaxt mümkün olmur.

Beləliklə, yol-nəqliyyat hadisələrinin qeydə alındığı videoyazılara görə nəqliyyat vasitələrinin, eləcə də digər obyektlərin (velosipedçinin, piyadanın və s.) hərəkət parametrlərinin – süretin, təcili, məsaflənin, zamanın, toqquşma bucağının və s. müəyyən olunması məqsədi ilə ekspert tədqiqatına ilkin videoyazaların və ya onların tekrar

kodlaşdırılmamış və tekrar yazılımamış surətlərinin (dublikatlarının) teqdim olunması tövsiyə olunur.

Beləliklə, istintaq və məhkəmə orqanlarına daxil olmuş audio və videomaterialların saxlanması və daşınması qaydalarına riayət olunması, eldə olunmuş audio və videomateriallar deyisdirilmədən ekspert tədqiqatına teqdim olunması ekspert qarşısında qoyulmuş sualların həllində mühüm rol oynayır.

9.1. Ekspert reyinin qiymətləndirilməsi

Məhkəmə-hüquq sisteminde islahatların aparıldığı hazırlı şərait sübutetmədə ekspert reyinin polunu daha da artırır. Mülki işlərin araşdırılmasında və cinayət işlərinin istintaqında əməliyyat-axtarış tədbirləri və digər yollarla eldə olunmuş və maddi sübut kimi tanınan audio və videoyazalar hesabına sübut bazası genişlənir. Ayndır ki, belə işlər üzrə icra olunan audio və videoyazaların məhkəmə ekspertizası bu növ sübutların mötəbərliyinin və həqiqiliyinin yoxlanılmasına imkan verən əsas prosesual vasitədir. Sübutetmə prosesi üçün audio və videoyazaların kriminalistik ekspertizasının əhəmiyyətinin artması ilə ekspertlərin selahiyətlerinə daxil olan suallar üzrə obyektiv və elmi əsaslarla söykənən reylerin verilməsində məsuliyyəti əhəmiyyəti dərəcədə artır.

Digər sübutlar kimi ekspert rayı də müstəntiq, hakim və digər selahiyətli şəxslər tərəfindən qanunla nəzərdə tutulmuş əsaslarla söykənərək qiymətləndirilir.

Ekspert reyinin əsaslığı dedikdə aparılan tədqiqatın və onun nəticələrinin şərhini, ekspertin elmi-texniki, məntiqi və metodiki savadlığını, eləcə də ekspert nəticələrinin uyğun faktlara, arqumentlərlə və elmi əsaslarla təsdiq olunmasını nəzərdə tutur. Obyektiv xarakter daşıyan belə argumentlər qismində, audio və videoyazaların kriminalistik ekspertizası tədqiqatlarında eyniləşdirici və diaqnostik əlamətlərin geniş xüsusiyyətlərinin, eləcə də aparılan ekspert eksperimentlərinin hər bir addımının və

Ə / a v ə № 1

İsin halları, ilkin ve müqayiseli ses nümuneleri üzrə ekspertern sifarişciden tələb edə bileyəyi eləvə materialların siyahısı!

1. Mübahiseli ve müqayiseedici audio ve videoyazılarnın hazırlanıldığı texniki vasitənin - yazılıma qırğusunun təqdim olunması barede vəsatət;
2. Yazma kanalının məlum xüsusiyyətəri (mikrofonun tipi, yerleşməsi; telefon traktində istifadə olunubsa: şəhər, yerli, beynəlxalq rabitə; audio, videosignallarda təhriflərə ve kükə sebəb olan mümkün mənbələr; yazılışın aparıldığı qapalı şəraitin ölçüləri) haqqında məlumatların təqdim olunması barede vəsatət;
3. Audio ve (ve ya) videoyazılara istintaq baxışı haqqında protokolun təqdim olunması barede vəsatət;
4. Audio ve (ve ya) videoyazının aşkar edilməsi faktına və götürülməsinə dair istintaq hərəkətəri protokollarının suretinin təqdim olunması barede vəsatət;
5. Audio ve (ve ya) videoyazının hazırlanmasında istifadə olunan vasitələr barede yazının hazırlanmasını həyata keçirən şəxsin dindirmə protokolunun mezmununun təqdim olunması barede vəsatət;
6. İlkin tədqiqatın və əvvəl aparılmış ekspertiza reyinin suretinin (tekrar ekspertiza üçün) təqdim olunması barede vəsatət;
7. Mübahiseli fonogramın yazıldığı zaman ile müqayiseedici fonogramın yazıldığı zaman aralığında dənişiq fonoqramı yazılmış və adından tədqiqat aparılacaq şəxsin vokal traktında dəyişiklik yaradı bilən hər hansı xəstəliyin keçirib - keçirməsi,

cərrahiyə eməliyyatına məruz qalıbmaması barede məlumatın təqdim olunması barede vəsatət;

8. Mübahiseli videoyazının yazıldığı zaman ile müqayiseedici videoyazının yazıldığı zaman aralığında videogörüntüsü qeydə alınmış və adından tədqiqat aparılacaq şəxsin bədənin üz və digər hissələrində cərrahiyə eməliyyatına (o cümlədən, estetik eməliyyata) məruz qalıbmaması barede məlumatın təqdim olunması barede vəsatət;

9. Audio ve videoyazının əvvəl istifadəsi və istifadə olunan səsləndirmə (canlandırma) quişusu barede məlumatın təqdim olunması barede vəsatət;

10. Videoyazıya görə yol-neqliyyat hadisəsi iştrakçısı olan obyektin süretinin müəyyən olunması meqsədi ilə hadisənin baş verdiyi məkana baxışın təmin olunması barede vəsatət.

Səsyzalarının kriminalistik ekspertizasının həll etdiyi suallar:

1. Təqdim olunmuş fonoqramda şifahi nitqin yazılışı fraqmentlər vardır mı?
2. Təqdim olunmuş fonoqramda qeydə alınmış danışığın (onun ayrı-ayrı hissələrinin) sözəbəsöz mətni müyyən olunsun.
3. Fonoqramda səslenmiş nitqinə görə danışanın xüsusiyyətləri haqqında hansı məlumatları vermək mümkündür?
4. Fonoqramda kişi və ya qadın nitqi yazılmışdır?
5. Fonoqramda qeydə alınmış sessiənən nitq sərbəstdirmi, əvvəlcədən fikirləşilmiş və hazırlanmışdır, əvvəlcədən əzber-lənərək səsləndirilmişdir, oxunmaqdır mı?
6. Təqdim olunmuş fonoqramdakı danışqlarda neçə nəfər iştirak etmişdir?
7. Təqdim olunmuş fonoqramda yazılımış şifahi nitq bir və ya bir neçə şəxs tərəfindən səsləndirilmişdir?
8. Təqdim olunmuş fonoqramda vətəndaş məxsus danışq səsləndirilmişdir?
9. Təqdim olunmuş fonoqramda “...”, söz və ifadələri vətəndaş ... məxsusdurmu?
10. Təqdim olunmuş fonoqram şifahi nitqin kəsilmez yazılışdır, fonoqramda montaj və seçmə yazılış əlamətləri vardır mı?
11. Təqdim olunmuş fonoqram orjinal və ya suretdir?
12. Təqdim olunmuş fonoqram bir və ya bir neçə yazı qurğusu vasitəsi hazırlanmışdır?
13. Təqdim olunmuş fonoqramın yazılımasında hansı növ (maqnitofon, diktofon və s.) yazı qurğusundan istifadə olunmuşdur?
14. Təqdim olunmuş fonoqramda yazılış prosesinde və ya yazılışdan sonra edilmiş montaj və ya digər deyişiklik əlamətləri

vardır mı?
15. Təqdim olunmuş fonoqramda qeydə alınmış ses siqnalı hansı təbətiidir?

16. Təqdim olunmuş fonoqramda qeydə alınmış ses siqnalı konkret ses mənbəyinə (mənbəni göstərməli) məxsusdurmu?

17. Təqdim olunmuş fonoqramda qeydə alınmış yazılış göstərilən konkret yerde yazılmış ola bilərmi?

18. Təqdim olunmuş fonoqramın yazılılığı şərait hansı əsas xüsusiyyətlərə malikdir?

20. Təqdim olunmuş səsyzasının keyfiyyətinə görə yazılışı aparan şəxs-operator lazımi texniki vərdişlərə malikdirmi?

21. Təqdim olunmuş fonoqram ekspertizaya təqdim olunmuş yazı qurğusu vasitəsiyle yazılmışdır mı?

22. Təqdim olunmuş fonoqramın hazırlanma tarixi və qurğusunun hazırlanma tarixi arasındakı müxtəliflik dərəcəsi ne?

23. Təqdim olunmuş fonoqramda qurğusunun hazırlanma tarixi və qurğusunun hazırlanması zamanı arasındakı müxtəliflik dərəcəsi ne?

24. Təqdim olunmuş fonoqramda qurğusunun hazırlanma tarixi və qurğusunun hazırlanması zamanı arasındakı müxtəliflik dərəcəsi ne?

25. Təqdim olunmuş fonoqramda qurğusunun hazırlanma tarixi və qurğusunun hazırlanması zamanı arasındakı müxtəliflik dərəcəsi ne?

26. Təqdim olunmuş fonoqramda qurğusunun hazırlanma tarixi və qurğusunun hazırlanması zamanı arasındakı müxtəliflik dərəcəsi ne?

27. Təqdim olunmuş fonoqramda qurğusunun hazırlanma tarixi və qurğusunun hazırlanması zamanı arasındakı müxtəliflik dərəcəsi ne?

28. Təqdim olunmuş fonoqramda qurğusunun hazırlanma tarixi və qurğusunun hazırlanması zamanı arasındakı müxtəliflik dərəcəsi ne?

29. Təqdim olunmuş fonoqramda qurğusunun hazırlanma tarixi və qurğusunun hazırlanması zamanı arasındakı müxtəliflik dərəcəsi ne?

30. Təqdim olunmuş fonoqramda qurğusunun hazırlanma tarixi və qurğusunun hazırlanması zamanı arasındakı müxtəliflik dərəcəsi ne?

31. Təqdim olunmuş fonoqramda qurğusunun hazırlanma tarixi və qurğusunun hazırlanması zamanı arasındakı müxtəliflik dərəcəsi ne?

32. Təqdim olunmuş fonoqramda qurğusunun hazırlanma tarixi və qurğusunun hazırlanması zamanı arasındakı müxtəliflik dərəcəsi ne?

Vidoyaziların kriminalistik ekspertizasının həll etdiyi sualları:

1. Yazida qeydə alınmış nitq hazırlanmış və ya sərbəstdirmi?
2. Yazida qeydə alınmış akustik şərait bütövlükdə və ya qeydə alınmış akustik hadisələrin ardıcılılığı eksperte təqdim olunmuş məlumatlara uyğundurmu?
3. Yazida qeydə alınmış videoşərait bütövlükdə və ya hadisələrin ardıcılılığı eksperte təqdim olunmuş hazırlanma şəraitii, məkan, vaxt və başqa məlumatlara uyğundurmu?
4. Yazida hadisənin, etraf mühitin, yazılış şəraitinin təqidi (imitasiya) kimi əlamətlər vardır mı?
5. Yazılış eyni məkanda, eyni şəraitdə aparılmışdır mı?
6. Yازının hazırlanma üsulu eksperte təqdim olunmuş məlumatlara uyğundurmu? (yazılışın aparılmasında istifadə olunan sesyazma qırğısunun adı haqqında məlumat)
7. Yazılış kəsilməz və ya fasilelərlə yazılmışdır?
8. Tədqiqata təqdim olunmuş yazı bir və ya bir neçə qırğu vəsiyyəti ilə yazılmışdır?
9. Yanlış tədqiqata təqdim olunmuş sesyazma qırğıusundan istifadə edilmişdir mi?
10. Yazılışın yazılıma tarixi və vaxtı haqqında məlumat nədən ibaretdir?
11. Kadrlarda eks olunan qeyd tarixi və vaxtı yazılışın aparılma tarixinə, vaxtına və faylin son dəyişdirilmə məlumatlarına uyğun gelirmi?
12. Yazida yazılışın aparıldığı qırğunun adı, qeyd tarixi, vaxtı və müddəti haqqında məlumatlar vardır mı? Öger vardırsa, həmin məlumatlar ekspertə təqdim olunan məlumatlara uyğundurmu?
13. Yazida faylin bütövlüyüne nəzarət, faylin bütövlüyünün rəqəmsal qorunması üçün hər hansı bir vasitə vardır mı?

ӘДӘВИYYАТ

1. Cavadov F.M., Səlimov K.N., Abbasova İ.S., Mustafayev M.H., Əsgərov B.M., Musayev N.Ə., Rzayeva G. A. Məhkəmə ekspertizası (dörslik), Baki 2018.
 2. Fuad Cavadov, Allahverdi Mahmudov, Bəxtiyar Əliyev, Bəxşeyiş Əsgərov, Şair Abdurrahmanov, Ələkbər Allahverdiyev. Məhkəmə Ekspertizasi. Baki 2007.
 3. «Основы судебной экспертизы. Часть 1. Общая теория.» - М.:РФЦСЭ при Минюсте России. 1997.
 4. L.P.Əliyev. Kriminalistik fonoskopiya. Kriminalistika (dörslik), XXI fesil. Baki - 2021.
 5. Hamlet Musayev, Lətif Əliyev, Cəmələddin Rəhmanov. Məhkəmə-fonoskopik ekspertizası. Metodik vəsait. Baki. Məhkəmə Ekspertizası Mərkəzinin nəşri, 2007. 112 səh.
 6. «Методическое пособие. Криминалистическая экспертная диагностика». - М.: РФЦСЭ при Министерстве России.2003.
 7. «Методическое пособие. Современные методы, технические и программные средства, используемые в криминалистической экспертизе звукозаписей» - М.: РФЦСЭ при Министерстве России. 2003.
 8. «Методическое письмо. Дифференциация спонтанной (неподготовленной) и подготовленной устной речи» - М.:РФЦСЭ при Минюсте России. 2003г.
 9. Методические рекомендации по назначению и организации проведения комиссационных и комплексных экспертиз и исследований в Санкт-Петербурге (для правоприменителей и
- экспертов)// Смирнова С.А. Судебная экспертиза на рубеже ХХI века. Состояние, развитие, проблемы. Питер. 2004 С. 843
10. Axundov A. Ütmüni dilçilik. Baki, 1979
 11. Hüseynzadə M. Müasir Azərbaycan dili, Baki 1983
 12. Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. Izahlı dilçilik terminleri. - Baki: Maarif, 1989
 13. Hüseynzadə Ç. Rəhmanov C. Dil norması və kriminalistika. Baki: Nurlan, 2005
 14. Fənt G. Akusticheskaya teoriya recheobrazovaniya. M: Nauka,1964.
 15. Granovskiy Г.Л., Rebgun Э.К., Tušišvili M.A. İdentifikasiya sredstv zvukozapisii: Metod, rekom. – M.: VNIISЭ, 1986.-52c.
 16. Lojkevich A.A., Snetkov V.A., Chivanov V.A., Sharshunskiy B.L. Osnovy ekspertnogo kriminalisticheskogo issledovaniya magnitnykh fonogram. M.: VNIIS MVD CCCP, 1977.
 17. Ramashvili Г. С., Chikoidze Г. Б. Kriminalisticheskoe issledovanie fonogramm rечи и идентификация личности говорящего. Tbilisi: Medcniereba, 1991.
 18. Azarchenkova E.I. Jenillo V.R., Sharshunskiy V.L., Lojkevich A.A. Экспертная идентификация человека по фонограммам устной речи. M.: Izd-vo VNIIS MVD CCCP, 1987
 19. Galashina E.I. Lingvisticheskie metody vyjavleniya priзнаков монтажа и артефактов на фонограммах звукающей речи//Речевой акт в педагогической коммуникации. – www.dialog-21.ru/Archive /2003/Galashina.htm
 20. Галышина Е.И. Судебная фоноскопическая экспертиза. Москва, Изд-во «Триада», ЛТД»2001, 304с.

21. Əliyev L.P. «Aşağı keyfiyyəti və ikin olmayan fonoqramlarda montajın müəyyən edilmesi metodu haqqında». Azərb. Res. Ədliyyə Naz. Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiyanın Aktual Məsələləri №38 Bakı-2002, səh 6-8
22. Rəhmanov C.Ə., Əliyev L.P. «Fonoqram montajının növləri, tipləri və formaları» Azərb. Res. Ədliyyə Nazirliyi. Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiyanın Aktual Məsələləri. №39 Bakı-2003. səh 119-121
23. Musayev H.Ə., Əliyev L.P. «Təqiqid və onun müəyyən edilməsində formantların rolü» Azərb. Res. Ədliyyə Nazirliyi. Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiyanın Aktual Məsələləri. №39 Bakı-2003. səh 101-103
24. Musaev G.A., Raxmanov D.J.A., Aliyev L.P. «O nekotorых вопросах криминалистической экспертизы звукозаписи // - Актуальные проблемы теории и практики судебной экспертизы. Доклады и сообщения на международной конференции: «Восток-запад: Партнерства в судебной экспертизе» Нижний Новгород. 6-10 сентября 2004 года. - Москва-Нижний Новгород: Изд-во Министерство Юстиции РФ, 2004.-С.124-127.
25. Raxmanov D.J., Aliyev L. «O metodax opredeleniya national'noy prinadlennosti govorjashchego pri provedenii krimininalisticheskikh ekspertiz zvukozapisey (na materialle russko-azerbaidzhanского dvuyazychiya) Teoriya i praktika sudебnoy ekspertizы. Nauchno-prakticheskiy zhurnal №3 (7) 2007. str. 152-155.
26. L.Əliyev, N. Veliyev «Ekspert - fonoskopistin avtomatlaşdırılmış iş yeri» Azərb.Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi. Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiyanın Aktual Məsələləri № 46 Elmi esərlər meşəmu. Bakı-2007. səh 280-284.
27. Əliyev Lətif Pəşa oğlu, Veliyev Hümmət Telman oğlu, Reçəbov Məmməd Rəcəb oğlu. «Akustik fonun tədqiqinin fonoqramm audentliyinin pozulma izlərinin müəyyən edilməsində rolu». Az.Resp.Təhsil Nazir. Bakı Dövlət Universiteti. Hüquq fakültəsinin 80 illik yubileyine həsr olunmuş «Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri» mövzusunda Respublika elmi konfransının materialları. «Bakı Universiteti» nəşriyyatı, 9 aprel 2008-jı il səh.175-178.
28. Elçin İsmayılov, Lətif Əliyev, Hümmət Veliyev - «Justiphone» programı kompleksi və onun ekspert-fonoskopistin avtomatlaşdırılmış iş yerində rolü» -Azərb. Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi .Heydər Əliyevin 85 illik yubileyine həsr olunmuş «Məhkəmə Ekspertizası və Kriminalistikanın müasir inkişaf istiqamətləri» mövzusunda Elmi-Praktiki Konfransın materialları 6 may 2008-ci il. «Ədliyyə» nəşriyyat evi» MMC, səh.51-56
29. Əliyev Lətif. «Rezonanas maksimumlarının (formantların) deyişdirilməsi yolu ilə edilmiş montajlar və onların tədqiqi»- Azerb. Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi .Heydər Əliyevin 85 illik yubileyine həsr olunmuş «Məhkəmə Ekspertizası və Kriminalistikianın müasir inkişaf istiqamətləri» mövzusunda Elmi-Praktiki Konfransın materialları 6 may 2008-ci il. «Ədliyyə» nəşriyyat evi» MMC, səh.67-70
30. Aлиев Л.П. «Формантная структура некоторых гласных звуков в азербайджанском языке» - Судебная Экспертиза. Современное состояние и перспективы развития. Министерство юстиции Украины. Международная научно-практическая конференция. Киев-2010. стр 209-211.
31. L.Əliyev, K.Haciyev «Audio-video fayllarda yazılış vaxtı və ya sonradan edilmiş dəyişikliklərin müəyyən olunmasında binar analizin rolü. Azərb.Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi. Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiyanın Aktual Məsələləri № Bakı-2010 səh 49-51
32. L.Əliyev, H.Veliyev «Məhkəmə-fonoskopik ekspertizasında dəyişikliklərin (saxtalaşdırmanın) esas növleri və onların təyini əsulları» Azərb.Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi. Məhkəmə Ekspertizası, Kriminalistika və

- Kriminologyanın Aktual Məsələləri № 53 Elmi əsərlər məcmusu. Bakı-2011 səh.72-86.
33. Г.А.Мусаев, Л.П.Алиев "Проблемы исследования цифровых записей телефонных (CSM) разговоров, измененных с помощью разных устройств". Развитие новых видов и направлений судебной экспертизы Министра России.- Ростов-на-Дону 2011. стр. 130-132.
34. L. P. Əliyev, A. Bayramova, I. I. Quliyeva. Audio-video materialların hazırlanması, saxlanması, qablaşdırılması və daşınması zamanı yol verilən nöqsanlar və belə hallarnın qarşısının alınması yolları. Azərb.Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi.Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologyanın Aktual Məsələləri № 57 Elmi əsərlər məcmusu. Bakı-2012.
35. L.P. Əliyev, L. Xanməmmədova. Kriminalistik eynilişdiricisi tədqiqat zamanı danişan şəxsin, yazı qurğusunun və akustik şəraitin eynilişdirilməsi məsələlərinin həllində eksperimental nümunalıraq qoyulan tələblər. Azərb.Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi. Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologyanın Aktual Məsələləri № 62 Elmi əsərlər məcmusu. Bakı-2014. səh 141-145.
36. N.T.Vəliyev, L. P.Əliyev, Ə.N.Zeynalov. Sait və samit seslərin formant strukturlarına əhəə olunduqları fonemlərin təsiri. Azərb.Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi.Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologyanın Aktual Məsələləri № 62. Elmi əsərlər məcmusu. Bakı-2014. səh 152- 155.
37. E.M. İsmayılov, L.P. Əliyev, R.Ismayılov, M.Rəcəbov. Yol-nəqliyyat hadisələrinin ekspertizasında videomaterialların tədqiqinə dair. Azərb.Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi.Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologyanın Aktual Məsələləri № 62. Elmi əsərlər məcmusu. Bakı-2014. səh 166- 169.

38. Lətif Əliyev, Ömer Özer, Əbil Zeynalov, Erkan Burucu "Adlı Konusmacı Tanıma İncelemelerinde Ses Sahteciliği" ISDFS 2015 (International Symposium on Digital Forensics and Security - Uluslararası Adlı Bilişim ve güvenlik Sempozyumu) bildiriler kitabında, 11-12 may 2015, səh. 119-124.
39. Lətif Əliyev, Hümmət Vəliyev, Əbil Zeynalov. Audioyazılan hazırlama şəraitinin ekspert diaqnostikası / Məhkəmə Ekspertizası, kriminalistika və kriminologyanın aktual məsələləri. № 62. Bakı 2016
40. Lətif Əliyev. Sesin əsas ton tezliyinin və sesin rənginin ekspert diaqnostikasında rolu / Ulluslararası TURAZ Adlı Tip və Patoloji Kongresi. 13-16 oktyabr, 2016, Bakı.
41. Lətif Əliyev, Hümmət Vəliyev, Əbil Zeynalov. Fonoqramların texniki analizi və bu növ analizin işin faktiki hallarının müəyyən olunmasında rolu / Məhkəmə Ekspertizası, kriminalistika və kriminologyanın aktual məsələləri. № 63. Bakı 2017
42. Иванов И.Л. «Таблица векторов идентификационных признаков изменений видео-аудио записей произведённых в процессе записи или после на цифровых носителях информации.» //Материалы международной научно-практической конференции «Функциональные стили звукаций речи» (г. Москва, 05–17 сентября 2005 г.), М., МГУ, 2005г. (<http://lliidiy.orei.ru>)
43. Каганов А.Ш. «Криминалистическая экспертиза звуко-записей» М.Юрлитинформ.2005г.
44. «Теория и практика судебной экспертизы №3(7)»- М.:РФЦСЭ при Минюсте России. 2007г.
45. Петров С.М. Обстоятельства изготовления цифрового изображения как предмет экспертного исследования // Материалы всероссийского семинара «Развитие новых видов

- и направлений судебной экспертизы» (г. Ростов-на-Дону, 14-17 июня 2011 г.). ЮРЦСЭ МЮ РФ, 2011.
46. «Производство судебной компьютерно-технической экспертизы (Специализированный словарь компьютерной лексики для экспертов судебной компьютерно-технической экспертизы)». - М.: РФЦСЭ при Министерстве России 2009г.
 47. Иванов И.Л., Петров С.М. «Dump. Криминалистическое исследование бинарной структуры файлов цифровых видео и звукоzapисей. Рекомендации по практическому применению» г. Орел, 2011г.
 48. А.С. Блохин, А.Б. Зотов. «К вопросу проведения криминалистической экспертизы видеозаписей» М. Канонъ. 2011г.
 49. «An Inconclusive Digital Audio Authenticity Examination: A Unique Case». J Forensic Sci, January 2012, Vol. 57, No. 1;
 50. «ESTABLISHING A STANDARD FOR DIGITAL AUDIO AUTHENTICITY: A CRITICAL ANALYSIS OF TOOLS, METHODOLOGIES, AND CHALLENGES» by Daniel Lawn Rapport», April 2012;
 51. «Актуальные вопросы экспертизы видеозаписей»: материалы Всероссийского семинара. ФБУ Приволжский РЦСЭ Министерства России. – Н.Новгород, 2013г.
 52. Специальное программное обеспечение криминалистического исследования фонограмм «ОТExpert 5.1». Руководство пользователя, 2013. - 99 с.
 53. К.Гласман. Формат MP3. Журнал «Звукорежиссер», №№ 2, 3, 4, 5, 7, 8 2005.
 54. ISO/IEC 11172-3:1993 Information technology -- Coding of moving pictures and associated audio for digital storage media up to about 1,5 Mbit/s -- Part 3: Audio.

55. ISO/IEC 13818-3:1998 Information technology -- Generic coding of moving pictures and associated audio information -- Part 3: Audio.
56. J. Herre, S. Moehrs, and R. Geiger: "Analysing decompressed audio with the "Inverse Decoder" - towards an operative algorithm. 112th AES Convention, Munich, May 10-13, (2002).
57. Rui Yang, Zhenhua Qu, Jiwu Huang. Detecting Digital Audio Forgeries by Checking Frame Offsets. in Proceedings of the 10th ACM Workshop on Multimedia and Security, ed. by MM&Sec'08 (ACM, New York, 2008), pp. 21-26.
58. Andrzej Drygajlo, Michael Jessen, Stefan Gfroerer, Isolde Wagner, Jos Vermeulen and Tuija Niemi. Methodological Guidelines for Best Practice in Forensic Semiautomatic and Automatic Speaker Recognition. European Network of Forensic Science Institutes ENFSI
59. А.В. Стальмахов, Р.Ю. Трубицын. Способы определения скорости и местоположения объектов по видеозаписи. Научно-практическое пособие. Саратов 2013

Mündəricat

Giriş	4
1.1. Audio və videoyazalar kriminalistik tədqiqat obyekti kimi	6
1.2. Rəqəmsal fotosənlik və videoyazaların kriminalistik tədqiqatının müasir imkanları	8
1.3. Ses və nitqin məhkəmədə istifadə edilmesi tarixi haqqında	10
1.4. Audio və videoyazların eksperitiza məsələleri	12
1.5. Audio və videoyazların məhkəmə kriminalistik espertizalarının predmeti və obyekti	18
2.1. Audioyazaların məhkəmə kriminalistik ekspertizasının həll etdiyi məsələlər	24
2.2. Ses və nitqin tədqiqat əsasları	27
2.3. Ses və nitqin eynilaşdırıcı əlamətəri	28
3.1. Audioyazaların məhkəmə ekspertizasının aparılma mərhələləri	37
3.1.1. Hazırlıq mərhəlesi	37
3.1.2. İllkin tədqiqat mərhəlesi	38
3.1.3. Materialların tədqiqat üçün hazırlanması	47
3.1.4. Materialların uyğunluğunun qiymətləndirilməsi	51
3.1.5. Əsas tədqiqat mərhəlesi	53
3.2. Formant analizi zamanı ekspertler tərəfindən yola verilən nöqsanlar	70
4.1. Audio və videoyazılarda montaj və digər dəyişiklik əlamətlərinin müəyyən olunması tədqiqatlar	72
4.2. Videoyazılarda montaj və digər dəyişiklik əlamətlərinin müəyyən olunması üzrə tədqiqat	84
4.3. Audioyazılarda mexaniki və analog elektron montaj əlamətlərinin müəyyən olunmasında auditiv-linqvistik tədqiqatlar	88
4.4. Rəqəmsal audio və videoyazalarının hazırlanma şəraitinin (YHŞ) diaqnostikasında kompleks yanaşma	104
5.1. MP3 fonoqramların texniki tədqiqinə dair bəzi metodik tövsiyyələr	122
5.2. Psixoakustik kodeklər vasitəsi sıxlılmış ses signallarında sıxılma izlərinin müəyyən olunması	129
5.3. Faylin struktur analizine görə videofonoqramlarda təkrarkodlaşdırma əlamətlərinin müəyyən olunması metodları	141
6.1. Audio və videoyazma qurğularının eynilaşdırılması	152
7.1. Videofonoqrafiist eksperitin avtomatlaşdırılmış iş yeri (AY)	155
7.2. "DTP – Expert" – videoyaziların analizi üçün xüsusi program terminat (XPT)	160
7.3. «Justiphone» - audioyazaların analizi üçün xüsusi program kompleksi	170
7.4. Yol neqliyyat hadiselerinin qeydə alındığı videomaterialların analizində «Fotomodeler», «Kinovea», "DUMP" program terminatlarının tətbiqi	174
8.1. Eksperitiza üçün sualların qopyuluşu və ona lazım olan məlumatların verilməsi	181
8.2. Nümunelerin və texniki vasitələrin hazırlanması	184
8.3. Audio və videomaterialların hazırlanması, saxlanması, qablaşdırılması və daşınması zamanı yol verilən nöqsanlar və bəle halların aradan qaldırılması bərədə metodik tövsiyələr	187
9.1. Ekspert rəyinin qiymətləndirilməsi	193
Ə L A V Θ L Θ R	
Ə L A V Θ № 1	196
Ə L A V Θ № 2	198
Ə L A V Θ № 3	200
Ə D Ə B I Y Y A T	202

ÜZƏCİ TANIMIYATI İÇİN İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir.

H.Ə. Musayev, L.P.Əliyev, H.T. Vəliyev

Audio və videoyaziların məhkəmə kriminalistik ekspertizası

(elmi-praktik vəsaıt)

Tətbiq olunan müvafiq qanunlarla işləmənin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir.

İşləmənin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir. İŞLƏMƏnin əsas mərhəməti təqribən şöyledir.

"İşləmə Nəşriyyat Poliqrafiya MMC-də çap edilmişdir. Əla növ 80 q-lıq
kağız. Həcmi: 13,2 ə.ç.v. Tiraj: 200 nüsxə.